


TOFİQ BAYRAM

SEÇİLMİŞ ƏSƏRLƏRİ



**"LİDER NƏŞRİYYAT"
BAKİ-2005**

*Bu kitab “Tofiq Bayram. Məsləkim – silahim” (Bakı, Yaziçı, 1984) və
“Tofiq Bayram. Ay gecikən məhabbatım” (Bakı, Yaziçı, 1987) nəşrləri
əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərtib edən:

Svetlana Bayramova

Ön sözün müəllifi:

Şamil Salmanov

894.3611 - dc 21

AZE

Tofiq Bayram. Seçilmiş əsərləri. Bakı, “Lider nəşriyyat”, 2005, 328 səh.


Tofiq Bayramın oxuculara təqdim olunan “Seçilmiş əsərləri”ndə şairin müxtəlif illerdə qəlembə aldığı lirik və ictimai-siyasi məzmunlu şeirlər toplanmışdır. Coşqun ürəklərən nəcib duyğuları, saf məhebbəti, Voton torpağının təbii gözəllikləri bu əsərlərin başlıca qayəsini təşkil edir. Tofiq Bayramın Azərbaycan poeziyasının ən yaxşı ononolordan ilə bağlanmış şeirlərində diqqəti cəlb eden cəhət poetik nöfəsin genişliyi, şexsi heyəcanlarda zamanın heyəcanlarının oks ctdirilmesi, sətirlərin hissi və fikri baxımdan sıqlətlə olmasıdır.

Bu kitaba müəllifin, həmçinin, “Şairin şikayəti” mənzum pyesi, “Təbrük çiçəkləri” və “Yaralı neğmə” poemaları daxil edilmişdir.

Kitabda comlənon əsərlər lirik şair kimi Tofiq Bayramın 40 illik yaradıcılıq yolunun ümumi mənzərəsini aydın əks etdirir.

ISBN 9952-417-31-2

© “LİDER NƏŞRİYYAT”, 2005



“KİMƏSƏ, NƏYƏSƏ İNANMAMALIYAM...”

Tofiq Bayramın sağlığında çıxmış şeir kitablarının biri “İnamım, əqidəm” adlanır və orada bu sərlövhə ilə başlanan şeirdə belə misralar vardır:

Yaşaya bilərəm odsuz,
ilhamsız,
Yaşaya bilərəm çöreksiz,
susuz,
Yaşaya bilərəm yüz il
yuxusuz,
Yaşaya bilmərəm bir gün
inamsız.
Soyusa üreyim köksümün altda,
İnamın oduyla mən
yanmaliyam.
Ömür sürürəmə mən bu həyatda
Kiməsə, neyəsə
inanmaliyam!

Kim ki bu misraların müəllifini, şair Tofiq Bayramı şəxsən yaxşı və yaxından tamıydı, – bu sözlərin, bu vədin, bu düşüncənin onun şeirlərində adı və gəlişigözəl bir söz olmadığını, eksinə, bu sözün arxasında onun şair şəxsiyyətinin durduğunu çox gözel bilir. Bəli, Tofiq Bayram poeziyası inamın, əqidənin poeziyası idi. Misal gətirilən misralar da bu yaradıcılıq əqidəsini ifadə edirdi. Onun bu əqidəni ifadə edən sözləri səmimi sözlərdi, bu sözlər onun səmimi özünüifadəsi, daha geniş planda isə Tofiq Bayramın yaradıcılıq devizi, yaradıcılıq əqidəsi idi. O, dərindən inanırdı ki, poeziya, hər şeydən ovvəl, şairin inamından, şairin əqidəsindən yaranmalıdır.

* * *

Tofiq Bayram Bakıda Əmircan kəndində doğulmuşdur; o kənddə ki, oradan bir səra məşhur mədəniyyət xadimlərimiz çıxmışdır, o torpaqda ki, Azərbaycana Abbasqulu ağa Bakıxanovu vermişdir; o torpaqda ki,

orada Settar Bəhlulzadə dünyaya gelmişdir. Settarın qəbri bu torpaqdadır və rəhmətlik. Tofiq də onun yanında uyuyur... Tofiqin doğulduğu, boy-a-başa çatdığı kənd, ata yurdu haqqında bir silsilə səmimi, ürəkdən gələn misralar dolu şeridir:

Burda son məskənim,
ilk ünvanım var.
Hər yerdə, her zaman
sənə güvəndim,
Sensiz nə ürəyim, nə də canım var.

Tofiq Bayramın ilk şeri 1950-ci ildə, yeni hələ orta məktəbdə oxuduğu ildə dərc olılmışdır. O, çox erkən yaşlarından poeziyaya böyük həvəs göstəirdi və bu həvəs onu yaradıcılıq müzakirələrinə, ədəbiyyat dərnəklərinə çəkib gətirirdi. O, həmin illərdə Yazıçılar İttifaqında keçirilən “Genclər günü”nde də fəal iştirak edir, təcrübəli yazıçıların məsləhətlərini dinleyir, onlardan poetik yaradıcılığın sırlarını, professional vərdişlerini öyrənirdi. Tofiqdə bu meyl yalnız bir həves deyil, ciddi və qəti bir qərar idi. Buna görə hələ məktəbli və sonra da tələbə olduğu illərdə özünü bütünlükla şərə, yaradıcılığa hesr etdi. O illərdə poeziyanın mövzu və fikir dairəsi çox məhdud idi. Tofiq də bu məhdud dairədə hərəkət etməyə məcbur idi. O da başqa gənc həmkarları kimi sülhədən, müharibə qızışdırıcıları əleyhinə mübarizədən yazırırdı. Tofiqin belə şeirlərindən biri “Anamın səsi” adlanırdı. Tofiq özü bu şeri çox böyük bir vəcd və həyəcanla oxuyurdu, şeir onun ifasında dinləyicilərə dərin, qüvvətli təsir bağışlayırdı. Şeir müharibədə yegane oğlu olmuş ananın dilindən yazılmışdır. Bu da şerin emosional təsirini artırırdı. Ana salondakılara müraciətlə insanları, dünya analarını müharibəyə qarşı sıx birliyə, vəhdətə çağırırdı. Mövzu, əlbəttə, ümumi idi, publisist-siyasi xarakter daşıyırdı, buna görə də şeirde ananın obrazı bir qədər hətta plakat formada meydana çıxırırdı. Lakin bu cəhət şerin təsirini qətiyyən azalda bilmir, belə, eksinə, şərə xüsusi bir intonasiya gətirir, onun aydın qavranılmasını təmin edirdi. Tofiqin ilk əsərlərindən olan bu şeir gənc şairin poetik istedadını, poetik temperamentini hiss etdirirdi; aydın duyulurdu ki, poeziya şerin müəllifi üçün öteri, adı həvəs və maraq deyil, ömürlük seçilmiş, intixab edilmiş bir fəaliyyətdir, bir istedad əlamətidir, daxili tələbatdır. Başlıcası da o idi ki, Tofiqin şeirlərində

bu həvəs, bu istedad əlamətləri getdikcə şeirdən-şerə dərinləşir və qüvvətlenirdi.

Təqidimizdə yaranmış bir ənənəyə əməl edərək qeyd etmək istəyirəm ki, Tofiq Bayram bizim 50-ci illərdən sonrakı şairlər nəsilinə mənsubdur. Bu dövr, bu onillik onların şeir fəaliyyətində hələ ilk yaradıcılıq axtarışları illəri idi; onların bu onillikdə yazdıqları şeirlərində hələ poetik yetkinlik əlamətləri axtarmaq düz olmazdı. Ancaq onlar ilk yaradıcılıq axtarışlarında da böyük, ciddi poeziyaya, poetik yetkinliyə cəhd edir, yeni və özünəməxsus olmağa çalışırlar. Bu ilk şeirləri aydın göstərir ki, ədəbiyyata, poeziyaya yeni nəsil, "yaxşı və müxtəlif şairlər" gəlir. Ele şairlər ki, onlar yaxın gələcəkdə son dövr Azərbaycan poeziyasının ən yaxşı ənənələrinin davamçıları olacaqlar. Və oldular da. Yenə də yaranmış ənənəyə görə deməliyəm ki, bizdə bu nəsil "altmışincilər" adlanır. Şairləri nəsille bölgü, təsrif bəlkə də köhnəlmış üsul-dur. Ancaq bu üsul mənçə, bu və ya digər şairin poeziyanın ümumi inkişafında, ümumi hərəkətində yerinin təyini üçün məqbuludur. Tofiq Bayram "altmışincilər" nəslinin görkəmli və çox istedadlı nümayəndəsidir. Onun ədəbi prosesdə bu mövqeyinin təsdiqi üçün yaradıcılığından kifayət qədər nümunələr xatırlamaq olar. Tofiqin, mənsub olduğu ədəbi nəsi içərisində mövqeyi qətiyyət etiraz və mübahisə doğurmur. Başqa nəsildəşərleri kimi Tofiq Bayram da bu illerde bir səra gözəl, kamil şeirlərini yazıbdı. Məsələn, "Şair haqqında düşüncələr", "Ərik ağacı", "Azərbaycan dünya gəzir", "Addımlayan binalar", "İnamum, əqidəm", "Qadın ürəyi", "Gerek ele yanım" kimi lirik şeirlərini, böyük Mirzə Fətəli Axundov şəxsiyyətinə, yeni Azərbaycan mədəniyyəti naminə mübarizəsinə həsr etdiyi "Səhər yelləri" (sonrakı nəşriərdə "Yaralı nəğmə") poemasını yazdı ki, bu əsərlərində də Tofiq artıq yetkin, poeziyamızın milli xüsusiyyətlərini, poetikasını və üslubunu gözəl mənimsemiş şair idi.

Şairin şeirlərində diqqəti cəlb edən başlıca möziyyət – onun yaradıcılığında poetik nəfəs genişliyi, öz şəxsi həyecanlarında zəmanənin həyecanlarını və təfəkkürünü eks etdirməsi, misraların emosional və fikri cəhətdən siqlətli olmasından ibarətdir. Bu isə birinci növbədə onun şairin vəzifəsini əhatəli və ciddi başa düşməsi ilə izah olunmalıdır. Tofiq Bayram şairin vəzifəsini dağdan, arandan bir-iki müvəffəqiyətli şeir yazıqla məhdudlaşdırırmırdı. Onun poetik təfsirində həqiqi poeziyanın, həqiqi şairin işi, vəzifəsi daha çətin və məsuliyyətlidir.

Böyük poeziyanın yolu ağır və eziyyətlidir. Şair bu yolda öz şəxsi-fərdi seadəti qeydində qalmamalıdır və qala da bilməz. Onun sinəsi, onun qəlbi dünyanın qayğısı ilə yüklü olmalıdır.

Qu quşu ömründə tek birce
kərə,
Deyib nəğməsini köçür
dünyadan.
Heyat daha şirin olur şairə
Ən gözəl şerini yaradan
zaman.
Hər ürək bu yolda
gətirməyir tab,
Şairlik nə bəylək, nə
sultanlıqdır;
Şairlik ən böyük əziyyət,
əzab,
Şairlik ən böyük
qəhrəmanlıqdır.

Tofiq Bayram bu fikrini təsdiq üçün poeziya tarixinə nəzər salır, böyük şairlərin mənəvi dəyerlərini xatırladır, xalqın taleyində şairlik rolu haqqında mühakimoləri dərinləşdirir və inkişaf etdirirdi. Şair və xalq birdir, parçalanmaz bütövdür. Şairin qəlbine tuşlanan güllə yalnız bir şairin, bir şəxsin qəlbine dəymir, bütöv bir xalqa, bütöv bir millətə dəyir; xalqa divan tutmaq istəyən hökmardalar bu işi ilk növbədə şairlərdən başlayıblar. Şairin oməyi, çətin vəzifəsi, onun əzablı taleyi haqqında Tofiq Bayramın düşüncə, mühakime və ümumiləşdirmələri mücerred deyil, dərin və əhatəli bir tarixi təfəkkürü ifadə edirdi.

Tofiq Bayramın şeirlərinin ümumi bir xüsusiyyətini də qeyd etməmək olmaz. Bu, onun hər şeyden əvvəl, lirik şair olmasıdır. O, bütünlükle lirik şair idi. Hətta baxmayaraq ki, onun şeirləri ayrı-ayrı məqamlarda epik ünsürlərdən də, epik təsvirlərdən də məhrum deyildi. Eyni zamanda şeirlərin bu cəhətini göstərərkən biz onların sadəcə lirik forma və janrlarda yazılmasını da düşünmürük. Daha çox onu düşünmürük ki, lirika Tofiq Bayram şerinin derin, daxili mahiyyətli bir xüsusiyyəti olmuşdur; o, aləmi, varlığı, predmeti lirik qavrayırdı. Bu, onun poeziyanın çox mühüm bir cəhətidir. Bir lirik şair kimi isə Tofiq Bayram

predmeti ve hadisəni felsəfi-aforistik planda izah və menalandırmağa çalışırdı. Bu baxımdan Tofiq Bayramın, heç şübhəsiz, ilk növbədə "səkkizlikləri" fərqləndirilməlidir. Tofiq Bayramın poeziyasında bu, xüssusi və yeni bir janrdir. Tofiqin bu formada yazılmış son dəreçə gözəl, mənali şeirləri vardır; hətta o, həmin janrda poetik çələnglər yaratmışdır: "Nizami çələngi", "Sabir çələngi", "S.Vurğun çələngi", "Səttar çələngi" və müxtəlif mövzularda, motivlərdə yazdığı səkkizliklər... Tofiq Bayramın səkkizliklərində əsas və başlıca meziyyət bunlarda fikrin – canlı, humanizmle aşılanmış, müdrik fikrin, həyatın şairanə dərki məqamlarında birdən-birə doğan fikrin dəqiq və yığcam ifadesidir.

Gelin silahları tökek
denizə,
Ölüm yığnağıdır
mühəribələr.
Ağıl meydanında gelək
üz-üzə,
Görek bu yarışda kim qalib
gələr.
Men burda tərksilək
olmaram, inan;
Hazırıam rəqiblə haqq-hesab
çekim.
Silahlar içində en uzaq
vuran,
Bircə silahım var: O da
meslekim.

Tofiq Bayramın səkkizlikləri ən müxtəlif mövzularda və motivlərdə yazılmışdır. Burada şairin sənətkarlıq məharəti ilə – böyük, ciddi mövzunu, dərin və canlı həyat müşahidəsini, ilhamın təkrarsız anını son dəreçə yığcam, son dəreçə ləkənə ifadə edə bilmək məharəti ilə qarşılışırıq.

Tofiq Bayram məhəbbət haqqında gözəl şeirlər müəllifidir. Onun şeirləri arasında məhəbbət lirikasının son dəreçə təsirli, sənətkarənə yazılmış gözəl nümunələri vardır. Ancaq birinin – "Qadın ürəyi" şerinin adını xüssusi qeyd etməklə kifayətlənirəm. Tofiq bu şerində qadın qəlbinin böyüklüğünü, qadın qəlbinin zənginliklərini, bu qəlbin dərinli-

yini və mürəkkəbliyini, ilahiliyini əsl şair qəlbini və hissiyyatı ilə ifadə edə bilmışdır. Bu poetik nümunə müasir məhəbbət lirikamızın ən qiyametli şeirlərindən biri sayıyla bilər.

Tofiq Bayram lirikasının xüsusiyyətləri sırasında romantik pafosu və ümumiləşdirməni ayrıca qeyd etmək zəruridir ki, bu xüsusiyyəti ilə Tofiq Bayram lirikası Azərbaycan poeziyasının ən yaxşı ənənələri ilə bağlanır, əlaqələnir. Onun başqa və daha mühüm bir ideyası mühariəsiz dünya, kütlevi qırğınsız dünya həsrəti və ideyasıdır. Şair belə bir dünyani, belə bir gələcəyi real, gerçek bir hadisə kimi təsvir edirdi. Şair romantik gələcək, romantik dünya obrazını yaradırdı. Tofiq Bayram öz əqidəsinə, öz dünyagörüşünə inamını ifadə etməkdən çəkinmirdi. Onun poeziyası ferdi inamının ifadəsi və təsdiqi idi. Poeziyanın gücü və təsir qüvvəsi do bu inamda, bu əqidə bütövlüyü baxımından onun "Ömrüme bircə gün qalmış" şerini sadəcə xatırlamaq qeyrimümkündür. Çox təsirli, ilhamlı bir şeirdir bu şeir. Müdrik, dərindən yaşılmış bir hissə yazılmışdır. Şeirdə ifadə olunmuş fikri, hissi izah etmək olduqca çatındır, bəlkə də mümkün deyil. Şərin misralarının xəyalımızda, təsəvvürümüzdə yaratdığı lirik qəhrəman arzu edir ki, ömrünün qurtarmasına bircə gün qalsa, onu yenə də insana, böyük mənəvi dəyərlərə, həyata həsr etməyə hazırlırdı:

Bütün yer üzünün yamanlığını,
Dərdini özümlə apara bilim;
Bütün insanlığın cavaklığını
Ölümün congindən qopara bilim.

Tofiq Bayramın lirik qəhrəmanı bu cür nəcib və insani hisslerle yaşayır, nəfəs alırı.

Tofiq Bayramın müntəzəm məşğul olduğu, böyük zəhmet çəkdiyi bir yaradıcılıq sahəsi də vardır ki, bunsuz onun ədəbi portretini, yaradıcılıq simasına təsəvvür etmək olmur. Bu, Tofiqin tərcüməçiliyidir, tərcüməçi şair kimi çoxillik fealiyyətidir. Tofiqin tərcüməçilik sənətinin coğrafi hüdudları geniş və ehatolidir. O, bir çox görkəmli şəxsiyyətlərin əsərlərini Azərbaycan dilinde səsləndirmişdir. Tərcümə etdiyi əsərlər arasında A.S.Puşkinin "Kiçik tragediyalar"ına daxil olan "Motsart və Salyeri" əsərini, A.Tvardovskinin "Üfüqlərdən üfüqlərə"

poeemasını, A.Axmatovanın meşhur "Rekviyem"ini qeyd etmək vacibidir. Tofiq tərcümə sənətine böyük əhəmiyyət verir, bunun nəcib sənət olduğunu düşünürdü. Şair belə hesab edirdi ki, tərcümə poeziya vəstisələ xalqlar, millətlər, dövlətlər arasında etibarlı mənəvi körpüdür. Elə körpü ki, ona həmişə ehtiyac böyükdür.

Tofiq Bayram temperamentli şair idi. O, hətta sakit lirik şeirlərində də poetik naturasının bu cəhətini gizlədə bilmir və bunu heç cəhd də etmirdi. Xüsusilə bu temperament onun öz şeirlərinin oxunuşunda çox gözəl duyulurdu. Tofiq şeirlərini özünəməxsus tərz və ahənglə oxuyur, hətta sanki şerini oxumur, onu bu prosesde təzədən yaradırı. Her dəfə öz şerini böyük salonun qarşısında oxuyanda, elə bil tamaşaçının gözü qarşısında şeir yenidən doğulur, öz herəketi, şair də öz temperamenti, öz intonasiyası ilə şair bütün salonu şerin sanki yeni doğuluşunun iştirakçısına çevirirdi. Bu, xüsusü istedad idi, xüsusü vergi idi.

Tofiq Bayramın qırx il ərzində poeziyada, yaradıcılıqda keçdiyi yolun ümumi mənzərəsi belədir. Əgər biz bu mənzərəni qısaca ümumişdirsek, qeyd etməliyik ki, sevimli şairimiz həmişə, bütün ədəbi fəaliyyəti boyu poeziyada narahat, qaynar bir ömür yaşamışdır.

Şamil Salıtanov



AZƏRBAYCAN DEYƏNDƏ

Vətən mənim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünməm
Azərbaycan deyəndə!
Ürəklərdə döyünüm
Azərbaycan deyəndə!

Her ölkəyə, her elə
Olsun hörmət deyirəm.
Vətənimdir Vətənim
İlk məhəbbət deyirəm.
Onun şöhrət tacıdır
Şeir-sənət deyirəm.
Mən Vətənə Füzuli,
Abbas Səhhət deyirəm.
Mən Vətənə Sabiri
Doğan qeyrət deyirəm.
Mən Vətənə Üzeyir,
Müşfiq, Səməd deyirəm,
Güneş kimi müqəddəs
Bir həqiqət deyirəm
Azərbaycan deyəndə!
Dünya məni dinləsin:
– Diqqət! Diqqət! –
deyirəm!
Azərbaycan deyəndə!
Azərbaycan deyəndə!
Ləpələr şairləşir.
Anaların bətnində
Qara gözlü körpələr
Peləengləşir, şirləşir.
Azərbaycan deyəndə!
Müdrik qocalar kimi
Dağlar da fikirləşir.
Azərbaycan deyəndə!
Haralısan? – Sualı
Verənlərə ar olur.

Qeyrətlilər birleşir,
Qeyrətsizlər xar olur
Azərbaycan deyəndə!

Dostdan sovqat, müştuluq,
Düşməndən bac alaram
Azərbaycan deyəndə!
İşiq sütunu kimi
Sabaha ucalıram
Azərbaycan deyəndə!
Körpüləri, sədləri
Sinemlə parçalaram.
Sərhəd meftillerində
Bu kobud əllərimlə,
Bir muğamat çalaram
Azərbaycan deyəndə!

Azərbaycan! – Bu nida
Qayaları silkələr.
Sal daşların köksündə
Çiçək bitər, gül gelər.
Azərbaycan deyəndə!
Təbim coşar, sel gelər.
Sanma, şöhrət pərdəsi
Ürəyimi kölgələr
Azərbaycan deyəndə!
Gözümüzə doğmalaşar
Bütün xalqlar, ölkələr
Azərbaycan deyəndə!

QADIN ÜRƏYİ

Necə rəhmlidir, necə amansız,
Necə mehbibandır qadın ürəyi!
Sen onu sindirsən, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.

Güldürsən, ömürlük seadətindir,
Söndürsən, yanlığı bir də çətindir.
O, əsl qayğın, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.

Daşı da əridər, daş da olar o,
Əriyib gözlərdə yaş da olar o.
Bahar da olar o, qış da olar o.
Damlaşdır, ümmandır qadın ürəyi.

Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Seven bir ürəyə axır nefəsə,
Ən gözəl dərmandır qadın ürəyi.

Onu alçaldan da, ucaldan da biz,
Derd verib vədəsiz qocaldan da biz.
Qədrini biləndə bu cahanda biz,
Həmişə cavandır qadın ürəyi.

Bəzen gültək solar acı bir sözdən,
Ağlayar xəlvəti, güləsə do üzdən.
Bəzen uşaq kimi ən ürəksizdən,
Məhəbbət umandır qadın ürəyi.

Bir namərd olindən zəher içində,
Keçirər ömrünü o, yas içində.
Bəzən ən qiymətli libas içində
Nalədir, fəğandır qadın ürəyi.

Ömrə zinət verən, səadət quran,
Kişi ürəyini nurla dolduran.
İsməti bir nəсли göyə qaldıran,
Eşqə hökmrandır qadın ürəyi.

Sənsiz el çəkərəm arzudan, kamdan.
Nə çıxar sevgisiz-sənsiz ilhamdan?
İncitsən dőzərəm,
Tofiq Bayramdan
İncimə, amandır, qadın ürəyi!

Sən əzabsan, göz yaşisan,
Bəxtimin son naxışsan,
Bəlkə tale qarğışsan,
Bəlkə də ilk səadətim,
Ay gecikən məhəbbətim!

Üroyimdə adın gəzər,
Gizli ağrı – odun gəzər,
Bir ilahi qadın gəzər,
Son ümidi, son niyyətim,
Ay gecikən məhəbbətim!

Gəl ki, sənsiz ürək bir daş,
Poz qanunu, sədləri aş.
Sevə-sevə ölüydim kaş,
Sən olaydın vəsiyyətim,
Ay gecikən məhəbbətim!

Bir könül var emanətdir,
Acısı da şirin derddir.
Bir qadına xəyanətdir,
Bir gözələ sədaqətim,
Ay gecikən məhəbbətim!

Cəza varsə, verən gəlsin,
Könlü hicran görən golsin.
Məcnun gəlsin, Kərəm gəlsin,
Desin nədir qəbahətim,
Ay gecikən məhəbbətim!

Bir xəsteyəm, əlacıım sən,
Bir koram, əl ağacım sən,
Görüşünə əl açım, sən, –
Sən ol mənim son qismətim,
Ay gecikən məhəbbətim!

MƏHƏBBƏT

Bir masanın arxasında ikimiz,
Gələn gündən otururuq yanaşı.
Neçə dostdan eşitmış burda biz,
Gör necə də bir-birinə yaraşır.

Ürəyimi açmasam da özünə,
Təkcə onu düşünürəm, anıram.
Bir gözaltı baxmaq üçün üzünə,
Dəftərinə gizlinə boylanıram.

Bir oğlani var,
burda qazdan ayıqdır.
Vızıldayıր qulağıma arıtək:
– Elo baxma, müəllimdən ayıbdır,
Gəlsənə öz yerimizi dəyişək?

Yox, – deyirəm, – gözüm bura öyrəşib,
Burda yaxşı eşidirəm dərsi mən.
Görürəm ki, qız rahatca əyləşib,
Gülümsəyir, –
Razi qalıb söyümdən.

Qəlbimizin hər sevinci, hər qəmi
Dinməsək də, gözümüzdən oxunur.
Mürəkkəbə bətiranda qələmi,
Əllərimiz bir-birinə toxunur.

Sevgi var ki, vurulasan uzaqdan,
Sevdiyini ildə bir yol görəsen.
Nə yamanmış nəfəsinə duyasın,
Ürəyini açmayıasan ona sən.

Mən qızlarla danışıram ürəkdən,
Hər biriylə zarafat da edirəm.
Titreyirəm görən kimi onu mən,
Nitqim batır, dərin fikrə gedirəm.

O, çoxbilmiş oğlan görüb halımı,
Göz də vurur: – Belə boyun bükərsən.
Ürəyimdə deyirəm o zalıma:
“Mən çəkəni sən də bir vaxt çəkərsən”.

Bezən dərsdən axşamçağı tek gedir,
İstəyirem evlərinə ötürəm.
Hansi qüvvə ürəyimi titrədir,
Ancaq ona “sağ ol” deyib ötürəm.

Deməyin ki, nağıl açıb sevgidən,
Unutmuşam nədir bilik, imtahan.
Ya geciksəm, ya dərsimi bilməsəm,
Hamidən çox utanıram o qızdan.

1953

İLK SEVGİ MƏKTUBLARI

Bu saralmış varaqlar
Gözümlə sıggallamb,
Əlimlə eziżlonib.
Sətirlər arasında
Uşaqlığım gizlənib.
Məhəbbətim gəzlənib
Sətirlər arasında.
Ən zərif duyğularım,
Ən yuxusuz günlərim,
Ən şirin yuxularım,
İlk sevgi məktubunda.

Baxıram əsə-əsə,
İlk məhəbbət manimlə
Durur nəfəs-nəfəsə.
İlk “sevirem” sözündən
Qəlbim indi də çağlar.
Yavaş oxuyuram ki,
Eşitməsin uşaqlar.

İlk sevgi məktubları
Necə doğmadır, necə.
Elə bil görüşdəyəm
Sevgilimlə gizlice.
Dodağım piçıldayır,
Höccələyib çəşirəm.
Sətirlər arasında
İlk məhəbbətim qalır, –
Ürəyimdə qahrmı?
Sətirlər arasında
Özümlə damışram.
Sətirlər arasında
Səmimiyyətim qalır,
Uşaq ürəyi kimi
Təmiz niyyətim qalır, –
Ürəyimdə qahrmı?
Sətirlər arasında
İlk məhəbbətim qalır, –
Ürəyimdə qahrmı?
Sətirlər arasında
Diqqət ver sözlərə sən
“Ey eşqim, səadətim,
Sənsiz yaşaram çətin”.
Oxuduqca deyirəm;
O, mənəmmi görəsən?
Heyif ki, dəyişmişəm,
Bu mən, o mən deyildir
Heyif ki, o günlərim
Geri dönen deyildir.
Sətirlər arasında
Başqa Tofiq dayanır.
Toxunduqca nəfəsim,
Eşqim od tutub yanır.
Sətirlər arasında
Görüş yeri boylanır,
Vida yeri boylanır.
Bura nöqtələr düşüb,
Gözümün qarasından.

Saçlarımı dən düşüb,
 Sətirlər arasında.
 Demirem ki, çəkmirem
 O günlerin qəmini;
 Demirem ki, qaytarın
 Cavanlıq aləmini.
 Çağırsan da qayıtmaz,
 Onu hara səsleyim? –
 Bircə dəfə verilmiş
 Əziz nemətdi, paydı.
 Sətirlər arasında
 Qalan müqəddəsliyim.
 Xatirem kimi uzaq
 Paklığım, təmizliyim
 Kaş ki, məzara kimi
 Ürəyimdə qalayıdı.

GÖRÜŞ

Biz ki unutmuşduq ilk məhəbbəti,
 Ah, bu qafıl görüş kaş olmayıyadı.
 Mənim gözlerimdə eşqin həsrəti,
 Senin gözlerində yaş olmayıyadı.

Mən də bəxtiyaram, sən də bəxtiyar,
 Bəs bu həsrət nədir, bu mələl nədir?
 Saxlama, qoy gedim,
 Gözləyənim var,
 Gedimmi? –

Bir hə de, o sual nədir?

 Dayanma qarışında günahkar kimi,
 Mən ki, günahını bağışlamışam.
 Hələ qəlbə geniş adamlar kimi,
 Senin toyunu da alqışlamışam.

Niye zilləmisən gözlerini sən?
 Mənə evvəlki tək baxma, amandır.
 Mən ki əl çəkmişəm məhəbbətimdən
 Qəlbimi odlara yaxma, amandır.

Peşiman olmanın nədir əlacı?
 Yüz fikir bir borcu ödəməz indi.
 Mən sənə qardaşam, sən mənə bacı,
 İlk eşqə tapmışan bir əvəz indi.

Yanmasın, ulduzum tez yanıb sönsə,
 Vədəsiz şadlığı istəmirdəm mon.
 Özgənin eşqinə göz dikməkdənse,
 Həsrətin qoynunda can verərəm mən.

Sevin, əzizləyin bir-birinizi,
 Aynılıq diləsəm dilim lal olsun.
 Qolboyun, mehriban görəndə sizi,
 Mənim şair könlüm qoy xoşhal olsun.

Şirin söz eşitsəm dodağınızdan,
 Bilin ki, sədasi üreyimdedir.
 Gələsə körpo səsi otağınızdan,
 Hor xeyir-duası üreyimdedir.

Pozmaram bir evin birliyini mən,
 Görsem ev yىxılır, gedib quraram.
 Əl oldən soyusa, ürək-ürəkdən,
 Sizi eşqinəze qovuşduraram.

Nə peşiman ol, nə qelbbini sıx,
 Çətindir, o günə qayıtmaq, çətin.
 Əvvəli sevinedir, sonu ayrılıq, –
 Taleyi gətirmir ilk məhəbbətin.

Qoy bu ürək sözüm getməsin hədər:
 Məni sevirsənə, ismətini sev.

Mən səni bir vaxtlar sevdiyim qədər,
Sən də öz ərinin, qismətini sev.

Biz ki, unutmuşduq ilk məhəbbəti,
Ah, bu qəfil görüş kaş olmayayıdı.
Mənim gözlerimdə eşqin həsrəti,
Sənin gözlərində yaş olmayayıdı.

EVƏ QAYIDIRIQ

Çatsaq da rütbəyo, ali savada,
Adı fəhlə kimi işləsək də biz,
Bağlı kabinetdə, açıq havada
Gündüzlər gərilir əsəblərimiz.

Gündüzlər bezirk üzlü bir “dostdan”,
Bezirk xahişdən, ya göstərişdən.
Hərdən də çıxanda uzun iclasdan
Elo bil çıxırıq ağır döyüşdən.

Ürəy də yorulur, beyin də, göz də,
Sözlər eşidirik töhmətli, acı.
Axşam fohləmiz də, nazirimiz də
Olur ev möhtaci, qayğı möhtaci.

Axşam hər ürəkdə bir istək gəzir:
Bir şirin tobossüm, bir loxma çörək.
Kişilər görmüşəm evə tələsir
İlk görüş yerine tələsdiyitək.

Kişilər görmüşəm qisməti, payı
Böyük bir külfətdir, kiçik bir otaq.
Her axşam qadını dəmləyən çayı
Yüz-yüz qonaqlığa dəyişməz ancaq.

Qadınlar görmüşəm, ac-susuz qalıb,
Məskəni bir mətbəx guşəsi olub.

Yollara baxmaqdan gözü qaralıb,
Çəşməyi pəncərə şüşəsi olub.

Reisler görmüşəm, sine qəfəsi
Az qalıb partlaşın bir zəng səsindən.
Hırsını soyudub qadın nəfəsi,
Evdə şəfa tapıb xoş təbəssüməndən.

Kişilər də görmüşəm qalxıb kürsüyə,
Ağzından od saçılıb, deyiblər nərsən
Evə qayıdanda, yazıq kilsəyə –
Zorla ibadətə gedir, deyərsən.

Tez gəldi, günahdır, gec gəldi, xəta,
Elə bil üstünə daş-divar yağır.
Qapısı açılır yarım saata,
Açılan üzündən zəhrimər yağır.

Soruşmur: Ay kişi, nə aləmdəsən?
Kim səni incidib, dərdlisən niyə?
Soruşur: – Bəs hansı cəhənnəmdəsən?
Tez ol, gecikirik, toya, şənliyə.

Qadınlar görmüşəm, dünya qəmini
Evindən didərgin salır hər axşam.
Kişi ürəyinin sarı simini
Qayğı mizrabıyla çalır hər axşam.

Hardasa başına yağır alqışlar,
Kimesə şöhrətin, adın gərəkdir.
Evdə ipek əllər, gülgün baxışlar,
Evdə səni duyan qadın gərəkdir.

Evdə qayıdırsan uşaqlığına,
Qadın insandırsa, dodaq da büzməz.
Lap dahi olasan, şıtaqlığına
Öz qadının dözər, öz anan dözməz...

Eve qayıdırıq addımlarımız
Tələsir, –
Hamımız yorğunuq, açıq.
Qayğıkeş, mehriban qadınlarımız,
Açın süfrələri, sizə möhtaciq.

Sevən qəlbimizdə bir istek gəzir:
Bir şirin təbəssüm, bir loxma çörək.
Vəfəli kişilər eve telesir,
İlk görüş yerine təlesənlərtək.

VAĞZALI ÇALINIR

Bacım Elmıraya ithaf edirəm

Duvağa bürünüb yola düşürsən,
Qonşular teline çıçok bağlayır.
Ay bacım, sən haldan-hala düşürsən,
“Vağzalı” çalınır, anam ağlayır.

O, nələr etmedi, toyunda nələr,
Bu həsrətin yeri nə tez bilindi?
“Vağzalı” çalınır, son dəqiqlər...
Özge bir yuvaya köçürsən indi.

Köçürsən üzüağ, mögrur, həyali,
Gedirsən könlünü verdiyin yera.
Buydu anamın da fikri-xəyalı,
Bəs niyə kövrlər o, birdən-birə?

Ortada quş kimi süzür gəlinlər,
Qızlar oğrun-oğrun yar soraqlayır.
Gülür, förehlənir toya gelənlər,
“Vağzalı” çalınır, anam ağlayır.

Xeyir-dua verir kiçik bacılar,
Dərindən ah çəkir böyük qardaşım.
Atanı dövrəye alır qocalar,
Qapıya söykenir bəzəkli maşın.

Göz yaşı inci tək qonur sinənə,
Getmək istəyirsən, o qucaqlayır.
– Ay qızım, xoşbəxt ol! – Söyleyir sənə,
“Vağzalı” çalınır, anam ağlayır.

Bir evdən, bir eve səadət gedir,
Biri yola salır, biri səsləyir.
Bir ana qızını burda ləngidir,
Bir ana həsrətlə gəlin gözləyir.

Otaqda boş qalır gümüş çarpayın,
Küncdə bir kitabı yel varaqlayır.
Naxışlı fincanda soyuyur çayın,
“Vağzalı” çalınır, anam ağlayır.

Ona teskinlik də gerek deyildir,
O göz yaşlarında sevinc var, bacım.
Səadət həmişə gülmek deyildir,
Ana qız toyundə ağlayır, bacım.

Gedirsən on şirin arzu-kam kimi,
“Vağzalı” çalınsın, get yavaş-yavaş.
Dünyada hər ana öz anam kimi,
Bircə toy günündə ağlayaydı kaş!

TOY GÜNÜ

*Əmim İslamin sevimli nəvəsi
Sonanın toy gününə həsr edirəm*

Üzüklü barmağın, xinalı əlin,
Qızım, ilk bəzəyin, ziynetin olsun!
Bu gün nişanlısan, sabah bir gəlin,
Bir gün də anahq qismətin olsun!

Babanın ürəyi dönübdür dağa,
Nənən süfrə açıb gələn qonağa,
Anan sənə baxır, atan uzağa,
Onlara benzəmək niyyotin olsun!

Sen də bir yadigarsan bize dünəndən,
Adın miras qalıb ulu nənəndən.
Biz onun etrini ahriq səndən,
Bu ada ömürlük hörmətin olsun!

Çağırın, göllərdən uçub birbaşa,
Sonalar Sonama etsin tamaşa.
Bu gün dostlar dönüb qohum-qardaşa,
Bu birlik poladdan qoy mətin olsun!

Uyma, qiymətinə qızılın, zərin,
Başının tacıdır öz böyüklerin.
Neslinin kökü var dərindən-dərin,
Bu sənin tükenməz sərvətin olsun!

Başışib ılduzu gəlinlə-beyin,
İstəyi bir olsun iki üreyin.
O evdə can deyib, can eşitməyin,
Ay qızım şekerin-şərbətin olsun!

Xeyir-duamızı özünlə apar,
Sənə bu Tofiqin bir arzusu var.
Ən böyük bəxşisin vəfa, etibar,
Cehizin öz həyan, ismətin olsun!

1986

KEÇ GÜNAHIMDAN

Mənə qurban verdin cavanlığını,
Nur etdin ömrümün qaranlığını.
Heyif ucuz tutdum qurbanlığını,
Görmədim, duymadım insanlığını.
Qəzəbim soyusun etirafimdan,
Sənə yalvarıram:
Keç günahimdan!

Bir gəlin olardin üzü duvağılı,
Bir xanım olardin evi çiraqlı.
Bir ana olardin oğul-uşaqlı,
Qaldın taleyi kem, qapısı bağlı.
Mən səni ayırdım dostdan, qohumdan,

Sənə yalvarıram:
Keç günahimdan!

Ruhumu oxşadın gizli, xəlvəti,
Mən oldum könlünün son əmanəti.
Qadın nəvazişi ömrün zinəti,
Ölündən betəmiş qadın nifreti.
Bunu öz gözümə görəm yaxından,
Sənə yalvarıram:
Keç günahimdan!

Ah, nələr töredir acı söz, nələr!
Mənə bal verənə içirtdim zəher.
Hicran hədəfiyəm her axşam-səhər,
Qayıdır sinəmə deyir zerbələr.
Özüm yaralandım öz silahımdan,

Sənə yalvarıram:
Keç günahimdan!

Elə ucalmışan, enə bilmərəm,
Elə yandırmışan, sönə bilmərəm.
Sənsiz lal olaram, dinə bilmərəm,
Əl çəkə bilmərəm, döne bilmərəm
Mən öz bugünümdən, öz sabahımdan,
Sənə yalvarıram:
Keç günahimdan!

Ömrüm təkqanadlı quşa dönməsin,
Həsrətin gözümde yaşa dönməsin.
Baharım borana, qışa dönməsin
Ürəyin bərkiyib daşa dönməsin,
Daşlar da od tutub yanar ahımdan,
Sənə yalvarıram:
Keç günahimdan!

Gözüm yox dünyanın bir sərvətində,
Səni arxa bildim darda, çetində.
Mənimdir qəmin də, sedaqətin də.
Qul olub eşqimin əsaretində,
Mərhəmət əməkdan sevgi şahımdan,
Sənə yalvarıram:
Keç günahımdan!

Sağalmaz xəstənəm, dərmanım sensən,
Həkimim, həkimi, fərمانım sensən,
Dövlətim, şöhrətim, ad-sənəm sensən.
Yeganə ümidi, günahım sensən,
Mən necə el çəkim son pənahımdan?
Sənə yalvarıram:
Keç günahımdan!

Vaxt ötür səfərə yığışır köçüm,
Bir dərya ömrümüzdən qalmış bir içim.
Ondan da yolunda hazırlam keçim,
Keçim öz canımdan, öz var-yoxumdan,
Ayrılmaq istəməm şirin yuxumdan,
Sənə yalvarıram:
Keç günahımdan!

ULDUZLAR

Yüz illər, min illər sizin şələniz
Sularda sepildi hər yola, izə.
Zülmət perdəsinə bürünən dəniz,
Geceler həsrətlə göz dikdi sizo.
Yandınız, gəmilər üzdü birtəhər,
Söndünüz, daşlara toxunuş batdı.
Dedilər: Nə gözəl nemətdir səhər,
Təbiət gecəni nəhaq yaratdı.

Ümidlər, arzular batdı Xəzərdə,
Sahildə hər gecə matəm quruldu.

Sulara qərq oldu qədim səhər də,
Bir vaxt qaranlığın qurbanı oldu.

Gəmisi qəzaya düşən qapitan,
Əlini göylərə açıb yalvardı.
Sizdən işiq umdu boğulan, batan,
Tale ulduzunu axtaran vardi.

İnsan fəryadından əsrlər boyu,
Qayalar diksindən gecə dənizdə.
Nura boyamağa qaranlıq suyu
Siz də acizsiniz, ulduzlar, siz də...

Bir gün parçalandı zülmət pərdəsi,
İnsan öz bəxtini işıqlandırdı.
Bakı yer üzünүn nur serkədəsi,
Xəzərdə bir qoşun ulduz yandırdı.

Buruqlar dənizin göy sinəsindən,
İndi sütun-sütun göye nur çilər.
Əger istəsəniz öz şöləsindən,
Sizə də pay verər bizim neftçilər.

Sizə də öyrədən yerə düşmeyi,
Hər buruq bir işiq nərdivanıdır.
Hər mayak gəminin nurlu çeşməyi,
Sahili göstərir, yolu tanıdır.

Hər neftçi Koroğlu, bir nər oğlu nər,
Dəniz cilovlanmış kəhər kimidir.
Qoynu çılcıraqlı polad körpülər,
Xəzərin belində yəhər kimidir.

Ürək bura ele isnişir ki,
Deyirsən öz küçən, öz evinizdir.
Birçə tufan vaxtı yada düşür ki,
Bura torpaq deyil, bura dənizdir.

Hər ləpə ovcunda bir ulduz gəzir,
Sular başdan-başa nurdur, nur indi.
Gece paltarını soyunub Xəzər
İşiq dənizində yuyunur indi.

Əriyib, əriyib siz axırsınız,
Dəniz möhtac deyil sizə, ulduzlar.
Yerə həsrət-həsrət hey baxırsınız,
Yerdə parıldayıր təzə ulduzlar.

Deyirəm əbəsdir bu qəm-qüssəniz,
Sizdən işıqlıdır nuru ümmanın.
Ulduzlar, nə çoxdur qaranlıq dəniz,
Onların üstündə alışın, yanın.

1964

ÜNVANSIZ ŞEİR

Bilirəm yerini, ünvanımı da,
Ancaq görününə bel bağlamıram.
Öldür o sonuncu gümanını da,
Mən səni gezmirəm, soraqlamıram.

Qapıdan keçirəm gözü yumulu,
Qəsdən öz yolumu ordan salıram.
Mən kiməm? Dünənki eşqinin qulu
Bu gün həsrətindən qisas alıram.

Bir də görüşümüz baş tutan deyil,
Bələkə yuxularda bunu görəsen.
Səni üreyimdə yaşıdırıram bil,
Sən mənə təbərrik bir xatiresen.

Qorxuram, deyərlər kefdə, büsətda
Ömür keçirirsən, qərq olum dərde.
Qorxuram görəndə səni həyatda,
Ölsün o yaşayın xatirələr də.

ZORLA ŞAİR OLMAZSAN

Deyirsen ki, şairlik
Ancaq peşədir, peşə.
Nə əcəb girişmişən
Vəzifəli bir işə?
Şükür, ali savadın,
Özünə görə adın.
Nə əcəb bir rütbəyə,
Ada sahib olmadın?
Qulluq zəmanəsidir,
Ağlını yiğ başına.
Aç gözünü, yaxşı bax
Bəzi yar-yoldaşına.
Bil ki, vəzifən olsa,
Yazdığını gedər çapa.
Qəzetçilər şərini
İstor olindən qapa.
Tənqidçilər boynuna
Zorla qoyar – dəhisən.
Təriflər kitabında
Şanlı bir siyahısan.
Unudulmuş əsərin
Təzədən varaqlanan.
Dünən bəyənməyənlər
Səninlə maraqlanar.
Məclis səndən başlanar,
Səninlə də bağlanar.
Xidmətçilər maşını
Bir-bir sürər qapına.
– Buyur, buna min, buna...
– Mənimki teptəzədir,
İnciyərem minməsen.
Danışmasan, dinməsən
Bir maşında papağın,
Bir maşında kitabım.
Bir maşında ayağın,
Birində ayaqqabın.

Biri başı gəzdirər,
 O biri de bədəni.
 Qapında birleşdirib
 Eve ötürür səni.
 Əvvəl etiraz edib,
 Deyəcəksən nə lazım?
 Vəzifəm təzələnib,
 Təzə deyil avazım,
 Görəcəksən xeyir a.
 Tərif yağış tek yağır.
 Bu təriflər içinde
 Neyləyəsən sən fağır?
 Əlqərəz bu şairlik
 Adı peşədir, peşə.
 Məşhur olmaqçın giriş
 Vəzifəli bir işe...
 Söylə, nə cavab verim?
 Kömək eله oxucum.
 Ona təsir edərmi
 Qəzəb dolu bir hücum?
 Deyimmi Nizamının
 Dövləti olmayıbdır.
 Füzulinin şairlik
 Bileti olmayıbdır.
 Deyimmi Abbas Səhhət
 Vəzifə axtarmayıb.
 Hadini küçələrdən
 Faytonda aparmayıb.
 Deyimmi "Volqa"da yox.
 Sabir piyada gəzdi.
 Bir raket sürətiylə
 Şəri dünyada gəzdi.
 Sənə duyğusuz, gərəksiz,
 Bu günsüz, gələcəksiz,
 Ucuz şeir yolunda
 Baş girləyen boşboğaz,
 Yüz il gücən,

Yüz il yaz,
 Çəşib – vəzifən olar,
 Yaşayan şerin olmaz.
 Çəkmə asan yollara
 Məni əbəs yere sən,
 Oxucunun ürəyi
 Sənə kabinet deyil.
 Zəngi basıb giresən.
 Gilə-gilə eriyib,
 Kəlmə-kəlmə düzdüyüm,
 Söz ömrümü uzadıb,
 Öz ömrümü üzdiyüm,
 Qızıl sətirlər üçün
 Gümüşlənən saçımı,
 Nəğmə ehtiyacımı,
 Şeir ehtiyacımı
 Dəyişmərəm o sənin
 Kefdə keçən vaxtına.
 Dəyişmərəm masamı
 Yüz hakimlik taxtına.
 Mehəbbəti, ilhamı
 Vəzifəylə almazsan.
 Zorla şair olmazsan.

ARXİV ŞEİRLƏRİ

*Sən mənim qədrimi biləsən deya,
 Bu cavan yaşimdə ölümmü indi?
 Əli Karim*

Bir silsilə şerini
 Dərc ediblər bu səher.
 O, belə səxavəti
 Az görüb sağlığında.
 Şəklinə də qayğıyla
 Yer ayırib qəzetlər.
 Harda isə çəkdirib
 Onu uşaqlığında.

Üstündə oxuyuram:
“Şairin arxivindən”.
Her kəlmədə döyünür
Qəlbinin bir parçası.
Deyirlər beş kitablıq
Şeir çıxıb evindən,
Diriyən nəşr olunub
Əl boyda kitabçası.
Oxuyuram...

Duyğular
Körpə qəlbətək zərif,
Fikirlər kövrək, həzin,
Nisgillidir bir qədər.
Yəqin ki, sağlığında
Çox naşirə göstərib,
Sonra da arxivinə
Qayıdır bu şeirlər.
Hər sözü üreyimə
Köçürmək istəyirəm,
Məna dolu sətirlər
Həkk olunur beynimə.
Özündən ixtiyarsız
“Yaşa. Sağ ol”. – deyirəm.
İndi bu tərifləri
Kimə deyirəm, kimə?
Özünə söyləsəydim
Bəlkə bir gün, bir saat
Çox yaşardı rəhmətlik,
Sevinərdi ürəkdən.
“Əla, gözəl” deyirəm,
Məni eşitmər heyhat,
Nə xeyri, nə gecikmiş
Terifləri deməkdən?
Şəkildə gözlərindən
Nurlu təbəssüm yağır,
Sağlığında bu qədər
Gülüb sevinməmişdir.

Şerini verməyəndə
Gedərdi səssiz, fağır,
Haqsız tənqidlərə də
Bircə yol dinnəmişdir.
Dinib coşaydı gerek,
Öz haqqını alaydı,
Titredəydi səsiyle
Daşqəlblini, kobudu.
Mənevi qəlebədən
Ürəyi sağalaydı,
Azalaydı dünyada
Bir şair tabutu.
Deyirdilər: – Nə qədər
Təvazōkar, utancaq,
Nece də heyalıdır.
Getməz o, şikayətə.
Səssizcə öz evində
Yazıb-yaradır ancaq.
Nə kitaba möhtacdır,
Nə bir ada, şöhrətə.
Yaman razıyyıdı ondan
İlhamsız rəqibləri.
Susmağı xoş gəlirdi
Maskalı xəbislərə.
Hər birinin olsayıdı
Bu arxivdən xəbəri
Paxılılıqdan qovrulub,
Çıxmazdılар səhərə.
O işə borc alırdı
Pulu qonum-qonşudan,
Yazdığı baldan şirin,
Heyatı zəhər idi.
Onu bəzən ac-susuz
Bir ümidlə yaşıdan
Bütün vari-dövləti
Həmin şeirlər idi.
Evinin nömrəsini,

Küçəsinin adını,
Çöreyin qiymətini
Unudardı həmişə.
Həyatda şeir qədər
Çox sevdiyi qadını
Utanardı çağırısm.
Qanuni bir görüşə.
Üreyi bir şam kimi
Yandı köksünün altda.
O, şeir yaza-yaza
Öz ömrünü bitirib.
Sənətin fədaisi
Acizdirsə həyatda,
Tek özü yox, Vəten də
Bundan çox şey itirib!
İtirib şerimiz də,
Seyrəlib cərgəmiz də.
Sinəsində aparıb
Belkə şah əserini.
Bir rütbəli riyakar,
Bir peşəkar xəbis də
Bu itki hesabına
Rahlayıb öz yerini...
Sənetkar öz haqqını
Gec-tez alır deyirlər,
İstedadın yolumu
Kəsə bilməz bənd-bərə.
Şairin arxivindən
Qanad açıb şeirlər,
Qonur qaranquş kimi
Ağızlara, dillərə,
Özü eşitmır ancaq
Elin alqışlarını.
Qəzobindən partlayır
Bəzi diri meyitlər.
Xəlvətdə kötük kimi
Tərpədib başlarını.

Onun dirilməyindən
Xoflalar laqeydlər.
Sağlığında şerinə
Göz yumanlar söyləyir:
“Ah necə də gözəldir!
Gözüm yaşarır, baxın”.
Biganə dostların da
Ürəkləri göynəyir.
Əfsus ki, qulağı kar,
Dili laldır torpağın!

ŞAİR HAQQINDA DÜŞÜNCƏLƏR

Bəzisi düşünür: – Şaire nə var,
Sözdür, qafiyədir tapıb düzəldir.
Alnında tör olmur, əlində qabar,
Heyatı firavan, ömrü gözəldir.

Bir kitab yazdım, gezir “Volqa”da,
Yollar daş-kəsəksiz, hər işi asan.
Qızlar da tez uyan şöhrətə, ada,
Təki məhəbbətdən şeir qoşasın.

Şair ol, barmaqla göstərsin hamı,
Dünyanın dərdini heç alma vəcə.
Gir evə, harayla, təbi, ilhamı,
Bir qələm, bir kağız, bir səssiz gecə.

Gəlsin qabağına limonlu çayın,
Evin xanımı da qullığındadır.
Doldur varaqları rahat, arxayı,
Şeir qafiyənin bolluğuñdadır.

“Ellərə” “sellərə” qoş, bir “dağ de”, bir “bağ”,
Söz aç bu gündən də, ötən çağdan da...
Yox, qafil, yarımcıq sənetkar olmaq
Ağırıdır yarımcıq doğulmaqdən da.

Bir qoşma deməkələ dağdan, arandan,
Şairlik olmayırlar, ad-san olmayırlar.
Polad əridəndən, qaya yarandan
Şairin zəhməti asan olmayıb.

Dostu milyon-milyon,
Düşməni min-min,
Hər sotri bir tufan qoparan dalğa.
Şairin köksüne dəyən gülənin
Ağrıları dəyir bütöv bir xalqa.

Daim şairiyələ öyünmiş Votən,
Şairsiz ağlamaq, gülmək çətindir.
Şairin adını milyon ürəkdən
Neşterlə, xonçərlə silmək çətindir.

Baxın keçmişinə bizim diyarın:
Şair olan yerdə hünər də varmış.
Xalqa divan tutan hökmədarların,
Birinci qurbanı şair olarmış.

O, bir qığılçımdır, söndürülməso
Qəlblərdə törədər alovlar, odlar.
O, bir qasırğadır, bu qorxunc səsə
Çaxnaşıb səs verər göydə buludlar.

Şeir arzulara qanad yarandı,
Əməllər şeirkət axub durulsun.
Bütün insanların ən böyük andı,
Böyük şairlərin vicdanı olsan.

Bəlkə ilk qartal da qayalar üstə,
Şair vüqarına baxıb ucalmış?
Tufan qoparmağı bəlkə dəniz də
Şairdən öyrənmiş, şairdən almış?

Düşmə xam xəyalə, yazıqsan, yazıq,
Şan-şöhrət tilsimə salmasın səni.

Kim deyir, hemişə biz kefi saziq?
Dağ çəksə, əriyər şair çəkəni.

Dünyanın qayğısı gəzir sinədə,
Aləm yuxudadır, bir qələm, bir o.
Sevdiyi bir qızın görüşüne də
İlham gələn zaman gedə bilmir o.

Günlər necə gəlir, necə dolanır.
Şairə nəğməsiz ömür, gün nədir?
Gecələr şerinə şeir calanır,
Gecələr ömründən ömür, gün gedir.

Ürək söz eşqiyle vurur hemişə,
Heyat nəğmələrlə zinətlə olur.
Axtarır, saçları dönür gümüşə,
Tapdığı qızıldan qiymətli olur.

Qu quşu ömründə tekce bir kərə,
Deyib nəğməsini köçür dünyadan.
Ömür daha şirin olur şaire,
Ən gözəl şerini yaradan zaman.

Qayğıdır şairin qolu, qanadı,
Şeir də qayğıyla yaranmalıdır.
Şairin hüququ, şairin adı
Dövlət sərhədətək qorunmalıdır.

Nesillər borcludur, gözəllik yayan,
Saflığa çağırın bu təmiz ada.
Bəlkə şair olmuş ilk dəfə duyan,
Eşqin mənasını qoca dünyada?

Hamı şeir yaza bilseydi əgər
Olmazdı dünyanın heç qəmi, dördü.
Ən ağır, ən böyük müharibələr
Sözlə başlanardı, sözlə biterdi.

Şerin düşmenidir ölümlər, qanlar,
Şair həyat deyir, səadət deyir.
Şeirlə yazılışın bütün qanunlar,
Ana südü kimi təmizdir şeir.

Bütün diplomatlar eşitsin bunu:
Natiqlər kürsüdən ensin deyirom.
Bu gün BMT-nin iclas salonu,
Şeir məclisine dönsün deyirom.

Orda gərək deyil tərcüməçi de,
Şerin vahid dili ürəkdir, ürək.
Daxmada, zindanda, evdə, küçədə,
Onları yer üzü dinləsin gerək.

Şairlər kürsüyə ucalsın bir-bir,
Söz açasın dünyanın dərdi-sərindən.
Ürək parçalasın hər qəmli şeir,
Hərbə nifret yağşın kəlmələrindən.

Desinlər: – Beşeri salmayın qana,
Dünya yetim qalar, torpaq insansız.
Raketlər sancılsa göyün bağrına,
Səma yersiz qalar, yer asimansız.

Gör neler yaradır əliniz, nələr,
Yanın alınımızdan çözülen tərə:
İnsanlar, lüt gezir milyon körpələr,
Şinel tikirsiniz milyon əsgərə.

İnsanlar, yeriyyin ləpələr kimi
Hərbin üzərinə siz qoşun-qoşun.
Uçan quşlar kimi, nəgmələr kimi
Siz də qucaqlaşın, siz də qovuşun.

Hər şair qəlbində min arzu, həvəs,
Şadlığa müntəzir, toya müntəzir.

Her şair qəlbində bitib-tükənməz
Size deyilməli nəgmələr gezir.

İnsanlar, sizindir bu gül, bu çiçək,
Həyatın bal qədər şirinliyi var.
Anamız dünyanın gəlin evitək
Bezəyin, qoruyun, sevin, insanlar.

Size nəgmələrdən hörərik çələng,
Nəgməyən yaşamaq bir səadətdir.
Zalqı ucaltmayıb qorxunc top-tüsəng,
Xalqı ucaldan da şeir-sənətdir...

Ən yaxın, yn uzaq ünvana kimi
Hər şeri o, yola salır nigaran.
Qızı gəlin gedən bir ana kimi
Gözləyir nigaran, qalır nigaran.

Hər ürək bu yola gətirməyib tab,
Şairlik nə bəylilik, nə soltanlıqdır,
Şairlik ən böyük əziyyət, əzab,
Şairlik ən böyük qəhrəmanlıqdır.

Deyirom bir şair göstərin mənə,
Dünyada o, yüz il yaşayıb bir vaxt.
Loğmanlar hər ömrü uzatsa, yenə
Şairlər hamidan tez qocalacaq.

Bağrı gecə-gündüz yanan bir məşəl,
Onuntek yanmazsan nə qədər yansan.
Belkə şair imiş hər kəsdən əvvəl,
İlk dəfə ürəyi ağrayan insan?

Şair öz sözüyle, öz qüdrətiyle
Ömrünü verməli Vətənə, yurda.
Tonqalda hamının hərarətiyle
İsidib, kül olur özü axırda.

O, gərək can qoya, ürək əridə,
Qəm ona əbədi bir yük olubdur.
Dördi böyük xalqın şairləri də
Senətdə həmişə böyük olubdur.

Danışın vetəndaş, böyük şairlər,
Kəlmələr alovdan, oddan yoğrulsun
Hər şair bir xalqın rəhbəri qədər,
Milyon talelərə cavabdeh olsun.

Şairdə ildirim gücü var bəlkə,
Şeir daşdan keçən qurşun kimidir.
Nəğməsiz bir milət, şairsiz ölkə,
Sərkərdəsiz qalan qoşun kimidir.

1962

DOST TÖHMƏTİ

Dedi: – Oxumuram təzə şerini,
Xeyli var heç yanda görünmür imzan
Ele kürsülərdə görürəm səni,
Bəs nə vaxt oturub şeir yazırsan?

Dostum, qədrini bil saatın, günün.
Həyat nefəsidir sənet həvəsi.
Qırxi adladımı –

şair ömrünün
İnan ki, qızıldır hər dəqiqəsi.

Gün var əllerindən uşub şar kimi,
Yerində nə qalıb? –

Yersiz hay haray.
Dövlət bankındaki hesabdar kimi
Ayları, günləri xəsisliklə say.

Hesabla, görərsən bu səxavətin
Ömür bahasına başa gelibdir.

Tərif, xumarı hər ziyafətin,
Eve günahınlə qoşa galibdir.

Dostum, çox gedirsən toyə, matəmə,
Gorək bu gedişdə bir ölçü olsun.
Şeir yaz, təskinlik getirsin qəmə,
Şeir yaz, toylarda bir elçi olsun.

Xərcləmə ömrünü, tükenir varın,
İllər köçəridir, qayıtmaz bir də.
İnan ki, həqiqi sənətkarların
Özü bir yerdədir, sözü min yerde.

Ötəri fikirlər qatib başını,
Uşaq tek uymusan boş təsəlliye.
Sen çoxdan ötmüsən Müşfiq yaşını,
Artıq qədəm qoyub ömrün əlliye.

Şair qocalırsa, bu şadlıq deyil,
Ömrə güman hanı, etibar hanı?
Şairlik döyüsdür. Rahatlıq deyil,
Yürüş meydanıdır, yarış meydanı...

Onun qəzəb dolu həqiqətinə
Bircə yol “haqlısan” deyib kiridim.
Yoldaş gileyinə, dost töhmətinə
Çoxdan həsrət idim, tamarzi idim.

Bu gün hakim kimi durdu qarşında
Öz şair qardaşım, sinanmış dostum.
Hər sözü od töküb çaxdı başında,
Bildim günahkaram, hörmətlə susdum.

Necə xeyirxahmış dostun qəddarı. –
O məni yandırıdı öz əvəzimə.
Üzümə çırpdığı bu günahları
Qorxmuşam deməyə özüm-özümə.

Qorxmuşam görmeyə zəifliyimi,
Tərif kölgəsində daldalanmışam.
Günləri sovurub köhnə pul kimi,
Şirin yuxularda çox talanmışam.

Uçdu beynimdəki alqış xumarı,
Keyimş təbimə zəlzelə düşdü.
Yolumu gözləyən ağ varaqları
Öz kəfənim kimi yas bürümüşdü.

Gördüm ki, dəyəndə şair nəfəsi,
Kağız da sevinir qaralmağına.
Belkə bir ölkənin sözü, nəğməsi
Yazılır kitabın bir varağına.

Sanki təzeləndi ruhum, varlığım,
Qəlbim də, evim də işıqla doldu.
Dostun töhmətinə minnətdarlığı
Tezəcə yazdım bu şeir oldu.

KÖHNƏ ŞEİRLƏRİMLƏ SÖHBƏT

Həkimlər qadağan edib yazmayı,
Dəyirman daşı tek hərlənir başım.
Susmaq şair üçün ölümdür axı,
Görəsən dördimi kimə danışım?

Size danışıram, ey şairlərim,
Ey mənim sıvanmış, köhnə dostlarım.
Gözümüzün işığı, bəhərim-barım
Dünyada yeganə dövlətim-varım.

Bir zaman gecəni qatdım gündüzə,
Dedim üzülməsin əlim fırıldən.
Ömür bahasına can verdim sizo,
Şirin ləzzət aldım bu əziyyətdən.

Siz üzə çıxınca əsərdi ürək,
İmzamı görməyə mən tələsirdim.
Pəncərə önündə durub sübhədək,
Günəş nə gec doğur, – deyib küsərdim.

Şəhərlər yürüyüb qəzet köşküne,
Tutardım növbədə birinci yeri.
Beşaltı setirlik şerin eşqinə,
Bir qucaq qəzətlə dönerdim geri.

Ayağım altında qalardı şəhər,
Uçardım, size mənim qolun-qanadım,
Heyrətlə baxardı yoldan keçənlər,
Sanardım hamıya tanışdır adım.

Şerimi oxuyur bütün binalar,
Hər ev dost eviydi, qohum eviydi.
Duyar sevincimi əziz analar,
Sinəm nəğmələrin doğum eviydi.

Mən indi dünyanın ən bəxtəvəri,
Atam hər şerimə məclis qurardı.
Anam da eşidib bu şad xəberi,
Başında üzərlik dolandırırdı.

Oğlun şair olub, gözlerin aydın! –
Axışib gələrdi tanış-bilişlər.
(Deyirəm ay ata, kaş sağ olaydın,
Dolaydı evimə həmin gülüşlər).

İndi o günlərim dönüb nağıla,
Ummuram əvvəlki umacağımı.
Bir də o nəğmələr çətin doğula,
Bir də kim qaytarar gənclik çağımı?

Şeir var, heyif ki, söhbəti yoxdur,
Girmir otaqlara xoş xəbər kimi.
Əvvəlki oxucu heyrəti yoxdur,
Şairə baxmırlar peyğəmbər kimi.

Yazdığını ilk şerin lozzotini mən,
İndi on kitabdan almırıam, düzü,
Hər gecə gözümə çökür duman, çon,
Qorxuram görməyəm bir də gündüzü.

Əlimdə tutar yox, qələmdən tuta,
Qələmə nə var ki, dərd mənim olur.
Stolum qaralıb dönür tabuta,
Ağaran varaqlar kəfənim olur.

O mən deyiləmmi təbim gələndə,
Hazırdım daş üstə oturub yazım?
Elə ki, qurudu qələm əlimdə,
İstərdim qanıma baturıb yazım.

İndi utanıram, ey şeirlərim,
Varmı bundan ağır ceza, bilmirəm.
Qoy çıxsın aşkara ürek sirlərim! –
Əvvəlki həvəslo yaza bilmirəm.

Dünyaya baxmiram əvvəlki gözlə,
Üzünü görməyim necə namərdin.
Yanmiram əvvəlki atəşlə, közlə,
Əlində girincəm azarın, dərdin.

Şeir əvəzinə, kitab yerinə,
Dərman kağızları çıxır cibimdən.
Şəhərin mötəbər həkimlərinə
Baxıram Allaha baxan kimi mən.

Onlara deyilir hər ağrım, acım,
Ərkim çatmayanda üç övladıma.
Hər şəfqət bacısı öz anam, bacım,
Simurq quşu kimi çatır dadıma.

Dilimə yad olub iynəli sözler,
Bədənim iynədən deşik-deşikdir.
Durur başım üstə xətri əzizlər,
Körpəyəm, çarpayım sanki beşikdir.

Bax, buna görə də ey şeirlərim,
Sizdən xəcaletəm, özündən bezər.
Şeir məclisində görünür yerim,
Məni dustaq edib qocalıq, azar.

Nə vaxtdır qalmışam yoldan, səfərdən,
Yadına gəzdiyim ölkələr düşür.
Bir zaman uçağım təyyarələrdən,
İndi pəncərəmə kölgələr düşür.

Ən uca kürsüyə mən yaraşardım,
Sənət meydanına gəldiyim gündən.
İlham təzyiqiyə aşüb-dاشardım,
İndi boğuluram qan təzyiqindən.

Hamını maqnit tək çəkerdi sözüm,
Daş-divar dözməzdə həyəcanıma.
Qızların dilində şəkerdi sözüm,
Qurd kimi daraşib şəker canıma.

Zəhərə döndərib o şirin ömrü,
Hər ağrım sonuncu əzab kimidir,
Yataqda çürüyən şairin ömrü,
Bir künçə atılmış kitab kimidir.

Onu kim oxusun, kim varaqlaşın?
Yaxınlar duyurmu uzaqlığımı?
Bədxahımlı tələsir gəlib ağlasın,
Qəzətdə axtarır başsağlığımı.

Kim ki, qiymət verib, məni sayıbdır,
Həmişə gələrdi, az gəlir daha.
Dostlar üvanımı yadırğayıbdır,
Telefon zəngləri seyrəlir daha.

Görəsen nə imiş günahım mənim?
Bəlkə azara da günah deyirler.
Sizsiniz sonuncu pənahım mənim,
Ey məni yaşıdan köhnə şeirlər!

Sizə övladımdan çox inanıram,
Övladlar böyüüb dəyişə bilər.
Birini aldadır əyrilik, haram,
Həyatdır, yolları səhv düşə bilər.

Ancaq siz dəyişməz qalın eləcə,
Mən də bu dünyadan köçüm arxayın.
Ayları, illəri almayıñ vecə,
Necə var səsimi ellərə yayın.

Bəziniz yollarda köhnələrsiniz,
Yaxşınız bir yana, pisiniz də var.
Demirəm hamınız ləl-gövhərsiniz,
Sizin tuncunuz da, misiniz də var.

Size şeker verib, bal qatmaq üçün
Əlləşdim, canımı şeker tez aldı.
Sizin ömrünüüzü uzatmaq üçün
Artdı qan təzyiqim, ömrüm qısalı.

Məlhəmim sizsiniz, ey şeirlərim,
Siz mənə en doğma, en əzizsiniz.
Sənet dünyasında boş qalmaz yerim,
Özümdən sonraki həyat sizsiniz!

AY KEÇMİŞ CƏBHƏCİ

Bir cəbhəci dostuma

Bilirəm, köksüylə cəbhələr yaran
Ən cəsur, ən igid əsgər olmusan.
Düşmənin başında tufan qoparan
Cəsarət olmusan, hünər olmusan.

Ən ağır döyüše sən atılardın,
Ən qabaq səngərdə yerin var idi.
Ölümün cəngindən heyat alardın,
Rəşadət dilində bir şüar idi.

Saçımı gülələr daradı sənin,
Hazırdañ el üçün candan keçəson.
Mənim şöhrətimdir, nurlu dünənin,
Ay keçmiş cəbhəçi, bu gün necəson?

Bilmirəm üreyin sınar, ya sınmaz,
Məndən incisən də, deyim üzünə:
Tanimaz olmusan, ay dost, tanımaz,
Bu gün dəyişmişən özün-özünü.

Nə döyük qorxusu, nə top səsi var,
Bes niye bir azca qorxaq olmusan?
Sizin idarənin bir rəisi var,
Yanında titrəyen yarpaq olmusan.

Axi, dabən döyük o sən getdiyin
Cəbhəni kinoda görür, kinoda.
Ölüm pəncəsindən xilas etdiyin
Milyon adamların biridir o da.

Dünen daş səngərdən gələndə səsin,
Hər gecə o, yumşaq yatağa girdi.
Barit qoxuyanda odlu nəfəcsin,
O, baxıb güzgüyo otirlənirdi.

Dünen son qoyaraq elin yasına,
Qorudun xalqını, məmləkətini.
Sən qan bahasına, can bahasına
Qorudun onun da səadətini.

Bunları anlamır, duymur o qansız,
Elə bil anadan rəis doğulub.
Yaşayır keyfi saz, ömrü tufansız,
Bağlı kabinetdə cəngavər olub.

Sən ona yaralı köksünü göster,
Görsün kimdir layiq ada, şöhrətə.
Səngərə şir kimi atılan əsgər,
Quzu tek girisen bu kabinetə.

Ona xoş görünmək xətrinə sən
İndi göz yumursan eyriyə, pisə.
Bal qatıb sözünən hər birinə sən,
Tərif yeridirsən həmin reise.

Görürsən kiməsə ilişir dişi,
Pozur qanunları, baxırsan mat-mat.
“Axi, nə dərdimə özgənin işi?
Yerim rahat olsun, başım salamat.

Cəbhəni öyrədib həmin şuarı?
De, necə vicdanın götürür indi?
Dünən qoruduğun dövləti-var
O, yağlı quyuq təki ötürür indi.

Sən elə baxırsan dili, nitqi lal,
Belemi baxırdın yanın bir kondə?
“İgidliyə görə” aldığın medal
Əriyib qəlpəyə dönür sinəndə.

Ay keçmiş cəbhəçi, kime oldun tay,
Mən ki, tanıydım əsgər tek səni.
Qalxıb məzarından Mixaylo, Gəray,
Hərbi tribunala çəkecek səni.

Deyəcək: – Cavab ver öz keçmişinə,
Cavab ver durduğun sıralara sən.
Cavab ver gülələr dələn döşünə,
Aldığın müqəddəs yaralara sən!

Süngü vuruşuna sən cərgə-cərgə
Atılıb “qorxağa ölüm!” demisən.
Sən ki, qorxaqlığı düşmənlə birgə
Moskva altında gülələmisen.

Sən qorxaq olsaydın ana torpağı
Günəş bürümozdı, nur dolanmazdı.
Sən qorxaq olsaydın, zəfər bayrağı
Berlin üzərində dalğalanmadı.

Həqiqət nəfəslə bir həyatdasan,
Qorxarmı od-alov görmüş bir ürək?
Özün döyüşü tek ehtiyatdasan,
Sənə ehtiyatlı olmaq ne gərək?

Səndən kömək umur iş yoldaşların,
Cəbhəçi vicdanın pənahdır bize,
Barsız kötüklərin, karsız daşların
Kökünü üzməmək günahdır bize.

Üzürük, kəsirik, yer təmizlənir,
Ümmandır yaxşilar, damladır pislər.
Harda ki, cəsərət, hüner gizlənir,
Orda üzə çıxır zalim rəisler.

Ay keçmiş cəbhəçi, imtahan olsa,
Mərdliyi sən bize öyrətməlisən.
Sabah yolumuzda bir tufan olsa,
Yenə ilk sıradə sən getməlisən.

Adında bir nəslin adı, şöşreti,
Qəlbində atəş var, bu torpaq üçün.
Qoru odlar görmüş o cəsərəti.
Dar gündə Vətəni qorumaq üçün.

Yaradan cəsərət, quran cəsərət,
O qorxan gözlərə nizədir, nizə.
Haqqın keşiyində duran cəsərət
Döyüşkən əsgər tek vacibdir bize!

GƏRƏK ELƏ YANIM...

Deyirsin, hissini bir az cilovla,
Bir az mülayim ol, hələ uşaqsan.
Əgər belə yansan, bu ad-alovla
Sən özün-özünə yandıracaqsan.

Deyirsən, düz sözü çırpmalı hər üzə,
Kürsüyə qalxanda böyük-kicik bil.
Lazımsa yalanı doğrula bəze,
Lazımsa, ucalmaq naminə əyil.

Deyirsən, belədir, indi ne etmək,
Bu coşub daşmağın hədərdir, hədər.
Sən tutan bu yolla irəli getmək
Çətindir iynəylə gor qazmaq qədər.

Nə qədər gec deyil, dəyiş yolunu,
Sənə yandığımızdan deyirəm ancaq.
Mənə yandığından?!
Kim deyir bunu?

Derdimə, halıma yanana bir bax!

Məni istəməyin yalandır, yalan!
İsteyin odur ki, sən deyən olum.
Menim mənliyimdir səni qorxudan,
Dəridən çıxırsan dönüb sən olum.

İblis məhəbbətin özünə qalsın,
Mən sənə bənzəsem min günah olar.
Yaltaq istəyər ki, sayı çoxalsın,
Pələngsiz meşədə tülkü şah olar.

Paxılıq hissidişti seni öldürən:
Niyə həqiqəti deməkdir peşəm.
Niyə ezildikcə bərkiyirəm mən,
Niyə sənin kimi kiçilməmişəm?

Yanırsan. Duyuram yanıq iyini,
Sərçə ürəyini vüqarım sıxır.
Sən şöhrət naminə itirdiyini
Məndə görən zaman cızdırın çıxır.

(Mənə az coşub-daş, az yan deyənin
Başında, ey şerim, şimşek kimi çax.

Vetənə yalandan can-can deyənin
Vetəni kabinet, kürsüdür ancaq).

O da yavaş-yavaş çıxır əlindən,
Bir yol ucalmaqçın yüz yol süründün.
O qədər girdin ki, roldan-rola sən,
Rollar da qurtardı, özün göründün.

Göründün, gizlənmək gümanı getdi.
Göründün, gördük ki, çox yanılmışıq.
Ucuz alqışların gümanı getdi,
Həqiqət üzünə saldı gur işıq.

Tanındın! Ay yazıq, necə dözmüsən
Özünü özündən oğurlayaraq?
Böyük faciəymis, düşünürəm mən,
Şöhrət xatırına başqası olmaq!

Dəyişə bilmərəm təbiətimi,
Dəyişə bilmərəm şöhrətə, ada.
Ölüm-yaşayınca mən sənin kimi,
Neyəmə, özüməm ancaq düynada...

Deyirsən, hissini bir az cilovla,
Bir az mülayim ol, hələ uşaqsan:
Əgər belə yansan, bu od-alovla
Sən özün-özünü yandıracaqsan.

Yox, qəbul etmərəm, “əxlaq” dərsini,
Bu qayğı altında min hiyle yatır.
Yananda yandırıb-yaxıram səni,
Səsim gür çıxanda cir səsin batır.

Məni əbəs yerə gel tutma dile,
Odumdan qorxursan, demo ki, xamam.
Gərək elə yanam, külümdən belə
Nəsillər tanışın Tofiq Bayramam!

TÜRK MÜĞƏNNİSİ SEVDA AYDANA

Bir cüt qara göz görmüşəm,
Zülmətdən qara.
Qaralığı işiq saçır
Qaranlıqlara.
Bir cüt qara göz görmüşəm,
O gözlər nədir?
Belkə Qara dənizdən o,
İki qətrədir.
O gözlərin alovuya
Yandı ürəyim.
O gözlərə ulduz deyim,
Ya çıraq deyim...
Səhnemizdə bir qu quşu
Süzür bu axşam.
Bir ilahi qız səsindən
Əfsunlanmışam.
Canı mənim canımdandır,
Qanı qanımdan.
Lisanını ayırmıram
Öz lisanımdan.
Bu səs necə doğma,
Necə müqəddəs.
Qılıncları atəsiyle
Əridər bu səs.
Bu uğurlu sevgi kimi
Qelbə girir o.
Ürəkləri,
Sərhədləri
Birləşdirir o...
Bülbülləri lal eləyen
Bülbülüm hanı?
Cəh-cəhiylə salamlasın
Sevda Aydanı.
Deyin, yarib qaranlığı
Gəlsin meydana.

Hesret qalib Qırat ona,
Səhnəmiz ona.
Azerbaijan torpağını
Titrədən bir ses
Torpaq altda qala bilməz,
Yox qala bilməz.
Bülbülləri lal eləyen
Bülbülüm hanı?
Cəh-cəhiylə salamlasın
Sevda Aydanı...
Türkiyənin gözəl qızı,
Nəğməkar qızı.
Sən yandırdın ürəyimdə
Sevda ulduzu
Elə bil ki, təlatümlü
Bir Xəzərəm mən,
Yollarına çiçək kimi
Söz düzərəm mən.
Söz düzərəm Bakımızdan
İstanbululacan,
Sən arzusu çiçəklenən,
Eşqin gül açan
Millətimin nəfəsiylə
Ətirlənmisən.
Günəş görüb,
Bir ay kimi
Bədirlənmisən.
Gelişin bir toy-bayramdır,
Gedişin ağır
Ürəyində məni seslə.
Məni də çağır.
Xəyalım bir köhlən kimi
Çapar izinlə.
Sənə məftun ürəyimi
Apar özünlə.

AZƏRBAYCAN DÜNYA GƏZİR

*Sevimli dirijorumuz
Niyaziyə ithaf edirəm*

Şəhər təngiyirdi bulud içinde,
Günəşə həsrətdi dumanlı London.
Hovent Harden zalı sükut içinde,
Son bir qartal kimi səhnəyə qondun.
Kral orkestri emrə müntəzir,
Əllərin aramla qalxır havaya.
Mexmər lojalarda piçılıt gəzir,
Bəlkə də həç səni almırlar saya.
Lordların, serlərin gözü bərəlmış,
Səhnəyə buz yağır baxışlarından.
"Londona Bakıdan dirijor gelmiş,
Bakıdan – mazut, neft diyarından?
Ağla sığışmayır, ha beynini yor,
Onların çaldığı tütək, nağara.
Kral orkestri, şerqli dirijor,
Hovent Harden hara, müsəlman hara?
Motsart bu səhnədə çalıb bir zaman,
Straus qəlbələre olubdur hakim.
Dahi Toskaninin, böyük Karayən
Çıxdığı o pulta gör kim çıxır, kim?
Yeqin əl-qol atıb düşəcək yere,
Səhnədən çıxacaq o, kor-peşiman.
Qəzetlər hərisdir bu cür xəbərə,
Müxbirlər indidən yazar çox güman:
"Ruslar geri qalmış bir əyaletdən
Dirijor göndərib Hovent Hardenə.
Elə uzaqdır ki, böyük sənətdən
Orkestr ağladı onun dərdində.
Bizim ingilisler qonaqpərəstdir...
Fitə basmadılar yaxşı ki, onu.
Yerdən söz atdılar: "Çalmayın bəsdir".
Durub tərk etdilər bir-bir salonu" –

Belə düşündükə lordlar qımışır,
Lediler ürekdən acıyr sənə.
Əllərin qalxdıqca orkestr coşur,
Notlar dəniz olub axır sinənə.
Süzülür səhnəyə, qovuşur zala,
Hamı nəfəsini qısıl dinləyir.
Pensne gözlərdən düşür az qala,
Ledilər, ağalar susub dinləyir.
Coşur valtornlar, violençellər,
Sola çəvrilişən, sağa dönürsən.
Qartal qanadıtək açılır əllər,
Böyüüb, böyüüb dağa dönürsən.
Yrekdir alışan pultun dalında,
Zalı ateşiylə yandırıb yaxır.
Yaman çəşbaş qalib öz sualında,
Cənablar səhnəyə həyratla baxır.
Biri acı yeyib, sanki biri şor:
"Bu necə insandır, bu necə tufan?
Deyəsen Londona cənab dirijor
Bizə dağ çekməyə gəlib Bakıdan".
Burda paytaxtimi gören tapılar,
Göz dikdi xalqımın nur sərvətinə
Fatehlik fikrine düşən ağalar
Düşüb musiqinin əsəretinə.
Biri övkələyib qızıl bantını,
Bakıdan gətirib, əminəm, əmin
Bir xanım gizlədib brilyantını,
Bəlkə cehiziymiş bir vaxt nənəmin?
Bir zalim ürəyi tutuisa dərdə,
Bir vicdan oynasa, – bu hünerindir.
Sən pultun dalında qalib sərkərdə,
Kral orkestri əsgərlərindir.
Çalıñır "Koroğlu" uverturası,
Cəngilər, nərələr bürüyür zalt.
Serlərin, lordların çəşib sırası,
Gözlər dumansıdır, başlar havalı.

Zalda vətənimi sevənlər də var,
 Daim səninlədir ruhu, nəfəsi.
 Qəlbində məhəbbət, əlində qabar
 Sənə gül gətirib London fehləsi.
 Sinən dəniz kimi enib-qabarır,
 Əlin qılınç kimi yarır havanı.
 Kral orkestri tufan qoparır,
 Salonda görürsen Azərbaycanı.
 Bura Araz gəlir, bura Kür axır,
 Min ildirim qopur, min şimşek çaxır,
 Sanursan arxadan Şah dağı durmuş,
 Üzeyir əminin gözü burdadır.
 Anan Azərbaycan torpağı durmuş,
 Baban Koroğlunun özü burdadır.
 Bir elin ürəyi vurur sinəndə,
 Axır damarından vətən selləri.
 Pultun arxasında qalxıb-enən də
 Sənin əllerindir, xalqın əlləri,
 Salon aşib-daşır, salon titrəyir,
 Bax, belə fatehlik yaraşır bizi
 Şekspir vətəni alqışlar deyir
 Üzeyir nəfəsləi musiqimizə...
 Doğma musiqimin qaranquşusun
 Geydiyin dirijor paltarında sən.
 Hara sən aparsan, nəgmə daşisan,
 Orda qanadlanır, ucalar Vətən.
 Deyirlər Niyazi hər yanı gəzir,
 Dilində doğmadır o, yadların da.
 Demək, Azərbaycan dünyamı gezir
 Sənin o qaranquş qanadlarında.
 Sən pulta qalxanda min-min ürəyo
 Nəgmə də bir axır, arzular da bir.
 Qelbləri, əlləri birləşdirməyə
 Əllərin ən gözəl vasitəcidir.
 Sanki gözlərin də oxuyur sənin,
 Musiqi süzülür barmaqlarından.

Nəğmədən yoğrulmuş ruhun, bədənin,
 Sinen musiqiyle dolu bir ümman...
 Deyirəm bir arzum, bir istəyim var:
 Yiğilsın bir yerə bütün ordular.
 Toplar, topxanalar gəlsin o yere,
 Gəlsin "qan-qan" deyən "sühl" deyən koslər.
 Oğulsuz analar gəlsin o yere,
 Gəlsin gözü korlar, əli şikəstlər.
 Matem paltarında gelinlər gəlsin,
 Qara kağızları gələnlər gəlsin.
 Nehəng bir orkestr gəlsin ortaya,
 Xəbərdar etsinlər o gün hamını:
 Uyusun dənizlər, süssün daş, qaya.
 Niyazi çalacaq "Rast" müğənnini.
 Qaldır çubuğu, çağla o ki, var,
 Min ilin şimşeyi bir gündə çaxsim.
 Sinosi yaralı bütün ağaclar
 Çubuğun ucunda havaya qalxsın.
 "Rast" tufan qoparsın, dili lalların
 Vicdanı dil açıb bu səsi anlar.
 Yüz-yüz döyüş gören generalların
 Axsın gözlərindən tökdüyü qanlar.
 "Rast" üsyən qoparsın, nurlu eməllər
 Çalsın ölüm marşı bəd əməllərə.
 Ürəyin hökmüyle boşalsın əller,
 Təksün silahları ordular ycre.
 Bəlkə qan töken də dünyayla birgə
 Boğub boğazını qəher, ağlasın.
 Oğulsuz qoyduğu anayla birgə
 Ah-nalə qoparıb esgər ağlasın.
 Dönsün yer kürəsi toya, mağara
 Ürək musiqiylə qoy təslim olsun.
 Tüfəng qundaqları çalsın nağara,
 Rakətlər oriyib sarı sim olsun...
 Bu, şirin arzudur, xəyaldır ancaq,
 Bəlkə dediyimtək bir gün olacaq.

Böyük salonları titrətmək üçün,
Milyon ürekleri fəth etmək üçün
Nə ordu lazımdır, nə top, nə tüsəng.
Axı, insan hara, ölüm, qan, hara?
Məhəbbət yaymaqçın bütün xalqlara
Xalqa sənin kimi oğullar gerek.

ƏSGƏR OĞLUMA

Üzündən öpməyə çatmadı boyum,
Bir az da qalxardım pənxəmin üstə.
Raziydim başımı ciyninə qoyum,
Sən palid cüssəli, mən boyu bəstə.

Ay dəcəl, şaqqanaq çekib gülərdin,
Mən sənə sarlaşışb əl-qol atanda.
Öpüşü atana günah bilərdin,
Doyunca öpərdim soni yatanda.

Deyərdin: – Kişi lər hər gün öpüşməz,
Üstüme güldürmə bütün mehləni.
Üz-gözüm qızarar, bu, yaxşı düşməz.
Əsgər gedən günü öpersən məni.

Təki, ömrüm-günüm, sən deyən ola,
O günü görməkçin günləri saydım.
Sən qatara minib düşəndə yola,
Əfsus ki, mən cərrah otağındaydım.

İndi uzaqdasan, başının tacı,
Cahangir deyəndə səsim titrəyir.
Sən silah götürdün, men əl ağacı,
Oğul ayaq döyürlər, ata büdrəyir...

Bu gün şəklin qondu əllərimizə,
Belə uçurdardın göyerçinləri.

Bir zərfin içində qəşəng, təptəzə
Əsgər paltarında girdin içəri.

Atdım ağacımı yerə sevincdən,
Körpə cəldliyilə atılıb-düşdüm.
Görəndə ulduzlu papağını mən,
Tale ulduzumla bir də görüşdüm.

Yayılib otağa gülüş, zarafat,
Çekilib ayağı azarın, dərdin.
Şəklin hamımıza verib qol-qanad,
Ay oğul, sən mənə həyat göndərdin.

Qardaşın öyünür öz qardaşıyla,
Qapqara gözləri nurdan durudur.
Anan da isladıb sevinc yaşıyla,
İsti nəfəsiylə şəkli qurudur.

Nə gözəl yaraşır bu geyim sənə.
Ciynində paqonlar çıraq tek yanır.
Sənə tapşırılıb taleyim, sənə,
Sanıram arxamda bir dağ dayanır.

Üzündə müqəddəs Vətən qıruru,
Ahnında bir kişi ləyaqəti var.
Qara gözlərində gözümüz nuru,
Bir uşaqlığın təravəti var.

Ondan da tezliklə gen düşəcəksən,
Üzüne qonacaq sərtlik, mətanət.
Orda cavaklıqla görüşəcəksən,
Evdə uşaqlığın qalır əmanət.

Şəklini elimdən yerə qoymuram,
Qoy sənə məktubla çatsın bu xəbər.
Yüz dəfə, min dəfə öpüb doymuram,
Ay dəcəl, adamı belə öpərlər.

Üreyi Vətənçün döyünen oğlum,
Atanın köksündə döyməyə gel.
Əsgər paltarını geyinən oğlum,
Beylik paltarını geyinməyə gel.

Gərək qamətini bir az əyəsən,
O vaxt əyilməyin yerine düşər.
Gün o gün olsun ki, özün deyəson:
Ay ata, kişilər belə öpüşər.

ƏSGƏR ANASI...

Ay əsgər anası, gözlərin aydın!
Şad xəber qapını döyməyə gəlib.
Əsgər paltarında gedən övladın
Beylik paltarını geyməyə gəlib.

Bir yüngül qədəmlı gəlin soraqla,
Qaynana olmalı çağındır sənin.
O, top-tüfənglə yox, çəkic-oraqla
Ucaltsın başını ana Vətənin.

Baxıb övladına sən də cavanlaş,
Başına yiğilsin nəvə-nəticə.
Nə qelbində həsrət, nə gözündə yaş,
Sakitcə arxayıñ yuxla hər gecə.

Ömrünə, gününə şirinlik qatıb,
Yüz sevinc, yüz şadlıq borcu var hələ.
Əsgəri borcunu verib, qayıdır,
Qabaqda övladlıq borcu var hələ.

Vüqarı dağlarla olsun tən onun,
Buğda xaralları qalansın çin-çin.
Barıt iyi gələn elindən onun
Bu gün çörək etri, gül iyi gəlsin.

Bağrı tuş olmasın qəfil mərmiyə,
Dağların bağını mərmiyələ yarsın.
Səngərlər qazmasın qorunum deyə,
O, qazib torpağı mədən axtarsın.

Avna üreyində gəzir xoş dilək;
“Hərb deyib, dösüñə döyen olmasın.
Sonuncu əsgər də gəlsin balantək,
Əsgər anasıyam deyən olmasın.

ƏRİK AĞACI

Atamın əziz xatırasına

Hər cür ağacvardı bizim həyetdə,
Bu ağac bir bağın yaraşıydı.
Tayı bərabəri yox idi kənddə,
Əriklər elə bil ay işığıydı.

Camaat gəldə taməşasına,
Ondan ətək-ətək meyvə dərərdi.
Atam ən istəkli dost-aşnasına
Yayda səbat-səbat pay gəndorərdi.

Yenə qurtarmazdı bəhəri, barı,
Öziz xəlif idi soxavətiylə.
Yerdə adamları, göydə quşları
Hər yay doydururdu öz nemətiylə.

Kölgəsi tutmuşdu evi, eyvanı.
Yamyasıl pərdəydi pəncərələrə.
Barlı ağacların mahir bağbanı
Atamın əliylə sancılmış yere.

Deyərdi: – Kamına çatıb, qovuşub
Ömrüm bu eriyin ilk nübarıyla.
Cavanlıq günlərim bir-bir sovuşub
Hər payız tökülen yarpaqlarıyla.

Onun qulluğunda durub il boyu,
Nazını çəkmişəm öz övladım tək.
Əzəldən əhdim var, –

Oğlumun toyu
Bu ağaç altında çalınsın gərək.

Başına dolanıb əlində qayçı,
Kəsib seyرelderdi ilk bahar çığı.
Bir qız qamətiydi, bir gəlin saçı
Onun sıqal görən qolu, budağı.

Bir beşik asmışdı iri şaxından.
(O günlər mənimcün qədimdən qədim).
Həmin o beşikdə yatdım bir zaman,
Ana laylasını orda dinlədim.

Yastığım, yorğanım yaşıl yarpaqlar,
Əriyin xoş ətri yuxu dərmanım
Üstümo sallandı yumru çiraqlar,
Qorxdum ki, onları qoparıb yanım.

Özləri beşiyə dolardı bir-bir,
Yayda süd yerinə ərik yeyərdim.
Yuxuda görərdim ağaç yeriyir,
Ulduzlar başıma qonur deyərdim.

Mən də yorğanıma bürünüb bərk-bərk,
Yellənib üzərdim nur dənizində.
Bəzən yaddan çıxıb gecə sübħədək
Asılıb qalardım göyün üzündə.

Duranda bəxtimə ərik çıxardı,
Şirin həqiqətə dönerdi xəyal.
Quşlar da payımı şərik çıxardı.
Sapsarı əriklər olardı xal-xal...

Yuxu da, nağıl da köçdü beşikdən,
Deyişdi gözümde bu həyət-baca.
Bir gün körpəliyim düşdü beşikdən,
Dəcəl uşaqlığım çıxdı ağaça.

Quşlar pərən-pərən oldu səsimdən,
Hər budaq əlimdə göy qanad kimi.
Dirmaşib ağacın təpəsinə mən,
Sünmək isteyirdim onu at kimi.

O ki, var dartırdım irəli, geri,
Aşırdım ağacdən kəlləmayallaq.
Hər yarpaq üzümdə bir cızıq yeri,
Hər budaq çiynamə dəyən bir şallaq.

Anam tez yoxlayıb əl-ayağımı,
Şükür eləyərdi sağ-salamatam.
Gözümün işığı, dağıt bağımı,
Dəymə bu ağaçca, deyərdi atam.

Bir yarpaq ya soldu, ya büzüsdümü,
Ağrısı canına düşürdü onun.
Ağacın bir qolu sinib düşdümü,
Qolları yanına düşürdü onun...

Bu yay bəhərliydi həmişəkitok,
Meyvə gətirmişdi, o pıtraq kimi.
Birdən yağıdı yağış, gurladı külək,
Əsdi nəhəng ağaç bir yarpaq kimi.

Belə əsməmişdi yaranışından,
Təbiət kökündən burdu ağaçı.
Külək sinesindən, yağış başından
Döydü, sillələyib vurdı ağaçı.

Şaxlar bir-birinə dəydi şaqqaşaq,
Dolu budaqların azaldı yükü.
Ərik ölməmişdi, hələ sağdı, sağ,
Onu saxlayırdı rişəsi, kökü.

Mən də titrəyirdim künco qısilıb,
Ay aman, gözümə nələr görünür:
Anamın əlli gəydən asılıb,
Yaralı budaqlar yerlə sürünür.

Hərdən eşidirdim ah-naləsini
Göyle damşırdı o, aram-aram.
“Əladan hifz elə, bol meyvəsinə
Dərib, qapı-qapı nəzir paylarım”.

Nə külək dayandı, nə yağış kəsdi,
Yay kimi dartinib gərildi yere.
O, elə titredi, o, elə əsdi,
Birdən gurultuya sərildi yere.

Sanki yaraşığı getdi hər yanın,
Yaşıl paltarını hər yer soyundu
Üstünə budaqlar qonan eyvanın
Üstünə yetimlik, qəriblik qondu.

Atamin qəddi də əyildi yaman,
Dedim fəryad səsi göyləri dələr.
Elə yapışdı ki, öz yaxasından,
Ovcunun içində qaldı düymələr.

Üzünün kədəri, gözünün nəmi
Ah, nələr söylədi,
Deyim sizə mən:
“Uzaq gəncliyimin yaxın həmdəmi
Xatirə ağacım getdi əlimdən”.

Dedi: – Dolanmayın yan-yörəsinə,
Qoyun öz-özünə quruyub yansın.
Əliniz dəyməsin bir meyvəsinə,
Toyuqlar, sərcələr yeyib dolansın.

Mən də şərik idim o qəmə, dərdə,
Torpağa çökmüşdü ağac köhlənim.
Beşik üzüqöyü qalmışdı yerdə,
Yixılan körpəlik çağımızı mənim.

SƏN NİYƏ DOĞULMUSAN?

Dedim? – Başım ağrayır,
Dedi: – Əlacı məndə,
Gedər azar-bezarın
Xəzərin sahilində.
Hardan taparsan, ay dost?
Mən də bilməyib dedim:
Yaxşı ki, varsan, ay dost.
Gəldik sahil bağına
Təmiz hava udmağa,
Dünyanın qayğısını,
Dərdini unutmağa.
Yanımızdan qol-qola
İki cavan ötüşdü.

Mən baxdım, öz gəncliyim
Birdən yadına düşdü.
Oğlan öz penceyini
Qızın çıynıñə saldı.
Bir anda başımdakı
Ağrılar da azaldı.
Şeir axdı qəlbime
Piçıldadıqca onlar.
Yanımdakı dilləndi:
– Çox pozulub cavanlar
Abır-həya qalmayıb,
Sən işə bax, dərdə bax.
Gör qaranlıq düşəndə
Nə həngame qopacaq?
Dedim: – Nədən bilirsən,
Ayıb deyilmi sənə?
O qızın barmağında
Üzüyü bir görsənə.
Dedi: – Əshi nə üzük,
Nələr fikrinə düşür.
İndi qızların çoxu
Birinə nişanlanır,
O biriylə görüşür.

Zorla boğdum hırsımı,
Başında ağrı gevdi.
Dedim: "Sevsöydi əger,
Bu sözləri deməzdi".
Xəzərin sinəsində
Bir-bir yandı çıraqlar.
Buruqların başında
Saçaqlandı çıraqlar.
Dedim: – Cəsur neftçilər
Gör nə aləm yaradır.
Dedi: – Eh, yazıqların
Günü neftdən qaradır.
Çörek dərdi olmasa
Kim girər bu ümmana?
Elə böhtan dedi ki,
Mən qaldım yana-yana.
Hardan tuş oldu mənə
Bu fikri qəlbə qara?
Dolaşdıqca sahili,
Zəhər tökürdü dili.
O, yerə göz dikmişdi,
Mən isə insanlara.
Bağda bir dəstə qoca
Nəsə deyib gülüşdü.
Sanki onun başına
Göydən ildirim düşdü:
– Bu da bizim qocalar. –
Nə dərd, ne qəm bilirlər.
Gora əsir başları,
Arsız-arsız gülürlər.
Aləm od tutub yanır,
Hərə öz kefindədir.
Balam, bu camaatın
Bilmirəm fikri nədir?..
Daha dözə bilmədim,
Dedim: – Rədd ol yanından.
Yoxsa xilas olmazsan

Qozəb, kin ümmanından.
Sən niyə doğulmuşan,
Heyatda nə gezirsən?
Sən işıqlar içində
Qara kölgə gezirsen.
Birqəmli üz görəndə
Üzün gülür əlüstü.
Kim ki, tənha yaşadı,
Kim ki bəxtində küsdü,
Eşidib kam alırsan.
Sən qüssədən mükafat,
Qəmden ənam alırsan.
Ey sevincin düşməni,
Boğdu nəfəsin məni.
O görüşən cavanlar,
Gülən qocalar hanı?
Onlar mənim ağrımın
Təskinliyi, dərmanı
Rədd ol, çəkil gözüməndən.
Dənizi, insanları
Quçmaq istəyirəm mən.

1969

GƏLİN AÇIQ DANIŞAQ...

Bu təfəkkür əsrində
Şair olmaq çətindir
Qafiyə düzənmək asan.
Ən ağıllı bir yol var:
Şerin acı olsun,
Heç şeir yazmayasan.
Vay o gündən bu achiq
Şöhrət ilə birləşə.
Şairlər bəhsə girib,
Oxucu şairloşo...

Məni fikir götürür,
Derd alır gündən-güne.
Şeir göbələk kimi
Çoxalır gündən-güne.
Şeir xurcunla gəlir.
Şeir zənbillə gəlir.
Redaktorun yanına
Hərə bil dillə gəlir:
“Dərc eləyin şerimi,
İncilər yaratmışam.
Şairliyə qurşanıb
Öz peşəmi atmışam.
And içmişəm bir yolluq
Öz yolumdan azmayım.
Şair xalqın oğluyam,
Necə şeir yazmayım?”
– Nə yazmışan, ay oğul?
– “Mənim nağılı dünyam”,
“Nənəmin xatirəsi”.
“Çinar qamətli babam”,
“Anamın layla səsi”.
“Atamın seyahəti”,
“Bibimin yuxuları”,
“Mənim ilk məhəbbətim”,
“Ürəyimin qübarı”.
– Sonra nədən yazmışan?
Bulaqdan da yazmışam,
Gözü yaşılı bulaqdan.
Beş dastan bağlamışam
Başı dumansı dağdan.
– Bəs bugünün insan?
Onun sevinci, qəmi?
Elin qaynar həyatı,
Düşüncələr afəmi?
Qurub yaradan əllər?
– Buna vaxtım çatmayıb.

– Ər qeyrətli gözəllər?
– Yox döşüme yatmayıb.
– “Bulaq” şeir yazınca
Süd içmisən beş litr.
Barı inek sağanın
Adını şerə getir.
San buğda çoreyi
Qabağında buğlanır.
Sənə bolluq gətirən
Çöldə təndirtək yanır.
Bir gün çörək yeməsən
Dağıdarsan dünyani.
Bəs o çörəyə layiq
“Bərekət” şerin hanı?
Özün bu həyatdasan.
Şerin həyatdan uzaq.
Nə xatirebazlıqdır?
Gəlin bu gündən yazaq. –
Deiyr yazıq redaktor,
Çənə döyüb bayaqdan.
Şairlər qoşun-qoşun
Girib-çixır otaqdan.
Döşəyirlər o ki, var,
Bu necə haqq-hesabdır?
Zərif şeri dinləmək
Ən dəhşətli əzabdır.
Hərənin öz “məktəbi”,
Öz yolu var, öz dəbi.
Şerindən menalıdır
Çoxusunun ləqəbi.
Yuxarıdan zəng vurur
Adlı-sanlı bir müdir:
– Redaktor, gözün aydın.
Oğlum şairlik edir.
Yazır gecəbəgündüz,
Təbə gəlibdir, təbə.

Deyir bəsdir oxudum,
Bəsdir getdim məktəbə.
Füzulinin, Sabirin
Ərzi böyüyür adı.
Nə diplomu olubdur,
Nə də ali savadı.
Əlqərəz, ay redaktor,
Bir encam çek bu işə
Oğlum gərək bu gündən
Mətbuatdan girişə,
Arvad-yəni anası
Məni seçibdir vəkil.
Üstgüno göndərirəm
Beş poemə, bir şəkil.
Bəlkə yenə göndərim?
Arvad deyir ki, azdır.
Bir görkəmli şairə
“Uğurlu yol” da yazdır.
Var getsin bu nömrədə,
Deyək bizi tanıdır.
Axı sabah oğlumun
Şirni, nişanıdır,
Məbadə ləngidəsen
Çap işini, məbada.
Bəri başdan anası
Soni seçib tamada...
Yağır şeir yağmuru,
Əsl şairlər çəşib,
Qardaş, mağazalarda
Kağız, qələm qitlaşib,
Yağır şeir yağmuru,
Sabir qışılıb baxır.
Elə bil ki, üstünə
Şerimizdən su axır.
Niyə belədir görən?
Bu nə işdir, bu ne sırr?

Belkə də, ay şairlər,
Özümüzük müqəssir.
Səsinizi duyuram
Ürəyimin səsində.
Gelin, açıq danişaq
Vicdan məhkəməsində.
İnciməyin, demeyin
Nədir bu haray-həşir.
Bir üreksiz yazanda
Oxucu şairləşir.
Təbi iştaha gəlib,
Deyir ki, mən də varam.
Bunu mən də deyirəm,
Bunu mən də yazıram.
Deyəsen ilk alqışdan
Gözümüz xumarlanır.
Başımız tumarlanır,
Şerimiz hamarlanır.
Elə ki, sinəmizi
Bərbəzəyə tuturuq,
O sinənin altında
Yanarı unuduruq.
Beş ürəyi gəzməmiş
Beş sətirlik şerimiz.
Beş otaq isteyirik,
Yeri maraqlı olsun.
Ponçərəsi qonşunun
Üzünə bağlı olsun.
Sanki vətən dayədir,
Biz ərköyün bir uşaq.
Xalqdan çox şey alrıq,
Verdiyimiz nədir bəs?
Bir bunu da soruşaq,
Bir soruşaq bu şerin
Dünya səsi hardadır?
Bir soruşan bu şerin
Öz Qarası hardadır?

Bir soruşaq hardadır
 Bu günlərin dastanı?
 Şerin Məkkəsi olub
 Rəsulun Dağıstanı,
 Bir soruşaq hardadır?
 Bizim öz içimizdə.
 Var şeir incimiz də,
 Gözel səs incimiz də.
 Sənətin iftixarı
 Qocamız, gəncimiz də.
 Şair var ki, dağ aşar,
 Təpeyə də qonmayıb.
 Tərcüməyi – hali da
 Tərcümə olunmayıb.
 Ölkeni şəher-şəhər
 Gəzib-dolaşır səsi.
 Bakı-Xaçmaz qəderdir
 Şerinin vəsiqəsi.
 Niyə belədir görən,
 Bu nə işdir, bu nə sırr?
 Deyəsən, ay şairlər,
 Özümüzük müqəssir.
 Hamımızın fikrində
 İlk cərgədir, ilk səra.
 Dahilik şatımı
 Tez alıraq hasara.
 Gözətçi də qoyuruq,
 Əmr edirik: – Bura bax.
 Kim gəlse, vur başından,
 Bu yer mənimdir ancaq.
 Soruşmuruq ne üçün
 Mənim kimi başqası
 Öz haqqını almasın?
 Soruşmuruq ne üçün
 Dünyanın mərkəzində
 Rustaveliyle birgə
 Nizami ucalmasın?

Moskvamı günahkar?
 Yox, özümüzük ancaq.
 Özü ucalmayanı
 Heç kəs ucaltmayacaq.
 Buna haqqımız da var,
 Buna yerimiz də var,
 Qızılı tutulmalı
 Şairlerimiz də var.
 Neyimiz çatmir axı?
 Bir soruşaq, nəyimiz?
 Vətəndaş ürəyimiz,
 Təəssübkeş ürəyimiz,
 Qayğıkeş ürəyimiz.
 Deyəsən, ay şairlər,
 Sözlərim acı oldu?
 Bəlkə mənim bu şerim
 Dərdin əlacı oldu?
 Şeir şöhrət yaranıb
 Ana torpağımıza.
 Min ildir yer üzünə
 Səpələnir ulduztək.
 Ay şairlər, papağı
 Qoyaq qabağımıza,
 Bugünkü şerimizin
 Sabahını düşünək.

1966

İLLƏR BOYU

İllər keçir, ürək deyir:
 Gecə-gündüz yarat, şair.
 Ən qiymətli girov kimi
 Əmanetdir həyat, şair.
 Boyun eymə şan-şöhrətə,
 Ürəklərdə boy at, şair.

Neyə lazım, kime gerek
Boyat neğmə, boyat şair?
Könüllerdə ülvi, təzə,
Pak duygular oyat şair.
Yer üzüne haqq-ədalət
Toxumu səp illər boyu.
Vicdanlara insaf-mürvət
Toxumu səp illər boyu...

Bu dünyada ömür sürüb,
Günər gördük şirin-acı,
Hər üreyin öz dərdi var,
Hər dərdin də bir əlacı.
Çörek acı tapılmasın,
Qoy çoxalsın şerin acı,
Qızıl taclar qan çanağı,
Şair xalqın şöhrət tacı.
Qeyrətlilər ona qardaş,
İsmətlilər ana-bacı.
O, gözsüzə mənəvi nur,
Əlsizlərə əl ağacı.
El şairin, şair elin
Nəfəsidir illər boyu.
İnsanlığın ilk məhəbbət
Nəğməsidir illər boyu...

Günəş göydə yanır hər gün,
Şair yerdə alovlanır.
Günəş batır, doğur yenə,
Kül olunca şair yanır.
Onun tonqal sinəsindən
Məşəl kimi söz boylanır.
Bir masanın arxasında
Bir dünyamı görüb anır.
Bir ayağa daş deyəndə
O, min yerdən yaralanır.
Bir körpənin gülüşündən
Ürəyində toy yaranır,

O, hər yera öz şəheri,
Kəndi sayır illər boyu.
Hər üreyin üreyinin
Bəndi sayır illər boyu...

Düymələr var yer üzünün
Yaxasında düzüm-düzüm.
Küle dönmüş Kərəm kimi
Qorxusu var ömrümüzün.
Orda gəzən barmaqları
Toxunmamış kəsim, üzüm
Dünyamızın yaxasına
Çiçək taxım, şeir düzüm.
Əger vicdan zəlzələsi
Qoparmasa şair sözüm,
Dünyanı yox, ürəkləri
Yandırmasa odum-közüm,
Mən hamının evəzinə
Özüm yanım, gərək özüm.
Mən hamının ağrısına
Əzabına filtek dözüm,
Bu meydanda söz döyüşün,
Söz əlleşsin illər boyu.
Qoca dünya şeir kimi
Gözəlləşsin illər boyu.

UCUZLAŞMIŞ KİTABLAR...

Bu dükan təklənib günahkar kimi,
Çıxıb dükanların sıx cərgəsindən
Yel vurur, cılıdsız kitablar kimi
Qapısı laxlayır çərçivəsindən.

Burda satıcı da qaşqaqlıdır,
Burda alıcılar seyrək görünür.
Yazıq kitabların dili bağlıdır,
Onları dindirən tək-tək görünür.

Burda kitab var ki, bir künce düşüb,
Dərdinə xəlvəti o yanar bəlkə?
Bir kitab görürem yaman büzüşüb,
Yazanın yerine utanır bəlkə.

Məst olub bir tərif qonaqlığında,
Kef çəkir müəllif, derd çekən odur.
Alınmaz kitablar öz sağlığında
Naşı sənətkarın nekroloqudur.

Kitablar dərdini kimə söylesin?
Dükandan-dükana gəlib çəşiblər.
Ən yüksək qonorar həzm edən şəxsin
Burda kitabları ucuzaşıbdır....

Əsnəyir satıcı – yorğun bir qarı,
Qapının səsinə diksinir hərdən.
Silib, sığallayıb o, kitabları,
Ciliidlər od alır soyuq əllərdən.

“Aha aparırlar, gedirik deyən,
Bizi axtaran var, bizi alan var”.
Onları tərpətmir heç kos yerindən
Aldanır, büzüşüb yazıq kitablar.

Büzüşüb üstündə famili, Adı,
Yazanın olsa da boyu tır kimi.
Bir evdə özünə məskən tapmadı
Kitablar pasportsuz mühaçir kimi.

Qarı məni görçək gelir yaxına,
Yəqin düşünür ki, nəsə alıram
“Ay oğul, zarafat gelir baxana,
Kitablar köhnəlir, mən qocalıram.

Bir qutu kibrıt də düşsə qiymətdən
Böyüklü-kiçikli hamı sevinər.
Kitab ucuzaşsa düşər hörmətdən,
Eh, onu satmaq da, hünərdir-hünər.

Ay oğul, dövlətin, xalqın pulları
Harda qazanılır, gör itir harda.
İnan ki, Allahın siçovulları
Kiflənmiş kitabı yemir anbara.

Bəlkə oxucudur buna müqəssir?
Nə deyim, özüm də çəşib qalmışam.
Hər kitab daş olub ciynimdə gözir,
Varaqlar soluxub, mən saralmışam.

O cildi bahalar, özü ucuzlar
Satılmır, məni də boğur bu qəhər.
Burda işləmədi cavanca qızlar,
Məni göndərdilər zorla, birtəhər.

Burda kitab var ki, sığallasan da,
İçindən çürüyür o, yavaş-yavaş.
Deyirəm bəzisi kitab yazanda
Mənim də halımı düşünəydi kaş...”

Elə bil başıma firlanır aləm,
Günahkar bilmirəm buna özgəni.
Kitablar içində səs cədirəm,
Gələcək kitabım çağırır məni.

Varaqlar çırpınır: Yaxın gəl, dirlə.
Üreksiz, ilhamsız az qaralt bizi.
Gördün isinmirik hərəcətinlə,
Heç kimə göstərmə, oda at bizi.

Yandır öz əlinlə, nə qədər vaxtdır,
Gözdən uzaq olaq, əllerdən iraq.
Yoxsa ki, özgəsi yandıracaqdır,
Sənə də üstəlik tənə vuracaq.

Taleyin nə olar düşsə o güne?
Kitaba hər ucuz söz niyə qonsun?
Sənin ki, çökəməyib torpaq üstünə,
Bizim üstümüzə toz niyə qonsun?

Dükandan çıxıram səssiz, ahəstə,
Fikrimdə öz qayğım, öz acılarım...
Deyirom: ay mənim oxucularım,
Gelməyin, gelməyin qəbrimin üstə.

Bir gün ucuzaşsa şeir kitabım,
Gelin qəmli-qəmli siz bu dükana.
Gelin, o kitabı axtarın, tapın,
Mənim qəbrim bilib yas tutun ona.

VAQİFİN MƏQBƏRƏSİ ÖNÜNDƏ

Zəmanənin hər üzünü görə-görə,
“Görmədim” ilə sona çatdı söz vuruşun.
Birce dəfə məğrur başın endi yerə
Qılıncıyla bir əlləri qurumuşun.
Nöqtə qoyduq qan qoxulu o illərə
Qüdrətiylə bu dövranın, quruluşun.
Xalqın kimi sən də çıxdın al sohərə,
Halal xoşun olsun, Vaqif, halal xoşun.

Qismətə bax, taleyə bax, vəzirdən sən.
Bəxtəvərsən, qanad açıb şahlıq quşun,
Güneş kimi hər baxışda, nəzərdəsən,
İnanmazsan bir özünə gələcə huşun.
Sən bizimlə iyirminci əsirdəsən,
Mübərekdir bu ikinci doğuluşun.
Vəzir nədir, şaha layiq qəsrdəsən,
Halalxoşun olsun, Vaqif, halalxoşun.

Bu cah-cəlal gələrdimi gümanına?
Dağ titrəyir sədasından gur alqışın.
Cıdır düzü dönüb şeir meydanına,
Şair gəlib hüzuruna qoşun-qoşun.
Qiymət verib qocasına, cavanına,
Ağsaqqallı hakimi ol bu yarışın.
Qol-qanadsan neçə şeir tərlanına,
Halal xoşun olsun, Vaqif, halal xoşun.

Xalq yaşadır bu müqəddəs əməlini,
Haqq yolunda bilir nələr çəkib başın.
Görmodiyin o günlərin six əlini,
Bir gör necə cavanlaşış ömrün, yaşıın.
Ana vətən ucaldır tunc heykəlini
Ürəklərdə heykəlləşən vətəndaşın.
Şerin halal südü saydır öz dilini,
Şərimizin bəzəyidir hər naxışın.
Sən ucaldın Azərbaycan gözelini,
Halal xoşun olsun, Vaqif, halal xoşun.

Bu təntənə sığışmayır yüz varaqə.
İnsan kimi üzü gülür, dağın-daşın.
Günaş nurdan çələng hörüb bu torpağa,
Çəmən-çəmən çiçəyi var hər qarışın.
Məclis senin, söz senindir, gəl qabağa,
Arzusudur bu hər qolbin, hər baxışın.
De ki, şair nəvələrim, bu növraqa,
Mənim kimi qoşma deyin, şeir qoşun.
Başdan-başa Vətən dönsün cılçırığa,
Ömrü keçsin sədaqətlə yazın, qışın.
Səcdə qılım bir məsləko, bir bayraqa,
Bir amalla, bir iştəklə siz qovuşun.
Belə yurda ürək qurban, can sadağa,
Aynasıdır azadlığın, qurtuluşun.
Belə yurda ürək qurban, can sadağa,
Aynasıdır azadlığın, qurtuluşun.
Öz gözüyle baxsaydı bu təmtəraqa
Bulaq kimi süzülərdi sevinc yaşıın.
Mavzoleyin işq saçır Qarabağa,
Halal xoşun olsun, Vaqif, halal xoşun.

BƏLKƏ

Döşdə sürü ağarıñ,
Qucaqlaşır dağ, aran.
Ele bil göy dənizdə
Ləpələrdir ağaran.

Dağ başına yaxşı bax,
Neçə əsrin qarıdır,
Yazılmamış dəftərin
Dümağ varaqlarıdır.
Qaya üstə qatılan
Yuvasını seyr elə,
Uçuşunu salamla
Qanadlı bir şeirlə
Ehmal-ehmal yeri ki,
Əzilmesin ləpələr
Onsuz da az ömrü var.
Üzülməsin ləpələr.
Sısqə bulaq görəndə,
Ayaq basma gözünə.
Bəlkə yerlə elleşib,
Yollar gəzir özünə?
Bəlkə üzə çıxdı o,
Öz yolu. Səsi oldu?
Bəlkə sabah dağların
Ən gur çeşməsi oldu?..

QULAQ ASIN, ÖVLADLARIM

Hanı atılıb-düşən,
Hay-küy salan çağınız?
Yuxusuz gözlərimə
Heyrətlə baxmağınız?
Hanı şeirlərimdən
Quş düzəldib uçurdan,
İllahumu küsdürüb,
Düşüncəmi qaçırdan
O nadinc əlleriniz?
Otaq həmin otaqdır,
Böyünmeyib yeriniz.
Birdən-birə boy atan,
Böyüyen siz oldunuz.

Özüm kimi sizi de
Düşüncəli etmişəm.
Özüm kimi sizi de
Bir az "dəli" etmişəm.
İşıqda yatmağı da
Öyrətmışəm size mən.
Eve kitab gətirdim
Oyuncaq əvəzinə.
Bəzən düşüb uşaq tek
Düşüncəmin izinə,
Bir otağın içində
Sizi unutmuşam da,
Uzaq ərəb qızının
Dərdini gəzdirmişəm
Xəyalimdə, huşumda.
Şerim alovlananda
Fələstinli yetimin
Fəryad qopdu səsindən, –
Üstünüz açıq qalıb,
Xeber tutmamışam mən.
Xeber tutmamışam ki,
Ən ilhamlı anımda
Quzu kimi müləyim
Üç oğlum var yanımda.
– Atamız şeir yazır,
Zakir, gel oynamayaq.
Atamız şeir yazır,
Qapıdan boylanmayaq.
– Cavanşir, döy divarı,
Çağırmasın qonşu qız.
– Cahangir, qoy yarımcıq
Qalsın bu nağılımız.
– Söndür televizoru,
Baxmayaq multfilmə də.
– Atamız şeir yazır,
Dinməyək bir kəlmə də.
– Görən niyə gazişir,
Nə deyir yana-yana?

Bəlkə yadından çıxıb,
Kömek elə, ay ana.
Bəlkə bir az dincolsın,
Yorğun gelib seherdən?
Yoxsa bir söz nədir ki,
Tapa bilmir sehərdən?
Elə ananızın da
Gencliyi belə gedir.
Atanız şeir yazır,
Toy nədir, gəzmək nədir?
Atanız şeir yazır,
Mən oduna qalanım.
Gərek onun başına
Dolandıqca dolanım.

Pərvanə yox,
Sübħəcən
Ümid, inam oldu o.
Bəzən unudub sizi,
Mənim anam oldu o.
Şairə qulluq etmək
Söz deməkdən çətindir.
Şair arvadı olmaq
Sizin tek yüz körpəni
Bəsləməkdən çətindir...
Bu dünyada hər şeyi
Qurdan verdiniz mənə.
Balalarım, mən size
Nə vermişəm, axı ne?
Görüşlərdə aldığım
Tezə gül dəstəsim?
Şəklim çıxan qəzetə
Qürurla baxa-baxa
Gələn şirin yuxunuz.
Bir tənqidçi əminin
Tikanlı sözlerinə –
Düyülən yumruğunu.

Bir dostun xoş sözünü,
Şirin ahənglərini,
Sizi yuxusuz qoyan
Telefon zənglərini, –
Desəm budur verdiyim,
Düz olmaz sözüm, andım.
Bu şöhrəti ən evvel
Mən özümçün qazandım.
Bəs nə vermişəm sizə
Üç oğul atası tək?
Desəm ikicə otaq,
Desəm bir qarın çörək, –
Gülünc olar sözlərim.
Sizə əzabdan özge
Nə verdim əzizlərim?
Nə yazdım ki, söz açım
Ciliid-ciliid kitabım
Sizə gelhagəlindən?
Atalıq borcumu da,
Atalıq eşqimi da
Şeir aldı əlimdən.
Məndən sonra ömrümü
Tozodən varaqlayın.
Ata kimi günahım
Varsa,
Gizli saxlayın.
Gizlədin filan günü
Soyuq olmayışı da.
Əsəbi günlərimi,
Ən qəmli çağımı da.
Nimdaş paltarlarınızdan
Söz açmayın heç kəsə.
“Yeməyiniz bol idi”, –
Deyin verin səs-səsə.
Məndən sonra Vətəni
Oymaqtıq-oymaqtıq gəzsəniz,

Əger bir şair kimi
Olmasa adım, yerim,
Gizlədə bilməsəniz.
Balalarım, mən sizə
Onda nə cavab verim?
Soruşanda nəçiydi
Atan?
Çaşib, qalsanız,
Kimliyi bilinməsə,
Atasız övlad kimi
Sixılıb alçalsanız,
Soruşanda – sağdırı?
Sizə dərd olar bu da,
Demək bilinmir onun
Varlığı, yoxluğu da.
Soruşanda – qalıbmı
Özündən bir yadigar?
Atalıq öz yerində,
İnsan kimi nəyi var? –
Yarıyoldan qayıdır,
Coşun,
Qezəbdən coşun,
Gəlib qəbrimin üste,
Üçünüz də soruşun.
Soruşun: – Niyo bizi
Gətirdin bu həyatı?
Kaş ki, bir divar hörüb,
Yadda qalaydın, ata...
Balalarım, ömrümü
Kitab tek varaqlayın,
Ata kimi günahum
Olsa, gizli saxlayın.
Bu günahı həmişə
Yumaq asandır, asan.
Təki Vətən yanında
Üzüqara atanın,
Yarımçıq sənətkarın
Övladı olmayasan.

SƏTTAR BƏHLULZADƏNİN XATİRƏSİNƏ

O firça barmaqlar büküldü birdən,
O mavi gözlərin işığı söndü.
Göyler də hönkürdü qara xəbərdən,
Təbiət Səttarsız yetim göründü.

Danışa bilmirəm dərddən, qubardan,
Köməyə çağırın coşan Xəzəri.
Sanki yellər əsdi, qopdu divardan
Sənət sərgisinin bir şah əseri.

Bilirdi dünyadan bir gün köçəcek,
Yatacaq kondinin bir bucağında.
Yazda köçmədi ki, solar gül-çiçək,
Köcdü təbiətin xəzan çağında...

Bakı yola salır rəssam oğlunu
Qıy çəkib ağlayan küləkləriylə.
Durnalar Səttarin nekroloqunu
Göylərə nəqş etdi lələkləriylə.

Bir duman yeridi Qızbenövşədən,
Vurdu xəzan yeli çiçəyi, gülü.
Sonuncu ceyran da çıxıb meşədən,
Yollara göz dikdi boynu büküllü.

Dağların zirvəsi hüznlü, həzin,
Şimşeklər ayrılhq nəğməsi çaldı.
Axdi göz yaşları qoca Kəpəzin,
Ahindan Goy gölün rəngi qaraldo.

Bu xəber Qoşqarın büküb dizini,
Dağlar mehribandır, dağlar səmimi.
Yamaclar Səttarin ayaq izini
Köksündə saxlayar təbərrik kimi.

Biri turac vurdu, kəklik ovladı,
Qırdı ağacları gur ocaq üçün.
Gezdi bu sənetin Məcnun övladı,
Ana təbiəti saqlamak üçün.

Sənət tufanıydı o zərif bədən,
O zərif ürekdən bir dağ hünəri.
Füzuli dünyaya gəlib təzədən,
Fırçayla nəqş etdi gözəllikləri.

Elə nəqş etdi ki, üreyimizi
Həmişə vüsalə, eşqə səsleyə.
Onun hər lövhəsi çağırıdı bizi
İşığa, paklığa, müqəddəsliyə...

Sənət daimidir, ömür ötergi,
Solar məzar üstə gullər, çiçəklər.
Əbədi muzeydir, əbədi sərgi
Səttar sənatini sevən ürekler.

VURĞUN DEDİM...

Vurğun dedim, –
Qafqaz dağı
Ağ başını silkelər
Ehtiramla.
Vurğun dedim, –
Gözlərimdən
Yaş töküldü damla-damla.
Vurğun dedim, –
Obalarım,
Oymaqlarım yada düşdü.
Vurğun dedim, –
Durna gözlü
Bulaqlarım yada düşdü,
Vurğun dedim, –

Səsə geldi
Odlar yurdı Azerbaycan.
Vurğun dedim, –
Ləngər vurdu
Göydə tərlan,
Boynun bükdü yerde ceyran.
Vurğun dedim, –
Daş ürekli
Qara torpaq inildədi.
– Hanı Vurğun?
– Məndə deyil,
Qəlblierdədir Vurğun, – dedi

1956

MEHDİ HÜSEYN KÜÇƏSİ

Bir küçə var –
Dünyani
Getirir evimizə.
Özü görünməsə də,
Ərzi göstərir bize.
“Azerbaycan” himminin
Gur səsiyle oynayıb,
Şəhər-səhər yaratmaq
Həvəsiyle oyanıb, –
Ekrandan, ya efirdən
Hər gün eşidirəm mən
Bu küçənin adını.
Mehdi Hüseyn küçəsi, –
Ən sevimli ünvan.
Mehdi Hüseyn küçəsi. –
Arzular dalğa-dalğa,
Məktublar ümman-ümman.
Hər zərfin üzərində
Adın yazılır sənin.

Sənətini, özünü
 Varlığı tək sevənin
 Evinde eşidilir
 Hər gün diktoranın səsi:
 Diqqət. Damışır Bakı, —
 Ünvanımız beledir:
 Mehdi Hüseyn küçəsi.
 Ucalsayıdı heykəlin,
 Tanınmazdı bu qədər.
 Yazılısaydı adına
 Xatirələr, nəgmələr, —
 Tanınmazdı bu qədər.
 Bu, ən gözəl abidə,
 Bu ən gözəl xatirə.
 Radionun dalğası
 Yayıldıqca hər yerə,
 Səher-axşam eşidir
 Şəhərlərin, kəndlərin,
 Ölklərin neçəsi,
 Ünvanımız beledir:
 Mehdi Hüseyn küçəsi.
 Ellər dolaşır, ay dostlar,
 Ciliid-ciliid əsərin.
 Serhədlər aşar, ay dostlar,
 "Abşeron"un, "Səhər"in.
 Bəlkə əsərin də var —
 Ömrün kimi köçəsi.
 Axi, harda tapılır
 Xalis qızıl küçəsi?
 Bir ümməni qaraltnaz
 Bir yağış gölməçəsi.
 Ancaq sənin adını
 Ekrandan, ya efirdən
 Eşidəcək həmişə.
 Nəsillərin övladı,
 Nəvəsi, neticəsi:
 Diqqət. Damışır Bakı.

Diqqət. Gösterir Bakı.
 Ünvanımız beledir:
 Mehdi Hüseyn küçəsi.
 Bu küçəyə can atdı
 Neçə sənət serçəsi.
 Sən ucalan zirvəyə
 Ucalmadı bircəsi.
 Qoy bildirsin onlara
 Bu şerimin gur səsi:
 Mehdi Hüseyn yolu var,
 Mehdi Hüseyn küçəsi...

1969

SƏMƏD VURĞUN GÖRÜŞDƏ

Keçən bir tarixi salıram yada,
 Şirin xatirədir körpəliyimden;
 Şeir gecəsiyi Ağstafada,
 İlk dəfə gelirdim bu məclisə mən.
 İstədim yer tutum hamidan qabaq,
 Qaldım ayaq üstə —
 Eh, kim kimdən.
 Şair görəcəkdirim.
 Seadətə bax.
 İlahi, özü də kimi? —
 Səmedi.
 Sinəmdə şəklini əzizlədiyim,
 Onunla keçirdi ən şirin yuxum.
 Kiçik bir sehnəyə sığmaz deyirdim,
 Arzuma sığmayan nehəng boy-buxun...
 Dəmiryol klubu, qarışib əlem,
 Hamı bu məclisde olmaq istəyir.
 Sanki on qatarlıq sənmişin bu dəm,
 Köhnə bir vaqona dolmaq istəyir.
 Çəliyə söykənib gələn bir qarı
 Öz ilk görüşünə çıxıb deyəsən.

Çörekle doyurmaq olaracları,
 Bizdə şerin acı doymaz şeirdən.
 Birdən səs yayılır:
 – Gəldi qonaqlar.
 Dədim divar uçar, tavan dağilar,
 Sənər çıraqlar da alqış səsindən.
 Depodan ucaldı bir salam fiti,
 Balaca klubun dar sehnəsindən.
 Qalxdı şeir dağı, söz səltənəti
 Hələ cavanlıqdan gen düşməmişdi.
 Hələ ciyərini mərəz yemirdi,
 Sözlər ürəyindən işiq əmirdi.
 Kürsü düzəltmişdik yol budkasından,
 Bir lampa asmışdıq ton ortasından, –
 Qalxıb Səməd Vurğun şeir deyirdi,
 O, bəlkə layladı, bəlkə sehri?
 Sənki saz üstündə bir kövrək simin
 Ülahi səsinə qulaq asırdı.
 Sintidə əlisba müəlliminin
 Birinci dərsinə qulaq asırdım.
 Hanı bu gələnlər? –
 Yoxam ki, mən də,
 Təzədən özümə qayıdarammı?
 Bəlkə yuxulamışam bir göy çəməndə?
 Camaat, siz deyin, burda varammı?
 Varammı. –
 Zal titreyir alqış səsindən,
 Çıraqlar göz qırıpır cazibəsindən.
 Sehnədən söz yağır məhəbbət dolu,
 Sehnəyə gül yağır təravət dolu,
 Şair işiq dolu, şeriyət dolu
 Müdrik gözleriyle baxır məclisə.
 Gözlər ziyanır, qəlbler isinir.
 Dayanıb bizimlə nəfəs-nəfəsə,
 O, dərib köksünü təzədən dinir:
 – Camaat, şerinə secdə etdiyim

Neçə sənətkar var, –
 Biri də Puşkin.
 Adına müqəddəs bir məbəd deyin
 Bu ali hörmətin, bu sönməz eşqin.
 İndi izn verin, əzbər deyim men
 Puşkinin "Yevgeni Onegin"indən.
 – Oxu, ağtan alım, meylin çəkəni,
 Oxu, sübhə kimi eşidək səni.
 Şair aramlı qaldırır göye,
 Ele bil dalğanı külək qaldırır,
 Sinədə tufanı ürok qaldırır:
 – "Mənim qayda gübən ve nizam sevən
 Əmmim xəstəliyə düşdүү zaman,
 Hörmət etdirərdi özünə cəbrən,
 Ağlına özgə şey gəlməzdidi bir an".
 Ele ki, bitirir son misraları,
 Dikəlir yerindən qoca bir qarı:
 Camaat, mənə de bir qulaq asın:
 Görüm o Puşkinin yüz il yaşasın.
 Vallah, o bizim dili, bizim ləhcəni
 Bəzi şairlərdən yaxşı bilirmiş.
 Kişiinin hər sözü ağlatdı məni,
 Halal olsun ona, Məkkəymiş, pirmiş.
 Bax, o başı batmış zalim əmiden
 Min əzab görmüşəm uşaqlıqda mən.
 Göresən o, harda eşidib bunu?
 Şərə duaçıyam ömrüm uzunu.
 Sağ ol ki, Puşkindən dedin, ay Səməd.
 Bisavad olsam da, sinəmdə yazdım.
 Şairə ehtiram-şərə məhəbbət, –
 Bunsuz indən belə çox yaşamaddım. –
 Deyib ağır-agır qalxır sehnəyə:
 – Ay oğul, ay Səməd, gel bir öpüşək.
 Onun aq saçları gül dəstəsitək
 Tökülürləşirə dolu sineyə.
 Deyir: – Tanımasın kədər, qəm səni,
 Həmişə xoş günün olsun, xoş günün.

Oğul, iki dofe öpürəm səni;
Bu sənin qismətin, bu da Puşkinin.
Şair gözlərindən yaş – süzə-süzə,
Baxdıqca qariya coşurdu təbi.
Fikrində Puşkinle durub üz-üzə,
Tərcümə edirdi ona metləbi.

Ağstafa, 1968

ATANIN ARZUSU

Qoşəngdir oğlumun xurmayı saçı,
Qaşları qaradır, gözləri qonur.
Məni gören kimi o, qanad açır,
Bala göyərçintek sinəmə qonur.

Deyirlər, oğlumu çox sevdiyimdən
Batur sol yanağı gülümşəyəndə.
Qoy olsun, bu sözü bildiyim gündən
Elə həmin yeri öpürəm mən də.

Deyirəm, basdıqca onu bağrıma:
O, mənim canımla bir can deyilmi?
Mənim hər dərdimə, ürək ağrıma
Onun gül nəfəsi dərman deyilmi?

Əzizdird hamının mənə körpəsi,
Gözümün işığı özümünküdür.
Elə ki, eşitdim ağlamaq səsi,
Deyirəm ağlayan özümünküdür.

Onda süd qoxusu, gül nəfəsi var,
Səadət dileyiir bütün varlığa.
Bu yer kürəsində körpə balalar
Balamtek çıxayıdı bəxtiyarlığa.

Hər vaxt diləyirəm o gözəl çağı;
Gözlərdə nə qüssə, nə qəm olaydı.
Bütün körpələrin sığınacağı
Deyirəm kaş mənim sinəm olaydı.

İNAMIM, ƏQİDƏM

Yaşaya bilərəm odsuz, ilhamsız,
Yaşaya bilərəm çörəksiz, susuz.
Yaşaya bilərəm yüz il yuxusuz,
Yaşaya bilmərəm bir gün inamsız.

Soyusa ürəyim köksümün altda,
İnamın oduyla mən yanmaliyam.
Ömür sürürəmsə mən bu həyatda
Kiməsə, nəyəsə inanmaliyam.

İnamsız nə ürek, inamsız nə səs?
İnam ürəyimdə dəniz olmalı.
Kim isə mənimcün ülvi, müqəddəs,
Dünyada hamidən əziz olmalı.

Əqidəm var isə, özüm də varam,
Odlardan alaram arzu-kamımı.
Sinəm yaralansa, məlhom qoyaram
Yaramın üstünə öz inamımı.

Ömrün son anları gelib yetəndə,
Son qətrə su kimi inam içilir.
Fəqət, bir ürəkdə inam itəndə,
İnsan dağ olsa da birdən kiçilir.

Kiçilir gözündə yediyin çörək,
Onda yaşamağın hədərdir, hədər.
İnamı itirmək, eşqi itirmək
Ağırdır Vətəni itirmək qədər.

Həyatın yolları hamar deyildir,
Gərək dağ aşmaqçın ayaq döyəsən.
İdeal, əqidə paltar deyildir
Hər gün dəyişəsən, təzəleyəsən.

Əqidəm yolunda qan tökmüşəm, qan,
Onu isitmışdır alovum, odum.

Mən öz əqidəmi topun ağızından,
Süngünün ucundan alıbqorudum.

Mən öz əqidəmi əsrin eksinə,
Qatıb zülmetlərə nur ələmişəm.
Mən öz əqidəmi yer kürəsinə,
Bahar toxumu tek səpələmişəm.

Üstünə yağsa da böhtan yağışı,
Elə atəşdir ki, söndürmək olmaz,
Min əzab çəksəm də hər addimbaşı,
Məni inamımdan döndərmək olmaz!

Biri çəşbaş olsa öz məsləkində,
Hırsımdən dəniz tek qabarmalıyam.
Mən öz əqidəmlə qoca Pekində
Daşkənd zəlzeləsi qoparmalıyam:
Güçü on iki bal!

Bəzi cənablaşan sabiq yoldaşlar.
Evler uculmasın, silkələnməsin,
Ancaq silkələnsin beyinlər, başlar!

Əqidə baş eymir qılınca, zora,
Yalan təriflərə heç kəs ucalmır.
Uydurma Allahın öləndən sonra
Adı insan qədər hörməti qalmır.

Məni qorxutmayırlı hər əsən külək,
Teməli inamdan yoğrulmuş dağam.
Vetən keşiyində duran əsgər tək,
Mən öz əqidəmi qoruyacağam.

Əqidəm yolunda hər gün yanmasam,
Mənə nankor deyər Vətənim, anam.
Yaşaya bilmərəm mən inanmasam,
Mənim nəfəsim də inamdır, inam!

OĞUL MƏHƏBBƏTİ

İlk dəfə dünyaya sanki göz açdım,
Mən yaşa dolmamış ağıla doldum.
Uşaqlıq çağımdan ayrılmamışdım,
Özüm bir uşağı atası oldum.

Ata qayğısından azad olmamış,
Ata çağrılarımda otağımda mən.
Qucaqda gəzdiyim unudulmamış,
Körpə gəzdirirəm qucağında mən.

Deydi nəfesime övlad nəfəsi,
Ayıldım gəncliyin yaz yuxusundan.
Coşdu ürəyimin şeir həvəsi
Onun gül ətrindən, süd qoxusundan.

Qolumna güc gəldi şirin sözüyle,
O, dodaq bütəndə çoxaldı dərdim.
Oğluma baxanda ata gözüyle,
Mən oğul gözüyle atamı gördüm.

Dünən bilmədiyim, bu gün bilindi,
Son qoydum dünənki rahatlığıma.
Düşündüm, bu sakit otaqda indi,
Mənə göz qoyan var yaratdıǵıma.

Aldada bilmirəm o gözləri mən,
Bu gündən yazdığım mənə sinaqdır.
Oğul qarşısında xəcalət çekən,
Vetən qarşısında utanacaqdır.

Bağrıma basdıqca hər gecəyarı
Sevinci, fərəhi sinəmə doldu.
Körpə ürəyinin çırpıntıları
Şerimin ən gözəl ahəngı oldu.

Nədir övlad eşqi, əzəl bilməzdim,
Bu hissi qəlbində kim yaşatmamış?

O, gezib otağı başa çatmamış
Mən masa dalından dünyani gəzdim.

Əlindən tutram o büdrəyəndə,
Sanır dağ gücü var ata qolunda.
Fəqət, o bilmir ki, şerin yolunda
Büdrəyə-büdrəyə gedirəm mən də.

Hele qəlbimdədir istəyim, kamım.
Şənət zirvəsinə əl çatmamışdır.
Qoy balam bilsin ki, şair ilhamım,
Hele balasını yaratmamışdır.

Bilsin ki, aldatSAM o gözləri mən,
Sabah yazdığını o, danacaqdır.
Oğul qarşısında xəcalet çekən
Vətən qarşısında utanacaqdır.

ÖMRÜMƏ BİR GÜN QALMIS...

Kaş ki, ölücəyim günü bileydim,
Bileydim nə zaman son nəfəsimdir.
Demirəm dünyaya bir də gəleydim,
Bir dəfə gəlmisəm, elə bəsimdir.

Bilseydim olmazdı əsib-qorxmağım,
Kim tutub dünyamı min il qalacaq?
Bu gün həyatnam, sabah torpağın,
Mən qəfil ölümündən qorxuram ancaq.

Barı xəber tutum bircə gün evvəl,
Bir günde ömrümə haqq-hesab çekim.
Şəhər yatağımdan qalxım əlbəəl,
Nə derman gərəyim olsun, nə həkim.

Olmasın heç kimə əziyyətim də,
Sabah köçməyimi dostlar bilməsin.
Mənim son sözüm də, vəsiyyətim də
Evimin içində eşidilməsin.

Efirde eşidim son xəberləri:
Sərhədlər dolubdur çiçəklə-gülə.
Sonuncu əsgər də qayıtdı geri,
Torpağa quylandı sonuncu gülə.

Eşidim diktoranın sevinc səsində:
Sabah şənlik edir hər ev, hər ocaq.
Sabah ölüm yoxdur yer küresində,
Sabah neçə milyon artım olacaq.

Sonra çıxıb yola həmişəki tek,
İnsan axınına qoşulub gedim.
Sonuncu eşq ilə çırpınsın ürək
Sonuncu...

Bu sözü mən necə dedim!

Kimin ki, qəlbine toxunmuşam mən,
Gizli bir həsrətlə ona yanaşım.
Haqlı gileylənən, haqsız inciyən
Bütün dostlarımla mən halallaşım.

Tutum əllərindən yaxşının, pisin,
Hamida gözəllik, yaraşıq görün.
Yamanlıq gördüyüüm mahir xəbisin
Gözündə son dəfə bir işıq görüm.

Eşidim Bakının addım səsində
Sonuncu əlvida nəğməsini mən.
Eşidim bir körpə qəhqəhəsində
Ömrümün uğurlu əvəzini mən.

Çıxım xatirələr səyahətinə;
Yenə o sahildir, on yeddi yaşım.
Bir yaşıl çinarın ziyarətinə
Gəlib, yarpaqlarla hey piçildəşim:

Ay ilk görüş yeri, məni bağışla,
Beləkə yaşamadım adına layiq.
Məsum qız gözləri məni bağışla
Yanmadım eşqinə, oduna layiq.

Ay dəniz birinci gelişimizdən
Yadigar, nişanı ləpir hardadır?
Qağayı hürkerdi gülüşümüzdən,
O gülüş, qəhqəhə de bir hardadır?

Gedərəm, əlvida deyib astaca,
Titrəşər budaqlar, gurlayar deniz.
Kaş mən ayrıldığım həmin ağaca
Bir oğlan yanaşın səssiz, səmirsiz.

İlk vüsal çağları gəlsin həyata,
Bir bahar doğulsun, mən keçən qışam.
Oğlan intizarla baxsun saata,
Mən öz saatimi dayandırımişam.

Gedirəm, dünyadan arxayın gedim,
Bura sevməyənin yolu düşməsin.
Mənim göy çinarım, sevgi mebedim
Ucuz görüşlərdən qoy büzüşməsin.

Gözümüzde qüssə yox, ürəyimde qəm,
Ötən günlərimə çətin ki, yanam,
Əgər qəbrim üstə bir gülə dönsəm,
Bilin, ürəyimdir yerdən boyلانan.

Ariflər dünyani mənim tək anılar,
Vaxzında getmək də mərd hünəridir
Yerdəki çaylar, qaratikanlar
Qəlb-iqaraların sümükləridir.

Silinib getmərəm xatirələrdən,
Heykəllik şöhrət də qazanmamışam.
Bir şair ömrünü yaşamışam mən,
Bəlkə birçə şeir yazamamışam.

Ürəklə yazmışam neçə nəğməni,
Biri yadda qalan, biri itəndir.
Demərəm, ey Vətən, bağışla məni,
Torpağın altı da mənə Vətəndir.

Girmek istəmirəm məlek cildinə,
Danmaq istəmirəm günahımı da.
Əcel möhlet versə bir günlük mənə,
Sevinç döndərəm son ahını da.

Bütün yer üzünün yamanlığını,
Dərdini özümlə apara bilim.
Bütün insanların cavanlığını,
Ölümün cəngindən qopara bilim.

Verin bir ağacı bada mənimcün,
Ustalar, ürəklə çəkic vurun siz.
Bir tabut düzəldin, o da mənimcün,
Sonra milyon-milyon beşik qurun siz.

Mən onda ölüme təşəkkür edib,
Keçməyə hazırlam hamdan evvel,
Bilsəm ki, ayrılıq mənimlə gedib,
Mənimlə yox olub amansız əcel.

ŞAİR QOCALMAZ

Deyirsen şairlər niyə qocalır?
Ömür bahar olsa, şair qocalmaz.
Ürək cavan qalır, göz cavan qalır,
Təbi qaynar olsa, şair qocalmaz.

O, haqqıa sığınib ezəldən, başdan,
Keçib cəsaretlə eniş-yoxuşdan.
Mərdlərin adına yağan alqışdan
Namərdər xar olsa, şair qocalmaz.

Götürüb hər üzünü qarın, boranın,
Fitnə dəllalının, tələ quranın.
Paxılıñ, sözbazın, aravuranın
Qulağı kar olsa, şair qocalmaz.

Dünyadan qom köçüb, dərd azaldıqca,
Qolbi cavanlaşar qəlem çaldıqca.

Elin xoş gündündən ilham aldıqca,
Saçları qar olsa, şair qocalmaz.

Bereket dileyər ana torpağı,
Yazda çiçök yağa, qışda qar yağa.
Böyükülli-kiçikli – başdan ayağa
El bəxtiyar olsa, şair qocalmaz.

Xalqın sevgisindən yaranır bu ses,
Soyumaz bu atəş, sönmez bu həvəs.
Qəlbə şeir kimi nurlu, müqəddəs
Oxular olsa, şair qocalmaz.

Bir eşqin quludur, bir həqiqətin,
Şaire yalanla barışmaq çətin.
Əzabla doğulan şerin, sənətin
Yolu hamar olsa, şair qocalmaz.

Öyünər kedərə sevinc qatmaqdən,
Sözlə göz oxşayır, qəlb ovutmaqdən.
Əli gecə-gündüz qələm tutmaqdən
Damar-damar olsa, şair qocalmaz.

Ay Tofiq, şeirdir ömür də, gün də,
Hər qəlbə qonaqsan öz mənzilində.
İnan ki, bu şair xalqın dilində
Bir sözün var olsa, şair qocalmaz!

1978

NƏĞMƏ ÇƏLƏNGİ

Sevdiyim sənətkarın şərafına

Yığışın meclisə əhli-ürfanlar,
Gelənlər bir əhdə, peymana gəlsin.
Ruhlar təzelənsin, qaynasın qanlar,
Sevdalı könüllər cövlana gəlsin!

Gəlsin ən sevimli oxuyan, çalan,
Ellərin dilindən mükafat alan
Sənətdir əbədi yaşadıb-qalan,
Qoy hamı bu fikrə, gümana gəlsin!

A dostlar, Ən böyük arzuya çataq:
Xalqın zəhmətinə şirinlik qataq.
Nəğməylə nurlansın hər ev, hər ocaq
Günəş tez oyansın, Yer cana gəlsin!

Məclisə can versin Behremin tanı,
Torpağa endirsin uçan quşları.
Sarı sim – qəlbərin o şah damarı,
Ustadın əlindən tügýana gəlsin!

Hacı tek yaranıb, çalan yüz ola.
Adı tarixləro gərək yazılıa.
Onun barmağını tutaq qızılıa,
Çətin ki, o, bir də cahana gəlsin!

Muğamdır qiblesi bu xanımanın
Onda nefesi var elin-obanım.
Sənətin Məkkəsi Cabbarın, Xanın
Şöhrəti hər təzə cavana gəlsin!

Kənddə çal-çağırdır, ay cuvanəzən,
Tovuz quşu kimi tumarlan, bəzən,
Bəlkə öz oğluna adaxlı gəzən,
Rastına ağbirçək bir ana gəlsin!

Tofiqin tarında el nəğmələri
Deyir: – A rəqs edən, budur, gel bəri.
Sevənlər az deyil dostum Sərvəri
O da öz tariyla meydana gəlsin!

Şövkət cəh-cəh vuran ana bülbülüm
Elə yandırsın ki, qalmasın külüm.
Başında tac olsun çıçayım, gülüm,
Qoy dönüb o nəhrə, ümməna gəlsin!

Buyursun qabağa ustad Əbülfət
Sesi her məclisə, şənliyə zinət
Ecazkar yaradıb onu təbiət
Dərdlilər eşidib dərməna gəlsin!

Elin nəğməkəni İsləm oxusun,
Dilində en gözəl misram oxusun.
Dağda bir yanqılı muğam oxusun,
Buzlar da əriyib arana gəlsin!

Xalqın üreyidir Habil kaməni,
Kərem atəşidir ahi-aməni.
Quzuya dəndərir pisi, yamanı,
“Kafir” də az qalır imana gəlsin!

Yaqubun öz yeri, öz aləmi var,
Könüllər oxşayan zili, bəmi var.
Qəmli ahəngində can məlhəmi var,
Daşlar da od tutub zəbana gəlsin.

“Sona bülbüller”ə dil verən Qədir,
Yeri silkeleyir, göyü titrədir.
Dəryalar yandıran odlu qətrədir,
Sədəsi zamandan-zamana gəlsin!

Aftandıl senəti ruhlara qida,
Yerindən oyadır ayaqsızı da.
Qopsun barmağından min şirin nida,
Qarmonun dilləri fəğana gəlsin!

Varam Süleymanın zənguləsinə,
Şəlalələr kimi qaynar sinəsinə.
Nazim rövnəq verir toy məclisinə,
Qatıb öz səsini tufana, gəlsin!

Behcətin oylağı qədim Gəncədir,
Nəğməsi xalqımm ürəyincədir.
Nəfəsi mehriban, ruhu incədir,
Sinəsi odlana-odlana gəlsin!

Nəğmə bulağıdır Məhəmməd Bağır,
Üzündən işqla təbəssüm yağır.
Könül, bu bayrama onu da çağır,
Qoy dönüb qiy vuran tərlana gəlsin!

Ellər vurğunudur hər gözel səsin
Ürəkler titrədir nece esməsin?
Arif Məcnun kimi sehra gezmesin
Leyliyle gül açan Muğana gəlsin!

Şeirlə musiqi bir cüt çəlengdir,
Qoşa qanad kimi xalqa gərəkdir.
Mənim bir evim var, o da ürəkdir,
Gələnlər bu ada, ünvana gəlsin!

Sizsiniz işığı sözün, ilhamın,
Pervanəsi olum siz yanın şamın.
Yığılın başına Tofiq Bayramın
Adınız neğməyə, dastana gəlsin!

KƏHƏR ATLA SÖHBƏTİM

Dolana-dolana şütüyüb dağı
Bir yol təntiməyir polad köhlənim.
Şığıyır enişdə qartalsağayı,
Külekklər arxamca sürüñür mənim.

Qalxır zirvələrə, çıxır dik yola,
O sözür ox kimi duman içinde.
Babalar at çapan bir günlük yola,
Maşının yetişir bir an içində...

Kövşəndən düşmüşdü yolum bu səhər,
Polad köhlənimdə gezirdim kəndi.
Baxdı məlul-məlul mənə bir kehər,
Alma gözlərində yaş giləndi.

O, şahə qalxaraq durdu qarşında,
Sanki sahibindən aman istədi.
Kişnədi, saçlarım əsdi başımda,
Dərdindən dil açıb görün nə dedi:

“Ay məni unutmuş vəfəsiz insan,
Haqqım gözlərindən söylə, itdimi?
Hara şütyürsən, hara çapırsan?
Mən ki, tanımişam öz sahibimi.

Bir yol eşitmirsən, ha kişnəyirəm,
Qapında dururam boynu bükülü.
Nalsız ayağımı yere döyürrəm,
Dürnəğim eşdikcə yer də sökülür.

Mən ağızı cilovsuz, belə yehərsiz
Dağları, düzleri tək hərlənirəm.
Görürəm xoş keçir günün kəhərsiz,
Mən sənsiz dözməyi b qəhəlenirəm.

Söylə, sözün nədir, ver qərarını,
Gərək deyilməsə köcüm dünyadan.
Baban Koroğlunun yadigarını
Ucuzmu tutursan, yadını sanırsan?”

O dedi, eşidib, duydum halını,
Ahindən titrəyib əsdi qayalar.
Quḍum kılkə düşmüş ipək yalını,
Dolmuş gözlərindən öpdüm o ki, var.

Dedim: – Ay kəhərim, sadıq sirdaşım,
Demə yaxşılığın gözümüzə heçdi.
Sınaq günlərində neçə savaşım
Bu dağlar qoynunda səninlə keçdi.

Hər dağ bir dastandır, min il də susa,
Bir gün dilə gəlib danışasıdır.

Hər daş o dastanın bir varağısa,
Sənin ayaq izin ilk misrasıdır.

Neçə yol yağıyla girdik döyüşə,
Alaylar dağıtdın, cəbheler gəzdi.
Mən üz-üzə durdum, sən də dös-dösə,
Mən göydə doğradım, sən yerdə əzdin.

Bəzən qanım çıxdı yəhər qaşına,
Belindo sallana-sallana qaldım.
Sən məni apardın menzil başına,
Sən qana bələndin, mən də sağaldım.

Ay atım, könlümdə əzizdir yerin,
Bu qoca dağlar da qədirbiləndi.
Çəməndə nalından düşən ləpirin
Dövrəsi çiçəklə haşıyələndi.

Cıdrıda monzile birinci çatdım,
Anamın saçı tək öpdüm yalını.
Bir əller qızına mən qaş-göz atdım,
Boynuna bağladı tirmə şalını.

Sən də o gözlərə dikdin gözünü,
Yanında quzuya döndün o axşam.
Zərif qız ciynninə sürtdün üzünü,
Duydum öz eşqimdə yanılmamışam.

Ay atım, dəyişib həyatım indi,
Demə dönük çıxdım əhdə, ilqara.
Axı yalmanına ha yatım indi,
Ha çapıl, sən hara, bu sürət hara?

Barış bu həyatın hökmüylə sən də,
Nə qədər çətindir desən, haliyam.
Sən məndən ayrılməq istəməsən də,
Ay atım, mən səndən ayrılmalıyam.

Meylindən nə keçir, nə keçir istə,
Könül göy dağları pay verər sənə.
Darıxıb kişnəsən nə vaxt yer üstə,
Yer altdan Koroğlum hay verər sənə.

Ülək bir qızılquş, dilek qanadlı,
Quşqonmaz zirvələr görməliyəm mən.
Bu şimşok yerişli, külək qanadlı
Əsrin öz atını sürməliyəm mən.

ÜZEYİR HACİBƏYOVUN EV MUZEYİNDƏ DÜŞUNCƏLƏR

Ədəbiyyat nəsib deyil hər sənətkara,
Hər keçənin evi dönüb muzey olmayırlar.
Yüz-yüz bəzək vurdumsa da daşa-divara,
Nə faydası, adı xalqa bəzək olmayırlar.

Ev-muzeyi, xatıresi müqəddəslərin
Bu dünyada ölümsüzlük vərəqəsidir.
Ev-muzeyi, qəbri nurla dolan kəslerin
Ürəklərdə yaşamağa min il bəsidi.

Dəbdəbəyə, cah-cəlala baxmir gələnlər,
Sənətkarın nəfəsilə varlanıb gedir.
Lap qaranlıq daxma olsun, qədirbilənlər
Yaratdığı incilərlə nurlanıb gedir...

Budur, qədim bir imarət, ucqar məhəllə,
Qapısında heykələşən Üzeyir baba,
Mən çırpinan bir ürəklo, titrəyen dille
Sənətkara salam verib girdim məhrabə.

Bu tənekler xoşbəxtidir ki, onu diniyib,
Yer üzündə nə əvəzi, nə qiyməti var.
Bu ağaca Üzeyirin nəfəsi dəyiib,
Gövdəsində sahibinin ezməti var.

Payız vaxtı yarpaqların rəngi qızıldı,
Bir-bir qonub saçlarına verdi səs-səsə.
Ürəyimə həzin-həzin bir not yazıldı,
Bülbül dindi, qulaq asdım ölməz “Sənsiz”ə...

İliyimə, damarına təze qan kimi
Nəğmə axdı, tügən etdi sinəmdə ürək.
Bu muzeydə setir-setir gördükərimi
Şəkil-şəkil gözlərimə köçürdüm gərək.

Bura ömrün aynasıdır təmiz, ləkəsiz,
Hər zərrəsi brilyantdan, qızıldan baha.
Bilirsənmi niyə olub sənet Məkkəmiz?
Bilirsənmi niyə dönüb ziyaṛətgaha?

Od paylayıb min ocağın gözünüə bu ev,
Evsizləri öz başına yiğib ana tek.
Deyirlər ki, hər gələnin üzünə bu ev
Gecə-gündüz açıq olub mehmanxana tek.

Yüz-yüz cavan istedadı qanadlandırıb,
Bir qocaman qartal kimi ucaldıb göye.
Yüz-yüz ömrün yollarında işiq yandırıb,
Musiqimiz günəş kimi parlaşın deyə.

Əfsuslar ki, o vaxt bura yolum düşməyiib,
O, köçəndə on dörd yaşı uşaq olmuşam.
Ən nurani ağısaqqalla mən görüşməyiib,
İndi özüm saç-saqqalı düməğ olmuşam.

Adam var ki, paltarını geyib Üzeyirin,
Aldığına şerik çıxıb, gözü doymayıib.
Ömrü boyu çörəyini yeyib Üzeyirin,
Bircə dəfə bu muzeyə qədəm qoymayıib.

Ustadına kəc baxana nankor deyilir,
Qoy bu yerde fikir xalqın, söz mənim olsun.
Kim kökündən uzaqlaşıb yada əyilir,
Üzeyirin ruhu ona qoy qənim olsun!

Bura sənət rübabının Çənlibelidir,
O bir evdən milyon qəlbe köçən Koroğlu,
Yurdumuzun zəka nuru, nəğmə selidir,
O xalqımın həm atası, həm də ki, oğlu.

Boran olub, tufan olub ömür yolunda,
Musiqisi Vətən deyib bərmdən ziləcən.
Sənətiyle şəxsiyyəti dəmir yolunda
Rəslər kimi qoşa gedib son mənziləcən.

Bura ömrün aynasıdır təmiz, ləkəsiz,
Hər zərrəsi briliyantdır, qızıldan baha.
Üzeyirin ev-muzeyi sənət Məkkəmiz
Bu gün dönüb ən müqəddəs ziyanətgahına.

1983

CAVANLAR... CAVANLAR...

Ay mənə süd verən ağbirçək ana,
Ay mənə dərs deyən əziz müəllim.
Yazıram bu şeri mon yana-yana,
Özüm də bilirəm nedir təsəllim.
Qeribə cavanlar çıxıb meydana,
Görəsen onlara kim verib təlim?

Dadıma yetişin, köməyim olun,
Arabır söyləyin lənət şeytana.
Siz mənə göstərin ünvanın, yoluñ
Səmtini dananlar çıxıb meydana.
Dibindən boy atıb yovşanın, kolun,
Qeribə cavanlar çıxıb meydana.

Ele bil halal süd əmmeyib onlar,
Qarışıb qanları, dönüb zohərə.
Ana qucağından enmeyib onlar,
Göyden paraşütlə tökülib yere.

Gəzirlər allahın veziri kimi,
Hamı gözlərində əsrin avamı.
Hər biri hazırlın naziri kimi
Yeyir çörəyimi, udur havamı.
Ele bil borcludur, borclu onlara
Gecəni, gündüzə qatan cavanlar.
Külüng vura-vura, dağ yara-yara
Çöllərdə qan-terə batan cavanlar.
Eləbil borcludur, borclu olanlar
Qəhrəman Zəminəm, igid Sarvanım.
Qızıl zəmilərə, yaşıł kollara
Gözündən nur sapən yüz-yüz cavanım.
Bunlarsa, ele bil toy toğlusudur,
Artır gündən-günə nazi-qəmzəsi.
Sərdar Mil düzünün Koroğlusudur,
Onlarsa bulvarın Keçəl Həmzəsi.
Ortada bəslənib, qıraqda gəzib,
Süfrəmə cumanlar çıxıb meydana.
Atanın, ananın cibini kesib,
Qəribə cavanlar çıxıb meydana. –
Dostəylə yiğisib künçə-bucağa,
Hərcayı danışib məclis qururlar.
Xor baxıb müqəddəs, doğma ocağı
Qərbin havasıyla xaric vururlar.
Əcaib çalanlar çıxıb meydana,
Üreyim bulanır qulaq asanda.
Qeribə cavanlar çıxıb meydana,
“Şair” də, “nasir” də var arasında.
Aydın üfüqlərdə duman axtarıb,
Günəşdə işıq yox, ləkə görürler.
Qılınca qurşanıb, qalxan axtarıb,
Dağı da kiçicik tikə görürler:
“Gəlin filankəsi yixıb sürüyək,
Ele gecə-gündüz vətəndən yazır.
Bir ağilden seyrək, qələmdən zirək
Qolunu çırmayıb deyir: – Mən hazır.

Ana şerimizin süd qoxusundan
İntiqam alanlar çıxıb meydana,
Şairlər, ayılın qış yuxusundan.
Təze “pehlivanlar” çıxıb meydana,
Qəribə cavanlar çıxıb meydana.
Onlar bir damladır, ümman içinde,
Susdurar qarğanı yüz-yüz qaranquş.
Bu qədər qeyrətli cavan içinde
Bir ovuc nadürüst necə yaranmış?
Bunu özümüzdən gəlin soruşaq:
Hissimiz küt olub, qulağımız kar.
Bir evdə yolunu azırsa uşaq,
Atadır, anadır buna günahkar.
Bürünüb, sığınıb yad köynəyinə,
Qəribə cavanlar çıxıb meydana.
Demirəm onları itirməliyik,
Ürek ağruları sarsıdır bizi.
Çaşanı düz yola getirməliyik,
Dayaq etməliyik əllərimizi.
Cərrah bıçağıyla kəsib tullayaq,
Görsək bu ürekdə ögeylilik qurdu.
Deyək ki, ay oğul, aç gözünü, bax,
Sənetdə dəstə yox, ordu var, ordu.
Hamı bir ölkənin vətəndaşıdır,
Hamı yürüsdədir, hamı səfərdə.
Hər şair, şairin qan qardaşıdır,
Yüzü əsgər olar, biri sərkərdə.
Sənet timsalıdır xeyirxahlığın,
O şərə bürünsə, xeyir yaranmaz.
Bir ana südünün, bir uşaqlığın
Paklığı olmasa şeir yaranmaz.
Yaranan üreksiz soyuq setirler,
Cılız şikayətlər, dedi-qodular.
Ucuz mədhiyyələr, xala-xətirlər,
Onlar tez yazılar, tez unudular.
Didsə bir-birini əhli qələmlər,
İşiqli dünyamız zülmətə döñər.

Didər el-obanın bağımı qəmlər
Ümidi azalar, inamı sönər.
Bu nədir? –
Sənetin geniş yolunda
Döngölər, dalanlar çıxıb meydana.
“Tənqidçi” şeklinde, “alim” rolunda
Qəribə cavanlar çıxıb meydana.

Ay mənə süd verən ağbirçək anam,
Ay mənə dərs deyən əziz müəllim,
Ürəyim kövrəlib döñür kamana,
Ömür təqviminə yanaşır əlim,
Bir cavan göziндə dumdan görməyim,
Təmizlik qəlbəri şəh kimi yusun.
Yaxşılardı içinde yaman görməyim,
Hər kes viedanını şərdən qorusun.
Baxdıqca sevincim dönsün ümmana,
Men də cavanlara qoşulub gəzim.
Dedim, ay müəllim, dedim, ay ana,
Sizin sələfiniz, mənim əvəzim.
Vətən yetirib şöhrətə-şana,
Ən gözəl cavanlar çıxıb meydana,
Ən ülvi insanlar çıxıb meydana.

1980

SƏTTAR MÖCÜZƏSİ

Şəninə hər yerde tərif, söz olub,
Rəqibin az olub desəm düz olmaz.
Neçə siyahıdan adın pozulub,
Tarixə yazılıan heç vaxt pozulmaz!

Məcnunu olduğun təbiət kimi,
Xalqın ürəyində ilahileşdin.
Bütün paxıllara bir ibret kimi
Rəqiblər kiçildi, sən dahiləşdin!

Bu dilsiz ağaclar neçə oxuyur?
Necə şair deyir bu lal qayalar?
Nə gözüm yorulur, nə könlüm doyur,
Dil açıb danışır rənglər, boyalar.

Rəssamlıq ilahi vergiydi səndə
Bəs necə oxutdun gülü, çiçəyi?
Görünür üç ürək varmış səsində:
Füzuli, Üzeyir, Səttar ürəyi.

DƏNİZDƏN GƏLİRƏM...

Elə ki, sahile yanaşır gəmi,
Görüş həsrətli ürəklər əsir.
Sevincdən atılıb yere quş kimi,
Evlilər həmişə evə tələsir.

Nişanlı cavanlar ləngiyir bir az,
Onların mazudtan üzü parlayır.
Qızla bu görkəmdə görüşmək olmaz. –
Üstünü-başını hey tumarlayır.

Sahilə çıxırlar təzə bəy kimi,
Hərə öz yarının girir qoluna...
Burda subayların var öz aləmi,
Təlesmir, can atmır onlar heç yana.

Buruqdan ucadır cüssələr, boyalar,
Yanır ürəklərdə məhəbbət közü.
Sahili gözüylə yeyib subaylar,
Bəs niyə bağlanıb qızların gözü?

Mən də qayıtmışam evə dənizdən,
Suların bağrını yarmaqdır peşəm,
Küləyin, tufanın nərəsindən mən
Mehriban səsini eşitməmişəm.

Məni caynağında sıxmış dalğalar,
Qəzəbli başımdan aşmiş dənizin.
Qəlbimdə balamı qırmızı eşqi var, –
Qoy tumbul əlləri saçımızda gəzsin.

İsinsin nəfəsim hərarətimlə,
Tufanlı qəlbimdir əsib, köyrələn.
Gel məni qarşıla öz şəfqətinlə,
Sevgilindir gələn, ərindir gələn.

Baxıram, səs-səmir gəlmir otaqdan
Pişik də qışılıb künce uyumuş.
Çay dolu stekan bəlkə o vaxtdan
Masanın üstündə qalıb soyumuş.

Ürək az qalır ki, qopsun sinəmdən,
Gözüm öz evime baxır nigaran,
Sənin çarpayına yanaşıram mən,
Nə şirin yatmışan, şirin yatmışan.

Yuxumu görürsen gülümseyərək?
Qəlbin Xəzərdədir, fikrin dərində.
Buludda gizlənən qoşa ulduz tek
Gözlərin gizlənmiş kipriklərində.

Bilirəm görürsen orda ərini,
Arabir sıfətin nura bürünür,
Arabir sıxırsan hörüklerini,
Yəqin gözlərinə dalğa görünür.

Bu gün qalib kimi çekilib adım,
Gərək eşideydin bu xəberi sən,
Bilsən oyatmağa səni qıymadım,
Şəher özün məndən inciyeceksən.

Körpə də neçə yol səni oyatmış,
Yanına salmışan şirin dəcəli.
Başını simənə söykəyib yatmış,
Şəklimin üstündə qalmış bir eli.

Ey könül istəyim, könül harayı,
Senin bal yuxuna acı qatmaram,
Özüm qızdıraram xörəyi, çayı,
Seni oyatmaram, yox, oyatmaram.

Bilirəm fikrində nələr dolanır,
Kimdir işiq verən təbəssümünə:
“Buruğun başında bir çəraq yanır,
Sahilə iki göz zillənmiş yenə...”

Yuxuda, yuxzuda görürsən bunu,
“Yaxşı ki, sakitdir dəniz” – deyirsən.
Sevgilim, dənizin coşgunluğunu
Sənə gətirmişəm ürəyimdə mən.

VURĞUN

Vurğunun saçları vaxtsız ağardı
Gümüş dalğalar qondu başına.
Yüz yaşılı qocaya bənzəri vardi
O qədəm qoyanda əlli yaşına.

Dağ deyil, zirvəsi qar görmeyən dağ
Şerin sahibinə ad halal oldu.
Vaxtsız qocalsa da, vaxtından qabaq
Vurğun şerimizdə ağsaqqal oldu.

Nizamini, Füzulinin sevdidir ürəkdən
Ömür boyu fəxr elədi sələfliyə.
Yorulmadı Ələsgərə ustاد deməkdən,
Fezir Vaqif taxta çıxdı şah eseriyle.

Palid kimi öz kökünə bağlıydı Vurğun,
Sesi bütün əşrlərin sədası oldu.
Ataların qədir-şünas oğluydu Vurğun,
Şeir yazan övladların atası oldu.

Kürsülerde başı qarlı bir dağ kimiydi,
Dar ayaqda əyilməzdi dağ əyilse də.
İdrakıyla çoxlarına üstün gəlsə də,
O, həyatda bir sadələvh uşaq kimiydi.

Şeir halal bəhrəsidir ülvî hissələrin,
“Çöxbilmişlər” bu meydanda göldi-gedərdir.
Rəngdən-rəngə, roldan-rola girən kəslərin
Düşüncəsi bir uşağın ağılı qədərdir.

EL MƏHƏBBƏTİ

Şeriyələ dil açır körpələrimiz,
Her evdə, eyvanda şəkli asılır.
Kəndliyə doğmadır, fəhləyə əziz,
Sözleri yollara zərlə yazılır.

Bu sevgi amansız ölümə qənim.
Ömrü ömrümüzlə qoşadır her gün.
Vurğunu ucaldan xalqım, Vətənim
Özünü ucaldır, yaşadır her gün.

O NİYƏ QOCALDI?

Vurğunun saçları vaxtsız ağardı,
Gümüş dalğalar qondu başına.
Yüz yaşılı qocaya bənzəri vardi,
O qədəm qoyanda əlli yaşına.

Dağ deyil, zirvəsi qar görmeyən dağ,
Gerek sahibinə ad halal olsun.
Vaxtsız qocaldı ki, vaxtından qabaq
Vurğun şerimizdə ağsaqqal olsun!

QƏLBİMƏ ADIN YAZILIB

Sənə söz çələngi hörürəm, ustad,
Qəlbime silinməz adın yazılıb.
Soni öz evimdə görürəm, ustad,
Başımın üstündə şəklin asılıb.

İllerlə səsini dinləməsəm də,
Gözlerin ən yaxın həmsöhbətimdir.
Mən sənə yaraşan söz deməsəm də,
Qəbul et, ruhuna məhəbbətimdir.

ŞÖHRƏT

Adam var şan-şöhrət qonaqlığında,
Ele məst olur ki, ayılmır qəti.
Yüz tərif eşidir öz sağlığında,
Ömrü bitən kimi, bitir səhbəti...

Artır gündən-günə adın, hörmətin,
Hər tablon zirvədir-qanaddır sənə.
Hələ ehtiyatda qalan şöhrətin
Bil ki, ölməzlilikdir, həyatdır sənə.

HEYKƏL QARŞISINDA

Zəmanə şahları endirib taxtdan,
Şeri qartal tek qaldırıb göyə.
Şeir oxuyuruq ona bayaqdan,
Yazanlar cərgəylə durub növbəyə.

Hərənin əlində bir dəsto kağız,
Deyirik nə gəldi xəyalımıza.
Yaxşı ki, heykəldir şair babamız,
Eşidə bilsəydi, vay halımıza!

XƏYAL VƏ HƏQİQƏT

Bir vaxt xəyalında yuxu tek şirin
Bir aləm yaradıb “İqbalname”də.
Bir gün bacarsayıdım ölməz şairin
Gözünü açardım bir an, bir vədə.

Deyərdim: – Seyre çıx təzə Gəncəni,
Vətəndə yaranır öz cənnetimiz.
Ay ustad, bir şeydə ötmüşük sən:
Xəyaldan gözəldir həqiqətimiz.

SƏNƏTİN MƏCNUNU

İlahi eşq ilə alışab yandın,
Qəlbin öz odundan gileyli oldu.
Gözəl təbiətə Məcnun yarandın.
Hər sənət əsərin bir Leyli oldu.

Daş da dile gəlib dedi: – Məni çək,
Dağlar örpeyini atdı başından.
Üzünə nur qondu, izinə çiçək,
Vətən torpağının hər qarışından.

ŞAIRİN HƏDİYYƏSİ

Şair saatını açıb qolundan,
Sənə bağışlayıb dedi sözünü:
Əqrəblər qolunda səslənən zaman,
Dinlə ürəyimin döyüntüsünü.

On beş il onunla ölüdün həyatı,
Dedin: – Dost bəxşişi ömrü uzadır.
...Muzeydə görürəm həmin saatı,
Onun ilk sahibi Rəsul Rzadır.

YAMANLIĞA YAXŞILIQ

Təbiət gözəllik vermədi sənə,
Həmişə gözlərin qəmə büründü.
Bir ürək bəxş etdi odlu sinənə,
O ürək əlində firçaya döndü.

Sen də əvəz çıxıb kamına çatdırın,
Bu “pislik” hamının gəlməz əlindən.
Onu özündən də gözəl yaratdırın,
Təbiət utansın öz əməlindən.

RUHUN ŞAD OLSUN

Dedi məzarımı kəndimdə qazın,
Yanıma bir firça qoyun, bir çiçək.
Adico bir daşa adımı yazın,
Xətrimi isteyen özü gelecek...

Qəlem çek her dərdin, əzabin üstə,
Fırçan intizardan qoy azad olsun.
Heykelin ucağıb məzarın üstə,
Səttar Bəhlulzadə, ruhun şad olsun!

FƏRQİMİZ

On beş dekabrda sən doğulmusan,
Ay ustad on altı dekabrda mən.
Sən dillər əzberi rəssam olmuşsan,
Yazıram-pozuram xırda-xırda mən.

Həyatda fərqimiz bircə gün imiş,
Sənetdə fərqimiz yerlə göy qədər.
Bu şöhrət halalca qismətin imiş,
Səttar əbədidir, mən gəldi-gedər.

DİL PƏHLƏVANI

Ağzı köpüklenir uca kürsüdən,
Söyləyir: – Canım da qurbanıñ size.
Hazırıñ bu geniş ürəyimdə mən,
Minnətsiz ev verim yüz-yüz evsizə.

Onun boş ürəyi kimə gerekdir?
Deyirlər şəherdə beş otağı var.
Yaş ölüb, vaxt keçib, özü də təkdir,
Birinə yer versə ürəyi partlar.

GÜZGÜDƏ GÖRDÜYÜM

Oğlum gözlərini dikib güzgüyə,
Şövq ilə darayıր şovə tellori.
Mən də ağ saçımı görmeyim deye,
Güzgüyə baxmırıam illerdən beri.

Onun şax qaməti ucalığımdır,
Mən rişə, o mənim yaşıl budağım.
Güzgüdə görürəm qocalığımdır,
Oğlunda gördüyüüm cavanlıq çağım.

ONUN MƏZARI

Dösünə döyərdi o kürsülərdə,
Əliylə sinəsi elbəyaxaydı.
İş vaxtı üzünü görməsələr də,
Gerek hər iclasda səsi çıxayıdı.

Bir gün o çıxmadi söz güləşinə,
Derdinə nə dərman, nə kömək oldu.
Dedilər, o qədər döydü dösünə,
Axırda ürəyi döyenək oldu.

HAVA QULDURLARI

Hava quldurları yaman çoxalıb,
Yerin canileri qalxıb göylərə.
Sükəni pilotun əlindən alıb,
Sürür təyyarenə özgə bir yerə.

Torpağa enməsə göyün ah-vayı,
Quldurlar göyü də tutub soyarlar.
Bir gün oğurlayıb Güneşi, Ayı,
Dünyanı işığa həsrət qoyarlar.

TƏRİF-TƏHQİR

Əvvəl təriflədin məni bolluca,
Gördüm yavaş-yavaş xərifləyirsən.
Ağzını ayırib sən üsulluca,
Bir ucdan hamını tərifləyirsən.

Tabaqdır yüz başa qoyulan bir tac,
Onu yerə salıb ayaqlayıram.
Yüz il təriflərə qalsam da möhtac,
Ucuz tərifini təhqir sayıram.

ŞÖVKƏT ƏLƏKBƏROVAYA

Oxudun “Qarabağ şikəstəsini”,
Ürəyim alışib yandı közünə.
Yağdırıdım başına gül dəstəsini,
Döndü geniş salon Cıdır düzüne.

Mən bir uşaq oldum, sən də bir cavan,
Tezədən yaşadın xoşbəxt ömrünü.
Ordan Vaqif gəldi, burdan Natavan,
Çatdı Qarabağın toy-bayram günü!

ŞUŞANIN ŞƏHƏR BAĞINDA

Xan Suşinskiin xatırəsinə

Burda qəlyanını tüstüldərdi,
Arabir müğamat deyərdi pəsdən,
Bu yaşıl kürsüdə fikrə gedərdi,
Durnalar uçanda başının üstdən.

Həmin bu kürsünün rəngi də solsa,
Nesildən-nəsile qalsın yadigar.
Şuşada ikinci bir Xan doğulsa,
Burda əyləşməyə ixtiyarı var.

FƏLƏSTİN XALQI

Bir adam didərgin düşə vətəndən,
Qurbət ezbəyla köksü dağlanar.
Yurduna can atar son nəfəsəcən,
Qəbri də vətənsiz od tutub yanar...

Bir millet ellikle düşüb qürbətə,
Yurdunda at çapır gəlmələr, yadlar,
Xalqlar necə dözür bu cinayətə?
Bir xalqı vətənsiz qoyub cəlladlar!

HARA YAZAQ?

Uşaqlıqdan bilirom ki, Yer kürəsində
Neçə faiz quru yer var, neçə faiz su
Çox görsem də bunu dünya xəritəsində,
Bircə şeyə mat qalmışam doğrusu:

Düz ölçüntüz dənizləri, okeanları,
Ancaq əsl həqiqətdən düşdünüz uzaq.
Ey alımlor, su yerinə axan qanları
Unutdunuz, bunu hansı hesaba yazaq?..

QIFIL

Düzlüklo döyünsün qəlbə hər kəsin,
Hamı halal gözlə baxsun həyata.
Muzey qapıları qıfil görməsin,
Dönsün qıfillar da eksponata.

Ancaq nəs dillərin, yad avazların,
Önündə qapısı bağlı hasaram.
Qeybet qırınların, boşboğazların,
Ağzından ömrük qıfil asaram.

ATILMIŞ ÇÖRƏK

Əlimlə didərdim çörəyi hərdən,
Elə ki, yeməkdən gözüm doyardı.
Atam tikeleri götürüb yerdən,
Öpüb gözlərinin üstə qoyardı...

İndi bir ağsaçlı atayam mən də,
Xeyalən baxıram hemin gözləro.
Yollarda atılmış çörək görəndə,
Sanıram gözlərim tökülüb yera.

BACI-QARDAŞ

Kənddə bir tanınmış həyat-baca var,
Burda günlər keçir sakit, mehriban.
Bir ana, bir oğul, iki qoca var,
Onu mən qoçaldım, məni də dövran.

Bir yerdə geditik xeyirə, şərə,
Cavanlar düşünür: – Yəqin həmyaşıq.
Bacılar köçəndə özgə evlərə,
Anamlı bir evdə bacı-qardaşıq.

XƏZƏR CİMƏRLİYİNDE

Nədir ürəyimi burda incidən? –
Çimərlik qapqara, sahil natəmiz.
Xəzəri ayırməq olmaz zəncidən.
Bu mavi dənizdir, ya Qara dəniz?

Hər ləke qonanda sular qabarır,
Mazutlu div kimi pəncələşirik.
Zəncilər Bakıda gəlib ağarır,
Biz burda qaralıb zənciləşirik.

UŞAQ VƏ DƏNİZ

Gün çıxır, od tutub yanır üfüqlər,
Dəniz də qızın rəsədindən.
Qızıl balıq kimi qızıl şəfəqlər
Üzür ləpələrin göy qanadında.

Qızarmış oğlumun gül yanaqları,
Bu gözəl səhnədən o göz çəkməyir.
İsteyir yerisin sulara sarı,
Lepe iməkləyir, o iməkləyir.

Xurmayı saçını dağıdır külək,
Qəlbinin inadı oxunur üzden.
Bir istək aparır, onu bir istək:
Qızıl şəfəqləri alsın dənizdən.

Güclənir, hay salır bu an ləpələr,
Qoparmaq isteyir o, duran yeri.
Sahilə şir kimi cuman ləpələr,
Sahildən quzu tek qayıdır geri.

Qıvrıla-qıvrıla cumur təzədən,
Tumbul əllərində sıxılıb qalır.
Elə bil yorulub mübarizədən,
Sular ayağına yixılıb qalır.

Meh yatır, dənizə al şəfəq düşür,
Yüyürüb gəl deyir, o yene gəlmir.
Əl atır, ovcundan çıxıb sürüşür,
Bu necə baliqdır əlinə golmir?..

Gözündə qorxudan yoxdur bir əsər,
Qalxır, ləpələri qaldırsın deyə.
Köksündə gəmilər oynadan Xəzər,
Oyuncaq görünür dilsiz körpəyə.

GÖZÜN GÖTÜRMÜR

Mən atəş, sən quru, soyuq taxtasan,
Kükreyən ilhamı gözün götürmür.
Sısqə bulaq kimi künc-bucaqdasan,
Dənizəm, dalğamı gözün götürmür.

O qədər qanına keçib xəbislik,
Ele bilirsən ki, yaxşıdır pislilik.
Fitnədən yazarsan bütöv bir dərslik,
Ancaq bir misramı gözün götürmür.

Hər şerim çıxanda yanıb-yaxırsan,
Bir təbrik sözünü qızırqanırsan.
Şeir canandır ki, sən qışqanırsan!
Niyə sevir hamı, gözün götürmür!

İlan tək qırılıb əzab içində,
Ürəyin boğulur çirkab içində.
Zehərsən örtülü bir qab içində,
Şərbət dolu camı gözün götürmür.

Bəd gündə yadına bu həmyaş düşür,
Baxırsan, gözündən həttə yaş düşür.
Xoş gündə başına niyə daş düşür!
Mənə ehtiramı gözün götürmür.

Sen də yaz, şerini el xəber alsın,
Gözün qaralmasın, kağız qaralsın.
Öz qələm yoldaşın bir yana qalsın,
Ömər Xəyyamı da gözün götürmür.

Heyif ki, olmadın qanıb-qandıran,
Dünyada yox səni bir inandıran.
Məni zirvələrə qanadlandıran
Məsləki, inamı gözün götürmür.

İndi qızıl minir öz qiymətinə,
Sənin tək baqqallar düşüb çətinə.
Kor qalıb bugünkü həqiqətinə,
Belə bir əyyami gözün götürmür.

Əl götür bu özgə paydan, mənimdir,
Nə gəlsə ulduzdan, aydan, mənimdir.
İndi fürsət mənim, meydan mənimdir,
Bu fikri, meramı gözün götürmür.

Sən dosta xəyanət, mən dəyanətəm,
Dostlarla doludur dövrəm, əhatəm.
Ay canlı nekroloq, ay üzü matəm,
İşqılı dünyamı gözün götürmür.
Sən gəda, mən sənət mülkündə hatəm,
Bu Təfiq Bayramı gözün götürmür.

MİLLƏTİN GÜL BALASI

Gül çıxıb ceyran belinə,
Qızığın alver gedir, teləs.
Mişar alıb tez əlinə,
Ağacları doğrayıb kəs.
Əncir, üzüm baldan şirin,
Amma deyil puldan şirin.
Puldur hayatı, puldur həvəs
Dedin: – Ay baş, düşün dərin:
Yüz tənek bir gülə deyməz!

Yarpaqları bir-bir yoldur.
 Sən qaz vurub, qazan doldur.
 Qoy bilinsin adın, yerin
 Gülün çoxsa, pulun boldur.
 Şitilikdə oyil, bükül,
 Bura sənin Məkkən, Pirin.
 Sübhə kimi dağıl, sökül
 Qaralsa da ağaç ciyərin
 Ud zəheri, alma nəfəs,
 Pula dönüb, cibə töküл.
 Dəsinlər ki, bu oğuldur.
 Bir dəst puldur, hər dəstə gül,
 Millətimin gül balası!

Altda "Volqa", əldə sükan,
 Sıqnal səsi düssün kəndo.
 Sür, gözləyir bazar-dükan.
 Bir bank pul var hər ləkində.
 Barmaqların tikan-tikan,
 Əl-ayağın kündə-kündə.
 Qoy pozulsun səndəki qan,
 Teki qazanc golsin gündə,
 Pul qalandır, pul istehkam
 Pul cucerir gül əkəndə.
 Bu dünyadan alırsan kam,
 Yerin də bir cənnət məkan.
 Pəhləvansan öz çekində,
 Bir-birinə aləm deyir,
 Vücuduna dəymir təkan.
 Çöllər yanıb inildəyir,
 Dil uzadıb – su ver, – deyir.
 Nə quyusan, nə də kənkan.
 Bir tükün də tərpənmeyir,
 Dağılsa da yüz Mərdəkan.
 Ye kababı, həzm et, gəyir,
 Gül suyu iç bir stəkan,
 Millətimin gül balası!

Alımlar var, sindirar baş,
 Bəxşış, rüşvət alan deyil.
 Ağarır saç, dolanır baş
 Amma cibdən qalan deyil.
 Aldıqları aylıq maaş
 Bir bazarlıq pulun deyil.
 O borş yeyir, sən yağlı aş,
 Bu doğrudur, yalan deyil.
 O buzlu et nədir, qardaş
 Gülçü onu alan deyil.
 Balıq sudan çıxır yaşı-yası,
 Dərdin-sərin talan deyil.
 Onda kitab, səndə daş-qası,
 Mənzili bir zalın deyil.
 Sən oxuyub olma çəş-baş,
 Bu yol, sənin yolun deyil.
 Gir toyłara yağıdır şabaş,
 Deməsinlər kalan deyil.
 Əlliliyi tulla bir baş,
 O kiflənib qalan dəyil.
 İçib-keflən, həddini aş,
 Xeyir işdə sal ixtişaş.
 Toy bayı saç yolan deyil,
 Sohor açıl, gözündə yaşı.
 Dost-tamışa bir-bir yanaş
 Üzr istə yavaş-yavaş,
 Altdan bir daş, üstdən bir daş.
 Rəhimə gəlib qohum-qardaş
 Desin gönü qalın deyil, –
 Millətimin gül balası.

Boh, boh, bazar qiymətidir!
 Varsan bu cür basa-basa
 Ah, nə gözəl ticarətdir,
 Müşterilər gelib tasa.
 Bozəsinlər sıfətinə
 Gül sarısı töküb sanki,

Biri toya, biri yasa
Ayıbdır gül aparmasa.
Gül də ki, od qiyəmetinə!
Pulu göydə sayansan ki,
Heyran qaldım sənətinə.
Pullar yağır, sellər kimi,
Dama-dama göller kimi.
Ciblər şışir fillər kimi,
O qan verir can etinə.
Satdırın tər güller kimi.
Təbərikən bu vətənə,
Milletimin gül balası!

Baxıb sənə fağır-fağır,
Söz demərəm güldən ağır,
Əl gül əkir, əl pul satır.
Ay gül alan, – deyib çağır,
Şerim paydır xidmətinə,
Milletimin gül balası.

ÇİÇƏKLƏR

Salmayıñ fikrimi qəribliyə siz,
İnanım, harda ki, şair sözü var.
Hazıram and işib deyim ki, şəksiz
Bütün çiçəklərin görən gözü var.

O gözler dikilib gözlerimizə,
Bizimlə bir görür baharı, qış.
Yüz sırlı, mənalı söz deyir bize
Açılan gullerin qönçə baxışı.

Cavanlıq çağında, girdim çəmənə,
Yığdim qucağıma bir dəstə çiçək.
Onlar məlum-məlum göz dikib mənə,
Elə bil dedilər: – O gəlməyəcək.

Gözlədim, özümü yandırıb-yaxıb,
Gülleri saraltdı sinəmin ahi.
Onlar da mənim tək yollara baxıb,
Dindilər: – Bizlərdə görmə günahı.

Yolub çiçəkləri səpdim yerə mən,
Torpağa döşəndi çəkdiyim dərd-qəm.
Nə danım, indi də xəcalətimdən
Güllerin gözünə baxa bilmirəm.

Elə ki, dərd sixir bizi nar kimi,
Ümiddən, gümandan əllər üzülür.
Güller də ağlayır insanlar kimi,
Qəmlı gözlərinindən şəhər süzülür.

Birimiz həyatla vidalaşanda,
Bizi yola salır güller, çiçəklər.
Gəlib arxamızca mənzil başında,
Yetim tək boynunu bükür çələnglər.

Elə ki, qurtarrıb bağların bari,
Yarpaqlar saralıb düşür torpağı.
Güller yada salıb ötən baharı,
Bütüşüb həsrətlə baxır uzağa.

1970

ALQIŞ DEYİM

Alqış deyim bu torpağın nemətinə,
Elin halal qismətinə alqış deyim.
Ürəklərin birliyinə, vəhdətinə,
Hünərinə, zəhmətinə alqış deyim.

Bu zəfərin işğıyla gözler nurlanır,
Qürurlanır insan oğlu uca dağ kimi.
Ana vətən gözələşir, ellər varlanır,
Qızıl payız nübarlıdır ilk bahar kimi.

Mərd əllərin öz zəhməti, öz varıyla,
Bir millətin qeyrətini bilmək olar.
Ovucların işq saçan qabarıyla,
Günəşdəki ləkəni də silmək olar.

Bu əllərin hünərinə alqış deyim,
Onlar bizim şöhrətimiz, dayağımız.
İgidlərin hər birinə alqış deyim,
Başdan-başa bərəketdir torpağımız.

Uçum qartal qanadında xoş xəberin
Muğanımı, Mil düzümü alqışlayım.
İstəyirəm mərd qızılara bu göylərin,
Ən işqli ulduzunu bağışlayım.

Cavanların zəfər dolu yürüşünə
Yol göstərən qocalara alqış deyim.
Vaxt tapmayıb bulaq üstə görüşənə,
Məhsul yiğan bacılara alqış deyim.

Körpələri evdə qalıb yol gözləyon
Gelinlərə, anətlərə alqış deyim.
Ağ kolları kitab kimi əzizləyən
O göyərçin balalara alqış deyim.

Xalqın şirin zəhmetini, əməyini
Ümman edən hər damcıya alqış deyim.
Məşəl kimi yandırıb öz ürəyini,
Yol göstərən sükançıya alqış deyim.

El qeyrəti damarlarda coşub-daşıb,
Elə bil ki, hor birimiz beş nəfərik.
Şəhərimlə kəndlərimlə qucaqlaşıb,
Gecə-gündüz səfərberlik, səfərberlik.

Bayraq rəngli, nur çələngli qələbənin,
Bəhresini görənlərə alqış deyim.

Bir cərgədə kəndli qızla tələbənin,
Axıtdığı halal tərə alqış deyim.

Siz ey odlar diyarının yarasığı,
Hər birinizin çohrəsində günəş yanır.
Yoxa çıxır alınların qırışığı,
Size baxıb yorğun gözler işıqlanır.

Hər biriniz bu torpağın şah əsəri,
Hər biriniz şöhrətsiniz bu həyata
On sərvətli bir ölkənin sahibləri,
Layiqsiniz min alqışa, mükafata.

Qızıl taylor ucaldıqca ehram kimi,
İstəyirəm dəniz olub mən çağlayım,
Ürəyim də genişlənir ümman kimi,
İzin verin, hamınızi qucaqlayım.

İlham sizin, şeir sizin, sonət sizin,
Yer də, göy də eşqinizlə vəcdə golər.
O mis kimi yanın isti əlinizin
Atəşindən doğulmuşdur bu kəlmələr.

Azerbaycan xoş xəbərlər məkanıdır
Azərbaycan – şadlıq yeri, toy diyan.
Qələbələr bu torpağın ünvanıdır,
Ey insanlar, geniş açın qapıları.

Küçolordə tar səslənsin, kaman dinsin,
Haqqımız var yallı gedib, qanad açaq.
İgidlərin səcdəsinə günəş ensin
Qədəmlərə gül səpilsin qucaq-qucaq.

Ana Vətən, qadir xalqım, gözün aydın,
Mübarəkdir bu bayramın, bu təntənən.
Alının açıq, başın uca, üzün aydın,
Bir müqəddəs bayraq kimi ucaldın sən.

Bəxtəversən, başdan aşır var-dövlətin,
Bərəkətin dəniz-dəniz aşib-daşır.
Ana Vətən, ağ qızılın, bol sərvətin,
Gözün aydın milyon tona yaxınlaşır.

Alqış deyim bu arzuna, niyyətinə,
Övladların qüdrətinə alqış deyim.
Ana torpaq, dünya gezen şöhrətinə
Alqış deyim, alqış deyim, alqış deyim.

1978

CAVİDİN MƏZARI

Qəlbimizdə xəlvəti
Çəkdik ahu-zarını,
Səsinə hesret qaldıq
Şairlər yiğnağında,
Yağıdan gizlədidi
Onun söz gülzərini,
Şerini piçildədiq
Dodaqaltı, xəlvəti.
Axır ki, itkin saldıq
Bu qorxu azarını.
Yıxdıq qəmin, həsrətin
Quşqonmaz hasarını
Ölümünə qol çəkən
Rütbəli alçağın da,
Alçağa yançağın da
Bağladıq bazarını.
Biz də qeyrətə gəldik
Dünyanın düz çağında
Qırx il donub buzlayan
Cavidin mezərini
İsidib nəfəsimizlə
Əritdik buz qarını.
Hər çiçəyin telində,
Hər gülün saçığında,
Hər ürekdə bəslədik
Onun laləzarını.

MÜŞFIQİN MƏZARI

İndi suyun altında,
Torpağın qucağında
Gəzirik şerimizin
Cəh-coh vuran tarını.
Hər qaya kölgəsində,
Hər divar uçlığunda
Gecə-gündüz axtarıb
Onun son gülzərini,
Hər şeir məclisində
Hər sonət ocağında
Otuz yeddi dən bəri
Çekib intizarını,
Ha gəzirik, tapmiriq
Müşfiqin məzarını.
O harda itgin düşüb?
Harda yerə quylanıb?
Atsaydilar quyuya,
Fantan olub çıxardı.
Daş çöksəydi üstünə,
Yer altından haylanıb
Vulkan teki püskürüb
Sal daşı da yixardı.
Bir sohraya düşsəydi,
Damçı-damçı paylanıb,
Cadar-cadar torpağa
Çəşmə-çəşmə axardı.
Tek qalsayıdı, ölümün
Üstünə qulaylanıb
Əzrayılı oduyla
O, yandırıb, yaxardı.
Yeri məlum olsayıdı,
Ruhu yerdən boylanıb,
Bir çiçəyin gözüyle
Dilbərine baxardı.
Bu gözün qarasında,
Bu saçların ağında

Görərdi eşqi yetim
 Yüz-yüz ortsız qarını.
 Başı dərdli, bələli
 Otuz yeddidən bəri
 Çəkib intizarımı,
 Hər şeir məclisində
 Hər sənət ocağında
 Ha gezirik, tapmiriq
 Müşfiqin məzarını.
 Zamanın küləkləri
 Onu hara apardı?
 Varmı elə bələdçi
 Ünvanını izloyə?
 Onun çılgın ürəyi
 Dəniz kimi qalxardı,
 Gəmülsoydi torpağa,
 Dözməzdə səssizliyə.
 Bir alıcı quş olub
 Hökmən bizi tapardı.
 Qoymazdı həsrətlilər
 İllerlə yol gözloyo.
 Sükunətin qoynundan
 Bir gün tufan qopardı,
 Əbədi son qoyardı
 Bu gedər-gelmozliyə.
 Yenə söz meydanında köhlənini çapardı.
 Şairləri çağırıb
 Sədaqətə, düzlüyə.
 Bəlkə qalxıb göylər?
 Günsədəki ləkəni
 Şəriylə tomizləyə?
 Sənətin Müşfiq adlı
 Bir möcüzəsi vardi
 Yerlər köksünə dardı.
 O, yenə var!
 Yer onu
 Bizdən çətin gizləyo.
 Axi bu nə ayrılıq,

Bu necə dord-qübərdi?
 Gərək hamı qəlbində
 Bu inamı bəsləye:
 Onsuz şeir tarımın
 Sarı simi qopardı.
 Yox, yox, Müşfiq ölməyib,
 Qovuşub ölməzliyə!
 İtgin salıb illerin
 Ağır intizarını,
 O, yaşayır,
 Gəzmeyək
 Müşfiqin məzarını!

NEKROLOQ

Mən bir dost itirmişəm
 Gözlərim görə-göre.
 Bu itkidən ürəyim
 Olub yanar bir küre.
 Mən bir dost itirmişəm
 Harda?
 Döyüşlərdəmi?
 Soruş onun məzarı
 Kənddəmi, şəhərdəmi?
 Soruş necə itibdir?
 Dənizdəmi qərq olub?
 Belkə qızmar sobada
 Yana-yana qovrulub?
 Bəlkə uçquna düşüb.
 Bəlkə boranda itib?
 Dağlara yol çekəndə,
 Körpü quranda itib?
 Bu suallar gereksiz,
 Bu şübhələr nahaqdır,
 Mən bir dost itirmişəm,
 Dostum ölməyib, sağıdır.
 Nə xəstədir, nə şikəst.
 Mən bir dost itirmişəm,

Bu neçə itkidir bəs?
 Ölsəydi, ağlayardım,
 Məzarını hər axşam
 Öpüb qucaqlayardım.
 Kor olsayıdı gözləri,
 Verərdim gözlerimi,
 Kəməyə çağırardım
 Bütün əzizlərimi.
 Yox, onu nə cəbhədə,
 Nə qürbətdə itirdim.
 Nə zülmətdə itirdim,
 Nə xəlvətdə itirdim.
 Nə uzaq bir ölkəyə
 Səyahətdə itirdim.
 Onu həyatda tapıb,
 Kabinetdə itirdim.
 Mən itirdim,
 O tapdı.

Tapdı ad-san, vəzifə,
 Mən itirdim, mən yandım,
 O yanmadı bir dəfə.
 Taplığına sevindi,
 Böyüdü, qürrələndi.
 O, vəzifə gücünə
 Yüz-yüz dost tapıb indi.
 (Vəzifə, ay vəzifə,
 Səndəki hünərə bax:
 Rentgen göstərmədiyi
 Ən gizli nöqtələri
 Sən gösterirsən ancaq)
 Mən bir dost itirmişəm,
 Bir vaxt qəlbə təmizdi.
 Ona mərdlik, səadət
 Canımdan da əzizdi.
 O mənimlə hemfikir,
 O mənimlə hemnəfəs,
 O mənimlə sirdəşdi.
 Hanı o dost, hanı bəs?

Hanı o dost?
 Oğlum da
 Onu məndən soruşur.
 Gedər-gəlməz əmini
 Hər gələndə soruşur.
 Soruşur:
 – Hər gün məni
 Qucub-öpən hardadır?
 Ata, ilk qədəmimə
 Çiçək sepen hardadır?
 Niye bize gəlmir o,
 Hardadı uşaqları?
 Anam da hey soruşur:
 – Hanı dostun, ay oğul?
 Bəlkə ehdi, ilqarı
 Özün pozdun, ay oğul?
 Mən ki, onu heç zaman
 Səndən ayırmamışam.
 Yaman könlüm isteyir,
 Qoşa gəlin bu axşam.
 Sizə plov bişirrəm,
 Dost nədir, küsmək nədir?..
 Gah xəstədir deyirəm,
 Gah da uzaq seforə.
 Gözlerim görə-görə
 Məndən çox uzaqdadır.
 Onun gülüşü saxta,
 Danışığı saxtadır.
 Nə qədər desən “incə”
 Nə qədər desən “nəcib”
 O qədər “incəlib ki”,
 O, vəzifə başına
 “İynə gözündən” keçib
 Mən bir dost itirmişəm,
 Sinəmde daş asılıb.
 Ürəyimin başına,
 Nekroloqu yazılıb.

1971

VƏSİYYƏTİM

Həkimimə yalvarın, bədənimi yarmasın,
Həkimimə yalvarın, hay haray qoparmasın.

Ölümüm nə ciyerdən, nə ürəkdən olubdu,
Həkimim belə desə, bilin ki, yanılıbdır.

Deməyin ki, öldürən sıqar, ya araq oldu,
Gecəni sübhə kimi, yazıb, yaratmaq oldu.

İnanmayın, dostlarım, dostlarım, inanmayın,
“Özüne qəsd etdi o, əfsus”, deyib yanmayıñ.

Mən yaşayardım hələ, mən düşünərdim hələ,
Qəsd eləyə bilməzdi ömrümə dərdim hələ.

Mən vuruşardım yenə vicdanını satanla,
Hər rütbəli nadanla, maskalı şarlatanla.

Şəfa tapardım hələ övlad təbəssümündən,
Silkələnib çıxardım ölümün tilsimindən.

Araz üstə körpünü çiynimlə parçalardım,
“Sərhəd məftillərinde bu kobud əllərimlə
bir müğamat çalardım”,

Foqət mənimki bitdi, dostlar, bir qulaq asın:
Həkimimə yalvarın, bədənimi yarmasın.

Axi, mənim dəndlərim size bəllidir ancaq,
Matəm mərasimində nitqlər çox olacaq.

Məni boğan bir alçaq, tərif söyləsə əgər,
Ona aman versəniz, ruhum vulkan püşkürər.

Tabutuma deyməsin bir iblisin əlli,
Canfoşanlıq etse də onu qaytarın geri.

Demirəm açıq-saçıq damışın dəndlərimdən,
Size baha oturar, onsuz da olmuşəm mən.

Lakin bir bunu deyin: yalanlara dözmədi,
Cabbarının, Müşfiqin halal mükafatını
Lekeli əllorilo alanlara dözmədi.

“Qaytar Əli borcunu”, – bağırdı bir idbara –
Sessiz gülələr atıb onu saldılar dara.

Deyin, dostlarım, deyin: – Nöqsanları da vardı,
Bu rəhmətlik arabir hissə də qapılardı.

Bir rütbəli, alçağa, yalançı ağsaqqala
Yersiz təriflər qoşub Allah, dedin az qala.

Sonra da əzab çekdi, ondan küsdü təbi də,
Bəlkə vaxtsız ölümün buydu bir səbəbi də.

Deyin bir az kobuddu, tündməcazdı rəhmətlik,
Nadanlara həmişə atəş açdı, rəhmətlik.

Üreyi dolu gəzdi, hey boş oldu cibi də,
Bəlkə vaxtsız ölümün buydu bir səbəbi də.

Deyin, dostlarım, deyin, siz yaxşımlı, pisimi,
Siz yaşadın ruhumu, siz ucaldın səsimi.

Həkimime yalvarın, bədənimi yarmasın,
Həkimime yalvarın, hay-haray qoparmasın.

Kimlər duya bilerler azarımı, dərdimi?
Susdurulmuş bir ürək sağala bilərdimi?

Mən çağırı bilmədim hamınızı yanına,
Qiymadım dözsəniz bu ayrılıq anına.

Demirəm qəbrim üstə gelin gülə, çiçəklo,
Ürəyiniz olmasa, gəlməyin mən deməklo.

Tökçə bir dileyim var: olsam da daş qəfəsdə,
Əlinin məzarından bir ovuc torpaq səpsin
Mənim qəbrimin üstə.

Yerimiz ayrı, uzaq,
Qoy bizi qovuşdursun bir ovuc qara torpaq.

Gəlin, məzarım üstə, gəlin bize ağlayın,
Bir məzarın başında ikimizə ağlayın.

1978

BOYALI ƏLLƏRİNDE

Tutduğun pediküldə
Ətriyyat zavodu var:
Bu "Roza", "Podaroçnı",
"Serenada",
Bu "Karmen"
Daha başqalarını bilmirəm
nə adı var.
Yüz tənə eşitsən də
Pozmayırsan halını,
Mühazire dinləmir,
Keçirirsən nəzərdən
"Modalar jurnalı" ni,
Elində yaratdırın
"Yenilikdən, kəşfdən"
Bir söz desəm pis olmaz:
Deyirsen ki, Nəsimi
Məşhur tənqidçi olmuş,
Sabir böyük dilşunas.
Təzə qəzet oxumaq
Ancaq bir məqsəd üçün
Gəlib düşəcək yada:
"Nizami" kinosunda

Görən nə gedəcəkdir?
Hansı tamaşa vardır
Göresən dramada?
İmtahan günlərində
Bəzən sade çit paltar
Geyinən yoldaşların,
Lakin saf üreyilə, nurlu
göləcəyile,
Öyünen yoldaşların
Vaxt tapmayır sənin tək,
Aynalar qarşısında
Saatlar itirorək
Saçlarını daraya,
Sənəsə ortada yeyib,
kenarda gəzişərək
Sadiq "dayılarını"
Çağırırsan haraya...

Ey son,
Zoyanın, Koşevoyun
Eşqini sinesində
Qəlbə tək daşıdıği,
Yolunda can verdiyi, adıyla
yaşadığı,
Müqəddəs bir diyarda
Yaşayan qız!
Ərköyün uşaq kimi
Özilib-büzülməyə yoxdur bizim
haqqımız!
Ağ gündən, səadətdən
Nəfəs alıb yaşayın
Bizim həyat şirindir
Böyük əmək eşqilə başa
çatan hər saat.
Senin o "incəliklə" keçən bütün
ömründən
Azı yüz qat şirindir.

RƏQİBSİZ

Aqillər mehriban, nadanlar sertdi,
Bircə gün olmazdı evi təbibsiz.
Şeirdə rəqibi yalnız Səməddi,
O getdi, meydanda qaldı rəqibsiz.

Tarixə yazılıdı o, yaza-yaza,
Ölməzlik qazandı can bahasına.
İndi no Vurğun var, nə də Rəsul Rza,
Düşmüşük dahilik iddiasına...

VAHİDİN XATİRƏSİNƏ

Sən şeir zərgəri, söz pərgarışan,
Çətin ki, bu addan yüksək ad olsun.
Babam Füzulinin yadigarışan,
Ey ölməz qəzəlxan, ruhun şad olsun!

Xoşbəxtson, gör adın çekilir harda!
Hər sözün məclisə verir yaraşq.
Dillər ozberisən toyda, mağarda,
Qələblərə məlhəmsən, gözlərə işiq!

RÜBABƏ MURADOVANIN XATİRƏSİNƏ

Yanıqlı nəğmələr oxudun bize,
Arabir göz yaşı boğdu səsini,
Getdin, həsret qaldın ana Təbrizə,
Uddu qara torpaq qom nəğməsini.

Bəxtin qara geldi, ay “Qara gilə”,
Bilirem, dövrəndən gileyli oldun.
Döndün yana-yana bir ovuc külə,
Vətən – dərdli Məcnun, sən Leyli oldun.

MAESTRO NİYAZİNİN XATİRƏSİNƏ

Göz yaşımi qarışdırıb mürekkebimlə,
Qulaq asıb ürəyimin feryad səsinə.
Mən ilk dəfə əlbəyaxa olub tobimlə,
Söz gəzirəm Niyazinin xatirəsino.

Əlim gəlmir, barmaqlarım qopur qələmdən,
Təntiyirəm, sanki ağır dağlar aşmışam.
Axı, bir vaxt “Rast”ın şirin sədasiyla mən
Bir gecədə Niyaziyə dastan qoşmuşam.

Ağlamaqmı, təskinlikmi son elacımız?
Qara getdi, Fikret getdi, dərdim çox oldu.
Azərbaycan musiqisi şöhrət tacımız, –
Bir qiymətli daşı vardi, o da yox oldu.

Dahilərin qonimidir amansız əcəl,
O susdurdu qartal səsli bir sənətkarı.
Görün kimə əl uzatdı o qənsiz əcəl:
Köçdü ölməz Üzeyirin son yadigarı.

Yayın günü qəlbimizə çökdü qar, boran,
Sinəmizdə kitab oldu dərd varaq-varaq.
Milyon-milyon ürəklərdə tufan qoparan,
Bu əlləri biz torpağa necə tapşırıq?

O musiqi ümmanıydı, əvvəli-sunu
Görünmezdi, gece-gündüz qaynayıb, daşıb.
Mən ağlıma sığışdırı bilmirəm bunu:
Ümman kiçik bir tabuta necə sığışıb?..

Nəğməkarlar yetim kimi sinəsi dağlı,
Bəstəkarlar sərkərdəsiz qalan qoşundur.
Çiyinlərdə aparılan qara fraklı,
Qanadları qəfil sinan qaranquşundur.

Yer üzündə, öz kəndində, öz mahalında
Qüdratiylə daş dil açar, dağ titreyərdi.
Çubuğunu qaldıranda pultun dalında,
Azərbaycan başdan-başa nəğmə deyərdi.

Əfsuslar ki, o əlvida deyib həyata,
Ağrıları bütün xalqın canına gəlib.
Musiqimin Koroğlusu Üzeyir ata,
Musiqinin xan Eyvazı yanına gəlib!

Gərək onu gözüm görə, dilim sesləyə,
Hünər, şöhrət zirvesidir sənət dağında
Ö ölümə qılınc çəkib, ölümsüzlüyə
Əbədilik qovuşmuşdur öz torpatında!

1984

FİKRƏT ƏMİROVUN XATIRƏSİNƏ

Sən sənət zirvəsini
Fəth eləyen qartaldın.
Əfsus, səni do ecəl
Xalqın əlindən aldı.
Günəş kim nur saçıb
Parlayanda qaraldın.
Təkcə oğlun Cəmil yox,
Musiqim yetim qaldı.
Yashlı analar kimi
Qara geydi senətim,
Əlvida, ey Fikrətim!

Dahileri cərgəden
Ölüm yaman qoparır.
“Kürd ovşarı”nın hönkürür,
“Şur”un feğan qoparır.
Xəzərimin sinəsi
Derdən şışıb qabarır.

Dostlar səni çiyində
Son mənzilə aparır.
“Min bir gecə”yə dönür
Hər anı bu həsrətin,
Əlvida, ey Fikrətim!

Ən layiqli əvəzsən
Üzeyirin adına.
Bircə gün də olmayıb
O düşməsin yadına.
Ən çətin imtahanda
O yetişib dadına.
Yer altında qovuşduñ
Öz böyük ustadına,
Üzeyir yadigarım,
Üzeyir əmanetim,
Əlvida, ey Fikrətim!

Sən başının tacısan
Vətənimin, elimin.
Nəğməndə cəh-cəhi var
Şirin ana dilimin
Kəpezimin qəddini
Əydi qəfil ölümün.
Qar altında qaraldı
Suları Goy gölümün.
Yasa batdı Gəncədə
Nizamiyle Məhsətim,
Əlvida, ey Fikrətim!

Azərbaycan torpağı
İstedadlar məskəni.
Bu dahilər ocağı,
Bu ustadlar məskəni, –
Nəğmə kimi köksündə
Əzizləyəcək səni.

Ölüm endirə bilməz
Ucaldığın zirvəni.
Son ey milli sorvətim,
Vüqarım, löyaqətim!
Əbədidir şöhrətin,
Əlvida, ey Fikrətim!

1984

KORLUQ

Deyirlər kor olub Homer özəldən,
Gözləri seçməyib qaradan ağı.
Bircə gün qələmi düşməyib əldən,
Şerino nur saçılı ağlım çırığı...

Ey könül, yaz-yarat, ömür-gün gedir,
Qoyma düşünməkdən beyn yorula.
O kəs bu dünyanın ən bədbəxtidir,
Onun gözü görə, ağlı kor ola.

BEZDİRMİŞƏN

Avqust günləndən boğulur nəfəs,
Təntiyib tuturuq üroyimizi.
Nə qədər olsa da ulu, müqəddəs,
Günəş istilikdən bezdirir bizi...

Şairlər bu haqda düşünsün barı,
Çox düzüb-qoşmaqdə bəhsə girməsin.
Bir gün cana yiğib oxucuları,
İlləm pərisindən bezidirməsin.

SAHİBSİZ EV

– A qonşu, bu evin sahibi hanı?
– Deyirlər evlənib, köçüb şəhəre.
– Kif atıb qapısı, uçub eyvanı,
Niye qonaq gəlmir ildə bir körə?

– Ey son də söz tapdın! Az beynini yor,
Hər gün qonaqlıqda, toy-mağardadır.
Ev nədir, hələ də bilmir o nankor
Doğma anasının qəbri hardadır.

İKİ QOCA

Qoca var sinəsi geniş Mil düzü,
Adı and yeridir elin, Vətənin.
Bəmbəyaz saçları, nurani üzü
Yolunda çıraqdır gəlib-gedənin.

Qoca var qurşanıb bəd əməllərə,
Özü də utanır öz “şöhrətindən”.
Anıb keçmişini gündə yüz kərə
Kömür tək qaralır xəcaletindən.

ZOOPARKDA

Bir “ovçu” ceyranı görür qəfəsdə,
Gözləri qurd kimi yanıb parlayır.
Böyründə bir xanım qolları üstə,
Bir xallı küçüyü hey tumarlayır.

İnsanlar, bəs insaf, mürüvvət hanı?
Qoşulun, hay verin bu dərdli səsə:
Qurtarmın məhbəsdən yazılı ceyranı,
Vohşı ovçuları salın qəfəsə!

MİN ŞÜKÜR

Qaz dedi qarğaya: – Çox qarıldama,
Hər səsin çıxanda etim ürpəşir.
Ayrılıb çöllərdən səni bir dama
Saldırram, qopartma çox haray-həşir.

– Sosimiz bir gələr, – söylədi qaza, –
Biz “qa, qa” deyəndə bülbül et tökür.
Neynərsən yanında bayquş ulasa?
Bayquşa baxanda bizə min şükür.

QIZIL VƏ POLAD

Qramla ölçülür qızıl həmişə,
Qapan tərozidə çekilir polad.
O, zövqle taxılır barmağa, dişə,
Bu – yerdə körpüdür, göylərdə qanad.

Əyilməz bir şəxsə...
Qızılıa tay olur ən xalis insan.
Bozən poladı da döyüb öyirlər,
Qızıl ləkəsizdir, safdır hər zaman.

QAYA VƏ TƏPƏ

Qumluqdan sal qaya çıxdı bir dəfə,
Karxana küncündə atılıb qaldı.
Ona yanış verdi kiçik bir təpə:
– Gör səni berkliyin nə günə saldı!

Qaya cavab verdi: – Məni külünglər
Doğrayıb çarplıqca diriləcəyəm.
Göye sovuracaq səni küləklər,
Mənsə bir divara hörüləcəyəm!

DƏRDİM

Gözümə gəlibdir mirvari suyu,
Kaş ki, mirvarinin özü geleydi.
Gəzdim qəmli-qəmli mən sahil boyu,
Mazutlu ləkələr gözümə dəydi.

Bunları törədib hansı bədnəzər?
Baxdıqca mümkünü göz berəlməsin?
Ya göz yaşım kimi durulsun Xəzər,
Ya da heç gözümə işiq dəyməsin!

KÜRSÜDƏ VƏ HƏYATDA

Ağzı köpüklənir yenə kürsüdən:
– Köçkünlər, canım da qurbanıñ sizə.
Hazırıam bu geniş ürəyimdə mon,
Minnətsiz yer verəm hor birinize.

Onun boş ürəyi kimə gərekdir?
Deyirlər şəherdə beş otağı var.
Yaş ötüb, vaxt keçib, özü də təkdır,
Bir qarış yer versə ürəyi partlar.

BİR MÜĞƏNNİYƏ

Baxıram, ekranda par-par yanırsan,
Barmağın, qulağın brilyant, yaqtı.
Bayram yolkasıtək hey fırlanırsan,
İstədad bir misqal, bər-bozək bir pud.

Bircə zahirinə düşür işığın,
Üzsen də bir qızıl xəzinəsində.
Kaş ki, bu bəzəyin, bu yaraşığın
Zərrəcə dəyəri ola səsində.

BİR QƏBRƏ BAXARKƏN

Onun əllərinə haram pul dəyib,
Başı qarın daymış, ağlı cibində.
Sağ ikən heç kimə xeyri dəyməyib,
Qəbri də gizlənib bir kol dibində.

Dünyada nə qədər gözəl məkan var,
Torpaq doğmalara yad olar çətin.
Harda ki, çayır var, qaratikan var,
Orda sümüyü var bir bədniyyətin.

HACI ZEYNALABDİN TAĞİYEVİN ABİDƏSİ QARŞISINDA

Ay Hacı, gəlişin mübarek sənin,
Əhsən surətini yaradan elo!
Dağıldı heykəli çox başkəsənin,
Yerden baş qaldırıb döndün heykolo.

Sən elin dilindən qazandın rəhmət,
Yaxşılıq itməyib, düşsə də dara.
Xalqın qəlbindəki gizli məhəbbət,
Axır heykəlləşib çıxdı aşkara!

ŞİRİN SÖZ

Bəzən iclaslarda durub üz-üzə,
Sözlor yağıdırıq zəhərdən acı.
Tamarzi qalırıq bir şirin sözo,
Görek, kim ödəsin bu ehtiyacı?

Acı söz üyütsek dəyirmən kimi,
Bu dərddən, azardan çətin sağalaq.
Gərek az təpişən bir dərman kimi,
Şirin sözləri də aptekdən alaq...

TORPAĞA ANDIM

Çörek doğrayırdım, bıçaq sürüşdü,
Kəsdi barmığını yavaş, yüngülce.
Qanımdan torpağa bir gile düşdü,
Bir az ufuldadı yaram o gecə.

Bu Odlar diyarı yerden göyəcən
Mənimdir, döşündən işiq əmərəm.
Birçə qarışışın son qətrəyəcən
Qanımı axıtsam, uf da demərəm.

QIZ QALASI

Bakıda bir qədim Qız qalası var,
Bəlkə, qalaların ən göyçəyidir.
Bir deyil, xalqının yüz qalası var,
Bu qala onların ağbirçəyidir.

Belə ucaldarlar qız heykəlini,
O hələ min illər ucalasıdır.
Yurdumun hər sadiq qızı, gəlini
Namusda, qeyrətdə qız qalasıdır.

ŞÖHRƏT

Şöhrət bir sürüşkən, möhtəşəm qaya,
Ləl, gövhər parlayır başında onun.
Hər qalxan özünü çətin saxlaya,
Dərd olur üstündən aşağıda onun.

Sürünə-sürünə qalxır ilanlar,
Qartal qanad çalıb birdən ucahr.
Orda məskən salır layiq olanlar,
Nalayıq sürüşüb dərədo qalır.

İNTİZAR

Bir göyün altında gelib görüşən,
O iki taleyi bezar bizimdir.
Qoşa durna kimi qurbətə düşən,
O bir cüt müqəddəs məzar bizimdir.

Onların gelməyi qahib haçana?
El burda, dil burda, ruh bəs hardadır?
Cavidi getirdik Azərbaycana,
Nəsimi, Füzuli intizardadır.

HƏYAT VƏSİQƏM

Həkimlər tapşırıb: – Oxuma qəti,
Gözlərin tutulur, belə yaramaz.
Oğlum da yağıdırın mənə töhməti:
– Ay ata, çox yazma, yat, dincəl bir az.

Deyirəm: – Bilsəm ki, növbo monimdir,
Yazaram, susdurmaz bu gur səsi qəm.
Ağaran vərəqlər ağ kəfənimdir,
Qaralan varaqlar həyat vəsiqəm.

ONLAR VƏ SƏN

Nizami komada yazdı,
Sən isə
Beş gözlü sarayda yazdırın o ki var.
O qızılı tutdu şeri, sən misə,
Sancıldı döşünə qızıl medallar.

Füzuli qurbətdə qala bilmədi,
Yumdu gözlərini el deyə-deyo.
Beş axça bəxşisi ala bilmədi,
Bir torba pul aldın hər mədhiyyəyə.

Sabirin mazuta batdı libası,
Doldu ciyərinə his qucaq-qucaq.
Mindiyi yüz ilin kəl arabası,
Sənin qara "Volqa"nın par-par, cağbacاق.

Nəsimi qurbətdə, intizardadır,
Sən öz sorağını Aydan gezirson.
Bilmirəm Hadinin qəbri hardadır,
Sən öz heykəlinçün meydan gözirsən.

Doyurmu şöhrətdən gözün!
Əttövbə!
Belkə medalımı sənə pay verim?
Dahilər içində yaransa növbə,
Deyərsən: – Birinci sıradır yerim!

Özünə beləcə bir yol seçmisen,
Bir sözün, əsərin yoxdur yadda, yox!
Hər şeydə onları ötüb keçmişən,
Ancaq şairlikdə, istedadda yox.

Bir gün vidalaşıb əzizlərinlə,
Sonra dirileydin, dostum, bəlkə sən!
O zaman görərdin öz gözlərinlə,
Dahilər yanında sən bir kölgəson.

"QÜRBƏT" ŞAIRİ

Bir kimse göndərmir xaricə məni,
Şair var, yollara baxır müntəzir.
İllərlə görməyib doğma kəndini,
Hər ay bir ölkəni dolaşır-gəzir.

Adı el içində düşüb qiymətdən,
Geyimi bahalı, şeri ucuzdur,
Bir yığın kitabla gəlir qurbətdən,
Vətənde kitabı oxucusuzdur.

ODLAR YURDU

Mənə Odlar yurdu demiş babalar,
Oдумdan eriyib qaçıq boran, qış.
Hor darmı suyumdan yanır sobalar,
Hor qarış torpağım oddan yaranmış.

Görsem ki, əsən var qarlı havada,
Ona odumuzdan boxşış yollaram.
Ancaq qara əllər dəysə bu oda,
Odlar arasında od tutub yanar.

VƏTƏN SEVGİSİ

Vətən! Vətən! – dedin hər kəlməbaşı,
Sözünün hər biri şirin qond, noğul.
Canımdan eziddir onun hər daşı,
Bunu kürsülərdən car çekdim, oğul.

Onu emelinlə sev hoqiqətən,
Sözdə Vətən demək asandır, asan.
O zaman bextəvər olar ki, Vətən,
Vətənə layiqli övlad olasan!

LƏKƏSİZ GÜNƏŞ

Üzeyir Hacıbəyovun xatırəsinə

Günoşin Vətəni Yer kürəsidir,
Ondan həyat alan yüz-yüz ölkə var.
Göyü nurlandıran, yeri isidən,
Güneşin de üzündə qara ləkə var.

Baş əydin bir ulu müqəddəs ada
Musiqi dahimiz nurdan yoğrulmuş.
Göydəki Günoşdə ləkə olsa da
Üzeyir ləkəsiz bir günəş olmuş.

MÜŞFİQİN ADI

Azalır qəlbimdə keçmiş qəm, kədər,
Onun bu günündən səhbət açanda.
Müşfiqin yazdığı misralar qədər,
Körpə müşfiqlər var Azərbaycanda.

Onun heykəlinə göz dikib yollar,
Sürünür heykəliklək daş dizin-dizin.
Bu gün Müşfiq adlı cəsur oğullar,
Canlı heykəlidir Müşfiqimizin.

BİR SƏHNƏ

Parapet bağında Hadi el açıb,
Şerini satanda yoldan ötənə.
Kasıblar utanıb, varlılar cumub,
Alibler gövhəri su qiymətinə.

Ah, nə ibretamız bir mənzərədir
Qeyzindən kükroyir daşa da bilmir.
Bir xalqı tarixdə şair yaşıdır,
Bir xalq bir şairi yaşıda bilmir...

QIZIL VƏ GÜMÜŞ

İnsan dərə keçib, dağ gəzə-gəzə,
Can qoyur tapınca hər qəniməti.
Torpağın altından çıxanda üzə
Qızılın, gümüşün artır qiyməti...

Saralır ağaclar, ağarıb başlar,
Təbiət rəhimsiz, ürəksiz olur...
Qızılı yarpaqlar, gümüşü saçlar
Torpağa qarışib, gərəksiz olur.

NÖVBƏ

Dörd yandan bürüyüb qəzet köşkünü,
Növbəni pozmayın - deyir adamlar.
Durub əsə-əsə soyuq qış günü,
Qəzeti gözüyle yeyir adamlar.

Baxıb sevinirəm bu xoş golişə,
Qəzelər gözleri yolda qoymasın.
Hamının tox olsun qarın hemişə,
Bircə oxumaqdan gözler doymasın!

SON BORC

Əl çəko bilmirdi tutduğu işdən,
Özünə bir sənət seçmişdi bunu:
Daim borc alardı tanış-bilişdən,
Heç vaxt qaytarmazdı herif, borcunu.

Belə yaratmışdı onu yaradan,
Borc aldı rəngi də heç saralmadı.
Bir gün həmişəlik çıxdı aradan,
Birçoq ozrayla borclu qalmadı.

ZƏHƏR

Qızıldan bahadır ilan zəhəri,
Onu da ölkələr minnətlə alır.
Adam var, axtarır kendi, şəhəri,
Tapdıqlı zəhərdən xəstə sağalır...

Ay qonşu, demək də arıma gelir,
Lap cana doymuşam senin elindən.
İlan zəhərindən dərman düzəlir,
Niyə zəher yağır acı dilindən?

QARABAĞ NƏĞMƏSİ

Ay Qarabağ, sən qüvvətsən dizlərimə,
Qaytar məni gənc yaşına, qurban olum!
Qocalmışam, sən işiq ver gözlərimə,
Gəlim sənin tamaşana, qurban olum!

Yad gözlərə Şaşa batır şüşə kimi,
Dayanmışıq dövrəndə sıx meşə kimi,
Sənsən ana təbiətin baş həkimi,
Can məlhəmi hər daşına, qurban olum!

Sən Vaqifin keşməkeşli həyatısan,
İlhamının, ürəyinin sovqatısan.
Başdan-başa nərmə-nazik bayatısan,
O dahiya, söz qoşana qurban olum!

Qəlbimdəsen bir müqəddəs inam kimi,
Eşqin ilə sinəm yanır bir şam kimi,
Qollarını aç mənə öz anam kimi,
Qoy atılım ağuşuna, qurban olum!

Bir vaxt sənə yadlar atdı kəməndini,
Fürsat tapıb işə saldı öz fəndini.
Stepana dəyişdilər Xankəndini,
Onun qədim naxışına, qurban olum!

Kəbəsisən nəvəmizin ağbirçəklərin,
Bir gözəllik sərgisişən göyçəklərin.
Bulaq üstə yeriyyən şüx çiçəklerin,
O ilahi baxışına qurban olum.

Soyut təşnə ürəyimin yanğışını,
Sən güləndə qış yaz olur, can qızınır.
Qoyma ağır intizarda Xan qızını,
Qərq olmasın göz yaşına, qurban olum.

Sən bizimsən! – xalqdır edən bu tələbi,
Milyonların qeyzə gelib, coşub təbi.
Gözün aydın! Qoç Koroğlu, qaçaq Nəbi
Sərkərdədir bu qoşuna, qurban olum!

Ana yurdun ən istəkli balasisan,
Torpağında həmişəlik qalasisan.
Bir alınmaz namus, qeyrət qalasisan,
Sənin hər bir qarışına qurban olum!

DAĞLAR

Gördüm ilqarını, vüqarını mən,
Qartal tek başına qonalı, dağlar.
Əyilib su içdim qaynar döşündən,
Oldum körpə kimi analı, dağlar.

Köksündə min nemət, zinət bəslədin,
Elinə verməye qüdrət bəslədin.
Dosta özün boyda hörmət bəslədin,
Qüdrətdən vefası binalı dağlar.

Sinənə gullərdən xalı düzülmüş,
Yaşılı düzülmüş, alı düzülmüş.
Üzüne lalənin xalı düzülmüş,
Keklikli qayası xınalı dağlar.

Başının papağı minillik qardır,
Əyninin paltarı sal qayalardır.
Üzündə dumandan ağ cuna vardır,
Gelin tek ismətli, həyali dağlar.

Doymaram hüsnünə min şeir yazsam,
Ölmerəm, gülünü bağrıma bassam.
Ən gözəl esərsən, ən böyük rəssam,
Ey Səttar firçalı, boyalı dağlar.

İndi sine dağın gendə qalıbdır,
Göz yaşın dumanda, çəndə qalıbdır.
Ələsgərin sözü səndə qalıbdır,
Sənsən şeir qədər mənalı dağlar.

Tərtərin səsiyle uyuyanda sən,
Ürəyim titreyir bu şirin səsdən.
Sanki dədə Şəmşir oxuyur pəsdən,
Yuxuya vermeye maralı, dağlar.

Odur, Kurd gözeli ciyində səhəng,
Başında güllərdən hörülülmüş çələng.
Düzləri keçəndə uçur qırğı tek,
Şığıyır aşanda o, yalı, dağlar.

Dəstə hörükleri aşırımiş geri,
Şahane yerişi titrədir yeri.
Bir göz qırpmında qara gözləri
Oxudu gözümüzden sualı, dağlar.

Əlindən su içdim, yandı ciyərim,
Dinib-danışmağa varmı hünərim?
Raziyam ot olub səndə göyərim,
Solmayım gülündən aralı, dağlar.

Yağış çiləməsin, sazaq olmasın,
Gözəllər gözümüzden uzaq olmasın.
Dağların başında bir dağ olmasın
Mənə ayrılmığın bu hali, dağlar.

Qalsın gözü yolda, qulağı səsdə,
Gələrəm görüşə axır nəfəsdə.
Qoy bilsin, hər zaman başının üstə
Gəzəcək Tofiqin xəyalı, dağlar!

AZƏRBAYCAN HAQQINDA NƏĞMƏ

Vətənin böyüklüyü tek sərhədlə ölçülməz,
Şöhrətinə ucaldan uca dağlar deyildir.
Veten elə uludur, o heç zaman kiçilməz.
Onu yaşıdan da təkcə sağlar deyildir.
Bir ölməzin adıyla yaşar bəzən bir ölkə,
Bir dahanın şöhrəti xalqı ucaldar aya,
Anam Azərbaycanım – dünya gezən bir ölkə
Dünya xəritəsində bənzəyir bir damlaya.
O damlanın içində saray-saray evim var.
O damlada Üzeyirim, Səmədim, Gəncəvim var,
Dünya salonlarını “Yeddi gözəl” fəth edir.
Afrika sehrasını gülzara bürüməyə
Gülüm, çiçəyim çatar.
Bütün yer kürəsini bir rəngdə geydirməyə
Zərif ipəyim çatar.
Neyim yoxdur bəs mənim?
Yadlardan umacağım!
Mənə dünya boydadır öz yurdum, öz ocağım.
Neyim yoxdur bəs mənim?
Yoxdur qəmim, fəryadım!
Var fərəhim, sevincim,
Bəxtiyarlıqdır adım.
Həm de bütün xalqlara dünya boyda hörmətim,
Ehtiramım var mənim
Uca Kəpezim qədər.
Məsləkime sadiqəm eşqim, nəfəsim qədər.
Azərbaycan torpağı – günəş nurlu bir ölkə,
Bircə damla olsam da dünya xəritəsində
Şöhrəti dünya gezen əzəmetli diyardır!..

GƏLİN DOSTLAR, GƏLİN!

Əlinizə bayraq alın,
Yaxanıza qızıl lalə
Taxıb gelin.
Axın-axın, dəstə-dəstə,
Bu meydana axıb gelin!

Şir ürəkli, tunc bilekli,
Xoş dilekli fəhlə qardaş,
Coşqun Xəzər deryasında,
Ləpələr keç, dalğalar aş,
Six buruqlar meşəsindən,
Alın açıq zəfərlə gel.
Bu uğurlu günümüze
Sən uğurlu xəbərlə gel,
Gel ki polad sıraların
İlk cərgəsi seninkidir.
Yer şarını silkələyən
Addım səsi seninkidir.
O əlindəki bayrağına
Güntək yansın, dalğalansın,
Baxanlar da elə sansın,
Göy qurşağı çıxıb yerden.
Bu arzu, kam seninkidir.
Əziz bayram seninkidir.
Şirin həyat, gözəl büsat,
Azad ilham seninkidir.
Şair gəlsin bu meydana,
Gülsün dilek, coşsun ürək,
Səsi düşsün uzaqlara,
Sözü qonsun dodaqlara,
Aşıq qardaş, sən də tələs,
Köklə sazi, sinənə six,
Bir şad gündə, toy-düyündə,
Biz ki, sensiz olmamışq.
Gel dinləyək, bir nəfərtək,
Eldən gelən gur səsini,
Bu günlerin havasını,
Bu günlerin nəğməsini!
Sən də yapış əllerimdən,
Dünya görmüş qoca babam,
Ey vüqarlı Şah dağından,
Uca babam!

Dağ başından qartal kimi,
Seyr edəcək görürsənmi?

İnsanlığa zinət olan,
İzdihamı görürsənmi?
Gözlerdəki xoş təbəssüm,
Azadlığın müjdəsidir.
Xalqın qadır əllərile
Dərdə, qəmə son qoyuldu,
Vətənimiz azad oldu,
Qara günün ağ gün oldu.
Ay ağ saçlı, ay ağ günlü,
Toy düyünlü Azərbaycan!
Nur çiraqlı, al bayraqlı
Döşü güllü Azərbaycan!
Azadlığın al günü
Gözlərinə şəfəq yayır.

ZAMANIN HÖKMÜYLƏ

O, harda qazılacaq,
Görən hansı ölkədə?
Torpaq ona qoynunda
Yer vermədi bəlkə də.
Lakin o, qazılacaq, –
Bu, hökmüdür zamanın –
Bəlkə hər yerdən uzaq
Son qütbündə dünyanın.
Nə üstündə yazısı,
Nə başdaşı olacaq.
Sinesində nə ağ çiçək,
Nə göz yaşı olacaq.
Bura insan gələcək,
Rəngi qara, rəngi ağ.
Ordusuz generallar,
Burda torpaq qazacaq,
Burda külüng vuracaq
Tək qollu qəhrəmanlar.
Hərbin alovlarından
Gözsüz qalan cavanlar,

Deyəcək: – Dərin qazaq
Bu yeri denizə qədər.
Yox, dəniz də dayazdır,
Hərbe kinimiz qədər.
– Dərin qazın! – deyəcək
Oğul itirmiş ana, –
Təzə dərdlə getməyim
Mən bir də qəbristana.
Küle dönmüş meşələr:
– Dərin qazın! – deyəcək.
Güllo dəlmış budaqlar,
Əsgər qolları kimi,
Sallamb inleyəcək:
– Yetər, şirin bar verib,
Taleyi acı olduq,
Milyon-milyon şikəstə
Qoltuq ağacı olduq!
Əsgər tabutu olub,
Yatdıq yer altında biz.
Boy ataq, sevənlərə
Çətir açın kölgəmiz.
Dəstək tutun bizləri
Əlinizdə, insanlar!
Ən derin rişəmizdən
Dərin olsun bu məzar.
Məzar qazılan kimi,
Yığılıb qucaq-qucaq,
Lənətlər sədasiyla
Torpağa quylanacaq.
Üzərinə çökəcək
Toz təpəsi, qum layı,
Yaranacaq bu yerə
Six dağların alayı.
Bayquş bayquşluğuya
Qonmayacaq bu yerə,
Küləklər qar tökəcək
Qucaq-qucaq bu yerə.
O günü ümidlərin

Dan ulduzu doğacaq,
 Ölkələr üzərinə
 Güllə yox, gül yağacaq.
 Bir quş da yaralansa
 Bir tüsəng gülləsindən,
 Yer-göy oyanacaqdır,
 O vaxt onun səsindən...
 Ey menim əsirdəşim,
 Ey menim cahandaşim,
 Milyon bacım, qardaşım!
 Bu nə gözəl arzudur,
 Bu nə şirin bir dilək!
 Qoyun tufanlar görən
 Ağac budaqları tek
 Sülh deyib dalgalansın
 Polad əllər, tunc əllər.
 Barmağını tətikdən
 Ayırsın qorxunc əllər.
 Gelin alaq canını
 Vədəsiz ölümlərin.
 Yaşadaq gözəlliyi,
 Həyatı, insanlığı,
 Qazaq dərindən-dərin
 Torpağın sinesində
 Bu son qəbristanlığı.
 Torpaqdan asimanı
 Ucalmayaq ahları,
 Torpağın son qatında
 Basdırıq silahları!

İLHAM TƏZƏ OLSUN

Gelirsən,
 Müjdələr gelir səsində,
 Bütün yer üzüne sevinc yayırsan.
 Sən köhnə illərin son cərgəsində
 Təzə əsgər kimi addımlayırsan.

Yollara bərəket səp qucaq-qucaq,
 Uğurla başlasın yeni ilimiz.
 Təqvimə günləri yazılıq ancaq,
 Tarixə yazılır əməllərimiz.

Odumla əridim qar paltarını,
 Eşqimlə isinsin buzlu nəfəsin,
 Gelişin torpağın arzularını
 Çiçəye bürüsün, gülə bələsin.

Mübarek qədəmin mətin, inamlı,
 Zirvələr fəth edib ad alacaqsan.
 Sabah neçə-neçə coşqun ilhamlı
 Şairin səssində ucalacaqsan.

Şənlik, sevinc olsun qismətim, payım
 Oğlumun muradı, gözü səndədir.
 Keçən il gəzən neçə subayın
 Sevgisi səndədir, toyu səndədir.

Nəfəsi tengmiş anamız yerə
 Nə bir mərmi yağsun, nə də qurğusun.
 Doğum evlərindən təzə evlərə
 Körpələr axışın hey qoşun-qoşun.

Həm uca tutsun insan adını,
 Qoy qəlbə qaralar yanıb qaralsın.
 Yaxşılıq açanda qol-qanadını,
 Yamanın əlləri qoynunda qalsın.

Sən köhnə ilimin körpə qardaşı,
 Sabah xoş müjdəli həqiqətimsen.
 Ümidsən, arzusan hər addımbaşı,
 Mənim bol nemətim, bərəketimsən.

Səndə şimşek gücü, işıq sürəti,
 Elin günəş qəlbə, od nəfəsi var.

Tezə fikirlərin sehri, qüdrəti,
Tezə keşflərin təntənəsi var.

Tezə il, her qəlbətə tezə bir istek,
Mənim də açdığını iz tezə olsun.
Tezə kəndimiztək, şəherimiztək
İlaham tezə olsun, söz tezə olsun!

QOŞA QARTAL

O qartal şəninə mən,
Nəğmə yazdım sübhə kimi.
Boşaltdım ağ varaqlara
Telatümlü ürəyimi.
Son misraya nöqtə qoyub,
Dedim qalxım tez ayağa.
Radiodan tezə xəbor
Axıdı eve dalğa-dalğa.
Düşündüm ki, ulduzlara
Salam verib, salam alan,
Asimanın qucağında
Gecələyən o qəhrəman
Yəqin sahər enib yera.
Mən diktörun söylədiyi
Həyəcanlı kəlmələrə
Qulaq asdim, vüqarından
Ulduzlara qanad açdım.
Sinəmə bir şeir axdı,
Dilə geldi bir də ürək.
Son misranın nöqtəsini
Vergül edib, yenə yazdım.
Gah danışan radioya,
Gah könlümə qulaq asdim.
Qulaq asdim ölkələrin,
Mahallərin səsinə mən,
Yer küresi titrəyirdi
Milyon dilli bu səslərdən.
Hele dünən əzberlədik

Kosmonavtin adını biz,
O, uçduqca sübət qədər
Yumulmadı gözlərimiz.
O, uçduqca sevinç axdı,
Qürur geldi her ürəye.
Şəhər oldu, bir qartal da
Arxasında qalxdı göye.
Nöqtə qoymaq istəmirem
Bu şerimin sonuna mən.
Bəlkə bu dem Yer üzündən
Ulduzlara qonaq gedən
Növbəti bir qartalımdan
Radiolar səhbət açıb
Dalğa-dalğa yaydı yeno.
İnanıram mən insanın
Bu hüdudsuz qüdrətinə,
Ana torpaq, sən də eșit
Ürəyimin gur səsini:
Ulduzların hüzurunda
Bir gün özüm qoyum gərək
Bu şerimin nöqtəsini!

AZƏRBAYCANIM

Yüz illər uğrunda sinə gəribdir
Koroğular nəсли, Azərbaycanım.
Qan ilə yuyulmuş yaşıl düzərin
Qiş olub hər fəсли, Azərbaycanım.

Ağrin bizim olub, dadın özgənin,
Axın ciblərinə yadin, özgənin,
Özün odlar yurdu, odun özgənin,
Çıraqları hisli, Azərbaycanım.

Bürüyüb çadraya yüz-yüz perini,
Boğdular ən şirin dileklərini,
Gelinlər saz kimi hörukərini
Çaldı gizli-gizli, Azərbaycanım.

Babək itirse de tunc qollarını,
Döyüsha seslədi oğullarını.
Dediler, əymesin şah vüqarını
Qoşqarlı, Kəpezli Azərbaycanım.

Tarix özü desin, bu necə sirdi,
Şeir, söz çələngi daşda bitirdi.
Dünyaya sığmayan şair yetirdi
Zindanlı, məhbəsli Azərbaycanım.

Bir gün son qoyaraq göz yaşına sən,
Atıldın azadlıq vuruşuna sən.
Səs verdin qəlbinin çağrışına sən
İnqilab həvəsləi Azərbaycanım!

Analar dikəltdi əyri qəddini,
Arzular böyütü öz sərhəddini,
Millətlər içində qızıl xəttini
Yazdırın, azad oldun Azərbaycanım!

Ən gözəl günündür, ən əziz çağın,
Hüsnnüü bezəyir qızıl bayrağın.
Seadət müjdəli ana torpağıın
Dünyada yox misli, Azərbaycanım!

ƏN GÖZƏL

Ey könül, umanlar coşsun səsində,
Şerin qanad açan günüdür bu gün.
Bütün ölkələrə yer kürəsində
De ki, Azərbaycan günüdür bu gün!

Dostları şad görüm, yadları dalğın.
Arzumun gül açan günüdür bu gün.
Şöhrətli vətənin, qeyretli xalqın
Tarixə nur saçan günüdür bu gün.

Payızdan xoş etri gəldi baharın,
Elimin sevinci aşib-daşıbdır.
Sifəti nurlanıb ağsaqqalların,
Ağbirçək analar cavanlaşıbdar.

Size müntəzirdir kaman da, tar da,
Bəzənin, düzənin, nişanlı qızlar.
Tovuz quşu kimi süzün mağarda
Xilqətdən ənlilikli, kirşanlı qızlar.

Ellərdən ellərə şad xəber yayın:
İller sürətini verib anlara.
Bol-bol üzümündən şerbet paylayın,
“Ağ qızıl” toplayan qəhrəmanlara.

Xalqımın adına nurlu heykəldir
Güneşə ucalan bəyaz tayalar.
Gör nə tamaşadır, nə gəlhagəldir:
Önündə kiçilir dağlar, qayalar.

Yarış cəbhəsində, iş meydanında
Artır gündən-günə şöhrətim-şanım.
Zamanın ən çətin imtahanında
Əla qiymət alıb Azərbaycanım!

Dünyamı mat qoyub bu arzu, həvəs,
Xalqımın öyünən günüdür bu gün.
Bütün ürəklərin həmrey, həmnəfəs
Sevincə döyünen günüdür bu gün.

Ən gözəl kəlmələr axtarın, seçin,
Dostlar, alqışlardan Azərbaycana.
Hələ neçə-neçə bayraqlar biçin
Qızıl qumaslardan Azərbaycana!

Bayramın mübarək, ey ana Vətən!
Hünərlər, zəfərlər izleyir səni,
Şöhrətin ən uca zirvəsindəsen,
Hələ çox zirvələr gözləyir səni!

YUXUSUZ GECƏ

Gecə... Uzaq diyarda
Qəfil bir mərmi dinir,
Milyonların köksündə
Bəslənilən arzular
Körpə kimi diksinir.
Sevgiye sədaqəti
Sınamaq əvəzinə
Ölümün, fəlakətin
Güçünü sinayırlar.
Bulud da parçalanır,
Göyə hakim kəsilən
Sükut da parçalanır.
Torpaq sükut sevmeyir,
Qoy dünya gecələr də
Sədalı, səsli olsun
Səslər səher müjdəli,
Həyat nəfəsli olsun.
Əger dönsə yer üzü,
Musiqi salonuna,
Mən sübheçen layla tok
Qulaq asaram ona.
Min sərişin qatarı
Gurultu sala-sala,
Gecə keçsin yanından
Uzaq, yaxın mahala,
İncimerəm yuxudan
Oyansam da qəfildən.
Belkə həmin səslərdə
Ən gözel bir şerimin
İlk səsini tapdım men.
Səs var qorxu gətirir,
Səs var vahimə yayır,
Əsrin qulaqlarında
Atom olub partlayır.

Gəlin nifrətimizi
Deryaz edək – kəsək biz
O səslərin kökünü,
Dünya dənizə töksün
Çıynını donqar edən
Ağır atom yükünü.

QƏLƏBƏ NƏĞMƏSİ

Bu gün xalqım şair kimi coşub çağlayır,
Sevinc dolu üreklerdə zəfer səsi var.
Torpağımı günəş öpür, göy qucaqlayır,
Her tərefdə bayram eşqi, toy hevəsi var,
Yer üzündə Azərbaycan təntənəsi var?

Tarixlərə yaraşıqdır bu hünərimiz,
Dost gözlərə bir işqdır xoş xəbərimiz.
Bol nəmoitdir, bərəkətdir alın tərimiz.
Hər ığidin ağ qızıldan bir Kəpəzi var,
Yer üzündə Azərbaycan təntənəsi var!

Salxım-salxım üzümlərim göydən astısa –
Qoy ulduzlar utanmasın sayı az olsa.
Ürəyimdə Xəzər boyda səs, avaz olsa,
İllahimün ümman kimi kükrəməsi var,
Yer üzündə Azərbaycan təntənəsi var!

Bəxtiyardır belə xalqın özü, rəhbəri,
Bayraqlarla qucaqlayır zəfer-zəfəri.
Dünya bilir Vətənimin illerdən bəri
Qəhrəmanlıq, qabiliyyət ənənəsi var,
Yer üzündə Azərbaycan təntənəsi var!

ZƏFƏR YARASIR

Qoy bu şerim sovqat olsun
bəxtəvərlərə,
Ər qeyrətli gəlinlərə, igid ərlərə.
Ürəyimiz həmdəm olub şad xəbərlərə –
Bu gün yenə sevincimiz qaynayıb-dasıır,
Azərbaycan torpağına zəfər yaraşır!

Bayraqlardan işıq alır, güc alır Vəton,
Təntənədən təntəneyə ucalır Vətən.
Zəhmət, hünər yarışında
tac alır Vətən.

Şan-şöhrətim aya çatır, günə yanaşır,
Azərbaycan torpağına zəfər yaraşır!

Silkələnib geriliyin daşını atdıq,
Ordu kimi cərgə-cərgə güclənib artdıq.
Qəlebedən qəlebəyə körpü yaratdıq.
Elə gücü selə dönür, dövlət-var aşır,
Azərbaycan torpağına zəfər yaraşır!

“Ağ qızıl”ım, sarı salxım
dəniz-dənizdir,
Alnimizin təri kimi safdır,
temizdir.
Bu yüksoliş amalımız, əqidəmizdir.
Ömrümüzə güneş ruhlu səhər yaraşır,
Azərbaycan torpağına zəfər yaraşır!

Bu qardaşlıq, bu azadlıq ölkəsində biz,
Birinciyk qaliblərin cərgəsində biz,
Yerin, göyün yenə diqqət mərkəzində biz.
Səsimiz bir şəlaletək coşur, gurlaşır,
Azərbaycan torpağına zəfər yaraşır!

RAKETLƏR

Raketlər əriyir, gözünüz aydın!
Əriyir qəlbələrdə o səksəkələr.
İnsanlar, səfərdən rahat qayıdın,
Qorxusuz, hürküsüz yatın gecələr.

Raketlər əriyir, torpaq büsbütün
Bolluğa, ruziya qərq olsun gərək.
Raketsiz bir dünya kasibin, lütün
Əynində paltardır, ağızında çörək.

BİTƏRƏF ŞAİR

Bitərəf – şeirlər yazıram dedi,
Çiçəkli çəməndən, bülbülli bağdan.
Elə damla-damla sizirəm dedi,
Nə çıxar sel kimi coşub daşmaqdan.

Ancaq bilmədi ki, bu keşməkeşdə
Ən böyük hünərdir şair doğulmaq.
Bu gün hər sənətdə, bu gün hər işdə
BİŞərəf olmaqdır, bitərəf olmaq.

SINAQLAR

Yeraltı sinaqlar birmi, ikimi,
Mərmilər torpağın bağrını yarır.
Dünya vahiməli bir uşaq kimi
Səs-küydən usanıb dinclik axtarır.

Bu xəstə torpağa dərman gəzəndə,
Bir arzu, bir istək umuram haqdan:
Yer altında sınaq yox, bu yer üzündə
Məhəbbət, sədaqət keçsin sınaqdan.

QUŞSUZ YUVALAR

Bakıda göyərçin yaman azalıb,
Göresən onlara kimdir qəsd edən?
Qaralmış yuvalar sahibsiz qalıb,
Quşlar da qaçırlar acı tüstüdən.

Təbiət yas tutur bu qovhaqova;
Hüsnündən gözəllik, yaraşlıq gedir.
Bülbülsüz bir çəmən, quşsuz bir yuva
Evlərdə uşaqsız beşik kimidir.

TELEFON MƏHƏBBƏTİ

Sevgi məktubları düşübdür dəbdən,
Cavanlar eşqini yazmır kağıza.
Rahatca zəng vurub küçədən, evdon,
Oğlan görüş verir gündə bir qızı.

Göz-göze baxmadı alışar çətin,
Sifariş bürosu deyiş hər ürək.
Zəng ilə düzələn bir məhəbbətin
Ömrü də beşgünlük olur... neynəmək?!

AĞACIN BƏLASI

Bürümüşdü dörd yani onun qolu-budağı,
Boy-buxunda ucaydı şəhərin evlərindən.
Külek əsdi, kökündən qopdu o səher çığı,
Yanındakı ağaclar nəfəs aldı dərindən.

Adamlar səs eşidib axışdılar o yero,
Düşündüler, görəsən onun dərdi nə imiş.
Gördülər ki, baş alıb ucalsa da göylərə,
Özü nəhəng olsa da, kökü ləp üzdə imiş!

MARŞALIMIZ

Bəzən sual verir mənə cavanlar,
Tarix kitabını getirib yada:
Bizim Babəkimiz, Koroğlumuz var,
Niyə marşalımız yoxdur dünyada!

Deyirəm: – Silahı sözdür milletin,
O, bizim qələbə nişanımızdır.
Məgrur sərkərdəsi şerin, sənətin
Nizami ən qədim marşalımızdır.

ARZU

Gəlin bu dünyanın gözəlliyini
Nəsildən-nəsile töhfə saxlayaqq.
Qovmaqçın zəhərli barış iyini
Ərzə dəniz-dəniz gül-çiçək yayaqq.

Ömrə ziynet olsun böyük əməllər,
Arzuyla qovuşaq hər gələn günü.
Bu çəkic, bu oraq qaldıran əllər
Silah qaldırmاسın birti-birinə.

Herbin qollarına biz kəmənd vuraqq,
Mərmilər çürüsün dərin dənizdə.
Poladlar oridib körpülər quraqq,
Tanklar yer şumlaşın tarlada, düzde.

SAHİLDƏ

Qağayılar yaylıq kimi
Yelləndikcə göy denizdə,
Arzulara qanad açır
Ürək bizim sinəmizdə.

Durna təki qatarlaşır,
Sahil boyu dincəlirik.
Sanki həyat dənizindən
Dalğa-dalğa yol gelirik.
Sular kimi təmizlənib,
Duruluruq gile-gile,
Arada bir ləpə vurur,
Xerçəng düşür bu sahile...

Əlində bir tranzistor,
Gözlerində qara eynək,
Bədənində tarım durub
Zolaq-zolaq uzun köynək.
Öz tayıni təpib deyir:
“Gel mərt vuraq, gel deyinək,
Sen gileyli, mən narazı
Bu həyatdan, bu dövrandan.
Zəhmət çəkib beş yol ağı
Kəsilmişik imtahandan.
Bu restoran, o çayxana,
Bulvar geniş, hava təmiz,
Borcludur ki, ata-ana
Pul qazansın, xərcleyək biz.
Nə bikef ol, nə utancaq,
Canın kefdə çıxsın təki.
Ağ əllərin badə tutub,
Qız əlləri sıxsın təki”.
Uyub tvist havasına,
Dil-dil ötür gece yarı.
Nigarandır ata-ana:
Harda qalıb oğulları?
Günahkardır, bir vaxt onu
Özü salıb bu kəməndə.
Gərək bunu soruşaydı
Əl toğłusu bəsləyəndə.
Soruşaydı, soruşmadı,
Cəzasını yüzqat çəkir.

Ata-ana pozanların
Əzabını hayat çekir.
Mən çəkirəm, sən çekirsən,
Üşyan edir vicdan səsi.
Bu kimlərin qalığıdır,
Bu haranın törəməsi?
Yerişindən yer titrəyir,
Gör necə də havalıdır.
Elə bil ki, kürəyinə
Perçim olan at yahidir.
Yaman zəhmət çəkib yaziq,
Saç uzadıb səhər-axşam,
Gəndən onu gah keşise,
Gah da qızı oxşatmışam.
Demişəm ki, öz eslindən
Əcdadından utan barı!
Cavab verib tanımırsan
Bizim ulu babaları.
Heç olmasa muzeyə get,
Əcdadının şəklinə bax.
Sərkərdələr saç uzadıb,
Saqqal qoyub min il qabaq.
Men onların selefiyəm,
El dəbindən hara qaçım?
Yad damğası vurma mənə,
Qərb modası deyil saçım.

Babaya bax, nəvəyə bax! –
Nə gülündür benzəyişin.
Babaların qeyrətini
Bir yada sal, yaxşı düşün,
Sən onların saçını yox,
Dühasını, hikmətini
Öz başında yaşat, bala,
Bu quyruqlu yalanlarla
Az babana daş at, bala.

Bu niyyetlə ali savad
 Almağın da çox nahaqdır.
 Məqsədimiz ali insan,
 Ali vicdan yaratmaqdır.
 Saçlarının arasında
 Yad ölkənin dalğası var.
 El çörəyi yeyə-yeye
 Beynində caz havası var.
 Ayıl, ayrıl o alemdən!
 Bir də qayıt bu həyata.
 Ata-ana kölgəsində
 Xumarlanıb yata-yata,
 Gözlerinlə işiq alıb
 Nurlu Bakı gecəsindən,
 Xeyalında az keç, bala,
 Paris, London küçəsindən.
 Babaların el yolunda
 Saçlarından asılmışdır, –
 Bilirsənmi?
 Sən yük olub asılmisan,
 Bu həyatın yaxasından.
 Babaların sinesine
 Odlu körük basılmışdır, –
 Bilirsənmi?
 Sən canını qoruyursan
 Halal zəhmət havasından,
 Bəlkə, şümsəd əllərini
 Muzey üçün saxlayırsan?
 Yox çıxmasaq hövseledən
 Cürütüyəcək o baş, bədən,
 Yerin zavod, yerin mədən,
 Yerin insan cərgəsidir.
 Bu, tek şair sözü deyil,
 El hökmüdür, el səsidir.
 Bax səndən də yaraşıqlı
 Boy-buxunlu cavanlara.

Əllərinde o qabara,
 O sərtliyə, qüdrətə bax.
 Seadətdir o əlləri
 Ehtiramla tutub sıxmaq.
 Bir qulaq as dodaqların
 Nəğməsinə, gülüşünə.
 Bir fikir ver o fəhlənin
 Cavan qızla görüşünə;
 Nə bir süni ədası var,
 Nə yalandan can deməsi.
 Qəlbə kimi tərtəmizdir
 Tufanları yoran səsi.
 Bir gözəlin baxışından
 Şəhirlənib o, lal olur.
 Halal zəhmət çəkənlərin
 Sevgisi də halal olur.
 Axşamüstü işdən evə
 Yorğun gələn bir övladın
 Qabağına çay getiren,
 Xörək düzən qoca qadın
 Yer üzündə ən bəxtəvər,
 Ən menəh bir insandır.
 Cavan oğlan bu işığı
 Ürəyində sən də yandır.
 Nəğmə kimi şirin olar
 Ömür sənə, həyat sənə.
 Kaman səsi yad səslerdən
 Doğma gələr yüz qat sənə.
 Bu gəzdiyin bulvarın da
 Gül-çiçəyi gözəlləşər.
 Bizim kimi qismətinə
 Seadətdən bir pay düşər.
 Vətən ona xor baxanı
 Sürütüyəcək üzü üstə.
 El qədrini bilenləri
 El saxlayar gözü üstə.

ANA DİLİM

Qalxıb Şahdağına söz istəyirəm,
Çatsın hay-harayım dinləyənlərə.
Mən nankor deyirəm, nacins deyirəm –
Öz ana dilini bilməyənlərə!

Bu dil şirinlikdə şerbet kimi dır,
Saflığı qorunan sərhəd kimi dır,
Anamız Vəton də qürbət kimi dır –
Öz ana dilini bilməyənlərə!

İtsin gözlərimdən qoy ilim-ilim,
Qəzəb ümməniyam, yoxdur sahilim.
İlan zehərindən acıdır dilim –
Öz ana dilini bilməyənlərə!

Döyüşdə bərkiyib el polad olur,
Zirvəyə uçmağa dil qanad olur.
Torpağın sevinci, dərdi yad olur –
Öz ana dilini bilməyənlərə!

Mən qədim “Qarabağ şikəstəsi”yəm,
Üzeyir nəfəsləi gül dəstəsiyəm.
Vaqifin, Vurğunun nifret səsiyəm –
Öz ana dilini bilməyənlərə!

Yad dildən pay umub kişi dilənmez,
Bu ləkə üstündən heç vaxt silinmez.
Füzuli şeirdə kimdir bilinməz –
Öz ana dilini bilməyənlərə!

Beyninə girmədi ana öyüdü,
Əsilsiz yaşayıb, o bicc böyüdü.
Görüm haram olsun ananın südü –
Öz ana dilini bilməyənlərə!

Yad əlle bir çiçək, gül dərilməsin,
Canlı meyit olsun, o dirilməsin.
Bu ana torpaqda yer verilməsin –
Öz ana dilini bilməyənlərə!

Nankorun qızıldan olsa dirəyi,
Dar gündə millətin olmaz gərəyi.
Haramdır Vətənin halal çörəyi –
Öz ana dilini bilməyənlərə!

Bu dildə bir qızmış pələngəm, şirəm,
Aslanlar döşündən mən süd əmirəm.
Yeddi oğul doğsun, ana demirəm –
Öz ana dilini bilməyənlərə!

Yüz dili öyrənsən, alqışlayıram,
Hər dili üzüyə bir qaş sayıram.
Güllədən kəsərləi söz tuşlayıram
Öz ana dilini bilməyənlərə.

Birinə əslini danıb desələr,
Bu nifret ölüncə ona bəs elər.
Bir gün öz övladı qənim kəsilər –
Öz ana dilini bilməyənlərə.

Qədrini bilməsə kamanın, neyin,
Saman çuvalıdır o baş, o beynin,
Bu ana torpaqda fərari deyin –
Öz ana dilini bilməyənlərə!

Övlad ki, yadlaşdı, dərd böyük olur,
Çəkdiyi xəcalet ömürlük olur.
Viçdan da, qeyret də artıq yük olur –
Öz ana dilini bilməyənlərə!

Bu gün azad dilli Azərbaycanam,
O taylı, bu taylı vahid bir canam.

Baxır ögey kimi ağbirçək anam –
Öz ana dilini bilmeyənlərə!

Şairəm, adıñ da Tofiq Bayramdır,
Bu dil cəngi səsim, ana laylamdır.
Vetəndaş sözünü demək haramdır,
Vetenin karına gəlmeyənlərə.
Bu qanun ən ağır bir ittihadıñ –
Öz ana dilini bilmeyənlərə!

İBLİSLƏR

Aşkarlıq geneldir nur sərhəddini,
Dağılib əriyir dumanlar, sislər.
Yarır yalanların o çin səddini,
Ədalet Evindən ucalan səslər.
Tir boryda hakimin eyir qəddini
Haqqı, həqiqətə siğınan kəslər.
Torpaqda cücerir bərekət dəni,
Sökülür heykəllər, uçulur büstlər.
İmzalar içinde tapır xəttini,
Qara siyahıdan çıxır ağ üzərlər.
Bir zaman qudurub, aşib həddini
Molək qiyafəli qelbi xəbislər.
Qəddar Mir cəlladın tutub cəddini,
Günahsız ölümə, qana hərislər.
Yuxuda gördülər Otuz yeddini
Uçunur bədənlər, titrəyir dizlər.
Çağırıb haraya tanrıñı, dini,
Pak olmaq istoyir o natəmizlər,
Pozub şerimizin ana xəttini
Yalançı təriflər, yabançı hissələr.
Seçir qorxa-qorxa bir xəlvət tini
Cavidi, Müşfiqi satan iblislər.
Təbiət pisleri çox yaşıdır ki,
Vicdan əzabının ömrü uzansın.

Baxmali, görmeli tamaşadır ki:
Dirilər cehennəm odunda yansın.
Hörmüzlə Əhriñən baş-başadır ki,
O rəhmət, bu işe lənət qazansın.
Ocaqlar dağulsın, evlər talansın.
Hamida ürək bir göz qoşadır ki,
İkisi ağlaşın, biri utansın.
Naşının ümidi nəqqaşadır ki,
Bürünclə qızılın fərqini qansın.
Qartalın uçusu yoxuşadır ki,
Enişdə qarğalar gəzib dolansın.
O şair şairin qardaşdır ki,
Bir məslək eşqiyle oda qalansın.
Cavid ucalıqda bir Şuşadır ki,
Təpələr yolunda çətin dayansın.
Müşfiq şerimizin şah quşudur ki,
Onsuz bu zirveyə kim havalansın?
Elə bir üzüyün qaş-dasıdır ki,
Zülmət də acizdir nurunu dansın.
Xəcalet tərindən qaralır, itir
Qızılıñ yanında məhv olur mislər.
Qalib künç-bucaqda boş çuval kimi
Həyata yük olan o nadürütlər.
Alınmir gərəksiz ucuz mal kimi
Cavidi, Müşfiqi satan iblislər.
Zaman çox yaranı kəsib tulladı,
Ağrımız, acımız yox olsun gərək.
Çıxdı mavzoleyden xalqlar cəlladı,
Qəbri de kül olub dağlısin gərək.
Tünbətün çəkmə yox, ayaq nalladı,
Dedi: – Becid gedən yixılsın gərək.
Şairi Sibirə kimlər yolladı?
Görürse, gözləri ovulsun gərək.
Deşsin daş qəbrini Müşfiq fəryadı,
Vicdan əzabından boğulsun gərək.
Fəxri xiyabandan silinsin adı,
Hər yerdən it kimi qovulsun gərək.

Sənətin Məcnunu, şerin Fərhadı
Bir cüt Qoşqar kimi dağ olsun gərək
Cavidin, Müşfiqin sinmiş qanadı
Şəfqətli əllərlə sağalsın gərək.
Yaşatmaq istəsə Veten övladı,
Köksündə heykeli doğulsun gərək.
Qovaq sıramızdan düşməni, yadı,
Cərgəmiz yumruq tək six olsun gərək.
Bir ovuc neft olsun mavi dənizdə
Ruhu diləncilər, özü müflisler.
Bir qara keşşidir gözlərimizdə
Bu qəlbə qaralar, qana bailsər.
Lənət daşlarıdır nəzərimizdə
Cavidi, Müşfiqi satan iblisler!

BİR SƏHNƏ

Çəsmeyim qəfildən düşüb qırıldı,
Kəlməni kəlmədən seçə bilmədim.
Ev işiq olsa da, gözüm qaraldı,
Otaqdan otağa keçə bilmədim.

Yaxşı ki, qurtardı bu ağır cəzam,
Xeyirxah bir həkim çatdı dadıma...
Ağlınim gözüylə oxuyub-yazan
Şair Kərim Faiq düşdü dadıma.

XUDU MƏMMƏDOVUN XATIRƏSİNƏ

Ona vaxtsız eçəl vermedi aman,
Yandı ulduz kimi tez batmaq üçün.
Elə bil könüllü köçdü dünyadan,
Kiminsə ömrünü uzatmaq üçün.

Kristal qaralmaz düşsə min oda,
O bizdən nə heykəl, nə şöhrət güdür.
Alim tək o müxbir üzvü olsa da,
İnsanlıq elminin fexri üzvüdür.

NƏVƏM TOMRİSƏ

“Dövlətdə dəvədir, övladda nəvə”,
Kim bunu deyibse, ona mərhaba!..
Sən bir qaranquş tək qondun bu eve,
Gördüm ki, bu gündən babayam, baba.

Uçmaq istəyirəm, tut qanadımdan,
Seninlə doyunca oynayacağam.
Əlli ni aşmağım çıxıb yadımdan,
Mən də sənin kimi körpə uşağım.

RUDƏKİDƏN İQTİBAS

Bir cavan qocaya dedi: – Ay əmi,
Az guldür özünə qızı, qarını.
Bir utan, bu yaşda eyib deyilmə,
Niyə qaraltmışan ağ saçlarını.

O dedi: – Adetdir, biri öləndə
Qohumlar bürünür qara libasa.
Bu ağ saçlarını qaraldıb men də,
Ölen gəncliyimçün batmışam yasa.

SALAM ASİYA, SALAM AFRİKA!

Nəğmələrin dalğasında paytaxtim coşur,
Dünya bura şəhər-şəhər düzülüb gelir.
Qanqın gümüş dalğaları Kürle qovuşur,
Nil Arazin yaxasına süzülüb gelir.

Güneş kimi təmiz olsun eşqiniz, dostlar,
Qəlbiniz işiq saçın azadlıq deyə.
Şeir, sənət məclisində bu gün siz dostlar,
Həqiqəti bayraq kimi qaldırın göye.

YEDDİ GƏMİ ADASI

Onların ayağına poladdan bənd vuruldu,
Kesildi göy sularдан yeddi gəmi nidası.
Yeddi gəmi birleşib yeddi gözlü ev oldu
Sən o gün yarandın:

“Yeddi gəmi adası!”

Neçə xalqın övladı axıb gəldi bu yerə,
Qərib kimi gələnlər qardaş kimi görüşdü.
Ürəklərin birliyi qüdret verdi əllərə,
İlk dəniz buruğuna sinəndən körpü düşdü.

Dalğalara döş gərdin polad bir qala kimi,
Dəniz fatehlərini qorudun bala kimi.
Tufanlarla çarşısan səndə aldı dincini,
Burda yoldaş yoldaşın nəfəsiylə isindi.

Qəmi gizli saxlayıb, bölüşdü sevinci,
Bəzən yavan da yedi, yenə canlara sindi.
Sədaqət andı içən sevimli qızlarından
Biri dönük çıxanda, hamısına toxundu.

Bir lampa işığında sevgi kağızları da,
Bəzən birgə yazıldı, bəzən birgə oxundu...
Bugün dəniz şəhəri üzür nur dənizində,
Min şəfəq sütunu var göy suların üzündə.

Polad qollar dolanıb olur polad halqalar,
Bu qollar arasında çapalayıb dalğalar,
Bugün Xəzərin vari dünənkindən gur axır,
Onun mavi qoynundan özü boyda nur axır.

Qalxır təzə binalar polad sütunlar üstə,
İnsan yeni arzuda, insan yeni həvəsde.
Hər dəstənin mənzili meydan kimi otaqlar,
Dalğalarla həmahəng burda qarmon, orda tar.

Könlümüzdə təlatümlü alqış dənizi,
Sizə odlu kəlmələrdən gül bağlayırıq.
Xəzər kimi geniş açıb öz sinəmizi,
Afrikanı, Asiyani qucaqlayırıq.

Qonaq sevən duz-çörəkli odlar diyarı,
Məhəbbətlə, herarətlə salamlar sizi.
Salam, uzaq Vyetnamın mərd oğulları,
Mən öpürəm silah tutan əllərinizi!

Bakı-Hanoy ayrılmazdır bir-birindən,
Mən sizleri öz köksümde duyuram dostlar.
O torpağın qan süzülən yarasına mən.
Ürəyimi məlhəm kimi qoyuram, dostlar.

Zənci qardaş, gözüm üstə yerin var, yerin,
Qəlbimdədir, dilimdədir, yazdığın şeir.
Zəncirləri parçalayan o tunc əllərin
Azadlığa dastan qoşur, nəgmələr deyir.

Qoy susdursun mərmiləri söz vuruşları,
Mehkumluğa ölüm yazaq söz gülləsilə.
Siz ey sülhün, azadlığın qaranquşları,
Qoy ürəkler qanadlansın nəgmə sesilə!

Afrikanın qüdrəti var qəleminizdə,
Asiyanın səsi sizdə, sözü sizdədir.
Lumumbanın gözlerinin işığı sizdə,
Lumumbanın hərarəti qəlbinizdədir.

Ürəyimlə, varlığımıla sizə bağlıyam,
Qəlbiniz iti olsun, səsiniz mətin.
Mən azadlıq nəgməkarı, həyat oğluyam,
Sabahına inanıram hər bir millətin.

Könlümüzdə təlatümlü alqış dənizi,
Sizə odlu kəlmələrdən gül bağlayırıq.
Xəzər kimi geniş açıb öz sinəmizi,
Afrikanı, Asiyani qucaqlayırıq.

Çarpayılar yaylıdır, yatacaq da qar kimi,
Xidmətçilər qayğıkeş, doğma analar kimi.
Biri dəhliz süpürür, biri döşəmə yuyur,
İşdən yorğun gələnlər şirin-şirin uyuyur.

“Yeddi gəmi adası”, unudulub qalmışan,
On ildə bir əsrlik keçmiş olub qalmışan.
Qucağına gələn yox, qoynunda dincələn yox,
İndi polad adada evlər geniş, otaq çox.

Tufan səni sıxmadi, aşsa da öz həddini,
Sıxılırsan bilirəm tənhalığın cəngində.
Doniz əyə bilmədi, həsrət əyir qəddini,
Mənimçin görmək çətin o pas atmış rəngini.

“Yeddi gəmi adası”, nədir bu qəmnidası?
Heç kəsin olmayıbdır səninlə son vidası.
Heç kəs səni uçurtmaz, heç kəs xor baxmaz sənə,
Dili yaman söz demez, əli də qalxmaz sənə.

Qardaşlığın, dostluğun məhək daşı sən oldun,
Yaxşı-yaman günlərin ilk sirdəsi sən oldun,
Neftçi qardaş göz üstə səni saxlasın gərək,
Sabah yuyar qoynunu, parıldarsan güzgü tek.

Tamaşana gəlirlər dünyanın hər yerindən,
Olmuş diller əzbori adın da, hünerin də,
“Yeddi gəmi adası”, fəxr elə ki, bugün sən,
Möhtəşəm bir muzeysen bu dəniz şəhərində.

MƏNİM ARZUM

Yığılsın başıma dostlar, tanışlar,
Otağım böyüsün kainat qədər.
Mənim ulduz sanı arzularım var,
Hər biri şirindir bu həyat qədər.

Bütün insanlarla verim səs-səsə,
Bütün insanlarla oxuyum-çalıım.
Azad yaşamağı sevən hər kəsə,
Sağlıq söyləmeye olsun macalıım.
Öpüm körpələrin gül yanağından,
Uğurlar diləyim analara da.
Mən işiq aparım öz otağımdan,
Şama həsrət qalan komalara da.
Öz ana yurdumdan salam aparım,
Neçə qərib yurda, qərib diyara.
Mən ümid aparım, inam aparım,
Səadət eşqiyle çırpınanlara.
Deyim, insanlığın gözəlliyyini
Nesildən-nəsilə töhfə saxlayaqq.
Qovmaqcın zəherli barıt iyini,
Ərzə dəniz-dəniz gül-çiçek yayaqq.
Harda ələm olsa, harda qan-qada,
Ürəyim kövrələr, əsər de mənim.
Dəysə azadlığa gülle Konqoda,
Arzum yaralanar Xəzərdə mənim.
İnsan eşqi ilə adıım ucalıb,
Bir yol dəyişmərəm bu adətimi.
Bütün qəmlilərin qəmini alıb,
Onlara paylaram səadətimi.
İnanıb bəşərin gözəl çağına,
Ərzə nur yayıram əməlimlə mən.

ÇADRA TAPILMADI

Yavaş-yavaş aralanır məxmər pərdələr,
Çil-çırqlar ağ salona səpər nürunu...
Nə bu bina operadır, nə bu yer şəhər,
Uzaq bir kənd səhnəsində görürəm bunu.

Klub təzə açılmışdır, bu axşamçağı
Toy libası geyinmişdir kənd başdan-başa.

Gələnlərin gülür gözü, gülür dodağı,
Qızğın keçir, şirin keçir bu ilk tamaşa.
Sevil yerə yixiləraq getmiş özündən,
Dilbər xanım şaqqıdayır, gülür o ki, var,
Sıralardan hicqırıqlar eşidirəm mən.
Balaşı da lənətləyir salondakılar...

“Oyan, Sevil, qalx ayağa” qışqırıñ Gülüş,
“Qalx ayağa”, piçıldasıñ yerdəkiler də.
Sevil durur gözü odlu, sədasi müdhiş,
O yeriñ qorxa-qorxa, baxır Dilbər də.

Sevil dörin baxışlarla süzür ərini,
— Al! — deyərək o bir örpek atır başından...
Çadra deyil. Birdən heyrot bürüyür məni,
Pərdə enir, silkələnir alqışdan hər yan.

Axi, belə yazmamışdır böyük sənətkar,
Niye Sevil kəlağayı örtmüş başına?
Axi, belə yazmamışdır böyük sənətkar,
Niye Sevil kəlağayı örtmüş başına?
Axi, onun zülmət rəngli bir çadrası var,
Gərək burda o çadrayla möhkəm yaşına.

Rejissorun qulağına piçıldayıram,
O, qımışib yavaş-yavaş qalxır, səhnəyə,
Bu pərdəni ona böyük günah sayıram.
Düşünürəm, durubdur ki, üzr istəməyə...

O, saçını əllerile darayıb geri,
Güle-gülə, — qulaq asın, — deyir, salona,
Qonağımız nöqsan tutub bizi bir yeri,
İstoyırmə cavab verəm indi mən ona.

Düzü, qardaş, biz “Sevil”i hazırlayanda
Ələk-volək eylöyərək axtardıq kəndi,
Çox qariya yalvardıq ki, varsa hayanda,
Bizi birçə çadra tapsın, yoxumdur, dedi.

AZƏRBAYCANIM GƏLİR

Moskvanın qoynuna
Şerim, dastanım gəlir.
Hər telində bir nəgmə,
Tarım, kamanım gəlir,
Gəlir dostluq nəgməmiz,
Alqışımız bir dəniz.
Göy göl kimi pak, təmiz
Sevgi ümmanım gelir.
Gəlir sözüm, söhbətim,
Halal varım, nemətim.
Alnıaçıq sənətim,
Şöhrətim, şanım gəlir.
Salon aşib-dاشanda,
Ey müğənnim, coş onda.
Bu sənət yarışında
Sənə gümanım gəlir.
Xəzər, sinisi gümüş,
Hər dalğa səsi gülüş,
Ağ çıçəyə bürünmüş
Milim, Muğanım gəlir.
Gəlir uca dağlarım,
Nəgməkar bulaqlarım.
Ən bəxtiyar çağlarım,
Ən xoş dövranım gəlir.
Düzülüb sağa, sola,
Nurlar çıləyib yola,
Çinarlarla qol-qola
Buruq karvanım gəlir.
Dönür üreyim dağa,
Qanad verin uçmağa.
Mərd xalqımı qucmağa
Qızıl meydanım gəlir.
Ağ gün düşüb baxtıma,
Qalxım şöhrət taxtıma.
Müqəddəs paytaxtıma
Azərbaycanım gəlir!

MÜBARİZ ÇAĞIRIŞ

Ey gənclik, hazırla zəfər çantamı,
Yolcu yolda gərek demiş babalar.
Odlu ürəyinin qaynasın qanı,
Bu gün təbiətə yenə hūcum var.

Olsun sıraların dəmir tek mətin
Yürüşə sən polad addımlarla get.
Səs ver partiyanın çağırışına sən,
Onun her eməli bir yüksəlişdir.
Kükreyən çay kimi kükresin sinən,
Bu gedis müqəddəs, böyük gedisdir.

Bozdağın döşündən yol çekən əllər,
Bugün Uzaq Şərqə köməyə çatsın.
Şəhərlər qoynunda gül okən əller,
Yüz-yüz zavod tiksin, şəhər yaratsın.
Daha gözəlləşsin anamız Vətən...

Ürəyində apar elin səsini,
Dalğaltı Xəzərin kükreməsini,
Yeni Sumqayıtin od küresini,
O yerə özündə apar, qardaşım!

Apar Daşkəsonı quran elini,
Gur çaylara kəmənd vuran elini.
Bizim köhlən Kürü yoran elini,
Sibiro özünlə apar, qardaşım!

Ucalt xalqımızın şöhrətini sən,
Bilinsin gəncliyin ən mətinisən.
Bakı neftçisinin qüdrətini sən,
Bükülməz dizində apar, qardaşım!

Ora işıqların gur çeşməsini,
İliç lampasının nur çeşməsini.
Bizim Mingəçevirin nur çeşməsini,
Alişan gözündə apar, qardaşım!

İmtahan etməmiş əller az səni,
Kim qəhrəman kimi tanımadə səni?
Bilirəm qorxutmaz ne ayaz səni,
Nə boran, qardaşım, nə qar, qardaşım!

Partiya arxanda durmuş dağ kimi,
Müzeffər, yenilməz bir bayraq kimi,
O sənin yolunda bir mayaç kimi,
Həmişə nur olub yanar, qardaşım!

ŞƏKƏR

Ən böyük nemətdir söz azadlığı,
Onu qazanmadıq dərdsiz, əzabsız.
Aləmi bürüyüb şeker qılığı,
Şeker xəstəliyi saysız-hesabsız.

Bir həkim söylədi: – Bunun sırrı var:
Bir vaxt çox uyuqlar fitnəyə, şərə.
Üreyə sancılan qara tikanlar
Ömrü zəherləyib döndü şekerə.

XƏSTƏXANADA

– Salam, şair qardaş, gəlmisen yenə?
Hazırıq başına dönüb-dolanaq.
– Ay həkim, hər dərdim tanışdır sənə,
Mən burda sakinəm, evimdə qonaq.

Diabet dörd əlli tutub əlimdən,
Mən çekən bu dərdi fil çəkə bilməz,
O qədər azara sadıqəm ki, mən,
Ölünce o məndən el çəkə bilməz.

GÖZ HƏKİMI

Nazim Əfəndiyevə

Min gözün işığı bu gözlərdə var,
Üzündə bir zərif gül təraveti.
Deyir: – Gözünüzdə qara pərde var,
Ekranın gözüne baxmayın qəti.

Deyirəm: – Sən mahir göz sərrafisan,
Mən də şəfqət dolu söz həkimiyəm.
Sənin gözlərinə doyunca baxsam,
Elə bu dünyani görmüş kimiyyem.

XƏSTƏ GEDİR

Həkimlər sevinir qürur duyurlar,
Dirildi, kəfəni yırtdı bu insan.
Xeyir-dua verir xəstələr ona:
– Bir də bu yərlərə qayıtmayan!

Gedir, bir xəstənin yeri boşalır,
Yüz xəstə şadlanır, – belədir adət.
Burda bir çarpayı sahibsiz qalır,
Bir evə qayıdır sevinc, səadət.

NANKORLUQ

Gözləri qapıda, fikri uzaqda,
Çırpinır, sixılır öz yatağında.
Ondan xəbərsizdir oğul-uşaq da,
Kimsə kurortdadır, kimsə bağında.

Elə ki, yetirdi ömrünü sona,
Onu nə gözləyir – deym bu başdan.
Həmin daş ürəkli övladlar ona,
Məzar tikeçeklər bahalı daşdan.

ƏLİ KƏRİMƏ

I

Sındı şerimizin kövrək qanadı,
Görmedi zirvelər doyunca onu.
Şerî utandırıb nankor övladı,
Bəlkə də qaytarıb ana borcunu.

Ey ürək, şam kimi yanıb ərimə,
Onun tek alemə işiq saç, işiq.
Əfsus ki, biz nakam Əli Kərimə
Hələ borcumuzu qaytarmamışıq.

II

Bu söz şairləre ağır gelməsin;
Deyirlər şairlik divanəlikdir.
Kərəm atəşiyəle yanın bir kəsin
Qatılı soyuqluq, biganelikdir.

Üzdə çox sevilib, çox alqışlanıb,
Xəlvətdə şerine dəyib şillələr.
Müşfiqin köksünə tüfəng tuşlanıb,
Əlini susdurub səssiz güllələr.

HƏMSÖHBƏT

Yazıcı: Hacıağa Cümşüdüluyə

Füzuli deyərdi hər kəlməbaşı,
Biləndə qurtarır öz həyatını,
Yalvardı: – Menimle birgə, yanaşı
Dəfn edin şairin külliyyatını.

Yaşadı, görmedi xoş gün həyatda,
Nə ölməz əseri, nə şöhrəti var.
Ancaq xoşbəxtdir ki, torpağın altında
Onun Füzulitək həmsöhbəti var.

ƏLFİ QASIMOVA

Sevinci özündən oğurlayıb sən,
Halalca payladın hər xeyir işe.
Burda bir örtülü kitab kimisən,
Sənin açıq olub qəlbin həmişə.

Dostların yolunda öz ürəyini
Vaxtsız qocaltmışan, Əlfî qardaşım.
Qonaqlar gözləyir masabeyini,
Sən harda yatmışan Əlfî qardaşım?

ƏMİM İSLAMIN XATIRƏSİNƏ

Şeir xırıdırı, söz aləmiydiñ,
İlk dəfə əlimden tutan sən oldun.
Atam ki, sağ idi, mənə emiydiñ,
Atasız qalmadıñ, atam sən oldun.

Başdaşın dikəlib dərdli başımda,
Sən bir yalçın qaya, mən bir qəlpəyəm.
Ay əmi, sən getdin, mən bu yaşimdə
Elə bil atasız yetim körpəyəm.

BURDA BİR İNSAN YATIR

Burda bir insan yatır,
Leyaqətli bir ağa.
Adı ürəyimdədir,
Cismi köçüb torpağı.

Ruhu qanadlı bir quş,
Yurdum həmişəlikdir.
Vəzifəsi insanlıq,
Ordeni kişilikdir.

TOY MƏCLİSİNDƏ

Barmaqlar, qulaqlar qiymətli qaş-dası,
Süzlüb ortaçıda yallı gedir o.
Bu xanım insana bənzəmir qardaş,
Qızıl dükanının vitrinidir o

Bunları nə yolla qazanıb ori?
Rüşvətlə! Yiğdiqi qızıldı, zərdi
Vicdan əzabıyla xəcalət təri
Olsaydı, toya yox, yerə girərdi.

MƏNLİK

Oyunda təngnəfəs oldu bir kərə,
Həkimlər sağaltmaq istədi onu.
Dedi: – Yaşım keçib, azarkeşlərə,
Baş əyib tərk etdi stadionu...

Adam var rəisdir nuh oyyamından,
Kabinet fikriyle gecə də yatırı.
Beyni də kiflənib, qocalıb yaman
Onda bir futbolçu mənliyi çatmur.

KƏBİN

Nə vaxt bir-birinə can-can dedilər,
Harda tapışdırılar, kim bilir onlar.
Kəbin kəsdirdilər, toy elədilər,
Beş gündə küsüşüb tez ayrıldılar.

Beləcə oldular yüz ilin yadı
Pozulub düşdülər dilə, ağıza.
Tale ki, bir eşqi qəlbo yazmadı,
Döner o kəbin də qara kağıza.

NƏVƏM TOMRİSƏ

Ay qızım, bu adı daşımaq çətin
Ulu nənənə də el Tomris deyib
Fatehlər bu qaynar, odlu millətin
Gözünүn odunu almaq istəyib.

Yoluma işiqdir gelişin sənin
Ulduzlu göylərdən zər düşdү gəldi.
Sən gəlin Tomrisi ol bu Vətənin
Bir gün eşidim ki, Zərdüst də gəldi.

NƏVƏMIN KÖTƏKLƏRİ

Can balam, bu işin nə gözəl işdir,
Çix sinəm üstüne, məni ayaqla.
Ağarmış saçımı yolub-didişdir
Tapsan qarasını mənimcün saxla.

Necə də şirinmiş nəvə yumruğu
Babam döyürsən kam alır nənə.
Şaire yüngülçə zerbə vurmağı
Tənqidçi əmlər səndən öyrənə.

QƏHRƏMAN AZƏRBAYCANIM

Yenə var-dövlətin başından aşır,
Şöhrətin dünyani gozib dolaşır,
Adına, şənino zəfər yaraşır
Hər günü bir dastan Azərbaycanım!
Ay mənim qəhrəman Azərbaycanım!

Dadlıdır, halaldır çörəyin, duzun,
Min nemət yaradır mərd oğlun, qızın,
Xoşbəxtən, parlayır tale ulduzun.

Yolları çiraqban Azərbaycanım!
Ay mənim qəhrəman Azərbaycanım!

Doğma partiyadır böyük sərkərdən,
Sənə təbrik gelib eñiz rəhbərdən,
Yüksəlib ucaldın bu xoş xəbərdən –
Sevinci bir ümman Azərbaycanım!
Ay mənim qəhrəman Azərbaycanım!

MƏHƏBBƏT NƏĞMƏSİ

Mübarekdir dostluğun, sədaqətin bayramı!
Polad kimi sarsılmaz bir dövlətin bayramı!
Qoy ürəyim sevinədən qanadlanıb quş olsun,
Yer səsimə qoşulsun, Gök səsimə qoşulsun.
Xəzərin dalğaları bayram alqışı olsun,
Sağlıq kimi nəğmemi içənlərə nuş olsun,
Mübarekdir dostluğun, sədaqətin bayramı!
Polad kimi sarsılmaz bir dövlətin bayramı!
Rəhbərimiz nə gözəl düşünüb, fikirləşib;
Bir bayrağın altında bütün xalqlar birləşib.
Nəhəng çaylar qovuşub, uca dağları birləşib,
Günəş kimi yanmağa gur çırqlar birləşib,
Yer üzüne nur saçır bu vəhdətin bayramı,
Polad kimi sarsılmaz bir dövlətin bayramı.
Bu dostluqla çıxmışq əsrin imtahanından,
Uğrunda qəhrəmanlar keçib şirin canından.
Qoy düşmənər bıryolluq əl çəksin gümanından,
Yel olub keçə bilməz bu birliliyin yanından,
Alovlardada yaranmış bu qüdrətin bayramı!
Polad kimi sarsılmaz bir dövlətin bayramı!
Bir süfrənin başında nemətimiz bərabər,
Hüququmuz bərabər, hörmətimiz bərabər.
Bir məclisdə sözümüz, səhəbetimiz bərabər,
Ana yurda borcumuz, xidmətimiz bərabər,
Mübarekdir bir eşqin, bir niyyətin bayramı!

Etibarın, vəfanın, dəyanətin bayramı!
 Millət var ki, yurdu yox, dərdi-səri Vətəndir,
 Hər nəgməli ürəyin şah əsəri Vətəndir,
 Hər taleyin günəşli ilk səhəri Vətəndir,
 Bu bayram hər ölkənin, hər millətin bayramı!
 Qoy səsimiz, nəğmemiz yer üzüne car olsun;
 Bu birliyi yaradan əllerimiz var olsun!
 Bir-birinə can deyən dillərimiz var olsun!
 Qiş fəslində yaz olub təbiətin bayramı!
 Çiçəkləniş xalqlara məhabbetin bayramı!
 Bu bayramla başlanıb arzu, murad günümüz,
 Əbədilik zülümündən, qəmdən azad günümüz,
 Haqqın təntənesidir, həqiqətin bayramı!
 Mübarekdir dostluğun, sədaqətin bayramı!

ANANIN SƏSİ

Mədəniyyət sarayında hamı sülhə qol çəkir,
 Ağ günlərə, səadətə, ürəyində yol çəkir.
 Budur qalxmış tribunaya gümüş saçlı bir qanı,
 Qəzəbindən yiğilmişdir alnındaki qırışları.
 Ağ birçəkli bir anaya dikdi salon gözünü,
 O dərin bir köks ötürüb belə dedi sözünü:
 Mən anayam! Bu zilletin hamısını görmüşəm!
 Neçə ana ürəyini əritmişdir bax bu qəm.
 Nişan günü cəbhələrə yola düşdü övladım,
 Ürəyimdə qaldı mənim şirin arzu, muradım.
 İndi artıq onun isti nəfəsini duymuram.
 Övladımlın zəhmətinin bəhrəsini duymuram.
 O, cavan bir mühəndisdi, yaratmaqdı əməli,
 Əlleriylə qoyulmuşdur çox evlerin teməli.
 Gördüyünüz bu saray da zəhmətinin barıdır,
 Bir mühəndis ürəyinin doğma arzulandır.
 Her daşında, torpağında eməyinin izi var,
 Övladımdan Vətənimə bu qalmışdır yadigar.

Bu gün onun əlleriylə ucalmış bu binadan,
 İstiqbala, səadətə alqış deyir min insan.
 Mənim ana qəlbimdə də qəzəb alovlanaraq,
 Bu sarayı övladımun öz ocağı sanaraq,
 Bir müqəddəs əməl kimi keşik çəkib mən ona,
 Bombalardan qorumaqcın torpağını, daşını
 Milyon ana bir də həsrət qalmamaqcın oğluna,
 Bir mübariz bayraq edib ürəyimin başını.
 Hərb sözüne nifret edib, alqış deyib sülhə mən,
 Milyonların arzusuna qol çəkirəm ürəkdən.

ŞAİR DOSTUMA

Çinar kölgəsində durub son kərə,
 Ovcuna su alıb içdin bulaqdan.
 Hər gülü iyədin azi on kərə,
 Dağlara əlvida dedin uzaqdan.

Bənəviş ineyin qaymağıyla sen,
 Yedin iştah ilə sac çörəyini.
 Anan məhəbbətlə öpdü gözündən,
 Söyledi: – Xoş görüm geleceyini.

Xəyalın kendinə uçanda hərdən,
 Yaşıl tarlasını, düzünü gördün.
 Ağsaçlı ananın elində ketmen,
 Bakıya dikilen gözünü gördün.

Axmadı alnından xəcalət təri,
 Qəlbində qalmadı arzun, muradın.
 İnamla qalxırsan sən pilleləri,
 Bu gün bir tələbə çağrırlıh adın.

Bu yero qəlbinlə dörd il bağlısan,
 Ömrünə nur səpir bu iller sənin!
 Demə ki, sadəcə bir kənd oglusan,
 Şəhərin qoynunda yerin var sənin!

Heç vaxt baxmayırsan kəndə qıqqacı,
Ruhundan getməmiş göy çəmən etri;
Kənd üçün göynəyir burnunun ucu,
Yenə xoşdur sənə yasemən etri!..

Ucal, əməlinlə ucalsın Vətən,
Sevinib şad olsun ana ürəyi!
Kəndi böyütməkçin, böyütməlisən –
Sən öz qəlbindəki eşqi, istəyi!..

QAYA VƏ SEL

Keçib dağı-dərəni,
Aşib bəndi-bərəni,
Kükredi sel, daşdı sel,
Daşdı tufan qoparsın,
Kondı yuyub aparsın.
Bir möhtəşəm qayaya
Qəfildən rastlaşdı sel.
Vurdu, yıxa bilmədi,
Aşa bilmədi onu.
Bu qocaman sal qaya,
Mətin qaya, lal qaya,
Kəsdi selin yolunu.
Hiddətindən qabarıb
Hücum çekib goldı sel,
Qəlpə-qəlpə qoparıb
Sinəsini dəldi sel.
Didildi, parçalandı,
Yarıldı, haçalandı,
Xeylu vuruşdu qaya,
Tab gətirə bilməyib
Axırda uçdu qaya.
Uçdu dərəyə doğru,
Dağ-daş əsdi bu səsdən.

Selin yolu açıldı,
Əl-qolu açıldı.
Dedi: – “Kəndi bir anda
Yuyub apararam mən”.
Axıb ildirim kimi
Cumdu evlərə sarı.
Amma çata bilmədi,
Kosılmışdı yolları.
O qaya ki, sel onu
Tekləyib uçurmuşdu,
İndi neçə qayaya
Qarşısında durmuşdu.
Durmuşdu hamısı da
Verib çiyin-çiyinə,
Sel neyləyer onların
Qranit birliyinə?
Ha kükredi, ha daşdı,
Axırda köpü yatdı.
Selin gücü tükəndi,
Selin ağızı qapandı.

BACIM, SƏN BƏXTİYARSAN

Bacım Svetlanaya ithaf

Nefesindən süd qoxusu,
Bahar etri gələn bacım!
Monim ana diyarında
Azad, xoşbəxt gülən bacım!
Sən nə qədər mehbibansan
Sən nə qədər bəxtiyarsan,
Monim bahar Vətənimdə,
Sən solmayan bir baharsan.
Hər xoş sözün
Ən gözəl bir nəqaretdir
Üreyimin nəgməsinə.

Gülüşlerin, təbəssümün
 Taxılır tər çiçək kimi
 Vətənimin sinesinə.
 Anamın xoş laylasıyla
 Mışıl-mışıl yatanda sən.
 "Qızıl gülə batanda sən"
 Nələr duyub başındakı
 Hər ağ tükü
 Bir gününçün ağardan
 Bu qoca anam.
 Öz əyilmiş beli ilə,
 Uca dağdan uca anam!
 Çarpayının üzərinə
 O astaca sinə-sinə,
 Senin ürek döyüntünü
 Bu gün sənə qaytarmaqçın
 Dünən alıb sinəsinə.
 Radionu hər gün səhər
 İntizarla dinləyəndə,
 Əllərində hələ yurdsuz
 Körpələrin al qanları
 Qurumamış, cavanları
 Hərb deyəndə:
 Mən qoymaram qana batsın.
 Cox sevdiyim – bu körpəni! –
 Deyib ana, qucağına
 Daha möhkəm sıxmış səni.
 Körpə bacım, mən qoymaram
 Dodağında hiçqırıqlar,
 Sinən üstə al qan görüm.
 İstəmirəm bədənindən
 Axan qanla
 Uçan evlər arasından
 Izlər salıb,
 Tənha qalıb
 Balam hanı! – deyib anam
 Aça sənə qollarını,

İsteyirəm qədəminle
 Izlər salıb ağardasan
 Ana məktəb yollarını,
 Lakin bizdən uzaqlarda
 Fəlakətlə əkiz olan
 Körpələr var, analar var.
 Mehbəsərdə al günəşə
 Barmaqlıqlar arasından,
 Baxır onlar.
 Afinada, Mançestrde
 Faşistlərin hökm etdiyi
 Neçə yerde,
 Mehbəsərdə esirlikdə
 Məsum körpə uşaqları;
 Vaxtsız öldü köç eylədi.

TƏZƏ OLSUN

Gəlirsən, müjdələr golır səsində,
 Bütün yer üzünə sevinc yayırsan.
 Sən köhnə illərin ilk cərgəsində
 Təzə əsgər kimi addımlayırsan.

Yollara bərəkət səp qucaq-qucaq,
 Uğurla başlaşın ilk səfərimiz.
 Təqvimə günləri yazılıq ancaq,
 Tarixə yazılır əməllerimiz.

Odumla əridim qar paltarını,
 Eşqimlə qızınsın buzlu nəfəsin.
 Gəlişin torpağın arzularını
 Çiçəye bürüsün, gülə bələsin.

Mübarek qədəmin mətin, inamlı,
 Zirvelər fəth edib ad alacaqsan.

Sabah neçə-neçə odlu, ilhamlı
Şairin səsində ucalacaqsan.

Qanad çalacaqsan qaranquş kimi,
Neçə bəstəkarın təzə notunda.
Dünyaya gələn də boran, qış kimi,
Baharsan yurdumun hər büsatında.

Şönlükdir qismətin, sevinçdir payın,
Qızların qaməti, boyu səndədir.
Keçən il yar gezən neçə subayın
Təzə il, sevgisi, toyu səndədir.

Nəfesi təngimiş anamız Yerə
Gül yağsıń, yağmasın mərməri, qurğuşun.
Doğum evlərindən təzə evlərə
Körpələr axışın hey qoşun-qoşun.

Həm uca tutsun insan adını,
Qoy qəlbini qaralar yanıb-qaralsın.
Yaxşılıq açanda qol-qanadını,
Yamanlıq əlləri qoynunda qalsın.

Ağıllar, ilhamlar çıxsın yarışa,
Silahsız zəfor də qəhrəmanlıqdır.
Bütün küsüllər görək barışa,
Ən böyük səadət mehribanlıqdır.

Sən köhne ilimin körpə qardaşı,
Sabah bir osrlik həqiqətimən.
Ümidsən, arzusan hər addimbaşı,
Bol-bol nemətimən, bərəketimən.

Səndə şimşek gücü, işıq sürəti,
Elin günoş qəlbini, od nəfəsi var.
Təzə fikirlərin sehri, qüdrəti,
Təzə keşflərin təntənesi var.

Cütleyib çaatın əqrəblərini,
Vaxtin ötməsini gözlemirik biz.
Zəfərlə başlayıb ilk zəfərini,
Bir ilə tən olar hər dəqiqəmiz.

Təzə il, hər qəlbde təzə bir istək,
Mənim də açdıǵım iz təzə olsun.
Təzə kəndimiz tək, şəhərimiz tek
İlləm təzə olsun, söz təzə olsun!

NƏĞMƏNİN QANADINDA

Yenə o tanış səs, sehirkar soda
Bonnanın qəlbini titrətdi birdən.
Çəkic tutan əli qaldı havada,
Sanki ayağı da üzüldü yerdən.

Başını qaldırıb baxdı yuxarı,
Gördü həmin evdir, həmin pəncərə.
Usta hörən gündən bu daş divar,
Ürəyi quş olub qondu o yere.

Piano səslenir, qız dinir yenə,
Asta çəkic vurur xeyli var, usta.
Bacarsa divarı alıb ciyinə,
Həmin pəncərəyə qaldırar usta.

Elə bir sürətlə o yüksəlir ki,
Sanki dayanacaq ał günoşla tən.
Ona elə gəlir ki, elə gəlir ki,
Bir ulduz üzəcək oliylə göydən.

Usta çəkic vurur, qız dilləndikcə
O, gücü, hünəri bu səsdən alır.
Nəğmə dalğa-dalğa yerə endikcə,
Bina pille-pille göye ucalır.

Qız nəgmə oxuyur, usta sanır ki,
Bu səs qanad açıb hər evin üstə.
Ya susub bu səsi dinləyir Bakı,
Ya da bütün Bakı dinir bu səsdə.

Qız nəgmə oxuyur, dil açır daşlar,
Çəkicin səsi də nəgməyə dönür.
Ustaya bu adı sənət ki, var,
Daha da mənalı, şirin görünür.

Qız nəgmə oxuyur, təzə binanın,
O, ilk nəgməsini eşidir sanki.
Sabah bu mənzilə köçən ananın,
Təşəkkür səsini eşidir sanki.

BAYRAM ŞƏHƏRİ

Yarpaqları qızarmış
Ağacların budağı
Yel əsdikcə yellənir
Qızıl bayraqlar kimi.
Sahilin dodağından
Dalğaların dodağı
Bayram nəgməsi alıb,
Ötür nəgməkar kimi.
Mənim günəşli Bakım,
Qəlibi ateşli Bakım
Nürnayışa çıxıbdır
Mətin sıralar ilə.
O, payızda qovuşur
Ən gözəl bahar ilə.
Bu bahar azadlığın,
Seadətin baharı.
Güneş kimi müqəddəs
Həqiqətin baharı.

Küçələr don biçıbdır
Qızılıguldən özünə,
Xəzər nur dənizinə,
Şəhər gül dənizinə
Qərq olubdur bu səhər.
Gəlir güldən ətirli,
Güldən zərif körpələr.
Havada şarlar uçur
Qızıl rəngli, göy rəngli,
Bakı bayram nəgməli,
Bakı bayram ahəngli.
İnsanlar axın-axın,
İnsanlar dəstə-dəstə,
Ürəklər bir arzuda,
Ürəklər bir həvəsdə.
Dalğalı bayraqları
Calasan bir-birinə
Nehəng bir yelkən qonar
Xəzerin üzərinə.
Dalğalardan güclüdür
Dodaqların nəgməsi,
Uçur qağayı kimi
Kaman səsi, tar səsi
Küçələrə, yollara.
Ellər min alqış deyir
Bu müqəddəs bahara.
Mənim sədaqətimdir –
Bu yerdə doğulmuşam.
Mənim vuqarım Bakı,
Doğma diyarım Bakı.
Odlu sətirlərimi
Bayram çələngi kimi
Yollarına sepirem.
Milyon nəgməli Bakı!
Milyon nəfəsləi Bakı!

DƏZGAH ARXASINDA

İşleyir qəlbində şirin bir dilək,
Nə əllər yorulur, nə ürek doyur.
Şüəsi göy rəngə çalan bir çeşmək,
Qara gözlərini oddan qoruyur.

Alnında qırışlar itir, görünür,
Meşin iş pencəyin geymiş əyninə.
Gah sola çevrilir, gah sağa dönür,
O, tərli üzünü silir ciyininə.

Polad da əlində mum tək yumşalır,
Bir işdən tutdumu, çotin daşına.
Bilmirəm ağaran ağ saçlarıdır,
Ya dəmir tozları qonur başına.

Kürekdən enlidir, bədəndən dolu
Əzəmət duylular tərpənişində.
Açılmış yaxası, çırmamış qolu,
Bir döyüş medallı yanır döşündə.

O iller ne qədər uzaq olsa da,
Unutmur dünənki kədəri, ahi.
Top səsi nifretlə düşdükçə yada,
Sanki sülh nəgməsi çalır dəzgahı.

Nə bir ləkəsi var, nə də bir xalı,
Rəngi qaralmayıb illərdən bəri.
Zəfer rəmzi olan həmin medali,
Yuyub parıldadır alnının təri.

Vətəne bağlıdır ürəyi, canı,
Sabahı yaradır öz əllərile.
Qaniyla qurdüğü azad dövrəni,
Qoruyur müqəddəs aln tərilo.

NAZİM HİKMƏTƏ

Son Bakıya qonaq gəldin,
Xoş ürəklə, gül çiçəklə.
- Xoş gəlmisən – dedik biz.
Son Bakıya qonaq gəldin.
Sanki ana əllerilə
Badi-səba daraq çəkib
Saçlarını daradı.
“Nəfəsinə zərəri var” dese bclə
dinləməzsən yüz həkimi;
sən demisən: “Istəyirəm
qara nefti
içim şirin şərbət kimi”.

30 ildə o sarışın saçlarına
dən düşübdür.
Çünkü şair öz evindən,
öz yurdundan gen düşübür.
30 ildə cəllad vurmuş
ürəyinə 15 yara,
Haqq deyənde atılmışan
zindanlardan-zindanlara.
Dodaqların qurusu da
ciyerinin yanğışından,
Al güneşi görməsən də
ciyerinin yanğışından,
Al güneşi görməsən də
barmaqlıqlar arasında,
Ürəyinin gözlərilo
Moskvadan beşguşeli
Ulduzuna baxmışsan sən.
Qanlı Bursa zindanından,
yaralı bir pələng kimi
Çıxmışan son.
Şair!

30 ilde dəyişmeyən
 məsləkimlə,
 Dəyişmişik Bakım biz.
 İndi işiq dənizində,
 Çimir Xəzər dənizimiz.
 Paytaxtımı tamaşaaya
 son sevə-sevə çıx!
 Cəsur Bakı neftçisinin
 öz eliyle ucaltdığı
 aynəbəndlə evinə bax!
 Əziz lazım bu qüdrətə söz deməyə,
 söz mülkinin bahadırı
 Vurğun gərək.
 Vurğun dedim! Qafqaz dağı
 ağ başını silkəldə ehtiramla,
 Vurğun dedim! Gözlərimdən
 yaş töküldü damla-damla.
 Vurğun dedim! Durna gözlü
 bulaqlarım yada düşdü.
 Vurğun dedim! Obalarım,
 oylaqlarım yada düşdü.
 Vurğun dedim! Səsə gəldi,
 odlar yurdunu Azərbaycan,
 Vurğun dedim! Ləngər vurdun göydə qartal,
 boyun bükdü yerdə ceyran.
 Göylər, yerlər haray çekib
 dedi həmin həqiqəti,
 Sənin şair üreyində
 kök salmışdır
 Vurğunumun məhəbbəti.
 İcazə ver, əziz şair,
 sonsuz oğul sevgisilə,
 qucaqlayıım qoy mən seni.

PƏRVİZİN ŞƏKLİ

Şəhərdə gözdirirdi
 Anam bu səhər bizi,
 Dedim ona, gəlsənə,
 Çekdirək şəklimizi
 Şəkil çəkən əminin
 Otağına gəldik biz.
 Əvvəl gülüb sevindi
 Kiçik qardaşım Pərviz,
 Anamın qucağında
 O, dinməzçə oturdu.
 Əmi də sevindi ki,
 Nə sakit oğlundur bu?
 İşıqlar yanın kimi
 Dodaqları büzüldü.
 Aparata baxanda
 Gözündən yaş süzüldü.
 O, diksinib qorxudan
 Çığırda birdən-birə,
 Anamın qucağından
 Az qaldı düşsün yerə.
 Əmi dedi: – Ağlasan,
 Axı şəkin pis düşər,
 Evdə bütün uşaqlar
 Baxıb sənə gülüşər.
 Mən onu dile tutdum,
 Anam “ağlama” dedi,
 O, büzdü dodağını.
 Gülmədi ki, gülmədi.
 Anam o şəkilləri
 Eve gətirdi səhər,
 Gör bir necə düşmüşük,
 Pərviz düşüb nə tehor!
 Dodaqları sallanıb,
 Yanağına yaş axır.
 Bir gözünü qırıb o,
 Bircə gözüyle baxır...

CAVANLIĞIM

Səni mənə vüsal verdi,
Hieran adlı, cavanlığım.
Saçlarımı ağ görendə,
Fikrə daldı cavanlığım.

Qartal idim, birdən-birə,
Zirvələrdən endim yerə.
Bəlkə uzaq bir xatirə,
Bir xəyaldı cavanlığım.

Sesləyirəm, geri dönmez,
Gözləyirəm, o görünməz.
Özü getdi, məni sönmez
Oda saldı cavanlığım.

Bir cüt qara göz itirdim,
Gözə-gezə iz itirdim.
Gec tapmışdım, tez itirdim,
Tez qocaldı cavanlığım.

Çekdim eşqin hər nazını,
Gördüm hicran ayazını.
Yar köklədi qəm sazını,
Çaldı, çaldı cavanlığım.

Yox gilcylim, şikayətim,
Bəlkə buymuş öz qismətim.
Hara getdi məhəbbətim,
Harda qaldı cavanlığım?



1966

ŞAJRİN ŞİKAYƏTİ

İŞTIRAK EDƏNLƏR

Füzuli

Nərgiz

Sultan Süleyman

Vəzir

Qasid

I momur

II memur

Uşaqlı qadın

Kendlilər

— Füzulinin qadımı

— Türkiye sultani

Əhvalat XVI əsrde, qədim Bağdad şəhərində baş verir.

BİRİNCİ ŞƏKİL

Füzulinin evi. Ev orta əsr üslubu ilə döşənmişdir. Məhəmməd Füzuli əynində əba,
başında araqçın köhnə bəsir üstə vyeleşmişdir. Onun qarşısında bir neçə kağız,
əlində isə qələm var. Qadını Nərgiz bir az kənarda ayaq üstə dayanmışdır.

Füzuli

(öz-özünsə)

Dust bivəfa, fələk birəhm, dövrən bisükün.
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun.
Sayeyi-ümmid zayil, afitabi-şövq kərm,
Rütbəyi-idbar ali, payeyi tədbir dün.

Nərgiz

(Füzuliya yaxınlaşaraq)

Məhəmməd, əzizim, yene qəmlisen?

Füzuli

Bu qəm dəryasında şad olummu mən?

Nərgiz

Çıx, bir az şəherdə nəfəsini dər,
Səni bu dörd divar sıxmayırlı məgor?
Fikirdən, qüssədən azad olarsan.

Füzuli

Bu geniş kainat qəlbimə dardır
Çiynimdə dünyanın qəm yükü vardır.
Deyirson şəherdə şad oluram mən,
İnan ki, od çıxır nemli gözümüzden
“Tökdükə qanımı oxun, ol asitan içər
Bir yerdəyəm Əsir ki, torpağı qan içər”.
Nə sarayı olsun, nə xanimanım,
Barı, vətənimdə çıxayıdı canım.
Artıq qocalıq da durub qəsdimdə
Əcəb qanadını gərib üstümə.

Nərgiz

Əzizim, qəm çökmə, fəqan eyləmo
Mənim də qəlbimi gəl qan eyləmo,
Sənə yalvarıram az canını üz
Kasıb komamızda keçsin ömrümüz.

Füzuli

Bir kömək ummuram öz sabahımdan,
Göylər də alışib könül ahımdan.
Hanı sənətkarın Adı, hörməti,
Ayağa salırlar şerî, sənəti,
Niyə bu dərdimə məhəl qoyan yox?

Niyə mənim kimi məni duyan yox?
Of, yandım bir içim su ver içim mən.
Dəryalar quruyar bu ateşimden.

Bu an otağa bir qasid gelir. O, şairə hörmətlə toxum edir.

Qasid

Ey möhtərəm şair. Möhtərom sultan
Sizi sarayında gözləyir bu an.
Deyir müntəzirik gelişinə biz,
Sizin o mübarek qədəmləriniz.
Saray pilləsinə toxunsa əgər,
Bu böyük gəlişə sultan sevinər.

Füzuli dərin fikrə gedir. Nərgiz ona yaxınlaşır.

Nərgiz

Bu böyük töhfədir sənə əzizim,
Tale ulduzumuz parladı bizim.
Dayanma, saraya tələs, Məhəmməd
Sultandan görərsən ehtiram, hörmət
Nə fikrə getmişən?

Füzuli

Yox-yox sevinmirəm bu dəvətə mən,
Bu zinətsiz otaq zinətdir mən
Ürəyim sıxılr, gözüm qaralır
Mənimçün gen dünya inan, daralır
Mən bir şah önünde baş əyməmişəm,
Özüm söz mülkündə şaham demişəm
Ləkəsiz vicdanım, təmiz ürəyim
Bir içim saf suyum, quru çörəyim
Şahın təamindən əzizdir mənə.

Ana südü kimi təmizdir mənə,
Nə oldu qocalıb düşəndə əldən
Sultanın yadına indi düşdüm mən?
Nədir bu ehtiram, nədir bu hörmət?

Nərgiz

Sultan qəzəblənər, tələs, Məhəmməd
Deyər məleklorin hökmədarına
Şair məhəl qoymur,
Yol vermə buna.

Qasid

Şair müntəzirəm size bayaqdan
Cavab gözləyirəm.

Füzuli qaşlarını çataraq dörin fikrə gedir.

Nərgiz

O gedir, dayan.

Füzuli

Demək varlığını çəkib dara sən,
Məni göndərisən saraylara sən.

Nərgiz

Axi əlac nədir, dayanma daha
Get, yolun uğurlu, pənah Allahə...
Görünür çox sevir sənətinə o,
Bilir sənətkarın qiymətinə o.

Füzuli

Nə deyim, nə deyim zavallı qadın
Sən də əsirisen rütbənin, adın
Gedirəm, getməyir köksündə ürək
Of...
Qasid, hardasan, hazırlam, gedək.

İKİNCİ ŞƏKİL

Sultan Süleymanın sarayı. Sultanın ətrafında eyanları, vezir, vəkil var.
Şair Füzuli əl ağacına söykənərək içəri girir. O, saray eyanlarına yavaşca
təzim edib, sultanla üzbeüz durur.

Sultan

Sənətkar xoş gəlib məclisimizə
Onun bu gəlişi nemətdir bize.
Sevindim oxuyub "Leyli Məcnunu"
Mən sənət ulduzu sanıram onu.
Düşüb her nəğməniz dilə, ağıza
Qoca Şərq baş əyib kəlamınıza.
Böyük qüdrətsiniz. Heyiflər ki, siz
Mənim sarayımdan gen gəzirsiniz.
Deyirlər ağırdır güzəranınız
Kasib bir komadır xanimanınız
Sizin halınıza acıyalram mən.

Füzuli

Təşəkkür edirəm buna ürəkdən

Sultan

Bes necə?
Sizin qayğıñiza mən qalmalıyam.
Xalqın nəzərində ucalmalıyam.

Füzuli

(*kinayə ilə*)

Ya Sultan, mən bununla tanışam, tanış.
Ədalət sizinlə əkiz yaranmış

Sultan

Morhaba, mərhaba, böyük sənətkar,
Sizdə həqiqətin sönməz nuru var.
Yaxşı, indi belə, möhtərəm şair,
Mədhiyyələr deyin bizlərə dair

Vəzir

Yerin Allahıdır Sultan Süleyman,
Layiqdir adına min böyük dastan.

Vəkil

Bəli, mərhəməti, əzəməti var,
Önündə baş əyir vüqarlı dağlar,
Məmlekət onunla bəxtiyar olmuş,
O, Şərqə sahibi-ixtiyar olmuş.
Onu mədh cəsniz kəlməbaşı siz,
Məliküşşüəra seçilirsiniz
Sizin qismətiniz Ənam, pay olar.

Sultan

Necədir? Xoşdurmu söyle bu həyat,
Vəzifə, ehtiram, böyük mükafat.

Füzuli

Ellərin qəlbindən qopan səsəm mən
Ləkəsiz günəş tek müqəddəsəm mən.

İlk andım xalqıma məhəbbətimdir.
Yoxsulluq ən böyük səadətimdir.
Sən şəhər alırsan qılınca gücüne
Sözlə təslim olmur ürəklər mənə.
Belkə sən tökdüyün qızıl qan qədər
Alnimdan tökülmüş mənim inci tər.
Sən at çapdıraraq momlakətləro,
Qoşunla, ləşkerlə çatdığın yerə
Səndən tez yetişir şöhrətim mənim
Budur mükafatım, dövlətim mənim.
Ya Sultan, incimə bu sözlərimden
Özəldən həqiqət aşiqiyəm mən.
Də görüm, ömürlük qalacaqmışan?
Ömürlük sən sultan olacaqmışan?
Dövrani-fələyin inqilabından
Sen toxlu-tacından düşdüyün zaman
Bu möhtəşəm saray payimal olar
Qılınçın kütləşər, hökmün lal olar,
Onda nəiyən qalar?

Soruş özündən.

Sənət sarayının sultaniyam mən.
Püskürse min vulkan, qopsa min tufan,
Bir daşın yerindən oynamaz, inan.
Bu daş-qasş beş günlük parlayır ancaq,
Hər sözüm min iller parıldayacaq.
Ey Sultan, saraya çəkmə gəl məni
Payimal eləyer bu əməl məni.

Vəzir

Ya sultan, Üsyandır onun dediyi

Vəkil

Ağzından gəlir onun qan iyi.
Bəli, tanıyıram bu məhzəbsizi

Baş ağrısı verib ayıldım sizi,
Dünən bir qiyamçı öldürülerken
Şairin qəzəli çıxdı cibindən
Fatihə vermedi.

Sultan

Necə. Nə dedi?

Vəkil

Dedi: "Cehennəm odunda raziyam yanım
Füzuli şeridir mənim Quranım".
O lənətə gelmiş dini unutdu
Qəzəli öperek kağızı uddu.
Sonra də kendiri saldı boynuna.

Sultan

Şair nə deyirsən? Cavab ver buna

Füzuli

Siz qüdret sahibi, yerin Allahi,
"Həqiqət carçısı", "xalqın pənahı",
Güç sizdə, zor sizdə, ləşkər sizdədir,
Ölkələr, şəhərlər əlinizdədir.
Size əl qaldırır sizin bəndəniz
Ölüm ayağında mənə çökür diz.
Mən kiməm, uğursuz, kasib sənətkar,
Bes neden o şəxsin sənə nifreti,
Mənə dindən artıq etimadı var?
Gördünmü, itidir sözüm qılınadan
Sen böyük sultansan, mən böyük sułtan?

Sultan

Heyranam mən sənin cəsaretinə,
Hər sözün batsa da nizə tek mənə
Qəzəbim tutsa da cəza vermirəm.
Qocasan, ölməyə rəva görmürom.
Bu gün-sabahlıqsan, get öz evinə.
Al, həmin baratı verirəm sənə
Bu sənə ömürlüük mükafatımdır.
Şerine hörmətim, iltifatımdır

Sultan Füzuliye möhürlü bir kağız uzadır.

Füzuli

(aci kinayə ilə)

Mən şeir mülkünə incilər düzən
Gözlərə nur verən ürekler gəzən,
Şərqiñ nəğməkarı qoca Füzuli,
Vüqarı dağlardan uca Füzuli.
Sendən doqquz axça barat alıram,
Zəngin xəzinədir bu böyük ənam
Geləcək nəsillər eşitcək bunu,
Biler ədalətin nə olduğunu,
Nə böyük səxavət, nə böyük hikmet.
Sizdə həm qayı, həm də məhəbbət.
Təşəkkür edirəm buna ürekən,
Bu zəngin ənamı unutmaram mən.

ÜÇUNCÜ ŞƏKİL

Övqal idarəsi. Qapı ağızında bir neço eyni-başı cirç kəndli və bir nofor
əli usaqlı qadın dayanmışdır. İcəti iki memur və bir do xəzinədar var.
Onlar camaatın şikayətini ağızucu dinleyib, onları yola salırlar.
Bezisini də heç eşitmək istomırlar.

Uşaqlı qadın

Ağa yalvarıram, rəhm elə mənə.

I məmür

Rədd ol, demədimmi ay arvad, sənə.

Uşaqlı qadın

Ağa, parçalanır sinəmdə ürək
Balama bir quru çörək ver, çörək,
Mənə kömək elə, yazığam, el tut.

I məmür

Arvad, baş aparma, o sözü unut.

Uşaqlı qadın

Səni and verirən o bir Allaha,
Uşağım can verir, batma günaha.

I məmür

Neyləyim can verir, cəhənnəmə ki,
Gözlərin kordumu küçələrdəki
Görmürsən acıdan ölenleri sən,
De görüm, onlardan artıqsan, nəson?

Qadın

(əlini uzadır)

Barı bircəaxça.

I məmür

Dedim xəzinədə yoxdur pulumuz,
Bizi dəng etməyin, tez rədd olunuz.

Kəndli

Ağa, beş balam var.
Ötən il əkmişdim bir qarış yeri,
O günü bir türk əsgəri
At çapıb dağıtdı əkin yerimi,
Dindim, qamışısını alıb əlinə,
Vurdu, huşum başından gedənə kim.
Bax, ağa, kürəyim qançır olubdur,
Qaralıq komamız ahla dolubdur.
Əkin də əlimdən çıxdı, barı sən,
Borc ver xozinədən, yapış əlimdən.

I məmür

Xəzinə dədəndən qalibdir miras?
Sus. Murdar, yaramaz.

Kəndli

Onu kürəyimdən çıxarmışan sən,
Niyə bizdən alıb, bizi vermirson?
Övqaf-Allah evi, homişə bişək
Yoxsula, kasiba ol tutsun gorək.
Üç gündür bu yerdə sürüñürəm mən,
Üroyimin ahi çıxır gözümdən.

I məmür

Öl, çıxsın canım.

Kəndli

Allaha xoş getməz,
Böyük sultanın
Dolandır başına, mənə röhm elə.

II məmur

Dilə bax, dilə.

Fərraş

(Fərraş galır)

Bəli, ağa.

Məmur

Rəd delə başımdan bu məlunları,
Gözlərim görməsin bir də bunları

Bir neçə forrəş camaati bayıra çıxarır. Camaat gedə-gedə el açıb
Allahdan kömək dileyir.

Barı sən şahid ol cy pərvərdigar
Yazıq bəndələrin nə güməhi var?
Tər tökən də bizik, qəm çəkən do biz,
Rəhm et, parçalanır ürəklərimiz

Bu an qoca Füzuli içəri girir. Onun olinde Sultanın barəti var. Məmurlar
ona əhəmiyyət vermirlər. O, bir neçə an səssiz dayanır, nəhayət onlara
yaxınlaşaraq dillonir.

Füzuli

Salam

I məmur

Salamı, kalamı saya salmırıq,
Ey qafıl, rüşvətsiz salam almırıq,
Nə var, nə deyirsən?

(birinci məmur ikinci məmura)

Bəli də, füzulen biri də gəldi,
Əli ətəyindən uzundur deyən,
Mən getdim onuyla özün danış sən.

I məmur

Hə, tez ol, bura say, işin düzəlsin,
De görüm cibində neçə var sənin.

Füzuli

Yoxdur rüşvet vermək fikrim, ay ağa,
Haqqımı gəlmisəm burdan almağa.

Məmur

Nə? Qoca, sürüş, vaxtımlı alma.
Haqqını. Ha...ha...ha... Gel elə salma.
Yaxşı, kimsən, nəçisən.

Füzuli

Şair Füzuli

Məmur

Tanimiram mən.
Tutaq ki, şairsən,
Kasaddır bazar.
Bunun cibisdana nə faydası var?

Füzuli

Ərz edim dayan,
Məlumun olsun ki, Sultan Süleyman,
Mənə doqquz axça mükafat verib,
Möhürlü, imzalı bir barat verib,
Buyur, budur, al.

Məmur

(Barati alıb deyir)

Hə, belə zavalı, miskin,
Bu ənam əlinə yetişməz sənin

Füzuli

Bəs böyük Sultanın hökmü, fərmani?

Məmur

Ferman, o fəmanın kəsəri hanı?
O vermiş boynunu büküb son burda,
Namübarək üzlər görəsen burda.
Sixsin varlığını “redd ol”, səsimiz
Səni süründürək qapılarda biz.
Qoca əgər qalsa öz qarnımızdan,
Onda öz haqqını sən də alarsan.

Füzuli

Axı, övqaf pulu xalqın mahidir.

Məmur

Bəli, Sultan özü bundan halidir.

Füzuli

Bəs, birdən hesaba alınsa bu var?

Məmur

Hələlik hesablamırlar.
Bəlkə qiyamətdə hesablaşdırılar.

Füzuli

Bəs yetim uşaqlar, yurdsuz insanlar,
Dağılmış binalar, günahsız qanlar,
Nöyə ödənilir, nöyə düzəlir.

Məmur

Qoca, vallah sənə gülmeyim gəlir,
Nə bina, nə yetim. Nə yurdsuz insan.
Teki biz şad olaq, yoxsa yatmışan?
Bu cibişdən ki, var, yaxşı qulaq as,
Min xəzinə axsa, yenə də dolmaz.

Füzuli

(sarsılmış halda)

Cinayot. Gör nələr eşidirem mən,
Xəyal pərdəsini çəkdi gözündən,
Mən niyə göylərdən ummuşam əlac,
Qanlar deryasında üzür taxtı-tac.
Deyirdim sevmirlor şeri, sənəti,
Niyə görməmişəm bu rəzaleti,
Deyirdim tək mənə ağız büzən var,
Xalqın da qanını sorumluş onlar.

(Əlindəki kağıza işarə edir.)

Füzuli

Nədir əlimdəki? Bir ovuc qandır. –
Qan deyil, zəherli əfi-ilandır.

Məmur

Qoca, baş apardın, uzun danışma.
Zindana düşərsən, həddini aşma.
Sultanın müqəddəs şərəfini sən,
De görek, nə haqla tənə edirsən?

Füzuli

Gürzə ilanın da qəşəng başı var,
Uzaqdan gözləri yaqut tək parlar,
Yaxından baxdırma, esl ilandır.
O da zəher tökən, adam çalandır.
Bəli, siz də belə müqəddessiniz.

Məmur

Sus. Yoxsa susdurarıq biz.

Füzuli əl edib camaati içəri çağırır. Adamlar sönməyə doluşurlar.

Füzuli

Gəl, ey yoxsulluqdan qəlbə qan olan,
Acından balası yarımcıcan olan
Gəl yurdu talanan, torpağı yanana
Gəl, ey ahu-zarı ərşə dayanan,
Qəlbimdə qıvrılıb qozəb, kin bu gün,
Qoca Füzulinə eşidin, bu gün
Zülmün pərdəsini parçalayaraq
Onları, mən bu gün tanıdım ancaq

Məmurlar

Yox, yox, biz qoymarıq səni dinəsən.

Min qəlbin adından danışram mən,
Min qılmc, min nizə toxunsa mənə,
Susmaram, susmaram, dinerəm yene

Fərraşlar isteyirlər ki, Füzulinə susdursunlar. Lakin kütə
heyecana gelib bir səslə qoca Füzulinə müdafiə edir.

Danış, böyük şair, el ağsaqqalı,
Yaxındır qəlbinə xalqın məlali.

Nərgiz

(camaati yararaq Füzuliya yaxınlaşır)

Ucalt gur səsini, danış, Məhəmməd,
Eldir sonə verən qüvvət, cəsarət.

Füzuli

Hər sinə dolusu ah çekəndə mən
Şerimin bir beyti qopur qəlbimdən
Deyin, nədir bu ah?
El fəryadıdır.
O, bu pak eşqimin ezel adıdır
Çekdiyim qəm ki, var, böyük, müqəddəs,
Min saray zinəti bu qəmə dəyməz.
Bayquş yuvasında qoca qartalam,
Deməyin gücsüzəm, deməyin lalam.
Qəlbimin alovu, atəşin sönməz,
Batar, amma göyün günəsi sönməz.

(O, üzünü məmurlara tutur)

Ey sevgisi rüşvət, vicedən para.
Mən nifret edirom ağ saraylara,
Sənin sultanının formanını, bax,
Zərif əllərimlə parçalayaraq

Çırpiram o murdar, rəzil üzüne,
Qoy lənət damgası olsun o, sənə.
Bilirəm, gün gələr yetişər zaman
Ellər yapışaraq tunc saraylardan,
Onları kağız tək parçalayacaq,
Mon sal qaya kimi duraram ancaq.

Füzuli barati parça-parça edib məmurların üzünə çırpar. Məmurlar
şəşqin bir halda çıxılmaz veziyətdə qalmışdır. Xalq bir ağızdan.

Eşq olsun sənətə, eşq olsun sənə,
Adın hokk olunmuş xalqın köksüne.
Füzuli, oyandı el əfqanından
Bir gün qara baxtın oyanır, inan.

Nərgiz

O ölməz eşqindən ölüm uzaqdır,
Əzizim, el sözü doğrudur, haqdır.
Ellerin qəlbidir əzəl məskənin,
O qəlb ən müqəddəs türbəndir sənin.

Füzuli

Gedək, vəfali yar, gedək, bu gündən
Üsyən deyəcəyəm saraylara mən.
Haqq səsim yayılıb ellərə çatsın.
Ey Füzuli, odlara yansın büsati-səltənət,
Yeydir ondan haqq bilir, bir guşəyi-gülxam mənə.

Füzuli və Nərgiz çıxırlar. Xalq onları ehtiramla yola salır. Dohşətə gəlmüş
məmurlar ayaqları altında cirilmiş kağız parçaları olduğu halda səhnədə qalırlar.

SON



1958

TƏBRİK ÇİÇƏKLƏRİ

*İlk müəllimim Kubra
Əliyevaya ittah edirəm*

Evler istədi ki, yüzü də birdən
Boşalıb bir evə dolsun bu axşam.
Güller çırpındı ki, üzülüüb yerdən
Başının çoləngi olsun bu axşam.

Şad xəber tərpətdi xəstə qarım:
Kənddə toy-bayramdır, o necə yatsın?
Tay-dəyişik saldı başmaqlarını,
Teləsdi tobrike birinci çatsın.

Qapıdan içeri o, giren zaman,
Dedi: — Gəl qolumu boynuna salım,
Azar-bezərim da çıxar canımdan,
Top kimi olaram, ay qadan alım!

Qara gözlərini öpdü sevincək,
Duydun ana eşqi o saf nəfəsədə.
Qarışq saçları gül dəstəsi tok
Töküldü ordenli sinonin üstə.

Nureni qocalar sıxıb əlini,
Dedi halal olsun ananın südü.
Əmircan kəndinin qızı, gelini
Soni tər çıçayı, gülə bürüdü.

Kamala çatanlar, yaşa dolanlar,
Söylə, unudarmı ilk müəllimi?
Dönüb uşaq oldu ata olanlar,
Dayandı qarşında məktəbli kimi.

Görüb hor birini gözün yaşardı,
Onları bağırına basdırın hörmətlə.
Ancaq ana-bala qucaqlaşardı
Bu istek, bu duyu, bu hərəətlə.

İlk dəfə sən tutdun körpə əlimdən.
“Ana” kəlməsini dəftərə yazdım.
O sözün oduyla yanmasaydım mən,
Anamın eşqiyələ alovlanmazdım.

Qocalıq saçına cığır saldıqca,
Calandı ömrüne cavanhıq çağın.
Qara gözlerində nur azaldıqca,
Həyatı nurlandı yüz-yüz uşağı.

De, neçin unudum, o günler aydın,
Uzaqda deyil ki, gəzim, arayım.
Nə zaman başımı tumarlasaydın,
Heyifim gələrdi onu darayım.

“Sağ ol” – eşidəndə bir yol dilindən,
Atla-atla evə qaçardım.
Həyətə-bacaya sığışmazdım mən,
O günü quş kimi qanad açardım.

Açıb dəftərimi gəzərdim kendi
Uşaqlar qibtəyle baxardı hələ.
Bu doftor menimcün yaşıł çəməndi,
Yazdığınıq “beşlərsə” qızıl bir lalə.

Nə danım, bozon de günahım olub,
Lövhə qabağında utanmışam mən.
Bir tənəli sözün min ahım olub,
Yata bilməmişəm xocalotimdən.

Gecə axitmışam göz yaşlarını,
Üstümə daş qonub yorğan yerinə.
Sənin giley dolu baxışlarını
Yuxuda görəndə tər golib monə.

Elə bil o gözlər məndən küsmüşdü,
Bəlkə dəcəlliyyim qəlbini özdi?
Sandım saçlarına o gün dən düşdü,
O gündən alnında qırışlar gəzdi.

İlahi sanardım müəllimi mən,
Ağlıda, şöhrətdə sənə tay hanı?
Deyərdim on böyük alim də sənsən,
Nə qodor kitab var sənsən yazarı.

Hissin qanadında elo gəzdim ki,
Dedim sırlər dolu bir alemən var.
O zaman fikrimən gətirməzdim ki,
Müəllim çay içər, müəllim yatar.

Düşündəm, hər gecə bir-bir ulduzlar
Enib göy üzündən axışır size:
Şirin səhbətinə gəlir ulduzlar,
Ay da qonur açıq poncərənizə...

Bir gün ruzgarın xoş, arzun nubarlı,
Gül açıb ömrünün yazı, baharı.
Ey Leyli həyah, Həcər vüqarlı,
Namuslu bir elin ismətli qızı!

Yığılib evinə dostlar, tanışlar,
Şənинə təbriklər, saqliqlar yağır.
İndi nəğmə başlar, musiqi başlar,
Qızın Rəfiqəni çalmağa çağır,
Ən gözəl gecədir, ən əziz gecə,
Coşaq pianonun təranəsiylə.
Şirmayı dillerdə əli gəzdikcə,
Ruha layla çalsın şirin səsiylə.

Şənlilik do başlasın, toy da, busat da,
Günəşin nuruyla dolsun canımız.
Evin papaqlısı-oğlun Fuad da
Oxusun, oxuyaq, çalaq hamımız.

Ay parçası kimi iki balan var,
Biri solundadır, biri sağında.
Otaqda gözləri yolda qalan var,
Dayanmış bir şoklin o, qabağında.

Alın düyüm-düyüm, saçı gümüşü
Xeyli var ayrılmır düşüncelerden.
Dostların şən səsi, şaqraq gülüşü
Onu diksindirir yerinde hərdən.

Məclis başlayandan yeri boş qalıb,
Ana inanır ki, o, gəlsin gərək.
Onu dalğalarmı dövrəyə alıb,
Tufanmı saxlayır nərə çəkərək?!

Kimse söz açmayı ev yiyesindən,
Qonaqlar gedəndən el üzmişdümü?
Məclisin ilk sağlıq piyalesindən
Onun oğluna da bir pay düşdümü?

Qarı səssiz durmuş şəklin öündə
Ah çəkib dillənir o, yavaş-yavaş:
“Deyirəm, ay oğul, bu əziz gündə
Qoşa oturaydın gəlinimlə kaş?

Hardasan, hardasan, ay oğul, gol çıx,
Gərək bu busatı gözlerin göro!
Bilsəm ki, gələrsən birçə saatlıq,
Ömürlük gələrəm sən gedən yere.”

Şəkli həsrət-həsrət basıb bağrina,
Gizlinçə öpür ki, sən görmoyəsən.
Hər ayaq səsindən diksinir ana,
Ha baxır qapıya, qayıtmır geden.

Doyunca siz deyib, gülün bu axşam,
Bu şadlıq məclisi şirin töhfədir.
Mən ötən günlərdən səhbət açmasam,
Bilinməz hünerin, ilqarın nədir.

Dastana layiqsen, ey əziz insan!
Mənimməsə yazdığım bu adı şeir...
Axı, məhəbbətin sınaqlarından
Hər qadın sənin tək çıxa bilməyib...

Yerlər qəmli, göyler çəndir.
Hər ötən gün ilə təndir.
Düşmən quduz, vətən darda,
Atalar da, oğullar da.

Sellər kimi aşıb-daşıb
Axır döyüş cəbhəsinə.
Sevgililər vidalaşıb,
Görüşərik, – deyir – yenə.

Yola düşdü sevgilin də,
O, cəbhəyə gedən gündə
Bir oğlunuz oldu sizin.
Yumuluydu hələ gözü,

O görəmədi ata üzü.
Eşitmədi ata səsi.
Yuxusuna goldı eksi.
Şəklini çox aldı ələ,

Görən ata övladını
Neco oper, nece qucar?

Bilir onun bir adını,
Eşidib ki, atası var.
Bu həsrətin acısına
O, sonralar yüz yol yanmış,
Qibte etmiş bacısına,
Ağlı kəsən, söz qananmış.
Duymuş ata nəfesini,
O xoş çağrı yadındadır.

Beşik bilib sinəsini.
Uyumağı yadındadır.
Səhbət açır bacı hərdən
O görkəmdən, boy buxundan,
Deyir: – Qardaş, gözlerindən
Lap atama oxşayırsan...
Bəli, o gün getdi yarın,
Bu ilk vida, son görüşdü.
Qaynananla körpələrin
Hər qayğısı sonə düşdü!

Zaman çetin, ruzgar ağır,
Ağlamadın fağır-fağır.
Nə gizlədim qəm də yedin,
Soyumadı ürək odun.
Ata varken ana idin,
Ata getdi, ata oldun.
Müəllimdin, hər an sən də
Uca tutdun həmin adı.
Sağ əl beşik torpedəndə,
Sol əl kitab varaqladı.
Dərsə geldik sehər-sehər,
Şölə saçdı beyinləro.
O yuxusuz qalan gözlər
Yumulmadı birçə kərə.
Hamı əsgər balasıydı.
Gözlər dolu, qolbər yumşaq.
Bir sərt sözdən solasıydı
Çiçek kimi zərif uşaq.
O bir şirin söz deyondo
Unudardı hamı dərdi:
Anasından inciyən də
Onu görüb şənlənərdi.
Hər gün dərsə gecikəni,
Yoldaşına göz dikəni
Ana kimi tutub dile,
Gülə-gülə
Deyordi ki, indi gərək
Daha yaxşı oxuyaq biz.
Cəbhələrə qaranquş tək
Uçsun “əla” qiymətimiz.
Atalar da eşitsələr
Artar gücү, coşar kini.
Oğlu əla alan əsgər
Əla atar gülləsini.
Tərpəderdi bu söz bizi,
Birçə tənbəl tapılmazdı.

Gecə-gündüz dərsimizi
Oxusaq da, dedik azdı...
Nankor ollam danişmasam
O analıq şəfqətindən,
Susar ürek, sənər ilham,
Yaxşılığı unutsam mən:
O qış yaman yağmışdı qar,
Səhər-səhər geldik dərsə.
Şəfqət dolu o baxışdan
Kimdə vardır, deyin kimdə?
Kondımızdan döyüş günü
Kömək umdu ana torpaq.
Öz gəlinlik üzüyünü
Barmağından çıxararaq,
Verdin cəbhə fonduna sən.
Kəndimizin hər yerindən
Qoşuldular çağrışına.
Yüz-yüz golin, yüz-yüz ana
Üzüyünü, qolbağını
Yardım verdi cəbhələrə, –
Təki Vəton torpağını
Başdan-başa azad görə...
Sən anaydın, vüqarın da,
Dağdan uca.
Bir cüt balan zəhmətinə
Boy atdıqca
Gözlərində ümid adlı
İşiq yandı.
Unutmadın o müqəddəs
Eşqi, andı.
Baxdın dilsiz yollara sən.
Sükudan da söz istədin.
Zirvədəki qartal kimi
Uzaq görən göz istədin.
Əllərinin sinən üstə
Daraqladın,

Tezə məktub gəlməyəndo
 Köhnələri varaqladın.
 Məktub gelib yetişdimi.
 Düşündün ki, sözü golib,
 Özü gəlsin.
 Məktub ara verən kimi
 Həsrət çəkdi:
 Özü golmir,
 Heç olmasa sözü gəlsin..
 Aylar ötüb keçdi, illər dolandı,
 Könlün sevgilini neçə yol andı,
 Gözlərin yollara baxdı, gəlmədi.
 Yetişdi gəlməyin vaxtı, gəlmədi,
 Soyudu buz kimi top lülələri,
 Doğdu kainatın azad səhəri.
 His tutmuş çıraqlar yandı, gəlmədi
 Yanmayan ocaqlar yandı, gəlmədi.
 Uşaqlar şəklindən soruşdu onu,
 Ana soraqladı əziz oğlunu.
 Harda əsgər gördü ondan söz açdı
 Eşitdi gəlon var, yanına qaçıdı..
 Evə ağır-agır qayıtdı ana,
 Səni qucaqlayıb basdı bağına.
 Gəzdi ağ saçları mehriban əlin,
 Dolmuş gözlərinden öpdü o ki, var.
 Onun tək qaynana, sənin tək gelin
 Namusda, hörmətdə mində bir olar.
 Göylərdən müqəddəs tutur xətrini
 İyirmi ildir ki, sənilə qalır.
 Sən ondan alırsan ərin ətrini,
 Oğlunun ətrini o, səndən alır.
 Ona güldən ağır söz deməmisən,
 Hələ bir sözündən inciməmisən.
 Eşqin, etibarın aynası kimi
 Ləkə görmeyibdir təmiz vicdanın.
 Sən namus, sən qismət qalası kimi,
 Bəlkə də fəxr isən Azərbaycanın?..

Ey əziz müəllim, nə bextoversən?
 Bu gün arzuların çiçəklənibdir,
 Sənin gözlerinin nur zərrəsindən
 Vətənə yüz ulduz səpolənibdir.
 Onlardan nur alır hər kənd, hər şəhər,
 Hami səadəti hünərlə tapır.
 İlk qələm verdiyin o titrek əllər
 İndi dağlar yarır, qayalar çapır.
 Nə qədər ucadır, bu şöhrət bu şan,
 Bu ülvə sənətin günəşlə təndir!
 İlk hərfi deyəndo dili dolaşan
 İndi dastan yazan, nəğmə deyəndir.
 Ey ömrü çiçəkli bir yaza çatan!
 Bax gözün doydugça saldığın bağça,
 Bir vaxt kamalınlı pərvaza çatan
 İndi yollar gəzir Marsa çatmağa.
 Bu, sənin zəhmətin, sənin hünərin,
 Müqəddəs adını heç kəs unutmaz
 Yığılısa bir yero tələbələrin,
 Deyirəm, bəlkə də bir Bakı tutmaz...

Bu gün bayramındır, əziz mübarek,
 Şəninə alqışlar deyir Vətənin.
 Aldığın mükafat qızıl güneş tək
 Yanır üroyinin başında sənin.

Şəfqələr bürüyür doğma kəndimi,
 Ulduzlar günüşi görüb çəşibdir.
 Bəşər müəllimi, kənd müəllimi
 Sanki bu otaqda qucaqlaşıbdır!

YARALI NƏĞMƏ

Azərbaycan dramaturgiyasının banisi,
böyük inqilabçı-demokrat M.F.Axundovun
ədəbi-ictimai fəaliyyətinin ilk dövrlərinə
həsr olunur.

“Biz biriştə bərabər olan vətənimizin
şərafətini əhəyə etməliyik.”
M.F.Axundov

I

Qapılardan qovdułar,
Dedilər ki, dəlisən.
Bizdən şikayət olmaz,
Həddini bilməlisən!
Bir də əkin yerini
Sən görərsən yuxuda.
Döydü onu yüzbaşı,
Söydü onu kəndxuda.
Molla dua yazmadı.
Əlini boş görəndə.
Axund yumdu gözünü
Qəpik-quruş görəndə.
Çağırıldı harayına
Bir Allahı, bir çarı.
Allah qapısının da
Gördü pulsuz açarı.
Gördü puşun gücünə
Günaha batmaq olar.
Adını mömin qoyub,
Xalqı aldatmaq olar.
Üstündə şahın başı
Hökək olunan pül ilo
Şahı da almaq olar,
Şahı da satmaq olar.
Bey bağırdı: “Torpağı
Bir də geri vermərəm.

Gəbərsən də bir qarış
Qəbir yeri vermərəm!”.
Yazıçı necə qayıtsın
Külfətinin yanına?
Həyat onu çəkmişdi
Aclıq imtahanına.
Dedi: – Nədir olacım?
Görən kimə əl açım?
Kimə pənah gətirim?
Torpağımı itirdim,
Özümü də itirim?
Ölüm bundan yaxşıdır,
Mən əlibos, evim ac.
Sinemdə dərdli türək,
Kürəyimdə yüz qırmancı.
Göy quruyub, yer yanıb,
Ha başına döy indi.
Bir pay mənə düşərdi,
Üç pay zəlim bəyindi.
Ödəmədim borcunu,
Uçdu daşım-divarım.
Barı torpaq verəydi,
Göy yaşımla suvarım.
Barı möhlet verəydi,
Söy alaydı dilimden.
Görsə dara düşmüşəm.
Möhlot allam ölümdən,
Beydən ala bilmərəm.
Yerdə itən haqqımı
Göydən ala bilmərəm.
Hara gedim, neyləyim?
Ağlım da başdan çıxıb.
Başı daşlı kəndçinin
Çörəyi daşdan çıxıb.
Onu da daşqəlbilər
Yarəb, çox görür bize.

Söylə, kimə yalvaraq,
 Çatsın kömeyimizə?
 O qədər susmuşam ki,
 Nəcə dinim, bilmirəm.
 Hanı mənim qəzəbim,
 Hanı kinim, bilmirəm.
 Şəhər-axşam molladan
 Bir söz eşidirəm men:
 "Nə yazılıb alnına,
 Onu da görməlisən!".
 Kimdir bunu oxuyan,
 Bu cür yozan kimdir, kim?
 Mənə qara, varlıya
 Ağ gün yazan kimdir, kim?
 Yaşamaq isteyirəm
 Mən ki, öz bəhərimlə,
 Niyə bu yazılımasın
 Mənim açıq alnıma
 Öz halalca tərimlə?
 Özgəyə taxıl biçib,
 Yer əkməyo güclüyəm.
 Canımı da bu yolda
 Məcburam ki, xərcəyəm.
 Nədir muzdum, qazancım? –
 Ac yaşayıb dinnəmək.
 Alnıma yazılıana
 Qayıl olum mən gorək.
 Zülmün əlifbasiyla
 Yazılıbdır bu yazı:
 Beyin vari bol olsun,
 Kasıbin da duası...
 O, gezdi qapı-qapı,
 Kimdir ona hay verən.
 Dedi: – Gərok dərdimə
 Özüm əlac tapum mən.
 Qayıtmadı evinə,
 Yazıq hara qayıtsın?

Necə külfət yanına
 Üzüqara qayıtsın?
 Kəndin qoca mirzəsi
 Bir məktub yazdı ona.
 Ünvani da beləydi:
 Tiflis, baş divanxana...

...Kənddən çapar gedir ayda bir kərə,
 Gözləsə, külfəti ölü acıdan.
 Özü yola düşdü o qərib yerə,
 Danışın dərdindən, ehtiyacından.

Köməyə çağırınsın bütün aləmi,
 O, baş Valinin də getsin yanına.
 Əl boyda kağızda dağ boyda qəmi,
 Atını sürürdü "haqq" divanına.

At nə at! – qocalmış ağsaq bir yabı,
 Qonşudan borc alıb üçə günlüyə.
 Qalmayıb fağırin taqəti, tabı,
 Açıb cilovunu burax çöllüyə.

Buna da min şükür deyib o yazıq;
 Allahın heyvanı tutub alındən.
 Əyninə bir çuxa geyib o yazıq,
 O da qonşunundur, borc alıb dünən.

Dağların dumani, düzlerin sisı
 Dəyib nəfəsinə buxarlanırdı.
 Qazağın qonşusu qədim Tiflisi,
 Dünyada ən ucqar şəhər sayırdı.

Getməyib, görməyib, neynəsin fağır?
 Əkindən, biçindən macal tapmayıb.
 Taleyi kəm olub, ruzgarı ağır,
 O, taxıl tapanda çuval tapmayıb.

Çəkib qəm yükünü, möhnət dağını,
Dərdlə taraz gəlib öz çekisi də.
Ya canını aldın, ya torpağını
Kəndliliyə ölümdür hər ikisi də.

Beş qarış yer düşsə ixtiyarına,
O, daşın üstündə cənnət yaradı.
Sən ona torpaq ver, qışın qarına
İsti yorğan kimi bürünüb yatar.

Onun fikri torpaq, arzusu torpaq,
Qismoti, qazancı bir daxmaliqdır.
Əlinin şükümü, ruzusu torpaq,
Torpaqsız əkinçi susuz balıqdır.

Gedir başı lovlı, üreyi dağlı,
Dalınca göz dikən ana-bacı var.
Bir vətən qeyrətli, kişi papaqlı
İnsana eşhədli-ehtiyacı var.

Dərələr, təpələr yolunu kəsdi,
Mənzil uzandıqca ümid qısalı.
Yazılıq ele çapdı, ele tələsdi,
Yabısı çərleyib yollarda qaldı.

Qaldı o kimsesiz, payı-piyada,
Öldü son ümidi, son təsəllisi.
Titrədi səsindən daş da, qaya da,
Quşları hürküdü feryadlı səsi.

Yağış üzərinə ele gəldi ki,
Qoymadı bir macal tapıb yerisin.
Yağış çörək deyil, pul deyildi ki,
Yüz yol el açasan, gəlmirəm desin.

Süründü, olsa da gücsüz, qüvvəsiz,
Əzablı günləri onun nə çoxmuş.
Səadət kasıba nə qədər xəsis,
Fəlakət nə qədər olıaçıqmış!

Quşlar da dil bilmir uçsun xəbərə,
Burdan öz kəndinə daş ata bilmir.
Dərdə bax, beş addım qalib şəhərə,
Sürünür, sürünür, o, çata bilmir.

Çuxası üzüldü parçalanaraq,
Dizi açıq qaldı, çarığı bağısız.
Lüt-üryan yoxsulun öledo ancaq
Öyninin kəfəni olar yamaqsız.

Yolun sonu görünmür,
Tükənir son qüvvə də.
O kağızdan səs gəlir:
Torpaq gətir, ay dədə,
Çörək gətir, ay dədə!
O, sürüñür yenə do,
O, sustalır yenə do.
Kağızdan bir səs gəlir:
Cavab gətir, ay dədə,
Pul tap gətir, ay dədə!
Qaranlıq, dar daxmada
Haray çökir bir ana:
“O bir qırıq məktubu
Yetir haqqqa, divana.
De ki, yoxsul varının
Əlindən qan udur, qan.
Evimizi talayır,
Soyur vəhşi, qudurğan...”
O məktub ac külfətin
Son umidi, güməni.
Kəndlili sanki ciyinino
Şəlləyib bir komani.
O məktub dilsizlərin
Dil açıb danışmağı.
Göz yaşına bələnmiş
Bir gəlinin yaşmağı.
Çıxarıb döş cibindən,
Baxır hemin kağıza.

Yazılar nöqte-nöqte,
 Hərflər gödək, qısa.
 Birçə söz oxumağa
 Çatmir onun savadı.
 Bu kağıza yazılıb
 Yadlar əlifbasiyla
 Azerbaycan fəryadı.
 Dövranın zülmünə bax:
 Qanım ovuc-ovuc
 İçirlər, doymayırlar.
 Dərdini öz dilində
 Deməyə qoymayırlar,
 Yazmağa qoymayırlar.
 Yox, yox, ana dilində
 Məktəb, mədrəsə olmaz.
 Kəndli ana dilində
 Yanıram desə olmaz,
 Ölürəm desə olmaz.
 Sən işə bax, dordə bax:
 Moscidlə də danışmaq,
 Allahla da danışmaq
 Özgə dildədirancaq!
 Mollanın oxuduğu
 Quran da özgə dildə.
 Hökumətin yazdığını
 Fərman da özgə dildə.
 Öz ellin, həmvətənin
 Dərini soyur sənin,
 Talanır suyun, dənin,
 Yersiz-yurdsuz qalırsan.
 Gedib secdə qılırsan
 Yadların qabağında.
 Tərcümə olunmalı
 Sonin şikayətin də,
 Sənin ağlamağın da...
 Yollar boyu çən, duman,
 Nə ümid var, nə güman,

Nə bir imdada yetən,
 Nə qurbətdir, nə Vətən.
 Kəndli çölün düzündə
 Batib qəm deryasına.
 Bir o kağıza baxır,
 Bir cırıq libasına.
 Hara gedirəm, – deyib
 Ağlayır içün-için.
 Cibim dolu olsaydı,
 Olardı tərcüməcim.
 Havayı qazanmışam
 Söyüşü, qırmancı mən,
 Dərdli, qəmi havayı.
 Çətin havayı tapım
 Silisti, dilmancı mən,
 Nədir “payım”, “sovqatım”
 Göz yaşından savayı?
 Kimim var, orda kimim?
 Nə dostum, nə həmdəmim,
 Nə bir dil bilənim var.
 Bu tale ki, mənim var,
 Bu görkəm ki, mənim var,
 Hara getsəm qovarlar,
 Hara getsəm söyerlər.
 Sən kasıbsan deyərlər,
 Sən dəlisən deyərlər.
 Dəliyəm – gülməliyəm,
 Kasıbam – ölməliyəm.
 Qayıdır öz dərdimi
 Evimdə bölməliyəm...

II

Gündoğan tərəfdən şəhərə san
 Bir dəstə süvari çapib gəlirdi.
 Onlar tərlətdikcə qızığın atları
 Yollardan at boyu toz yüksəlirdi.

Papağı naxışlı, paqonlu zərli
Şişman bir zabitdi qabaqda gedən.
Əli silahlıydı, dili hünərlü,
Amma diksinirdi bircə kölgədən.

Gülle boşaldırdı her qəfil soso,
Alnından soyuq tər damçılaryırdı.
O tir-tir əsirdi bir kol titrəsə,
Atını qəzəblə qamçılıyırdı.

Yehorin qaşından çıxarıb qabı,
Hordən boğazını yaşılayıb bir az,
Dcyirdi: "Çekdiyim bu it əzabı
Bitməzmi? Lənətə gələsən, Qafqaz!.."

Her qaya kölgəsi qara yapınçı,
Her daşın dalında dağlı görürdü.
Her budaq sıyrılmış düşmən qılıncı,
Özünü qolları bağlı görürdü.

Çevrilib arxaya baxırdı hərdən,
Sanki kürəyindən oxlanırdı o.
Bir azca aralı gələn osgordən
Ehtiyat edirdi, xoflanırdı o.

Didirdi qəlbini qara şübhələr:
"Kim qoşdu dəstəmə bu üsyankar?
Bir ovuc barıtdır, yanğın törədər,
O, qəfil gülleyə tuş olsun barı!

Bəlkə də lap məni vurmaqdır qəsdi?
Bileydim fikrindən keçənlər nədir.
Asılmağa layiq bir Dekabristi
Sürgün eleyiblər.
Çox qəribədir!

Hələ özünü də silahlandırb,
Mənə əmr ediblər: "Üstündə göz ol!

Görsən ara qatib, su bulandırır,
Başına gülə çax, dayanma, tez ol."

Yox, aman vermərəm həddini aşın,
Daha zabit deyil, soldatdır ancaq.
Ən qabaq gərgədə gerək vuruşsun,
Bu vohşι çöllerdə itib-batacaq."

Birdən qamçılıyır atı dalbadal,
Qəfil həniirtidən saralır rəngi.
Bağırır: – Durmayın, öldürün dərhal!
Çaşib o, tərsinə tutur tüsəngi.

Hücum! İrəliyə! Mən əmr edirəm!
Sağına, soluna hey atəş açır.
Kolların içindən görürlər bu dəm
Tullana-tullana bir dovşan qaçır.

Soldat yaxınlaşır bəh, bəh deyərək:
– Cənab, vallah səndə qurd üreyi var.
Sən qorxunc Qafqaza varid olan tək
Təsliməm deyəcək bütün dağlılar.

Sonson rejissoru bu tamaşanın,
Əhsən bu rütboyo, ohsən bu ada!
Nə xoşdur görüşü iki dovşanın:
Biri atlı qaçır, biri piyada.

Bu sözdən qızarıb o, xərcəng kimi
Seyrək dişlərilə didir bigını.
– Bestujev, bu sürgün iibrət deyilmə?
Yoxsa unutmusan kim olduğunu?

Bestujev – xalqının üsyankar oğlu,
Didərgin salınmış öz diyarından.
Bağlı deyilsə də onun el-qolu,
Qanunlar dilini bağlayır her an.

Senat meydanına bayraqla gedən
Qiyamçı şairin taleyinə bax:
Qafqaza sürülüb Yakutskidən,
Yenə də dustaqdır, tüfəngli dustaq.

Fəqət o, zabiti yol boyu sancır,
Nə əmrə baş eyir, nə də qanuna.
Dilindən od tökür, ildirim saçır,
Soldatlar heyrətlə baxırlar ona:

“Necə? Əjdahanı sözlə kiritmək?
Deməli ondan da güclüsü varmış!
Bu qəddar oğlunun ziddinə getmək,
Hətta əmrindən də çıxməq olarmış!”.

Dünənin təhkimçi kəndlilərinə
Əcaib görünür zabitin hah.
Onlara deyilib: – Heykəl yerinə
Komandır öündə lal dayanmalı!

Sənə ölü dedimi, gərək ölüsen,
Vursa bu üzündən, o üzünü tut.
Qanuna tabesən, əmrə köləsen,
İnsan olduğunu bir yolluq unut!

Onlara oxşamır bu təzə əsgar,
Söyürlə zabitə min əzab verir.
Özünü rəisli tutur bərabər,
Ateşə atışlə o, cavab verir...

Hündür bir təpəyə çatanda onlar
Atlar qulağını şəklədi birdən.
Caynağı al qana batmış quzgunlar
Hürküşüb dəstəylə uçdu o yerdən.

O susur, ağlayır təbiət səssiz,
Tek söyüd saç yolur bir bacı kimi.

Kəndli qucub yeri cansız, nəfəssiz,
Torpaq tamarzısı, yer acı kimi.

Barmağı ucunda qaralan məktub
Matem yaylığı tək sallanıb yerə.
Gözləri isladıb, ahi qurudub
Onun hər sətrini belkə yüz kəro.

Ürəkdə həsrəti, gözdə muradı
Bu qərib çöllərdə o, candan oldu.
Yaşadı, örtməyə yorğan tapmadı,
Öləndə kəfəni çən, dumdan oldu.

Əcəl insaflıymış bəydən, molladan,
Ölmək azadlığı var imiş hələ.
Vergisiz torpaq da alırmış adam,
O, belkə minnətdar olsun əcələ?

Nə fayda, özünü içindən yeyib,
Min ozab çökəsen?

Rahat yixıl, yat.
Bir böyük sənətkar nə gözəl deyib:
“Ey ölüm, gol, bizi öldürdü həyat!”.

Soldatlar düşünüb bayaqdan bəri,
Hamı cavab gəzir öz sualına.
Yəherin qaşına əyilib biri,
Silir gözlərini atın yalına.

Biri da xaç vurub nə işə deyir,
Baxdıqca meyidə boğulur səsi.
Qoca bir soldatın əli titrəyir,
Dağlır üstünə tütün kisəsi.

Atlar dırmağıyla eşib torpağı,
Sanki qəbir qazmaq istəyir ona.
Didib dövresində kolu, yarpağı,
Əklil düzəldirlər insan ogluna.

Bəs zabit? –
Meyidə baxdıqca mat-mat,
Tərpənmir, özü də dönüb meyidə.
Yüyenə gəmirir altındakı at,
Ölümə üsyandır kişnəməyi də.

Buludlar dağların alın toritek
Süzüb damcı-damcı görünür yerde.
Ağ duman bir ana hörukleri tek
Pərişan-pərişan sürünür yerde.

Təbiət acizin dərdinə qalan,
Bir kasib olendə o, qəmli olur.
Bəzən görürsen ki, efi bir ilan
Qaniçən adamdan rəhimli olur.

Çöldə yetim-yetim inləyir külək,
Yarpaqlar töküür həzin, ahəstə.
Günəş ağlamaqdan qızarmış köz tek
Öyilib o qərib meyidin üstə.

Azmi dəryaz tutub soldat əlləri?
Əkində, biçində can qoyub onlar.
Bu mavi gözlərdə illərdən bəri
Torpaq həsrəti var, torpaq rəngi var.

Alpin ən alınmaz, dərin qatları
Dəlik-deşik olub rus süngüsüyle.
Dünyanı titrədən Bonapartları
Pərən-pərən salıb “ura” səsiyle.

Onlar uf deməyib can verəndə də,
Votənin yolunda başından keçib.
Merdanə öldürüb öldürəndə də,
Çara qulluq edib, xalqa and içib.

Çoxunun köksündə gülə yeri var.
Bu sehnə ən dərin yaradan ağır.

Kəndlinin önungdə sarsılır onlar,
Həsrətlə gözlərə doğmalıq yağır.

Bir anda kül kimi bozarır rönglər,
Torpatı düşünüb dərdli olurlar.
Dəryaza, orağa dönür tüfənglər,
Soldatlar təhkimçi kəndli olurlar.

Zabit gözlərini çevirib yana,
Özünü yəherin üstə yayır o.
Hərdən tumar çəkir atın yalına,
Hərdən paqonunu siğallayıır o.

Qoca soldat gəlib deyir yavaşdan:
– Cənab, izn verin onu dəfn edək.
O, təhqir eşidir bu qəlbidaşdan:
– Haydi, irəliye! Toləsin gedək!
Bestujev, tərənin!

Yolda bu sayaq
Tamaşalar çıxdı,

əyləncələr çox.

Hər vəhi tatara durub ağlasaq
Məscidə gedərik, döyüşlərə yox!
Bestujev ortada durub qəmli, tek,
Dolmuş gözlərindən qəzəb, kin yağır.
Qızılı saçını dağıdır külək,
Başını qaldırır o, ağır-agır:
– Ölən müsəlmandır.

Dərbənddə ikən
Ülfət bağlamışam o millətlə mən.
Vətən satqınları, çar nökörleri
Didərgin salanda məni yurdumdan,
Orda məskən salıb, aylardan bəri,
Ucqar bir obada qaldığım zaman,
Yemişom onların duz-çörəyini.
Qonağa can deyən mərd ürəyini,
Əyilmez ruhunu, dağ vüqarını,

Dostluqda ehdini, etibarını
 Görüb hər birinə heyran olmuşam.
 O yerde təzə bir insan olmuşam.
 Məni Aleksandr çağırmazdılar,
 İskəndər deyərdi hamı adıma.
 Məni özlərindən ayırmazdılar...
 Bir payız axşamı düşür yadıma;
 Ayazda şinelsiz çıxmışdım konde,
 Birdən göy kişnedi, hava qaraldı.
 Bir qoca müsəlman məni görəndə
 Kürkünü çıxarıb çiynimə saldı.
 Nə illah elədim: – Hələ cavanam,
 Ay əmi, kürkünü geyin oyninə.
 Çok şaxta görmüşəm,
Mən Şimaldanam,
 Ha dedim, girmədi onun beyninə.
 Dedi: – Sən qonaqsan, qərib bir qonaq,
 Oğul, qullığunda biz durmalıyıq.
 Olarmı yanında xəcalət olaq?
 Seni odumuzla qızdırımlıq.
 O, elə dedi ki, gözüm yaşardı,
 Çiynimdə bir elin nəfəsi gəzdi.
 Bir az bu kəndliliye oxşarı vardi.
 Belkə də...
 Yox, bura gələ bilməzdi.
 İndi tutulmasam qüsseyə, qəmə,
 Tutar gözlerimi həmin duz-çörek.
 Mən onu bürüyüb öz şinelimə,
 Yer qazib, hörmətlə dəfn edim gərək.
 Zabit kəkələyir:
 – Çar qanununda
 Hörmət yazılmayıb vəhşi tatara.
 – Bəli, mənim kimi
 Elə onun da
 Ölümü yazılıb o qanunlara!
 Zabiti ildirim vurur elə bil:
 – Susun! Üşyan deyir yenə səsiniz!

Bestujev, bu Senat meydani deyil,
 Siz çarın əmriyle sürgündəsiniz!
 – Cənab, hafizəniz itidir, gərək
 Bununçun təşəkkür eyləyim size.
 Görürəm, rütbəyə satılmış ürək
 Paqon yapışdırıb boş çiyninizə.
 – Sizdə də var idi həmin paqondan.
 – Var idi! –

Yaxşı ki, azadam ondan.
 Yaxşı ki, vaxtında ayrılmışıq biz,
 Uzağam lakeyə çatan hörmətdən.
 Yoxsa bilinməzdiz nədir fərqimiz,
 Tarix ayırmazdı satqını mərddən! –
 Deyib qılıncıyla torpağı eşir,
 Zabitin gözünü deşir elə bil.
 Soldatlar yəhərin üstə tərpeşir,
 Yox, onlar qul deyil, soyuq daş deyil!
 Qoca piçıldayır:
 – Ölmüşükmü biz,
 Şair mozar qazır,
 Gəndən baxırıq?
 Hamı atdan düşür sözsüz-əmrsiz,
 Zabit də sustalıb, dinnəyir artıq.
 Üzər pərişandır, görən dünyada
 İnsan basdırmaqdan ağır dərdmi var?
 Belkə bir-birinin məzarını da
 Bu qərib çöllerdə qazacaq onlar.
 Bu yaziq kəndlının bir həyanı yox,
 Harda öldüyünü duyan da yaoxdur.
 Üstündə saç yolub ağlayamı yox,
 Qəbrinə başdaşı qoyan da yoxdur.
 Sən bir əcələ bax,
 Kimsəsiz yerin
 Əbedi sahibi özüdür ancaq.
 Görəsen nə qədər ağlar gözlerin
 Qarası eriyib ağı qalacaq?

Barı eşideler özün köçəndə
Sinələr bulud tək dolub-boşala.
Ağırdır ömürlük həsrət içində
Ürək dolu qala, göz dolu qala.

Qılınca söykənib dikəlir yerdən,
Şair dövrəsinə göz dolandırır.
Maxorka istəyir qoca əsgərdən.
Dağlı qəlyanını qovla yandırır,
Baxır əsgərlərə, sifətlər mətin,
Düşünür: – Rusiya həmişə sağıdır.
Bir gün bu əllərlə mütləqiyyotin
Ömürlük məzəni qazılacaqdır.
Ümidlə, inamla sıçrayır ata,
Qopan qığılçımından alov törəyir.
Cütbaşlı qartala, çara, Senata
Tuşlanan nifroti zabite deyir...
Məzar, soyuq mezar beş-on çörekdir,
Nə pencərə gərək, nə də qapılar.
Dünyaya gəlməyə aylar gərəkdir,
Yerdən yer altına bircə qarış var.
Bir şitil basdırısan gec-tez göyərir.
İnsanı basdırıdin dönür heçliyə.
Biri tikan yiğir, biri gül dərir,
Qam fağıra düşür, şadlıq güclüyo.
Diriykon görünür əyin-başından
Kimdir damağı çağ, kimdir qubarlı.
Öləndə bilinir qəbir daşından
Yoxsul yaşamışan, yoxsa ki varlı.
Sanki soldatların sinəsinə do
Ağır mezar daşı çökür bu anlar.
Yayhm atəşinin əvəzinə də
Birləşib dərindən ah çəkir onlar...
Təpənin üzərindən
Kosılıb külüng səsi.
Axşam bura qayıdır
Yenə quzğun dəstəsi.

Onlar gezir ovunu
Parçalayıb didməyə.
Tapa bilmirlər onu,
Havalanırlar göye.
Həmin yerde görünür
Qərib, tənha bir mozar.
Ustundə gül-çiçək yox,
Torpaq dolu xurcun var.
Uzaqda nał səsləri
Diksindirir gecəni.
Ləpirlərdə buglanır
Yolun dumamı, çəni.
Tozanağın içindən
Od görünür arabır.
Bəlkə sənon gözlərin
Son işığı yol gedir?
Hündür rus atlarını
Çapır yet kimi dəstə.
Bir əli cilovunda.
Bir əli gözü üstə
Hərdən çönüb arxaya
O tənha qəbre baxan
Şinelsiz bir əsger də
Gedir qəmgin, perişan...

III

Qədim qala divarları
Məcrur, uca,
Şəhər üstə sinə gerib
Pehlevan tek.
Kür sildirim qayalara
Çırıldıqca
Nərildəyir yaralanmış
Bir aslan tek.
Nizo kimi iti bürclər
Six dumamı

Parçalayıb yollar açır
 Doğan güne.
 Dan şəfəqi su yerine
 Axan qanı
 Yerdən yiğib qarışdırılmış
 Öz rənginə.
 O, sallanıb qıpçırmızı
 Ürek kimi
 Səhər-səhər kainatın
 Yaxasından.
 Torpaq onu
 Geyib isti köynek kimi,
 Cana gəlib,
 Qalxır şirin yuxusundan.
 Qanadlanıb süzmək üçün
 Asimanı
 Quşlar isti yuvasından
 Çöle çıxır.
 Həyətlərdə it hürüşü,
 Xoruz bəni,
 Kilsələrdə zəng səsləri
 Zilə çıxır.
 Xəncər kimi yarı bölmüş
 Tiflisi Kür,
 Talelər də bölünmüştür
 İki yere.
 Sağ sahilin daxmaları
 Yerə çökür,
 Sol sahilin yükü düşüb
 O evləro.
 Yox, yox, çayın nə günahı? -
 Üzüqara
 Zəmanədir ayrılığın
 günahkarı.
 Heyat qənim kəsiləndə
 Kasıblara,

Qan ağlayır,
 Çaya dönür
 Göz yaşları.
 Bir tərefdə dar yolların
 Çıx seyrinə,
 Görünmezdir
 Dərin quyu dibi kimi.
 Bir tərefdə təzə şəhər
 Gündən-güne
 Genişlənir varlıların
 Cibi kimi,
 Öz puluya gerek knyaz,
 Xan tanına,
 Zadəganlar bir-birindən
 Əhli kefdi.
 Tiflis düşüb
 Qızıl şərab fantanına,
 Hələ fantan vurmayıbdır
 Bakı nefti.
 O, Qafqazın darvazası,
 Giriş yolu.
 O, Qafqazın şeir-sənət
 Mərkəzidir.
 Tiflis gürcü ürəyi tek
 Qaynar, dolu,
 Tiflis-nağıl,
 Tiflis cənnət evezidir.
 Pulun varsa,
 Bu cənnəti buyur, yarat.
 Pulun yoxsa,
 Hər yer sənə cəhənnəmdir.
 Çilçiraqlı salonlarda
 Bal-maskarad,
 Daxmalarda zülmət dolu
 Bir alemdir.
 Bura gəlir zəmanədən
 Küskün, bezar,

Həmfikirlər tez tapışır,
Tez dostlaşır...
Müsəlmanlıar məhelləsi
Şeytanbazar
Budur, qaynar qazan kimi
Aşıb-daşır.
Sahibsizler kǔnc-bucaqda
Bardاش qurub,
Tənbəl-tənbəl günə verir
Özlərini.
Hamballar da palamıyla
Hazır durub,
Gelenlərə marıtdayıb
Gözlərini.
Yalın ayaq gören kimi
Pineçilər,
Müştərini oturtmağa
Daş axtarır.
Dollək qoymaz müsafirlər
Yan keçələr,
O, qırxmağa cibi qalın
Baş axtarır.
Şərq bazarı,
Qızğın alver
Gedir burda.
Səslər gəlir:
– Tez gəl bəri,
Ay müştəri!
Qaraçılar fal açır
Bu vurhavurda,
Meydan tutmur
Nağıl deyən dərvişləri.
Manqallarda cızhacızla
Kabab bişir,
Həsrət-həsret baxıb şisir
Füqəralar.

Dodağını marçıldadır,
Yeyib şisir
Kəl boyunlar,
Qarınıları nağaralar.
İpək, qumas,
Qızıl, gümüş, –
Nə istəsən,
Sona yetməz
Yüz-yüz hambal
Yük daşıya.
Şərq bazarı, –
Pulun varsa
Geyin, bəzən.
Pulun yoxsa
Gel havayı tamaşaaya...
...Şeytanbazar,
Müsəlmanlıar məhelləsi
Bu gün qaynar qazan kimi
Aşıb-daşır.
Gülə kimi şaqqıldayır
Qamçı səsi,
Bir kareta
Meydançaya yaxınlaşır.
Atlar yortub irəliyə
Harın-harin,
Nallarıyla ozib keçir
Boz daşları.
Pəncərədən tül örtüklü
Xanımların
Yola baxır
Min ədalı baxışları.
Dilənçilər əl uzadır
Keçənlərə:
– Xanım, Allah xatirinə,
Tiflim var!
Gümüş pullar

Cingiltiyle düşür yerə,
Atlar çapır,
Qaqqıldaşır o xanımlar.
Yerdə əllər süpürüşür
Bir-biriyle,
Dişlər didir,
Yaxaları paralanır.
“Yardım” verən xanımların
Əlliöriyle
Neçə nakam yetim qəlbini
Yaralanır.
Küçə boyu addımları
İti, möhkəm,
Başlarında quş ləlekli
Üçüncü papaq,
Zəhimli çar soldatları
Keçir bu dəm,
Pullar itir,
Toz-torpağa qarışaraq.
Bir diləngi ayaq altında
İməkləyir,
Əlliöriyle yeri eşir
Son nəfəsde.
Qepik gəzen gözlerinə
Təpik deyir,
Qızıl qanı parıldayır
Daşlar üstdə.
Küçə dolur,
İynə atsan
Düşməz yerə.
Ah çəkon də,
Göz yaşları
Axan da var.
Hər tinbaşı
Belə vaxtsız ölenlərə
Dodaq büzən,
Bir gözücü baxan da var...

Bu səhnədən tutularaq
Bulud kimi.
Xeyli var ki, o, tərənnür
Öz yerindən,
Boy-buxunda
Əyilməzdür palid kimi,
Alov yağır iri,
Qaynar gözlərindən.
Xatırladır ciyindəki
Zər paqonlar
Qanadları yarı bağlı
Bir qartalı.
Yaxasında qızıl düymə
Qatarı var,
Sinəsində gülə kimi
Söz qatarı.
Dünya qəfəs,
O bir künçə
Qıslıbdır,
Baub qəmərlər dəryasına
Birdən-bire.
Göylər sanki saçlarından
Asılıbdır,
Ayaqları mismarlanıb
Həmin yerə.
Hərdən baxır yoldaşına,
O da qəmgin,
Göy gözleri zillənmişdir
Bir nöqtəyə.
Cavan zabit
Uğursuz bir dilənginin
Ölümüne niyə yanır,
Görən niyə?
Elə bil ki, ona deyib
Həmin yara,
Qana dönüb susan
Onun ürəyidi.

Yaxın gəlib
 Pul uzadır hamballara
 Ortalıqdan götürməkçin
 O meyidi.
 Boynu yoğun bir müsəlman
 Ele bu vaxt
 Dümsük vurur böyründəki
 Bir nəfərə:
 - Ayə, millət əldən getdi,
 Dinsizə bax,
 Kafirlərə qoşulub o,
 Kafirlərə!
 - Dinsiz nədir,
 Kafir nədir?
 Tacir ağa?
 O ki, bizim Fətəlidir,
 Tanumırsan?
 - Kəs səsini!
 O məlunu tanımağa
 Nə din sənə izn verir,
 Nə də Quran!
 - Bir Allahın olsun, kişi,
 Düz danış sən,
 Fətəlidir pənahımız,
 Köməyimiz.
 Dar ayaqda yapışmasa
 Əlimizdən,
 Əldən çıxar olub-qalan
 Çörəyimiz.
 - Kafirlərə satılıb o!
 - Yalan deyir!
 Ay camaat,
 Susdurun o bədnəfəsi.
 Özü burda Allah deyir,
 Quran deyir,
 Dükəndə pərsəng vurur
 Tərezisi.

Palamıyla silahlanıb
 Neçə hambal,
 Meydançanın ortasına
 Cumur dərhəl:
 - Neçə? Neçə?
 Fətəliyə böhtan atsun?!
 Ə, palanı vur başına,
 Yerə yatsın!
 - Gədə, məlun oğlu, məlun,
 Utanmırsan
 O qırmızı saqqalından,
 Tesbehindən?
 Dünən əlibəş qayıdır
 Dükənindən
 Gedib ondan çörək pulu
 Almışam mən.
 İndi görek kimdir kafir,
 Kimdir qansız?
 Məmən odur,
 Kafir sənsən, ay imansız!
 Bir molla da qəhmər çıxır
 O tacirə:
 - Bəli, ağa doğru deyir,
 Düz buyurur.
 Kafirlərə yaxamızı
 Verə-verə,
 O, Allahı, peygəmbəri
 Danıb durur.
 Bədəməldir! –
 Aramızda yaşamasın!
 Ay möminlər, o dinsizi
 Daşa basın!
 Sinesiylə izdihamı
 Yara-yara,
 Ömrü kimi
 Çadrasının rəngi qara,
 Gözüyaşlı, üzü solğun,

Səsi titrək
 Bir ağbirçək
 Zülüm-zülüm hönkürərok
 Dilə gelir:
 – İnanmayın fitvasına!
 Qənim olsun, haram olsun
 Ona Quran!
 Son qəpiyi dünən verdim
 Duasına,
 Az qaldı ki, balam köçsün
 Bu dünyadan.
 Gedib Mirzə Fətəliyə
 Ağız açdım,
 Bir təbibə name yazdı,
 Fövrən qaçdım.
 Derman verdi, çarə qıldı
 Övladıma,
 Yaman yerdə çatdı kişi
 İmdadıma.
 İndi necə dilin gelir,
 Qızıl kimi
 Bir insana ləkə yaxmaq
 İsteyirsən?
 İzdiharndan səs ucalır:
 – Dc, ay bibi!
 – De, ay xala!
 – Düz deyirsən!
 – Qovun, qovun,
 Bu nadirüst uşağım!
 Six cərgələr
 Hücum çəkir
 Dörd bir yandan.
 Tacır çəşib
 İtirir öz papağımı,
 Mollanın da başmaq çıxır
 Ayağından...
 Dar küçəylə addımlayır

Yavaş-yavaş
 Bestujev də addımlayır
 Onunla bir.
 Fətelinin sinəsinə
 Göz yaşları
 Gile-gile axıb,
 Göz-göz düymələnir.
 Xeyalında o bədbəxtin
 faciəsi,
 Gözlərində qanlı səhne,
 Gur izdiham.
 Beynində pul cingiltisi,
 Fəryad səsi,
 O, düşünür, hər kəlməsi
 Bir ittiham:
 “Biri yerdə tapmaq olub
 Çapalayıր,
 Millət görmür öldürən kim,
 Ölən kimdir.
 Görmür kimlər sinəsində
 Od qalayıır,
 Sərvətinə soyan kimdir,
 Bölen kimdir.
 Özgələrdən o pul yığır
 Qəpik-qəpik,
 Öz qızılı yıqlısa
 Yüz dağ olardı.
 Mənim yaziq millətimə
 Doyən təpik
 Qaf dağına deysə idı
 Dağılardı!
 Taleyini qoy düşünsün
 O inidən,
 Öz eliyle açsın
 Bağlı gözünü o.
 Azmı onu parçalayan,
 Azmı didən,

Bir yandan da
Didib tökür özünü o.
Mən ki, onun cəfakesi
Dərd biləni,
Sinəm yanır o dəndləri
Yığa-yığa,
Alışiram, niyə milət
Görmür məni,
Qorxa-qorxa baxır helə
Bu işığa?..
Küçə boyu addımlayır
Yavaş-yavaş.
Biri çarın emri ilə
Sürgündödir,
O biri çar xidmətindən
Bezib daha.
İkisi də bir dərddədir,
Bir gündədir,
İkisi də yollar gəzir
Bir sabaha.
– Aleksandr, nə susmusan,
Dillənsən!
– Ay Fətəli, yadındamı
O gün sənə
Söhbət açdım
Gördüyüm bir faciadən?
Dinlədikcə gözlərinə
Çökdü duman.
Bu gün seher
Şeirlərin arasından
O bədbəxtin kağızını
Tapmışam mən.
Bir bax, sözlər
Neço yerdən yaralanıb,
Nöqtəleri qapqara
Göz bəbəyidir.

Elə bil ki,
Qatarından aralanıb
Yera düşmüş bir durnanın
Lələyidir.
Bəlkə onun
Axtarasan ünvanını?
Bəlkə sonə gətiribmiş
Gümanını?
O, məktuba nezər salır
Dönə-döne,
İnildəyir qırıq simli
Bir tar kimi.
Dik dayanmış yad əliflər
Bədənине
Batır təzə oddan çıxmış
Mismar kimi.
Üzerində göz yaşları,
Qan ləkəsi,
Sətirləri pozulmuşdur
Neçə yerdən.
Fəqət məhkum bir insanın
Fəryad səsi
Fətəlinin qulağına
Dəyir birdən.
Onun ömür xəritəsi
Öz qanına
Qəltan olub
Bir qızaran çəmən kimi.
Yox, Fətəli məktub kimi
Baxmir ona,
Baxır üzü qan örtüklü
Vətən kimi...
Budur, ucqar
Müsəlmanlar məhəlləsi,
Ürək dözmür
Daxmaların havasına.

Minarədən yerə çökən
Əzan səsi
Möminləri yiğir
Axşam namazına.
Qəbir kimi
Hücrələrin qapısından
Donqar belli müslimlər
Keçir bir-bir.
O, baxdıqca,
Üroyinin yanğışından
Yanağına göz yaşları
Gıləlenir.
Sən işe bax:
Gör kiminlə
O, qonşudur.
Tarix bir gün mat qalacaq
Bunu bilse:
İki Allah evi ilə
Yanaşdır
Onun evi:
Biri məscid, biri kilsə.
Piçıldayır: – Yazıq millət,
Yazıq Vətən.
Sən göylərdən
Umursan öz qismətini.
Hər gün Allah dərgahında
Diz çökməkdən
İtirmisən dizlərinin
Taqətinə.
Əsrlerdən tanrı deyib
İnleyirson,
Bu gedişlə hara çıxdın,
Söylə, hara?
Nə qədər ki, namaz üstə
Baş əyirsən,
Qapazaltı olacaqsan
Ağalara.

Üroyində kin sellənir,
Qəzəb coşur
Şüurları buxovlayan
Möminlərə.
İstəyir ki, yerə salib
O bayquşu,
Qartal kimi özü qalxın
Bu minbəro.
İstəyir ki, bir xitabət
Kürsüsüna
O, döndərsin
Bu ətalet yuvasını.
Ey müsəlman, desin
Budur sözüm sənə:
Yaddan çıxart behişt,
Cənnət xülyasını.
Oyan qəflət yuxusundan,
Dövrənə bax:
Mollaların hiyləsidir
Bu tanrı, din.
Gözlərini ayələrlə
Qapayaraq,
Müftəxərlər
Ciblərinə girir sonin.
Köksü dağlı,
Dili bağlı reiyətən
Soruşuram, cavab tapsın
Sualıma:
Səninlə bir namaz qılıb,
Dua edən
Burdan çıxıb
Niyə dönür o, zalıma?
Niyə Allah qapısında
Sənə qardaş,
Öz mülküün qapısında
Nökər deyir?

Səninlə bir bu dərgahə
 Əyilən baş
 Niyə durub basın üstə
 Əmr eləyir?
 Uçurmaqçın
 Bu rəzalət dünyasını
 Məscidlərdən məktəblərə
 Köçməlison.
 Zəmanəmin ağıl,
 Bilik ziyanı
 Gözlerinin bəbəyilo
 İcməlisən!
 Dərd ürokda
 Düyün-düyün,
 Yiğin-yiğin,
 Dinsə, onu qara ollər
 Didə biler.
 Birçə anlıq cəsarətin,
 Çılğınlığın,
 Cavanlığın güdazına
 Gedə biler.
 Əzan səsi! - Necə buna
 Götürsin tab?
 Cavan, qoca diz qatlayıb
 Çökür yere.
 Küçə boyu qoltuğunda
 Defter-kitab
 Gedir gürcü balaları
 Məktəblərə.
 Əzan səsi! - Haray çekir
 Göydə kabus,
 Kilsədən də səs ucalır,
 İbadətdir.
 Keşiş deyir:
 - Vəton bizim namusumuz,
 Molla deyir:
 - Nicatımız itaətdir.

Əzan səsi:
 - Təzə məktəb küfr, yasaq,
 Oruc, namaz
 Müsəlməna bir yaraşıq.
 Keşiş deyir:
 - Kor qalarıq oxumasaq,
 Biz pərvanə olmalıyıq,
 Məktəb işiq!
 Molla deyir:
 - Dünya fani,
 Həyat puçdur,
 Döyün cənnət qapısını,
 Ey bəndələr.
 Keşiş deyir:
 - Ömr eldən uçan quşdur,
 Yeyin-için, dövran sürün
 Axşam-səhər.
 Molla deyir:
 - Zülma, cəbrə
 Tab gətirin.
 Allah vurur
 Ağasına ağ oları.
 Keşiş deyir:
 - Haqsızlıqla çəngə girin,
 Qəlbinizdə gürcü ruhu,
 Gürcü qanı.
 Nə mescidə rəğbəti var,
 Nə kilsəyə,
 Bilir, puçdur
 Hər ikisi bu dünyada.
 Heç olmasa keşş
 Allah deyə-deyə
 Vətəne də səcdə edir,
 Xalqına da...
 Küçə boyu addımlayıb
 Yavaş-yavaş
 Mirzə dərdli qubarlamıb

Dinir bu dəm:

– Aleksandr, söylə,
Nədir nicat yolum?
Millətimin
Fəryadına dözəmmirəm,
Neyləyim ki, bir açılsın
Əlim, qolum?
Nə ildirim gücüm var ki,
Guruldayıb
Onu qəflət yuxusundan
Oyadım men.
Nə ele bir şəfəqəm ki,
İşiq yayıb.
Açılm zülmət pərdəsini
Gözlərindən.
Bəs neyləyim,
Kimə deyim öz dərdimi?
Hara gedim?
İmdadıma yetən varmı?
Çar memuru,
Dəftərxana mütercimi
Bir millətin
Yarasını sağaldarmı?
Bu tapdığın üstü qanlı
Məktuba bax:
Haqq istəyən
Dillər belə kilidlenir.
Bu məktublar
Hər gün gəlib
Qalaq-qalaq
Sinəm üstə kitab kimi
Cilidlenir.
Ürəyimdə çırpınır
Söz hevəsi də,
Sühbə kimi düşünürəm
Əldə qələm.
Görürəm ki, nə qoşıldır,

Nə qəsidiə

Millətimin yarasına
Şəfa, məlhəm.
Gül-çiçəyə qoşma demək
Vaxtı deyil,
Bülbül kimi inildəmək
Vaxtı deyili,
Mən sevirəm
Öz xalqının sərvətini,
Nizaminin cahanşumul
Sənətini.
O, bir şeir günüşi tək
Nur saçanda
Dühasına heyran qaldı
Məmləkətlər.
O, idrakdan, fəlsəfədən
Söz açanda
Avropada köçəriydi
Çox millətlər.
Bu gün Vətən od içində
Yanır, qardaş,
Nəsihətə rəhmə gəlməz
Ürəyidas.
Mən Puşkinin
Oxuduqca dönə-dönə
Usamıram yar, yar
Deyən qəzəllərdən.
Oxuduqca qaranlıqdan
Nurlu günə
Birdən-birə gözlerimi
Açıram mən.
Oxuduqca artır gücüm,
Artır sesim,
Çarşışmağa
Təzə meydan istəyirəm.
Görürəm ki,
Bu dar dünya

Olmur bəsim,
Mən genişlik istoyirəm,
Mən asiman isteyirəm.
Mən bir qanad isteyirəm,
Zirvələrə uçmaq üçün,
Mən bir həyat isteyirəm
Xalqa işıq saçmaq üçün.
Mən təzədən yaranıram,
Mən təzədən doğuluram.
Mən təpədən dırnağacan
Üsyən, qəzəb, kin oluram.
Tutub boğmaq isteyirəm
Əllərimlə dərdi, qəmi.
Hazırıam ki, süngülərə
Siper edim öz sinəmi.
Ömrümün ən ağır günü,
Xoş günü mən
Sevə-sevə oxuyuram
Püşkini mən,
Niyə bizim cavanların
Dodağında
Qaranquş tək qanad açmış
Bu nəğmələr?
Süründükəcə məscidlərin
Qabağında,
Ayələri əzberləyir
Axşam-səhər.
Dərvişlərin nağılına
Qulaq asıb,
Millet şirin
Röyalarda xumarlanır.
Yaxa yırtır,
Dizlərinə döyür kasıb,
Qanlı başa
Zəncir vurub “tumarlanır”.
Həni mənim öz əlibəm,
Öz kitabım?

Həni mənim
Şüurlarda inqilabım?
Həni mənim Babək ruhlu
Mübarizəm?
Həni mənim şeir,
Sənət Çənlibəlim?
Sahilini dumdan örtmüs
Bir dənizəm,
Heç bilmirəm
Hara axır
Qəzəb selim.
Mən öz sənot meydanımı
Axtarıram,
Yatmışları silkəloyən
Söz qoşmağa.
Mən öz Senat meydanımı
Axtarıram,
Rileyev tek,
Bestujev tek
Çarşımağa!
Marlinski dinlədikcə
Fətəlini,
Deyir: – Qardaş,
Anlayıram dərdini mən.
Bu şəhərdə sıxan gündən
Dost əlini,
Üreyini oxumuşam
Gözlərindən.
Bilirəm ki, Vəten deyə,
Millet deyə
Sən hazırlısan aslan kimi
Döyüşməyə.
Ancaq kimlə? –
Bilirsənmi?
Yox, bilmirsən!
Təkcə dinmi, cəhalətmi
Sənə düşmən?

Bir qulaq ver
 Dost sözüne,
 Dost səsine:
 On qorxulu düşmənin var, –
 O da çardır.
 Süngüsüylə
 Millətinin sinəsinə
 Hekk etdiyi
 O qanunsuz qanunlardır.
 O qanunlar sıxır,
 Boğur vətənini
 Anam doğma Rusiyarı
 Boğduğu tək.
 O qanunlar
 Sürgünlərə atdı məni,
 O qanunlar
 Hələ nələr törədəcek!
 Ürəyimin
 Sağalmayan yarasında
 Şəhid olmuş dostlarımın
 Fəryadı var,
 Çapalayır
 Sal buzların arasında
 Yüz-yüz bizim
 Haqq istəyən qəhrəmanlar.
 Qarlı Sibir mədənlorı,
 Qandal sesi...
 Zindan, məhbəs bollugundan
 Çar xoflamıb.
 Hər vicdanı
 Pusur polis xəfiyyəsi,
 Bir millətin
 Azadlığı buxovlanıb.
 O qanunlar
 Arzuları diri-diri
 Sınəldən qopardaraq
 Atır oda.

Puşkin kimi
 Məğrur sənət cahangırı
 Mütləqiyət pəncəsində
 Sixilmada.
 Mən də, sen də
 Bu dövranı dəyişməli,
 Bax, bu yolda
 Vətən deyib döyüşməli!
 Bir millət ki,
 Oğulları asılmadı,
 Sinəsinə yanar dağlar
 Basılmadı,
 Ağrılardan püskürmədi
 Vulkan kimi,
 Hayqırmadı qasırğalı
 Ümman kimi, –
 O millətin ürəyində
 Məhkumluğa nifrat olmaz.
 Zalimini, düşmonini
 Tanımayan bir millətdən
 Tayfa olar,
 Millet olmaz.
 Əl yanmasa,
 Tutmaz maşa,
 Göz kor qalar
 Od görməsə.
 Millət çətin doğmalaşa
 Qan udduran
 Yad görməsə.
 Qardaş, qəlbən
 Sevirəm mən bu Qafqazı,
 Düşünmə ki, vurğunluğun
 Bir anlıqdır.
 Mənim sizə gətirdiyim
 Nur şüası,
 Çarın işə göndərdiyi
 Qaranlıqdır.

Tanıdimmı dostun kimdir.
Düşmənin kim?
Kimdir yayan
Mövhumati, cəhaləti?
Şüurları zəncirləyən
Qanlı hakim
Boğur qəflət yuxusunda
Hər milləti...
Gören şair Səbuhi
Ayıldıqca bilirmi
Bu söhbətin müddəti
Bir saatmı, bir ilmi?
Bir əsrni dayanıb
O, dostunu dinləyir.
Bunu kitablar demir,
Bunu sənətkar deyir,
Ölümlərin gözüne
Dik baxan bir sənətkar.
Nəgməleri Neva tək
Gur axan bir sənətkar.
Sözlər alovla dolu,
Sözlər üsyənla dolu,
Danışduqca Bestujev
Fətəlinin gözündə
Ölümle, qanla dolu
Çarın səltənətinə
Nifrət odu yaranır.
Dostunun hər kəlməsi
Gülə qatarı kimi
Köksündə sıralanır.
Beynində tufan qopur.
Ürəyində zəlzələ.
Od alovə qovuşur,
Çay dənizə, sel selə.
Şığıybı dağlar aşır
O, silsilə-silsilə.
Həyat əvvəlkı deyil,

Dövran əvvəlkı deyil,
Küçə həmin dar küçə,
Səki o səki deyil.
Bura Cıdır düzüdür,
Bura Senat meydanı.
Döyük, sınaq meydanı,
Ölüm, həyat meydanı.
Fətəlinin gözündə
Bütün ələm dəyişir.
Onun şair vicdanı
Haqsızlıqla döyüşür...

IV

Cavan gəlin çay gətirir piyalelərdə,
Üzü açıq, gözlərində ismet şöləsi.
Gelənlərin xidmətində dayanıb er də,
Leziz, dadlı nemətlərlə dolub süfrəsi.

Uşaq kimi sevincəkdir Fətəli, Tubu,
Evlərinə en möhtərem qonaqlar gelib.
Ədiblərin, şairlərin məclisidir bu,
Ürəklərə işiq verən çıraqlar gelib.

Sinilərdə aş qalanıb at təpə kimi,
Sürəhidə qəzəbindən qızarır şərab.
– Nə baxırsan dərs bilməyen tələbə kimi?
Tez ol, doldur qədəhləri, ay xanəxərab!

– Ay Səbuhi, öz evindir, öz halal payın,
Sen süzəndə şirin olur zəher də, bal da,
Xumarlanıb məst olmuşam ətrindən çayın
Qorxuram ki, şərab içim, məni ayılda.

Tubu xanım eşitdikcə bu söhbətləri
Ferəhlənir, qaşqabağı açılır hərdən.
Təki qəmələr dəryasına batmasın eri.
Bükülməsin ağır işdən, qara xəberdən.

O bışır yüz qonağın xöreyini də,
Gecə-gündüz süfrə açar dost gelişinə.
Qelbini de, gözlerinin bəbəyini də
Qurban verər Fətəlinin bir gülüşünə.

Heyhat, onun dərdli keçir günü, saatı,
Cavan ömrü qovğalıdır, yolu çarpaşıq.
Bu meydanda nə səbri var, nə chtiyatı,
“Düşmən qəvi, tale zebun”, dövran qarışıq.

Sübə kimi fikirləşir, götür-qoy edir,
İsteyir ki, dəndlərini qanıyla yaza.
O, sevinir, üroyində gəlin toy edir,
O, qomlənir, Tubu xanım qərq olur yasa.

Öz eriyle gəlib durur yaxın-yanaşı,
Ö ürekdən bu üroyə köçsün qəm, kədər.
Senətkara həssas qəlbli ömür yoldaşı
Gərəklidir ilham qədər, istedad qədər...

Uşaq kimi sevincəkdir bu axşam Tubu,
Evlörinə ən istəkli qonaqlar gəlib.
Elə bil Ay nurlandırıb sənən qürubu.
Ürek'lərə işıq verən çıraqlar golib.

Şair Vazch bir tərefdə tutub yerini,
Sükutu da mənalıdır, danışığrı da.
Sətir-sətir söylədikcə şəirlərini,
Setirləşir alnındaki qırışığı da.

Gözlərində kölgəsi var yüz işgəncənin,
Saç-saqqalı ağappaqdır viedanı kimi.
Şerimizin günoşını doğan Gəncənin
İncə qolblı şairidir, müdrik alimi.

Mollalarla ağızlaşışib, dinkə döyüşüb,
Qəlemiyle iynələyib daş ürek'ləri.

Öz elindən, obasından didərgin düşüb,
Nəğmələri qan ağlayır o vatxdan beri.

Səbuhinin dəvetilə gəlib Tiflisə,
Üreyində Vətəninə vəfa, sədaqət.
Öz dostuya qaranquş tək verib səs-səsə,
Şöhrətlənib yaratdığı “Divani-hikmət”.

O məclisə gələnlərin eməli saleh,
Viedanı pak, qəlbə sənət eşqiylə dolu.
Orda şerin sirlərindən söz açır Vazeh,
Zəkasıyla nurlandırır qaranlıq yolu.

Qərbin, Şərqiñ eşarından yaxşı halıdır,
Xəyyam, Dante rübabını sevir ürekdən.
Bu axşam da o, məclisin ağısaqqaldır,
Yorulmayırlı vəcdə gəlib şeir deməkdən.

Gah Şillerə meydan verir tərcüməsində,
Gah Sədinin divanını götürir dile.
Gete necə doğmalaşır onun səsində,
Heyne sözür üreyindən hey gilə-gilə.

Çavçavadze – Gürcüstanın ustad şairi
Çənəsini soykəyibdir, el ağacına.
Bu məhəbbət nəğməkarı, həyat şairi
Dönüb nəğmə əsirinə, şeir acına.

O başının tükü samı məclisər görüb,
Çox dinleyib çonqurunu, kaməni, sazi.
Vazeh şeir bağçasından bir çələng hörüb,
Bir çələng ki, bihuş edir ətri knyazı.

Bu nəğmələr Bestujevi sırlı, sehrlı
Şərqiñ hikmət dünyasına çəkib aparır.
Neçə rəngli, neçə səsli, neçə behrli
Əruz vəzni üreyində tufan qoparır.

Əllərini sinəsində daraqlayıb o,
Damağında qəlyan sönüb, yoxdur xəbəri.
Bir məclisdə min bir kitab varaqlayıb o,
Səyahətə çıxır uzaq qərinələri.

Fikirləşir: – Qoca Şərqiñ dərdi böyükdür;
Özgəleri başa qoyur onu tac kimi.
Öz dühası, öz idrakı özünə yükdür,
Bol meyvədən yerə çökən bir ağac kimi.

Həm varını, həm ağlını menimsəyirlər,
Zəli kimi sovururlar düşüncəsini.
Ona şagird, özlərinə ustad deyirlər,
O da susur, öz içində boğub sesini.

Öyrənenlər ağıllanıb öyredən olur,
Burda hiylə, siyaset də çatır köməyə.
İmekleyən ayaq tutub yol gedən olur,
Yeriyəni məcbur edir imekləməyə...

Üzündə nur, başında fəs, öündə kitab,
Mütəkkəyə dirsəklenib Vazeh danışır.
Hər qapıya açar tapır, hər sırrə cavab,
Hər kəlmədən dili yanır, qəlbini alışır.

– Ulu Sədi belə deyib öz qıtəsində:
– “Ey hökmədar, məndən əvvəl şairlərimiz
Sənə yazıb hər şerində, fəxriyyosində:
Xoşbəxtik ki, zəmanəndə yaşayırıq biz.

Sən özünü xoşbəxt bil ki, Şeyx Sodiylo
Bir dövrde yaşayırsan, gülür muradın.
Ədalətlə, ləyaqətlə hakimlik eyle,
Belkə mənim bir şerimdə çekilsin adın”.

Bax, əbədi sənət budur, ölməzlik budur,
Əsrlərdən qonaq gelir məclisimizə.
Bəli, Xəyyam müqəddəsdir, Sədi uludur,
Xaqani en ibrətamız məktəbdür bize.

Qoy zamanın tufanıyla qaynasın qanın,
Fəqət öyrən babalardan, onlar nə deyir:
Bir ürəyin, bir kamalın, bir də vicdanın
Vəhdətindən yaranmışdır həqiqi şeir.

Nədir mənim son məramum? –
Deyim sizlərə:
Elin fikri, xalqın səsi şərin canıdır.
Şair ümid çəräğidir ümidsizlərə,
Ürəklərin harayçısı, zəng çalanıdır.

Təsbehini övkələyib ovuclarında,
Dizlərini yerə basıb Şərq adətiylə.
Şam işığı titrədikcə ağ saçlarında,
O, məclisdə şölə saçır ləyaqətiylə.

Çavçavadze vəcdə gəlib qalxır ayağa,
Görkəminle dağ vüqarı, qaya sıqlıtı:
– Ruhumuza qida verən əziz qonağa
Minnetdariq.
Qəbul edin bu mehəbbəti.
Biz bir ovuc ziyanıq:
Bağlıyıq öz milletimizə.
Bestujevi yandıran dərd yandırır məni,
Qoymayaq ki, qəlbimizin xoş nübarını
Fitnəkarlar ayaqlayıb torpağa sərsin.
Bu qardaşlıq, bu sədaqət toxumlarını
Millətlərin arasında səpək, göyərsin!

Görərik ki, baxça olur, bəhər verir o,
Nəsillər də bağban kimi xatırlar bizi...
Bestujein ürəyindən xəbər verir o,
– Bu sağħığa içek, – deyir, – piyaləmizi.

Müqəddəsdir məramunuz, hörmətli knyaz,
O bağçanın ilk fidamı burda əkilir.
Qardaşlığın odu sönməz, rəngi qaralmaz,
Ona xalqın ürəyindən işiq çəkilir.

Mirzə Şəfi sual verir:

- Ancaq nə yolla,
Nə tədbirlə bu mərama çataq, qardaşlar!
Milletime layla çalır ruhani molla,
Yatır qəfət yuxusunda beyinlər, başlar.
Baqqal deyir: - Sen dinsizə çörək satmaram,
Çünki məktəb, ürfan sözü səndən töreyib.
Axund deyir: - Naməhrəmsən, əl uzatmaram,
Əlin kafir Axundovun əlinə deyib.

Millet uyur hiyəsine şarlatanların,
Bir günahsız müqəssir tək çəşib qalıram,
Sözü keçir sənətkara şer atanların,
Alçaqların fitvəsiylə mən alçalıram.

Neyləməli?

Bu dəm dinir Mirzə Fətəli:
- Ustad, şeir yazmalyıq qılıncdan iti.
Hər dərdini öz dilində xalqa deməli,
Nezirələr, mədhiyyələr yixdi milləti.

Çoxdandır ki, şeir, sənət çəşib yolunu,
Dəllalların əlində bir oyuncaq olub.
Məsləksizlər ayaqlara döşeyib onu,
Əvozində aldığı pay bir qucaq olub.

Hakimlərin təlxeyidir məddah şairlər,
İlləmimi matəh kimi qoyur hərraca.
Yaşayırlar eldən ayrı, xalqdan bixəbər
Yüz cür yalan sıriyrlar yoxsula, aca.

Girib tərif yarışına rütbəpərəstlər,
Bir-birini ayaqlayırlar itaat üçün.
Əqidəsiz ölü canlar, soyuq nəfəslər
Tiryekdən də qorxuludur cəmiyyət üçün.

Nə zaman ki, vicdan susur, qeyrət uyuyur,
Nə zaman ki, mütileşir alim, sənətkar,

Milletin də ruhu küsür, qəlbə soyuyur,
Öz-özünə məğlub olur döyüşdən kənar.

Sübhe kimi qulaq asır dostlara Tubu
Bu mənzilə ən istəkli qonaqlar gəlib
Elə bil Ay pənəlandırıb sənən qürubu
Ürəklərə işiq verən çıraqlar golib.

V

Qazamatın qabağında
Keşikçilər dayanmış.
Barmaqları tətikdədir;
Burda nə din, nə danış.
Sifətləri daş kimidir,
Baxışları duyğusuz.
Onların bir peşəsi var:
Bunu gözlə, onu pus.
Yaxın qoyma, vur döşündən,
Lazım gəlsə gülələr,
Nə hesrəti gözlərə bax,
Nə uzanan bir əle.
Qana belə,
Vur, itələ,
Tut qapını,
Kəs yolu.
Mükafatın ya pul olar,
Ya da rəis "sağ olu".
Dövlət bilir
Kimdir onun
Keşikçisi, dayağı:
Nökərlərin ən sadıqi,
İtlərin ən saygı...
Qazamatın qapısında
Gözətçilər dayanmış.
Silahları deyir sənə:
Burda nə din, nə danış!

Barmaqlıqlar arasından
Boylandıqca dustaqlar,
Bu tərəfdə gildir-gildir
Göz yaşları tökən var.
Yaşmaq altdan ana baxır,
Baci yolur saçını.
Gürcü qızı səssiz didir
Boynundakı xaçını.
Bura Metex qalasıdır,
Bura ölüm kabusu.
Oğul zindan dustağıdır,
Ana çadra məhbusu.
Aralıqda qədim divar
Həsrət kimi dayanmış.
İki dövlət arasında
Sərhəd kimi dayanmış.
Üç millətin fəryad səsi
Bir-birinə qarışır.
Üç üreyi birləşdirən
Qəm dil açıb danışır.
Hər dustağın bir əzizi,
Bir yanarı var burda.
Daş üstündən gizli-gizli
Boylananı var burda.
Daş tapılmır,
Bu yollarda
Yer bərkiyib, daşlanıb.
Qazamatın qabağında
Daş qıtdığı başlanıb.
Daş axtarıb,
Kəsək tapıb,
Əllərini qızardan
Az qalır ki, dişlərile
Daş qoparsın hasardan.
Daş tapılmır,
Vay o gündən
Ürek dönüb daş ola.

Vecə gəlməz çaylar kimi
Süzülən göz yaşları.
Ayaq altında qoyasan ki,
Bəlkə bir az yumşala
O duyğusuz sinələrdə
Gəzen soyuq daşları.
Gələnlərin üreyində
Qardaş dərdi,
Dost dağı,
Biri həyat dustağıdır,
Biri zindan dustağı.
İzn alıb görüşən də
İçin-için ağlayır.
Həsrətlilər yaxa yırtıb
Görüşməkçin ağlayır.
Koroğlu tek eşmə bıgli,
Özü palıd cüssəli
Bir cavan var,
Dustaqların
Hamısından qüssəli.
Gözü yollar yorğunudur,
Könlü insan möhtacı.
Bu gün onun görüşünə
Nə yar gəlib, nə bacı.
Yoxdur onu haraylayan
Bu qədər səs içində.
O, yetimdir, kimsosizdir
Dəmir qəfas içində.
Bir tarı var,
Pərdəsində
Ah gəzir, qəm ycriyir.
Sinəsinə basan kimi
Simlər yanıb eriyir:
Dəli könül cuşa geldi,
Dərd ayılıb huşa geldi.
Vüsal qaldı yarı yolda,
Həsrət qəmlə qoşa gəldi.

Bir ah çəkdim, yandı otlar,
Silkeləndi göy palıdlar.
Doluxsunub boz buludlar
Gözümüzdəki yaşa gəldi.

Ürek çəkir yüz möhnəti,
Nə səbri var, nə taqəti.
Dövranın hər fəlakəti
Bu bələli başa gəldi.

Gör kim idim, kim olmuşam;
Bir taleyi kəm olmuşam.
Sevinc gezib qəm olmuşam,
Ömrüm bitib başa gəldi.

Gözlərimdən qan damarı,
Yar unudub and-amarı.
Mən bədbəxtin son gümanı,
Bir ürəyi daşa gəldi.

Dost aralı, düşmən yaxın,
Duman gelir axın-axın.
Qara gözler, mənə baxın,
Bəlkə dərdim, “xoşa” gəldi.

Kimə dəydi yamanlığım? –
Özüməm öz qurbanlığım.
Gün görmədi cavanlığım,
Yazdan çıxıb qışa gəldi...

Mizrab tara toxunur,
Nəğmə deyir o, yenə.
Mizrab hara toxunur? –
Üreklerin teline.
O nəğməkar hicqırır,
O sıniq tar inləyir.

Kesikçi də dinləyir,
Dustaqlar da dinləyir:
“Qalanın dibində
Bir daş olaydım.
Gələnə-gedənə
Yoldaş olaydım.
Qalanın içində
Yarına həsrət.
Kəndimin toyları
Tarına həsrət.

Qalanın üstündə
Bir quş olaydım.
Anamın yanına
Uçmuş olaydım.

Qalanın küncündə
Dərd qalasıyam.
Ölünce dünyada
Mərd qalasıyam.

Qalanın altında
Quyum olaydı.
Gözümüzün yaşıyca
Suyum olaydı.

Qalada yaramı
Bağlayanım yox.
Qalanın çölündə
Ağlayanım yox.

Yandım,
Qala-qala
Qalandı dərdim.
Ölsəm də, ay Qala,
Qalandı dərdim”.

Nəğmə necə sehrlı,
Nəğmə necə füsunkar!
Hönkürür, ağladır tar.
Telini ürəklərin
Telinə bağlayır tar.
Pərdələrde gəzişən
Mizrabdır, ya göz yaşı?
Simlər üstə qızışır
Barmaqların savaşı.
Yara hesret əlleri
Çala-çala eriyir.
Sanki, onun ahından
Bu daş qala eriyir.
Sanki, daşlar yeriyir,
Üstündə yüz-yüz ayaq.
Əllər qalxır yuxarı,
Enir divar, uçur tağ.
Tüfəng tutan soldatın
Əli birdən boşalır.
Noğməyə əsir olub
Daş üzəyi yumşalar.
Dustaq onun fatehi,
Dustaq onun hakimi.
Silahıyla titrəyir
Qolubağlı qul kimi.
Atılr irəliyə
Gözüyaşlı bir ana.
Barmaqlıqlar içindən
Sarmaşır balasına.
Soldat görmür onları,
Soldat baxır uzağa.
Tüfənginin süngüsü
Sancılıb boz torpağa
Nəğmə lal edir onu,
Nəğmə kövrəldir onu.
Hesrətlə xatırlayır
Sabıbsız qarmonunu

O şirmayı dilləri
Toz basibdir nə vaxtdan.
Barmaqları göynəyib,
Aralanıb çaxmaqdan.
Yanğın düşən ürəyi
İsteyir parçalana.
O, bir Şimala baxır,
Bir də bu tar çalana.
– Fətəli, bu necə ilahi səsdi!
İnsanmı, pərimi nəğmə oxuyan?
Gözlərim yaşardı, ürəyim əsdi,
Bir anda bir əsri yaşadım, inan.
O düyünlər açdı, tarixlər dedi,
Tərcüməsiz duydum o qəmi, dərdi.
Təbiət bülbüle dil versə idi
Sizin dilinizdə nəğmə deyərdi.
Bir quru ağacdən yaranan bu tar
Ruhumu ram edib öz tilsimində.
Bir xalqın yarahı üzəyi ağlar,
Min sine dağı var incə simində.
Qubanı, Qusarı gezib dolaşdım,
Dinlədim balaban, tütök səsini.
Qartallı dağların belindən aşdım,
Gördüm yas yerini, toy məclisini.
Ancaq misilsizdir bu ilahi səs,
Ürəyim o dərdin, qəmin məhbusu.
Kaş qismət olaydı mənə bu məhbəs,
Diz çöküb öpəydim həmin məhbəsu,
Səbuhi, qardaşım, indən belə sən
Mənə öz dilini öyrətməlisən.
Bu dili Püşkin də bir az öyrənib,
Sizin nəğmələrlə çağlayır qəlibi.
Lermontov bir şirin avaz öyrənib,
Ürəklə yaradıb “Aşıq Qəribi”.
Mənim də bu dile var məhəbbətim,
Peşman etmərəm müəllimimi.
Bu nəğməkar xalqın, şair millətin

Dilini sevərəm öz dilim kimi.
 Ya qismət, qayıdır vətənə dönsəm,
 Bu dil unudulmaz, düşməz dilimdən.
 Bu dilde anama şeir deyərəm,
 Bu dili balama öyrədərəm mən.
 Vətənə çatmayıb, ölsəm Tiflisdə,
 Birçə xahişim var, mən deyən olsun.
 Qardaşım, tar çaldır qəbrimin üstə,
 Simlər haray çəkib inleyen olsun.
 Ömründə ilk dəfə, bəli, ilk dəfə
 Sevincdən ağlayır Mirzə Fətəli.
 Atılır quş kimi dostu tərəfə,
 Onu qucaqlayır Mirzə Fətəli.
 Yox, o, geniş açıır öz qucağını,
 Qolları Kür ilə Arazdır onun.
 Bestujev yurdunu, Puşkin xalqını
 Öpür dodağıyla odlar yurdunun.

VI

Dövran onu günbəgün
 Sixan kəlbətin oldu.
 Yaşamaq çətin oldu,
 Yaratmaq çətin oldu.
 O, daş kimi bərkidi,
 Dağ kimi mətin oldu.
 Çiyini çarın olsa da,
 Qəlbi millətin oldu.
 Dözdü zəmanəsinim
 Dözülməz möhnətinə.
 Bəzisi tək getmedi
 Məkkə ziyarətinə.
 Ayağı yerdən qopub,
 Əli göydə qalmadı.
 Kilselerdə diz çöküb
 Boynuna xaç salmadı.
 Vətəndən üz döndərib,
 Təbelikdən çıxanlar,

Yerə atıb paqonu,
 Yerdən qızıl yiğanlar,
 Bir çardan üz döndərib,
 Bir şaha baş əyənlər.
 Mən möminəm deyənler,
 Müselmanam deyənler
 Qurban verib məsləki,
 Yadırğayıb milleti,
 Yalnız dində gördülər
 Düzlüyü, həqiqəti.
 Getdi əqidə, bilik,
 Dik yeriyən, şax duran
 Süründü dizin-dizin.
 Papağından dəm vuran
 Ayaqda başmaq oldu.
 Felsefəsi mütilik,
 Zülmə tablaşmaq oldu
 Dünənki mübarizin.
 Bəs Fətəli neynədi?
 O dözdü yana-yana.
 Vozifəsi dilmənciqliq,
 İş yeri dəftərxana.
 Dəftərxana – yoxsulun
 Yüz-yüz bağlı naməsi.
 Hər qovluğda qovrulan,
 Bir külfətin nəlesi
 Hər qovluğda göz yaşı,
 Küle dönmüş arzular.
 Her qovluğun üstündə
 Biganelik tozu var.
 Her qovluğun üstündə
 Rusca belə yazı var:
 "Gönderilsin arxivə,
 Məlum deyil ünvani".
 Bu da çarın qayğısı,
 Bu da haqqın divanı!
 Bəs Fətəli neynədi?

Qəlbi qan, fikri ayıq,
O, kağız dəryasında
Ləngər vuran bir qayıq.
“Yox, mütləq tapmalıyıq,
Bir çarə qılmalıyıq”.
Bu məktubun sahibi
Əldən gedir, kasibdir,
Yazlıq, imza yerinə
Barmağını basıbdır.
Bu məktubun üstündə
Qan izləri görünür.
Bu məktubun üstündə
On bir yetim körpənin
Dırnaq yeri görünür.
Hər məktubda bir kitab,
Bir həyat eseri var.
Bütün Azərbaycanın
Burda dərdi-səri var.
O, Tiflisdə oturub,
Çekir el möhnətini.
Ovcunun içi kimi
Görür öz millətini.
Ondan imdad isteyir
İsməti tapdalanan.
Bəyin, xanın əmriylə
Yurd-yuvası talanan.
Ondan məktəb isteyir
Yoxsul kənd uşaqları.
Ondan işiq isteyir
Yüz evin çıraqları
Ondan cavab gözloyır
Oğul itirmiş ana.
Bura ədalət evi,
Bura baş divanxana...
Ən böyük rüşvətxana! –
Qəlbi daşlar sərgisi.
Çürüyən bir dövlətin
Riyakarlıq mərkəzi.

Burda qanun dəbdədir,
Möhürlüdür kağızlar.
Qanundan dəm vuranda
Köpüklenir ağızlar.
Məmurlar ele bil ki
Hazır qəlibdən çıxıb.
Qızıl manatlar kimi
Parlayır sıfətləri.
Ele bil ki, ömründə
Ana bətni görmeyib,
Məmurlar cibdən çıxıb,
Puldur ədalətləri,
Puldur ləyaqətləri.
Yoxsullar həftələrlə
Qəbulda can çekirler,
Kimsəsizlər haqq deyib,
Göz yaşları tökürler.
Boynu yoğun polislər,
Rütbəli möhtəkirler
Durub ikiqat olur
Galən tacirə, xana.
Bura “ədalət evi”,
Ən böyük “divanxana”.
Ən böyük dəllalkhana,
Üstü örtülü bazar.
Burda qəlem pul görüb,
Mürəkkəbsiz də yazar.
Başda hezət canışın
Temsil edir dövləti.
Başının üzərində
Padşahın portreti.
Başsızın üzərində
Çürük başı ucalır.
Sanki qəbrin üstündə
Sinə daşı ucalır.
Qapının arxasında
Boynun büküb yetimlər.

Qapının arkasında
 Saysız ölüm – itimlər.
 Qapının arkasında
 Nalələr, yalvarışlar.
 Polis yumruqlarıyla,
 Rəis buyruqlarıyla
 Əzilən dərdli başlar,
 Tökülen qanlı yaşlar.
 Salonun ortasında
 General həzrətleri.
 Bəzəkli yolka kimi
 Parıldayıր hər ycri.
 Xalqın sadıq düşməni,
 Çarın sadıq nökəri.
 Vəzifesindən xumar,
 Hökmündən razı, məmənun.
 Vicdan sövdəgərləri
 Xidmətindədir onun.
 Ayağının altında
 Biri pəyəndəz olur.
 Biri dördqat əyilir,
 Görse bu da az olur,
 Əyilməyo gətirər
 Öz əhli-əyalını,
 Təki rəis xoşlaşın
 Bu vicdan dəlləlini.
 Ürək necə yanmasın,
 Necə dönməsin qana?
 Bura “ədalet evi”,
 Ən böyük divanxana.
 Pul üstündə can qoyan,
 Ölkeni viran qoyan
 Ən böyük viranxana.
 Dordi başından aşan
 Yüz-yüz, Səbuhi tekdir.
 Göz yaşıyla damışan
 Yüz-yüz, Səbuhi tokdir.

Hamiya el uzatmaq,
 Xalqın hayına çatmaq,
 Həyan olmaq gərəkdir.
 Dilmanc olmaq gərəkdir
 Dilbizməz məmurlara.
 Hər bədbextin dərdini
 Böyüklərə deyirdi
 O, alışa-alışa,
 O, yalvara-yalvara.
 Özüyün eyməyi
 Ölümündən betər bilib,
 Öz xalqının namine
 O, hardasa əyilib,
 Neçə bağlı qapıya
 Açıar oldu Səbuhi..
 Neçə haqsız qəzəbə
 Düçar oldu Səbuhi.
 O, dönmədi yoldan,
 Daşınmadı fikrindən.
 Dedi: – Külə dönünce
 Vətən deyəcəyəm mən.
 Sinəmdə bir ürək var
 Vətən Əsli, o Kərəm.
 Yüz yerə parçalansam,
 Yüz yol Vətən deyərem.
 Yüz kösəv olub yansam,
 Yüz yol Vətən deyərem.
 Öz xalqına xidmotim,
 Rus xalqına xidmotim,
 Fars xalqına xidmotim,
 Hər xalqa xidmotimdir.
 Vətənə məhəbbətim
 Dünyaya rəğbətimdir.
 Fətəlinin ürəyi
 Bu eşq ilə döyündü.
 Zehni itiləşdikcə,
 Qələm süngüyə döndü...

Şam ışığı, səssiz otaq...
 O, masanın arxasında
 Sübhə kimi oturaraq
 Hey düşünür dərin-dərin.
 O, çırçınır pencesində
 Dağdan ağır fikirlərin:
 Haray dostlar, haray dostlar!
 Yetim kimi inildəyən
 Bir ürəyim var, ay dostlar!
 Nəgmələrim yarahıdır
 Parçalanmış sinəniztək
 Dünən Püşkin can verəndə
 Ürəyimdə çapaladı
 Neçə arzu, neçə istək.
 Nələr etdi əli qanlı
 Çar nökəri, çar cəlladı:
 Bir şairə gülə atıb
 Bir milləti yaraladı,
 Bir dünyani yaraladı.
 Gözəlliyi yaraladı,
 Gülləçiçəyi yaraladı.
 O, bu günə qəsd eloyib,
 Gələcəyi yaraladı.
 O güllənin alovudur
 Gözlerimdə yanın mənim.
 O güllənin tüstüsündür
 Saçlarımı qonan mənim.
 O güllənin ağrısındır
 Ürəyimi dəlib-deşən.
 Ölən dostdur, gedən sirdəş,
 Mən təklənib yetimləşən.
 Əllərinin hərarəti
 Soyumamış əllərimdən,
 Teze doğmuş bir günəşi –
 Lermontovu itirdim mən.

Gülə dəydi Bestujevo,
 Sinəm bir də yaralandı.
 Hemdəm getdi, qardaş getdi,
 Ümid məndən aralındı.
 O üsyankar rus qəlbinə,
 Rus sesinə gülə dəydi.
 Dodağında əzber olan
 Azərbaycan nəgməsinə,
 Azərbaycan kəlməsinə
 Gülə dəydi!
 Bu nə həyat, nə dövrəndir?
 Təməli qan, hökmü qandır.
 Haqq deyənin mükafatı
 Ya gülə, ya dar ağacı.
 Dahilərin al qanıyla
 Parıldayırlar
 Nadanların taxtı-tacı.
 Yaltaqlığın meydani gen,
 Murdar üzü təmtəraqlı.
 Yalanların yolu açıq,
 Həqiqətin dili bağlı.
 Ərlər muzdur, mərdər kasib,
 Gədalarsa bəydir, xandır.
 Qanmaz, cahil olmaq azad,
 Arif olmaq qadağandır.
 Qadağandır bu dövrənda
 İnsan kimi fikirləşmək.
 Həyat mərdə göz dağıdır,
 Ağlı kora qızıl çeşmək...
 Şam ışığı, səssiz otaq,
 O çatılan qaşlara bax,
 O yuxusuz gözlərə bax.
 Əynindəki hərbi geyim
 Sıxır onu zindan kimi.
 Ciynindəki zər paqonlar
 Bir cüt qızıl ilan kimi
 Baş qaldırıb dinmə deyir.

Yüksek çarın qılığında,
 Ucalardan enmə deyir,
 Ordenləri dilə gəlir:
 Həm nurluyuq, həm də parlaq,
 Gözlərini qamaşdırıq,
 Həqiqətə kor kimi bax.
 Sən ədalət, haqq istəmə,
 Rütbe istə, nişan istə.
 Sinəndəki üreyi sat,
 Bizləri düz sinən üstə.
 Fəqət üsyan edir ürək,
 Ədalətli bir hakim tek.
 Vicdanını satma deyir
 Nə rütbəyə, nə çinə sən,
 Neynirsən o qızıl teşti,
 Qan qusasan içində sən?
 Məzlmuların naşesinə,
 Fəryadına qulaq as bir:
 Ağlayanın göz aşları
 Ağladana qəhqəhədir.
 Sen coşmalı, çağlamalı,
 Sen ürəklər sağaltmalı,
 Ürəksizlər dağlamalı.
 Dilsizlərə dil verməli,
 Qan-qan deyən
 Nəs dilləri bağlamalı.
 Millətinin itirdiyi
 Əşrləri haqlamalı,
 Əşrləri örtməlisən.
 Bir ordunun yürüşünü,
 Hücumunu, döyüşünü
 Bir qələmlə etməlisən.
 Yollar açıb sabahına,
 Tufanların qabağına
 Bayraq kimi getməlisən.
 Boğulsə da nitqin, səsin,
 Təngise do od nəfəsin

Məqsədine çatmalısan,
 Amalına yetməlisən.
 Bu müqəddəs, çətin yolda
 Ömrün qurban ola bilər.
 Puşkinin mərd sinəsi tək
 Sinən al qan ola bilər,
 Bəlkə sənə tuşlanacaq
 Lermontova dəyon gülə.
 Bəlkə sənə tuşlanacaq
 Qızıl saçlı Bestujevi
 Külek vurmuş qızılğültək
 O ikiqat əyən gülə.
 Bəlkə...
 Bəlkə...
 Bu bəlkələr,
 Bu qorxular, təhlükələr
 Üreyini çox övkələr,
 Varlığını çox silkələr.
 Hələ zindan küncləri var
 Sənətkarı çürütməye.
 Satqınlar var,
 Fürsət gəzir
 Fitnə-fəsad töretməyə.
 Alçaqlar var,
 Şeir-sənət meydanında
 Dardır yeri.
 Yollar gəzir
 Ləkələsin
 Qəlbə təmiz şairleri.
 Yaltaqlar var,
 Mənlik, vüqar
 Gözlerinə batan oxdur.
 Kişiliyi, cəsarəti
 Görməyə heç gözü yoxdur.
 Sən mərd olsan,
 Cavan ömrün
 Sürgünlərə gedə bilər.

Qara əllər gecəyarı
Səni boğub didə biler.
Qara əllər, qara fayton,
Qapqaranlıq xəlvət gecə.
Bəlkə sənin mənzilinə
Soxuldular lap indice.
Bəlkə isti nəfəsindən
Körpə kimi xumarlanan,
Sənin şair əllerinlə
Hörükleri tumarlanan
Eşqə sadıq bir qadın da
Saçlarını yola-yola,
Boğuldú öz fəryadında.
Bəlkə ezbət tapdaladı
Yaratdığınış şah əsəri
Gönü qalm bir qoçunun
Altı qalın çəkmələri.
Bəs Xaqani?
“Həbsiyyəni” yaza-yaza
Söz silləsi vurmadımı
Hər rütbəli yaramaza?
Bəs Nəsimi?
Öz qaniyla
Qoca Şərqiñ
Ən üsyankar bahadırı?
O, “Ənəlhəq” – demədimi
Soyulanda diri-diri?
Bir şair ki, ürəyində
Vəten dərdi, yanğısı var.
Onun zindan təhlükəsi.
Vaxtsız ölüm qorxusu var.
Əzablardan çokinmeyib
Qoş səsini sən onlara.
Millətinin yazan əli,
Atəş açan səngəri ol.
Nifrət edib

Çar verdiyi paqonlara,
Sən vətənin
Paqonsuz bir əsgəri ol!
Şam işığı, səssiz otaq..
O qaralan kağızlara,
Bu ağaran saçlara bax:
“Qəlbim kinlə, qəmələ dolu,
Necə deyim, necə yazım?
Necə çatsın milletimə
Hər məramım, fikrim,
Arzum?
Nə məktəb var,
Nə əlisba.
Çoban qardaş,
Cütə baba,
Yaşmaq altda ömür sürən,
Günəşi də gizli görən
Perzadılarım, Sonalarım,
Bacılarım, analarım
Necə məni oxusun bəs?
Şeir yazmaq fayda verməz,
Roman yazmaq fayda verməz.
Güzgü kimi düz göstərən
Səhnə gərək indi bize.
Qəhqəhesi bir ildirim,
Kinayesi iti nizə.
Gülüşü də mübarizə,
Göz yaşı da mübarizə.
Millet açıb gözlərini
Yaxşı baxsin o güzgүyə.
Bir özüne nezer salsın,
Bir özgəya.
Görsün kimdir,
Görsün nədir.
O, kimlərin əlinədir.
Bir özünə gəlsin millət,
Öz eybinə gülşün millət.

Gülsün gözü yaşarınca,
O, kor olub ağlamaqdan.
Bezib min il mersiyəyle
Özünə yas saxlamaqdan.
Her fikrimdə təbil səsi,
Gülüş, nifret partlayışı
Nadanlığın, cəhaletin
Qoy laxlasın təməl daşı.
Hər pyesimdə mezhekənin
Bol-bol yeri olmalıdır.
Bu millötin öz Russosu,
Öz Molyeri olmalıdır.
Səhnəmizin pərdəsini
Gərək elə açsıñ əlim,
Çırキン həyat pərdəsini
Dido bilim, yırtı bilim...
O öz şahın xəyalında
Zülmətləri yara-yara,
Üreyini sübhə kimi
Boşaltdı ağ varaqlara...

VIII

Hər kəsin öz yolu, öz niyyəti var,
Kimi ev dağıdır, kimi yurd salır.
Ancaq bir yaratmaq səadəti var,
Bax, bu seadətlə insan ucalır.
Yaratmaq! –
Zindanlar küncündə yatsan,
Öz qanına batsan, yenə yaratmaq!
Ölüm bahasına xalqı oyatsan,
Ölüm yox, həyatdır məzarda yatmaq.
Yaratmaq! –
Qotrədən ümman yaratmaq.
Közü məşəl etmek çətindir, çətin.
Sükunət içində tufan yaratmaq! –
Budur ilk məramı şerin, sənetin.

Nəfsin toxumuyla yalan söz əkib,
Haqqqa, həqiqətə yadlaşan da var.
Dünya nemətindən gözünü çəkib,
Min dərdə, əzaba qatlaşan da var.

Hələ sonət deyil savad, istedad,
Hər kərpic düzümü divara dönmür.
Hər usta yazana deyilmir ustاد,
Hər "Məlik-şüəra" şüara dönmür.

Natavan deyildir hər cür xan qızı,
Hər qadın hünərdə Məhsəti olmur.
Sənetkar vicdanı, sənət yanğısı
Hər qələm əhlinin qisməti olmur.

Təbi teriflərə təbil olanı
Saraylar zövqüyle dindirib çaldı.
Şahlar əzizlədi Əbü'l Üləni,
Sənəti alçaldı, özü ucaldı.

Zamanın hökmüyle uçdu sələnenet,
O məddah şair də endi taxtından.
Divarlar altında qaraldı sənət,
Xalqına kəm baxan küssün baxtından!

Bir şeir günəşi doğlu o yerdə,
İşığı daxmadan cahana düşdü.
Bütün dəhilərə oldu sərkərdə,
Sədəsi zamandan zamana düşdü...

Yazan qələm olur, qaralan kağız,
Əl var, yazdığınıñ ferqine varmur.
Şair var, saçları ağarır yalnız,
Camaat yanında üzü ağarmır.

Şair ürekleri oxşaya bilməz
Xalqın nəfəsini şerə qatmasa.
Təltiflə, fərmanla yaşaya bilməz
Əger sənetkarı el yaşatmasa...

Səbuhi biliirdi bu həqiqəti,
Yaratmaq eşqiyle yanır, yanırda,
Qəlbində zamanın dərdi, möhnəti.
Birçə qələminə arxalanırdı.

Sözlər parıltılı sözlər deyildi,
Xalqın ruhu kimi sadə, rəvandı.
Yazdığı adı bir əsər deyildi,
Tarix qarşısında bir imtahandı.

Fikirlər minillik qəlibdən çıxıb,
Köhne yaraları sağaltmaliydi.
Bütün ehkamları dağıdıb, yiğib,
Sənətdə inqilab yaratmaliydi.

Düşündü, alnında əzab izləri,
Özü də bilmədi haçan o yatdı.
Təzə açılanda sübhün gözləri
Ömür sirdəşini gəlib oyadı.

– Ay Tubu, Ay Tubu, tez ol, bəri gel,
Xəzine tapmışam, osl xəzinə!
O, durub heyrətə soruşdu əvvəl:
– Nə var, ay Fətəli, nə olub sənə?

Harda gizlənmişdi, necə tapmisan?
– Bax, burdan! –
Köksünü göstərir o dəm.
Yerde gizlənseydi tapardım asan,
Qəlbimə illərlə yollar gezmişəm.
Ancaq bilməmişəm nədir yorulmaq,
Sünki sən olmusan arxam, köməyim.
Evdə sənotkara pasiban olmaq
Ən böyük vəfaymış, əziz mələyim!

Qoşa əllərində bir dəstə kağız
Onun uçan qolu, qanadı kimi.
Sixib sinəsinə öpür aramsız
Həsrətdən doğulmuş övladı kimi.

Samır günəş yanır evin içində,
Setirlər nurundan naxış-naxışdır.
Dünya olan-olmaz sevincini də
Birçə Səbuhiyə bağışlamışdır.

Onun sinəsinə qıslısr Tubu,
Gözündən yaşı qopur o varaqlara.
Dönüb on beş yaşlı qız olur Tubu,
Qayıdır sevdalı, şirin çağlara.

Ən ağır günlərin dostu, sirdəşı,
Ən xoşbəxt saatda görür ərinə.
Elə bil Ayla Gün durub yanaşı,
İşığa qərq edir biri-birini.

Dostluğunu baş tutsa ərlə arvadın
Bir koma yüz saray bərabəridir.
Sənətkar qəlbini duyan bir qadın
Onun yazılmamış şah əsəridir.

Səbuhi qəpiya yanaşır bu dəm;
– Bu gün özüm olum çaparım gerək.
Əzizim, sevincdən dura bilmirəm,
Dostlara şad xəbər aparım gərek.

O gedir qəlbində güclü bir səda,
Şərəfli yoluyla təzə bir ömrün.
Dünyaya geldiyi qırx il olsa da,
Xalq üçün doğuldu, yarandı bu gün.

Gedir qoltuğunda ciyərparası,
İlk əsər, gözünün ağı-qarası.
Vətəndir nəfəsi, ürəyi, canı,
Qələmi söykənib el qeyrətinə.

Tiflisde oturub, Azorbaycanı
Güzgü tek göstərir öz millətinə.
Sabah fağır kəndli, dərdli ana da
Sohnəyə çıxacaq, geniş sohnəyə.

Göz yaşı tökənlər divanxanada
 Deyəcək bu günə qalmışam niyə?
 Nə üçün acizəm, lal-karam görən?
 Özüme baxdıqca utanıram mən.

İlk əsər – sehnənin ilk qaranquşu
 Hələ tezə çıxır qılınçı qından.
 Zamanla vuruşu, dirlə vuruşu
 Başlanır ilk oddan, ilk qığılçımdan.

Hələ qabaqdadır çətin sınaqlar,
 Hələ çox səddləri o qıracaqdır.
 Səbuhı oduyla yanarı varaqlar
 Qəflət dünyasına od vuracaqdır.

Onun damarında coşub qaynayan
 Qeyrət bulağıdır, kişilik qanı.
 Sessiz küçələrlə yeriyir bu an
 Şərqiñ firtınası, Şərqiñ tufanı.

1962-1982

MÜNDƏRİCAT

"Kiməsa, nayasa inanınamalıyam..." 4

ŞEİRLƏR

Azərbaycan deyəndə13
Qadın ürəyi14
SənİN elindədir16
Ay gecikən məhəbbətim17
Məhəbbət19
İlk sevgi məktubları20
Görüş22
Eve qayıdırıq24
Vağzalı çalınır26
Toy günü27
Kec gürnahımdan28
Ulduzlar30
Ünvansız şeir32
Zorla şair olmazsan33
Arxiv şeirləri35
Şair haqqında düşüncələr39
Dost töhmeti44
Köhnə şeirlərimlə söhbət46
Ay keçmiş cəbheçi50
Gerek ele yanım53
Türk müğənnisi Sevda Aydانا56
Azərbaycan dünya görir58
Əsger oğluna62
Əsger anası64
Ərik ağacı65
Sən niyə doğulmuşan?69
Gəlin açıq danışaq71
İllər boyu77
Ucuzlaşmış kitablar79
Vaqifin möqberəsi öündə82
Belke83
Qulaq asın, övladlarım84
Səttar Böhlulzadənin xatirəsinə89
Vurğun dedim90

Mehdi Hüseyin küçesi	.91
Səməd Vurğun görüşdə	.93
Atanın arzusu	.96
İnamım, əqidəm	.97
Oğul məhəbbəti	.99
Ömrüma bir gün qalmış	.100
Şair qocalmaz	.103
Neğmə çələngi	.104
Kəhər atla söhbetim	.107
Uzeyir Hacıbeyovun ev muzeyində düşüncələr	.110
Cavanlar... Cavanlar	.112
Səttar möcüzi	.115
Denizdən galirəm	.116
Vurğun	.118
El məhəbbəti	.119
O niyə qocaldı?	.119
Qəlbimə adın yazılıb	.120
Şöhrət	.120
Heykəli qarşısında	.120
Xəyal və həqiqət	.121
Sənətin Məcnunu	.121
Şairin hadiyyəsi	.121
Yamanlığa yaxşılıq	.122
Ruhun şad olsun	.122
Ferqimiz	.123
Dil pehlevani	.123
Güzgüdə gördüğüm	.123
Onun mozarı	.123
Hava quldurları	.124
Tərif-tehqir	.124
Şövkət Ələkbərovaya	.124
Şuşanın şəhər bağında	.125
Feləstin xalqı	.125
Hara yazaq?	.125
Qifil	.126
Atılmış çörək	.126
Bacı-qardaş	.126
Xəzər çimərliyində	.127
Uşaq və doniz	.127
Gözün götürmür	.128

Milletin gül balası	.129
Çiçəklər	.132
Alqış deyim	.133
Cavidin mezarı	.136
Müşfiqin mezarı	.137
Nekroloq	.139
Vesiyətəm	.142
Boyalı əllərində	.144
Rəqibsziz	.146
Vahidin xatirəsinə	.146
Rübəbə Murdovanın xatirəsinə	.146
Mayestro Niyazinin xatirəsinə	.147
Fikret Əmirovun xatirəsinə	.148
Korluq	.150
Bezdirmisən	.150
Sahibsziz ev	.151
İki qoca	.151
Zooparkda	.151
Min şükür	.152
Qaya və təpə	.152
Kürsüde və höyatda	.152
Qızıl və polad	.153
Derdin	.153
Bir müğənniye	.153
Bir qəbrə baxarken	.154
Hacı Zeynalabdin Tağıyevin abidəsi qarşısında	.154
Şirin söz	.154
Torpağa andım	.155
Qız qalası	.155
Şöhrət	.155
İntizar	.156
Heyat vəsiqəm	.156
Onlar və sən	.156
Qırbət şairi	.157
Odlar Yurdı	.158
Vətən sevgisi	.158
Ləkəsiz günəş	.158
Müşfiqin adı	.159
Bir sehne	.159
Qızıl və güümüş	.159

Növbə	160
Son borc	160
Zohər	160
Qarabağ nəğməsi	161
Dağlar	162
Azərbaycan haqqında nəğmə	164
Gəlin dosilar, gəlin!	164
Zamanın hökmüyle	166
İlham təze olsun	168
Qoşa qartal	170
Azerbaycanım	171
Ən gözəl	172
Yuxusuz gecə	174
Qeləbə nəğməsi	175
Zəfer yaraşır	176
Raketlər	177
Biterəf şair	177
Sınaqlar	177
Quşsuz yuvalar	178
Telefon məhəbbəti	178
Ağacın bələsi	178
Marsalımız	179
Arzu	179
Sahilde	179
Ana dilim	184
İblislər	186
Bir sehne	188
Xudu Məmmədovun xatiresinə	188
Nəvəm Tomrisə	189
Rudəkiden iqtibas	189
Salam Asiya, salam Afrika	189
Yeddi gəmi adası	191
Mənim arzum	192
Çadra tapılmadı	193
Azerbaycanım gəlir	195
Mübariz çağırış	196
Şəkor	197
Xəstəxanada	197
Göz hekimi	198
Xəstə gedir	198

Nankorluq	198
Əli Kerimə	199
Hemsöhbət	199
Əlfif Qasımovə	200
Əmim İslamin xatiresinə	200
Burda bir insan yatır	200
Toy məclisində	201
Mənlik	201
Kabinet	201
Novom Tomrisə	202
Nəvəmin kötekleri	202
Qəhrəman Azərbaycanım	202
Məhəbbət nəğməsi	203
Ananın səsi	204
Şair dostuma	205
Qaya vo sel	206
Bacım, son bəxtiyarsan	207
Təze olsun	209
Nəğmənin qanadında	211
Bayram şəhəri	212
Dəzgah arxasında	214
Nazim Hikmət	215
Porvizin şökli	217
Cavanlığım	218

MONZUM PYES

Şairin şikayəti	221
-----------------	-----

POEMALAR

Təbrik çiçəkləri	241
Yaralı nəğmə	250

TOFIQ BAYRAM
SEÇİLMİŞ ƏSƏRLƏRİ
“LİDER NƏŞRİYYAT”
BAKİ-2005

Buraxılışa məsul: *Əziz Gülvəliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifələyicisi: *Ələkbər Karimov*
Korrektor: *Elmira Teymurova*

Yiğilmağa verilmişdir 20.09.2004. Çapa imzalanmışdır 07.03.2005.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 20,5. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 43.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.